

**Nadir Qəhrəmanov**

# **Dünyanın təbii mənzərəsi və fizika**

**Elm nəşriyyatı  
Bakı-2007**

Elmi redaktor: **Ə.B. Məmmədov**  
*Fəlsəfə elmləri doktoru, professor.*

Rəyçilər:

**V.İ.Tahirov**  
*Azərbaycan MEA-nın müxbir üzvü,  
fizika-riyaziyyat elmlər doktoru, professor.*

+ 5  
Q44


**R.İ. Bəşirov**  
*Sumqayıt Dövlət Universitetinin kafedra  
müdiri, dosent.*

266601

**N. F. Qəhrəmanov**  
Dünyanın təbii mənzərəsi və fizika  
Bakı “Elm”, 2007, 248 səh.

**ISBN 5-8066-1711-4**

**0301000000**  
**055 (07) – 2007**



© N. Qəhrəmanov, 2007

## ÖN SÖZ

Möhtərəm oxocuların istifadəsinə verilən bu kitabda dünyyanın təbii-elmi mənzərəsinin yaradılmasında müasir təbiət elmlərinin lideri və cəmiyyətin inkişafının mühüm hərəkətverici qüvvələrindən biri sayılan fizikanın rolundan bəhs olunur. İnsan dünyyanı öyrənmək üçün elm adlanan unikal bir fenomen yaratmışdır. Hazırda dünyyanın müxtəlif hadisələrini öyrənən elmlərin sayı 15000-ə çatır və bu rəqəm elmdə baş verən diferensiasiya və integrasiya prosesləri sayəsində durmadan artmaqdadır.

Dünya üç komponentdən – təbiət, cəmiyyət və ruhdan təşkil olunmuşdur. Hazırda dünyyanı öyrənən bu elmləri təbiətşünaslıq, içtimai elmlər, humanitar elmlər, texniki elmlər və s. bilik sahələri kimi qruplaşdırırlar. Hər bir elm öz funksiyası, intellektual vəzifəsi, tədqiqat obyekti, predmeti, tədqiqat metodları olan müstəqil bilik sahəsidir. Elmin predmeti «nə öyrənilir» metodu isə «necə öyrənilir» sualına cavab verir. Lakin «nəyi» və «necə» öyrənməsindən asılı olmayaraq bütün elmlər eyni bir məqsəd izləyir: insana və cəmiyyətə xidmət etmək! Doğrudan da, elmin məqsədi canlı və cansız materianın, insan ruhunun sırlarını bələd olmaqla təbiət və cəmiyyət qüvvələrinin insan iradəsinə tabe etmək, təbiət və cəmiyyətin kəşf olunmuş qanunauyğunluqlarından və qüvvələrindən insanların həyat mənafeyi və maraqları naminə istifadə etməkdir.

Elm mürəkkəb fenomendir, o bəşəriyyətin yaratdığı mədəniyyət nümunələri içərisində ən unikaldır. Elm – insan fəaliyyətinin tarixən qərarlaşmış və maddi və mənəvi proseslərin

öyrənilməsinə doğru yönəldilmiş formasıdır. Elmin mənaları çoxdur və onlardan başlıca olanlar aşağıdakılardır: a) elm – insanların praktiki fəaliyyət formasıdır; b) elm-mənəvi istehsal sahəsidir. İdeya, prinsip, qanun, hipotez və nəzəriyyələr elmin məhsullarıdır; v) elm – insanların empirik və nəzəri biliklərinin sistemidir.

Elm insanın dünyaya münasibətidir. Gekrəkliyin konkret bir sahəsini anlayış və qanunlar formasında əks etdirən elm həm də sözün müəyyən mənasında gerçəkliyin modelidir. İnsanın obyektiv reallığı öyrənmək üçün istifadə etdiyi belə nəzəri modellərdən biri qədim tarixə malik olan və bəşəriyyətin nəzəri fikir tarixində ilk dəfə qədim yunan filosofu Aristotelin qələmi ilə sistemləşdirilmiş fizika elmidir. Fizika cansız təbiətin ümumi qanuna uyğunluqlarını haqqında möhtəşəm bir elmdir. Bu elmin funksiyası maddə və sahənin qarşılıqlı təsirinin ümumi qanuna uyğunluqlarını öyrənməkdir. Fundamental elm olmaq etibarilə fizikanın məzmunu bir-biri ilə üzvi surətdə əlaqələnən üç blokdan ibarətdir. Fizikanın birinci blokunu onun təbii-elmi mənzərəsi təşkil edir. Fizikanın bu blokuna onun anlayışları, kəmiyyətləri, ideya və prinsipləri, qanunları və nəzəriyyələri daxildir. Fizikanın təbii-elmi mənzərəsi onun dünyaya baxış sistemidir. Hər bir elm dünyayı öz prizmasından görür və bu məqsədə özünün tədqiqat obyektini və konkret predmetini müəyyənləşdirir.

Fizikanın ikinci blokunu onun xüsusi metodologiyası təşkil edir. Elmlər, o cümlədən fizika dünyası dərk etmək üçün öz tədqiqat obyektiñə xüsusi yanaşma üsulunu və bu üsulu yaratmaq üçün zəruri olan idrakı prinsipləri işləyib hazırlayır. Fizikanın işləyib hazırladığı prinsiplərlə onların əsasında yaratdığı üsulların sintezi fizikanın ayrı-

ayrı metodlarına başlangıç verir. Fizikanın arsenalı belə metodlarla zəngindir. Məsələn, bərabəryeyinləşmə hərəkətlərinin qanuna uyğunluqlarını öyrənmək üçün istifadə olunan Atvud üsulu, mayelərin özlülük əmsalını ölçmək üçün istifadə olunan Stoks üsulu, elementar hissəciklərin xüsusi yükünü təyin etmək üçün istifadə olunan qoşa kondensator üsulu və s. üsullar fizikanın xüsusi tədqiqat metodlarıdır.

Fizika təbiət elmlərinin lideri olmaq etibarilə yalnız xüsusi metodlardan deyil, habelə ümumi və ən ümumi metodlardan da istifadə edir. Bu sonuncu metodiara müraciət etməklə fizika özü ilə fəlsəfə arasında qohumluq münasibətləri qurur. Lakin fizikanın fəlsəfəyə meyli təkcə idrakın fəlsəfi xarakterli ümumi və ya ümumi metodlarından istifadə etməklə başa çatmur. Fizikanın fəlsəfə ilə üzvi əlaqəsi birincinin üçüncü blokunda daha qabarlıq nəzərə çapır. Fizikanın üçüncü blokunu onun fəlsəfi əsasları təşkil edir. Fizikanın fəlsəfi əsaslarını obrazlı şəkildə bu elmin gələcək inkişaf yollarını işıqlandıran projektora bənzətmək olar. Bu projektro fizikanın dərinliklərinə enməyə, onun idrak obyektinin əlçatmaz dərinliklərində gizlənən qanuna uyğunluqlara nəzər salmağa, geniş miqyaslı ümumiləşdirmələr aparmağa imkan verir.

Yuxarıda elm və onun blokları haqqında verdiyimiz qısa xülasədən aydın olur ki, fizika və fəlsəfə insan idrakının bir-birini tamamlayan, bir-biri ilə qarşılıqlı təsirdə olan iki müxtəlif formasıdır.

Fizika və fəlsəfənin qarşılıqlı əlaqəsi təsadüfi olmayıb, onların tədqiqat obyektinin ümumiliyindən, həm fizikanın, həm də fəlsəfənin eyni bir obyekti – rəngarəng çalarları və təbii

zənginliklərə malik olan təbieti öyrənməsindən irəli gəlir. Fəlsəfə dönyanın dərk edilməsi məntiqini, elmin metodoloji problemlərini öyrənməkdə fizikaya kömək edir, konkret faktları ümumiləşdirmek; təbii-elmi kəşflərin nəzəri əhəmiyyətini açıb göstərmək üçün ona ümumnəzəri və metodoloji əsaslar verir. Fizika da fəlsəfənin inkişafında az rol oynamır. Fizika fəlsəfənin nəzəri ümumiləşdirmələr etməsi, materiyanın inkişafının ümumi qanuna uyğunluqlarını açması nəzəri müddəalarını əsaslandırıb qanunu və kateqoriyalarını inkişaf etdirməsi üçün fəlsəfəyə yeni-yeni faktlar verir. Nəzəri ümumiləşdirmələr etməsi üçün aləmin fundamental qanuna uyğunluqlarını öyrənən fizikanın materiallardan geniş miqyasda istifadə etməsinin nəticəsidir ki, müasir fizikanın məzmunu fəlsəfi ideyalarla xeyli zəngindir. Fizika dönyanın təbii-elmi mənzərəsinin yaradılmasında iştirak edərkən yalnız öz məxsusi ideya və prinsiplərindən deyil, habelə fəlsəfi prinsiplərdən, dünyagörüşü əhəmiyyətlə fundamental ideyalardan da istifadə edir. Buna görə heç də təsadüfi deyil ki, iyirminci yüzilliyin görkəmli fizikləri, o cümlədən, A.Eynsteyn, M.Plank, H.Bor, M.Heyzenberq, P.Dirak, Lui de Broyl, P.Şredniger, M.Born, L.Landay, B.Fok və başqaları aləmin fiziki mənzərəsini açaraq, dəyərli elmi yaradıcılıqlarının bir hissəsini fiziki idrakın inkişafına güclü təkan verən fəlsəfi-metodoloji problemlərin tədqiqinə həsr etmişlər.

Hazırda fizika və fəlsəfənin qarşılıqlı əlaqəsinin mövcudluğu faktı, demək olar ki, hamılıqla qəbul edilmiş bir məsələdir. XX əsrin intellektual korifeyi A.Eynsteynin fikrincə klassik fizika ilə müqayisədə müasir fizika fəlsəfi problemlərlə daha çox rastlaşır. Bu

səbəbdən də fiziklərin yeni nəslı müasir fizikada mühüm kəşflər etməyə imkan verən fəlsəfi və qnoseoloji nəticələri daha yüksək qiymətləndirirlər.

F.Rozenberger «Fizikanın tarixi» kitabının girişində qeyd edir ki, fizikanın inkişafının təfərruatlı başa düşmək üçün ilk növbədə fəlsəfənin inkişafı ilə yaxından tanış olmaq lazımdır.

Möhtərem oxucuların istifadəsinə verilən bu kitabın yazılması müəllifin belə bir qənaətindən irəli gəlmışdır ki, fizika dünyanın təbii-elmi mənzərəsinin yaradılmasında yalnız özünün idrakı vasitələri ilə deyil, həm də fəlsəfi metodlar, dünyagörüşü əhəmiyyəti kəsb edən ideya və prinsiplərlə, dialektikanın qanun və kateqoriyaları ilə silahlanaraq iştirak edir. Monoqrafiya fizikanın fəlsəfi ideyalarla yoğrulmuş müxtəlif məsələlərin ehtiva edir. Onun ayrı-ayrı bölmələrində elmin fəlsəfi xarakteristikası, klassik fizikanın nisbilik nəzəriyyəsinin, kvant mexanikasının beyinləri düşündürən ən aktual problemləri ilə rastlaşmaq olar. Burada aparılan elmi araşdırmalar dünyanın təbii-elmi mənzərəsinin yaradılmasında fizikanın rolunda açıqlanmasına doğru istiqamətlənmişdir.

Müəllif ümid edir ki, onun gərgin düşüncələrinin məhsulu olan bu kitab fizika, fəlsəfə, dünyagörüşü problemlərinə maraq göstərən oxucular üçün faydalı ola bilər.

## GİRİŞ

Republikamızın ali məktəblərində yeni tədris üsuluna keçilməsi, (ali məktəblərin) nəzdində magistraturaların fəaliyyəti ilə (göstərəvklə) əlaqədar olaraq «Müasir təbiətşünaslığın konsepsiyaları» fənni tədris programına daxil edilmişdir.

Kitab ali məktəb tələbələri, magistrleri və aspirantları, habelə müasir təbiətşünaslıq məsələləri, dünyanın təbii-elmi mənzərəsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.

İşin başlıca məqsədi ali məktəb tələbələrinin yeni kursun öyrənilməsində, dünyanın təbii-elmi mənzərəsinə yiyələnməkdə, humanitar və təbii-elmi mədəniyyəti bir tam halında sintez etmək üçün onlara yaxından kömək göstərməkdir.

Müasir təbiətşünaslığda tətbiq tapan əsas tədqiqat prinsiplerinin və metodların, hətta ümumi formada mənimsənilməsi də gələcək mütəxəssislərə iqtisadi və humanitar sahələrdə fəaliyyət göstərən öz səmtini daha yaxşı mənimsəməyə kömək edən təbii-elmi təfəkkür üsulu, bütöv elm dünyagörüşü bərqərar edir.

Müasir təbiətşünaslığın bir çox metodları ümumelmi əhəmiyyət məna kəsb etməklə ictimai və humanitar elmlərdə geniş tətbiq olunur. Universal təkamülçülüyün, sistem metodun, siperketikanın, antropoloji prinsipin və digər prinsiplərin əsaslarını öyrənmək bu elmlərin daha səmərəli öyrənilməsinə səbəb olur.

«M.T.Konsepsiyaları» kursunun aktuallığı bir də bununla sərtlənir ki, son illər respublikamızda biliyin qeyri elm formaları, o cümlədən, astrologiya, magiya (sehrbazlıq), ezoterik, mistik və s. növləri geniş yayılmışdır. Onlar tədricən, lakin artıq aydın nəzərə

çarpacaq dərəcədə dünyyanın rasional üsullarla izahına əsaslanan təbii-elmi mənzərəsini ictimai şüruda periferiyasına sıxışdırıb çıxarmaqdadırlar. Aydındır ki, elmi və pedaqoji ictimaiyyət buna xüsusi diqqət yetirməlidir.

Müasir paraelmin nümayəndələri cəmiyyətə müəyyən təsir göstərmək məqsədilə ixtiyari elmdən, hətta mistikadan belə istifadə etməyə təkidlə çağırırlar. Onların çoxusu bu fikirdədir ki, müasir cəmiyyətdə elmi dünyagörüşünün statusu heç də ixtiyari funksional mifik yüksək deyil və onlar bu mövqedən çıxış edərək hüdudsuz dünyagörüşü neytralizmi təbliğ edirlər. Buna görə də bu gün həmişə olduğundan təbii-elmi biliyin və ona əsaslanan dünyagörüşünün təsdiqinə daha böyük ehtiyac duyulur.

Bu gün yalnız elmi dünyagörüşünə malik olan adamlar bir tərəfdən intellektual anarxizmə qarşı müvəffəqiyyətlə dura bilərlər.

Ehkam təfəkkür üslub, bizə yaxın keçmişdən məlumdur. İkinci istiqamət isə hazırda getdikcə daha qüvvə toplayaraq özünün tam nəzəri ifadəsinin postmoderinin və elmin postpozitivist fəlsəfəsinin bəzi nümayəndələrinin fəlsəfi konsepsiyalarında tapır. Məsələn, postpozitivizmin görkəmli nümayəndələrindən biri Amerika filosofu P.K.Feyerabend (nəzəri və metodoloji neyralizmi təqin müd.edən) müasir elmi «anarxist tənqid» mövqeyindən qiymətləndirir. Belə bir tənqid isə əsas ideyası elmi din, mif, maqiya və s. ilə eyniləşdirmək olan anarxist epistemagiyayanın təsdiq olunmasını doğru istiqamətləndirmişdir.

Əlbəttə hər bir rasional bilik kimi həqiqi elm də müasir insanın şürurundan fasiləsiz təsir göstərən psevdöelmi cəfəngiyatlar ilə bir araya siğmazdır. Elmi dünyagörüşünün təkzib edilməsi

təhlükəli individual sosial nəticələrə səbəb ola bilər. Xüsusilə siyasi hakimiyyətin paraelm ilə ittifaqının yarandığı hallarda bu təhlükə xüsusilə böyük olur. Belə təhlükəli hallara misal olaraq inkvizisiyanı, dini fanatizmi və fundamentalizmi, faşizmi, kibernetikanın, genetikanın vaxtında baş vermiş təkzibini göstərmək olar. Buna görə də elmin və elmi dünyagörüşünün tərəfdarlarını psevdoelmə neytral (bitəraf) münasibəti, sözsüz ki, elmə və elmi dünyagörüşün ciddi ziyan vuran mövqedir və belə hallarda seyrçi mövqə tutmaqla biz ancaq mövhumatın elmi dünyagörüşü üzərində qələbəsinin şahidi ola bilərik.

«Müasir təbiətşünaslığın konsepsiyaları» kursunun keçilməsində izlənən başlıca məqsəd tələbələrə həqiqi elmi dünyagörüşü aşılamaq və onlar – mikroaləmdən tutmuş Kainata və İnsana qədər bütün təbiətin immanist prinsip və qanunauyğunluqlarını dərk etməyə kömək etməkdir. Burada söhbət fizika, kimya, biologiya və təbiətşünaslığın digər sahələrinin əsas konsepsiyalarının mənimsənilməsindən, müasir təbiətşünaslığın inkişafının mühüm məktəblərinin və istiqamətləri haqqında təsəvvürlərlə qazanılmasından gedir.

Bu kursun öyrənilməsi prosesində tələbələr təbiətşünaslıq sahəsində özlərini dünyagörüşü mövqeyini əsaslandırmaq vərdişləri qazanmalı və müasir elmin metodlarından istifadə etməklə qazanılmış bilikləri özlərinin elmi məsələlərinin həllinə tətbiq etməyi öyrənməlidirlər.

Kitabın məzmunu və burada verilmiş materialın şərh metodikasını müəllif məhz bu məqsədə təbə etməyə çalışmışdır.

## I FƏSİL: DÜNYAGÖRÜŞÜ ANLAYIŞI

Dünyagörüşü - insan şürünün, onun idrakinin ayrılmaz tərkib hissəsidir, o, şürünün adı ünsürlerindən biri olmayıb, onların mürekkeb qarşılıqlı təsiridir. Biliklərimiz, insanların fikirləri, hissləri, səyləri, ümidi ləri dünyagörüşündə yerlşərək onların dünyani və özlərini az-çox bütöv anlamaları kimi çıxış edir.

İnsan həyatını, ictimai-tarixi prosesin bütün tərkib hissələri - texniki vasitələri və xarakteri, adamlar arasındaki münasibətlər və onların özləri, fikirləri, hissləri, maraqları zaman daxilində gah rəng, gah da sürətlə dəyişir. Bu zaman sosial qrupların, şəxsiyyətlərin dünyagörüşü də dəyişir. Dünyagörüşündən böyük ictimai-tarixi miqyasda bəhs edərkən tarixin bu və digər mərhələsində üstünlük təşkil edən ümumi inamları, idraki prinsipləri, həyat fəaliyyətinin ideallarını və normalarını, yəni bu və ya başqa dövrün intellektual, emosional, mənəvi əhval-ruhiyyəsini nəzərdə tuturlar. Real gerçeklikdə dünyagörüşü ayrıca adamların şüründə formallaşır və şəxsiyyətlər, sosial qruplar tərəfindən həyatı izah edən ümumi baxışlar sistemi kimi istifadə edilir. Ciddi desək, bu və ya başqa əlamətlərinə (sinfi mənşəbiyyətinə, sosial vəziyyətinə, təhsil səviyyəsinə, peşəsinə və s.) görə ayrılan sosial qruplar ayrı-ayrı insanlar dünya haqqında başqalarınıninki təsəvvürleri ilə üst-üstə düşməyən, onlardan fərqlənən xüsusi təsəvvürlərə malikdirlər.

Dünyagörüşü integral tərəmdir. Onun tərkibinə insanın intellektual həyatında mühüm rol oynayan ümmükləmiş biliklər - gündəlik, yaxud həyati-əməli, peşə, elmi biliklər daxildir. Bu və ya

başqa dövrədə, bu və ya başqa bir xalqda, yaxul ayrıca bir adamda biliklər ehtiyatı nə qədər samballı olarsa, onun müvafiq dünyagörüşü də bir o qədər ciddi ola bilər. Lakin dünyagörüşü sahəsini yalnız bilik doldurmur. Dünyagörüşündə dünya haqqında bildiklərimizdən başqa insanların bütün həyat tərzi mənalandırılır, müəyyən dəyərlər (xeyir və şər haqqında və s. təsəvvürlər) sistemi ifadə olunur, bu və ya başqa yaşayış üsulu, insan davranışını bəyənilir, yaxud məzəmmətlənir.

Bələliklə dünyagörüşü dünyani ən ümumi şəkildə görməyə, onda insanların yerini, adamların həyat mövqeyini, məramını, fəaliyyət programını, davranışlarını anlamağa imkan verən prinsipləri, baxışlarıqıymətləndirməyə imkan verir. Dünyagörüşündə ümumiləşmiş şəkildə idrak, dəyər və davranış altsistemləri onların qarşılıqlı əlaqələri də təmsil olunur.

Dünyagörüşünün müxtəlif formalarında adamların intellektual və emosional təcrübəsi müxtəoif cür təmsil olunur. Əyani təsəvvürlərdən istifadə etməklə dünyadan idrak obrazının formalasdırılması təcrübəsinə dünya qavrayışına aid etmək olar. Dünyanın idrak-intellektual tərəfi dünyaanlamı adlanır.

Dünyagörüşü bitərəf biliklərin, ehtirassız qiymətləndirmələrin, düşüncəli hərəkətlərin sadəcə yiğimi deyil, onun formalasmasında yalnız ağlın soyuqqanlığı deyil, onun emosional hissleri də iştirak edir. İnsanın emosional dünyası, hər şeydən əvvəl, onun dünyaduyumunu müəyyən edir, lakin bu hissələr dünyagörüşündə, o cümlədən fəlsəfi dünyagörüşündə də öz əksini tapır. Dünyagörüşü – intellektual və emosional komponentlərin,

dünyaduyumu və dünyanınlamanın mürekkeb qarşılıqlı təsiri kimi fəaliyyət göstərir.

Ağıl və hiss dünyagörüşü toxumasına ayrı-ayrılıqda deyil, qarşılıqlı culğasmada daxil olur və onlar habelə insanın iradəsi ilə də uyğunlaşırlar. Bu əlaqə dünyagörüşünün bütün tərkibinə xüsusən xarakter verir. Dünyagörüşü, heç olmazsa, onun düyün momentləri əqidə xarakteri daşıyır. Əqidə-insanlar tərəfindən fəal surətdə qəbul edilən, onların bütün şuur tərzinə, həyatı məqsədlərinə uyğun gələn baxışlar sistemidir. Əqidənin təhrikədici gücü çox böyükdür, adamlar onun naminə bəzən həyatları ilə risk ədərək ölümə belə gedirlər.

Baxışların əqidəyə çevrilməsinin mühüm şərtini adamların onların məzmununa, mənasına inamın artması təşkil edir. İnsan inamının diapazonu olduqca geniş olub əməli, həyatı, idraki şübhəsizlikdən rasional inamdan tutmuş dini etiqadədək uzanır.

Əqidələrin dünyagörüşünün tərkibindəki mühüm rolü inamsızlıqla qəbul olunan müddəələri da istisna etmir. Şübə - dünyagörüşü sahəsində müstəqil, düşünülmüş mövqeyin vacib momentidir. Bu və ya başqa istiqamətlərin fanatikcəsinə, danışıqsız, heç bir daxili tənqid, xüsusi təhlil olmadan qəbul edilməsi ehkamçılıq adlanır. Həyat göstərir ki, belə baxışlar zərərlə olub inkişaf edən gerçəkliyə adekvat deyil. Ehkamçılığın sarsıdılmasında sağlam şübhənin, tənqidin mühüm rolü vardır. Lakin bu zaman ölçünün pozulması başqa ifratlılığa – skeptisizmə, yeni heç bir şeyə inanmamağa, ali məqsədlərə xidmət etməkdən imtina olunmasına gətirib çıxara bilər.

Bələliklə, dünyagörüşü – biliklərin və dəyərlərin, intellekt və emosiyaların, dünyaanlamının və dünyaduyumunun, ağılaugun əsaslandırmanın və inamın, əqide və şübhələrin, ictimai əhəmiyyətliliyin və şəxsi olanın, ənənəvi və yaradıcı təfəkkürün mürekkeb, gərgin ziddiyatlı vəhdətidir.

Sağlam düşüncəyə, geniş və müxtəlif gündəlik təcrübəyə əsaslanan dünyagörüş baxışları bütün tarixi dövrlərdə özünü göstərmiş və bu gün də özünün əhəmiyyətini saxlamaqdadır. Dünyagörüşünü «həyati fəlsəfə» adlandırırlar. Dünyagörüşün kortəbii surətdə təşəkkül tapan bu forması dünyaduyumunu, cəmiyyətin geniş təbəqələrinin əhvali-ruhiyyəsini özünə daxil edir. Kütləvi xarakter daşıyan bu həyati-əməli dünyagörüşünün formalaşmasına elm və mədəniyyətin böyük həyati problemlər üzərində düşünən görkəmli nümayəndələrinin böyük təsiri olur.

Adı dünyaanlamı özünün kütləvi, gündəlik formasında kortəbii xarakter daşıyır, o dərindən düşünülmüşlüyü, müntəzəmliliyi, əsaslandırılmış olması ilə fərqlənmir. Bu səviyyədə fikri və fəaliyyəti formalaşdırın baxışlar çox az-az hallarda xüsusi tənqidi təhlilə, anlamaya məruz qalmır. Bu sonuncu artıq dünyaanlamının başqa bir nəzəri səviyyəsində həyata keçirilir ki, nəzəri xarakter daşıyan bu səviyyə fəlsəfəni də ehtiba edir. Dünyagörüşü anlayışı fəlsəfə anlayışından daha geniş olub, hadisələrin daha geniş dairəsini əhatə edir.

Dünyagörüşünün digər formalarından fərqli olaraq fəlsəfə gerçeklik haqqında ümumiləşmiş biliklərin, eləcə də adamların məqsədlərini fəaliyyət vasitələrini və xarakterini şərtləndirən

prinsip və idealların həm məzmununun, həm də onların istehsalı üsullarının nəzəri cəhətdən əsaslandırılmasını tələb edir.

Fəlsəfə dünyagörüşünün nəzərdən keçirdiyimiz «adi -nəzəri» bölgüsü onun anlaşılması üçün heç də məqbul sayıla bilməz. Bundan ötrü dünyagörüşünün digər sosial-tarixi tipləri içərisində fəlsəfənin yerini də müəyyənləşdirmək lazımdır.

## II FƏSİL: ELM VƏ TƏBİƏTŞÜNASLIĞIN İDRAKI XARAKTERİSTİKASI

### §1. Elmin səciyyəvi cəhətləri

Elm çox funksiyalı hadisədir. Bu fenomenə aşağıdakılari demək olar:

- 1) elm mədəniyyət sahəsidir
- 2) elm dünyanın dərk olunması üsuludur
- 3) elm xüsusi institutdur (burada institut dedikdə təkcə ali məktəbləri deyil, həm də elmi cəmiyyətləri, laboratoriyaları, jurnalları nəzərdə tutmaq lazımdır).

Yuxarıda verilən nominasiyaların hər birində elm digər formalarla, sahələrlə, institutlarla əlaqələnir. Bu qarşılıqlı münasibətləri aydınlaşdırmaqdən ötrü elmin spesifik cəhətlərini və birinci növbədə onu digər idrakı formalardan fərqləndirən spesifik cəhətləri aydınlaşdırmaq lazımdır. Bu cəhətlər hansılardır?

**1. Elm Universaldır** – bu, o deməkdir ki, elm yalnız əldə edilmiş konkret şərait üçün həqiqi biliklər verə bilər.

**2. Elm Fraqmentardır** – bu, o deməkdir ki, elm varlığı bütövlükdə deyil, onun yalnız müxtəlif fraqmantlarını və ya parametrlərini öyrənir və öz növbəsində ayrı-ayrı bilik sahələrinə bölünür. Ümumiyyətlə «varlıq» fəlsəfə anlayış kimi xüsusi idrak forması olan elmə tətbiq olunmur. Hər bir elm dünyanın müəyyən proyeksiyasıdır, o, cələ bir projektordur ki, baxılan anda alimi maraqlandıran idrak sahəsini işıqlandırır.

3. **Elm Ümmuməhəmiyyətlidir** – bu, o deməkdir ki, elm vasitəsilə qazanılan biliklər bütün insanlar üçün yararlı, onun dili isə birmənalıdır, belə ki, elm öz terminlərini elə tərtib edir ki, onlar planetin müxtəlif guşələrində yaşayan insanları belə birləşdirir.

4. **Elm Sahibsizdir** – bu, o deməkdir ki, alimin nə fördi xüsusiyyətləri, nə milliyyəti, nə də yaşadığı məkan elmi idrakın son nəticələrində təmsil olunmur.

5. **Elm Sistemlidir** – bu, o deməkdir ki, o ayrı-ayrı bilik hissələrinin əlaqəsiz toplumu olmayıb, müəyyən struktura malikdir.

6. **Elm Natamamdır** – bu, o deməkdir ki, elmin hüdudsuz artmasına baxmayaraq o heç zaman elmi tədqiqatlara son qoya biləcək mütləq həqiqətlərə nail ola bilmir.

7. **Elm Varislikdir** – bu, o deməkdir ki, yeni biliklər müəyyən tərzdə və qaydada köhnə biliklərlə əlaqələnir.

8. **Elm Tənqididir** – bu, o deməkdir ki, elm özünün ən mötəber nəticələrini belə şübhə altına alıb, onları yenidən nəzərdən keçirə bilir.

9. **Elm Səhihdır** – bu, o deməkdir ki, elmin nəticələri onun özünün formulə etdiyi müəyyən qaydalar əsasında yoxlamadan keçməyi tələb edir.

10. **Elm Əxlaqdankənardır** – bu, o deməkdir ki, elmi həqiqətlər əxlaqi-etik planda neytraldır, bu halda mənəvi dəyərlərin qiymətləndirilməsi ya biliyin alınması, ya da tətbiq edilməsi fəaliyyətinə aid edilə bilər.

11. **Elm Rasionaldır** – bu, o deməkdir ki, bilik məntiqi - rasional proses olub, müəyyən dənənlər əsasında alınır,

**12. Elm Hissidir** – bu, o deməkdir ki, elmin nəticələri qavrayışlardan istifadə etmək şərtilə yoxlanma tələb edir və yalnız bundan sonra səhih bilik hesab olunurlar.

Elmin bu nəticələri bir-birinə uyğun gələn altı dialektik cüt yaradır: «universallıq – fragmentarlıq», «ümmünlük – sahibsizlik», «sistemlilik – natamamlıq», «varislik – tənqidilik», «səhihlik – əxlaqdankənarlıq», «rasionallıq – hissilik».

Bunlardan əlavə elmin özünün xüsusi metodları, tədqiqat strukturu, dili və aparatı vardır. Elmi tədqiqatın spesifikliyi və elmin əhəmiyyəti məhz bu cəhətlə müəyyən olunur.

## §2. Elmin mədəniyyətin digər sahələrindən fərqi

Elm mifologiyadan bununla fərqlənir ki, o dünyanın bir tam kimi izahını deyil, onun empirik yoxlama bilən inkişaf qanunlarını formulə etməyə çalışır.

Elm mistikadan bununla fərqlənir ki, o tədqiqat obyektinə qovuşmağa deyil, onun nəzəri anlaşılmasına və insan tərəfindən yenidən hasil edilməsinə çalışır.

Elm dindən bununla fərqlənir ki, onun ağrıla və hissi reallığa söykənmək inamı nisbətən daha güclüdür.

Elm fəlsəfədən bununla fərqlənir ki, onun nəticələri elmi yoxlanmanın mümkün saymaqla «nə üçün» sualına deyil, «necə», «hansı tərzdə» suallarına cavab verir.

Elm incəsənətdən bununla fərqlənir ki, o obrazlar səviyyəsində qalmayıb nəzəriyyə səviyyəsinə çatdırılan rasionallığa söykənir.

Elm ideologiyadan bununla fərqlənir ki, onun nəticələri ümumi əhəmiyyət kəsb etməklə cəmiyyətin ayrı-ayrı təbəqələrinin mənafeyindən asılı olmur.

Elm texnikadan bununla fərqlənir ki, burada dünya haqqında qazanılmış bilikdən onu dəyişdirmək üçün deyil, dərk etmək üçün istifadə edilir.

Elm adı şüurdan bununla fərqlənir ki, o gerçəkliyin nəzəri mənimşənilməsi formasıdır.

### **§3. Elm və din; elm və fəlsəfə**

Baxılan problem üzrə müxtəlif nöqteyi-nəzərlərin mövcud olmasını nəzərə alıb elm və dinin nisbi məsələsi üzündə bir qədər müfəssəl dayanaq. Sovetlər Birliyində ateist ədəbiyyatda belə bir fikir təkidlə təbliğ edilirdi ki, elmi bilik və dini inam bir araya sığmazdır və hər bir yeni elmi bilik dini inam sahəsini azaldır. Hətta belə bir fikir mövcud idi ki, kosmonavtlar allahı görməmişlərsə, deməli, o yoxdur.

Elm və dinin sərhədi ağıl və inam mədəniyyətləri arasından keçir. Elmdə ağıl, zəka üstünlük təşkil etsə də, o din üçün səciyyəvi olan inamdan tamamilə məhrum deyil, ümumiyyətlə, inamsız idrak mümkün ola bilməz, belə ki, dünyani dərk edən subyektdə ona duyğularda verilən hissi reallığa, əqlin idrakı imkanlarına, elmi biliyin gerçəkliliyi eks etdirmək qabiliyyətinə inam olmalıdır. Eks halda alimin elmi tədqiqata girişməsi xeyli çətin olardı. Elm xalis rasional fenomen deyil, elmi xüsusiylə hipotezlərin formalaşması

prosesində onda aydın nəzərə çarpan intuisiyada əməliyyatı da iştirak edir.

Bələliklə, ağıl və inam sahələri bir-birindən mütləq sərhədlərlə ayrılmır. Elm dirlə yanaşı mövcud ola bilər, belə ki, mədəniyyətin bu sahələrinin diqqəti ayrı-ayrı şeylərə tikilmişdir: elm diqqəti empirik realliga, din isə hissələr xaricində mövcud olanlara yönəldir. Təcrübə sahəsi ilə mühdudlaşan dünyanın elmi mənzərəsi dini kəşflərə bilavasitə münasibət bəsləmir, alim həm ateist, həm də dindar ola bilər. Düzdür, mədəniyyət tarixində elm və dinin bii-birinə qarşı kəskin durduğu haliarda az oılmamışdır. Belə hallar elmin müstəqillik qazandığı dövrdə, məsələn, dünyanın quruluşu haqqında heliosentrik modelin Kopernik tərəfindən irəli sürüldüyü dövrdə baş vermişdir. Lakin bu qarşıdurma heç də vacib deyil.

Elm və dindən savayı nə elmə, nə də dinə aidiyyatı olmayıb, mistika və mifoloji təsəvvürlərlə, həmçinin müxtəlif rəsmi dindən müxtəlif sektant budaqlanmalar ilə bağlanan mövhumat sahəsi də vardır. Məlum olduğu kimi, mövhumat həqiqi dindən və rasional bilikdən çox-çox uzaqdır.

Elm ilə fəlsəfənin qarşılıqlı əlaqəsinin düzgün başa düşülməsinin mühüm əhəmiyyəti vardır, belə ki, müxtəlif fəlsəfi sistemlər dəfələrlə özlərinin «yüksək elm», «elmlər elmi» adlandırmış, alımlar isə özlərinin elmi və fəlsəfi mülahizələri arasında sərhəd yaratmamışlar.

Elmin spesifikası yalnız bunda deyil ki, o dünyanın bütövlükdə öyrənən fəlsəfədən fərqlənən xüsusi idrakdır, bu fərq həm də ondadır ki, elmin nəticələri empirik yoxlanma tələb edir.

#### § 4. Elmin qərarlaşması prosesi

Sözün müasir mənasında elm bəşəriyyət tarixində yeni amil olub, XVI-XVII əsrlərdə Avropa sivilizasiyاسının dərinliklərində yaranmışdır. Elm boş yerde yaranmamışdır. Alman filosofu K.Yaspersin fikrincə onun qərarlaşması iki mərhələdən keçmişdir.

Birinci mərhələ: antik yunan elminin və ona paralel olaraq Çin və Hindistanda elmi idrak rüşeymlərinin qərarlaşması.

İkinci mərhələ: Orta əsrlərin axırlarında yaranmağa başlayıb, XVII əsrдə özünü təsdiq edən və XIX əsrдə geniş inkişaf yoluna qədəm qoyan mərhələ<sup>1</sup> (bax: К.Ясперс. Смысл и значение истории. М., 1994, с.100).

Elmdə məhz on yeddinci əsrдə baş vermiş böyük kəşflər, elmi inqilab, elmin məzmun və strukturunun əsas komponentlərinin radikal əvəzlənməsi, elmi idrakin yeni prinsiplərinin, kateqoriya və metodlarının irəli sürülməsi haqqında danışmağa əsas verdi.

Bu dövrдə elmin inkişafının sosial stimulunu yeni-yeni təbii ehtiyatlar və maşınlar tələb edən kapitalist istehsalı oldu. Elm bu tələbatı ödəyən əsas məhsuldar qüvvələrdən birinə çevrildi. Məhz bu dövrдə elmin yeni, onu qədim alımların götürdükləri istiqamətdən fərqləndirən məqsədləri meydana çıxdı.

Qədim yunan elmi əqli quraşdırımlar tədqiqatı olub, praktiki məsələlər ilə çox az bağlanmışdı. Əslində qədim Yunanistanda bu sonuncuya heç ehtiyac da qalmırıldı, belə ki, təsərrüfat sahəsində bütün praktiki ağır işləri, «danışan Alət» sayılan qul yerinə yetirirdi.

<sup>1</sup> Bax: К.Ясперс. Смысл и значение истории. М., 1994, с. 100

Buna görə də bu dövrdə elmin nəticələrindən praktiki məqsədlərlə istifadə olunması nəinki artıq pis iş, həm də ədəbsizlik kimi qəbul edilirdi. Belə bir elm isə dəyişilməz sayılırdı.

Yalnız XVII əsrдə elmə əhalinin həyat səviyyəsini yüksəldən və insanın təbiət üzərində ağılığını təmin edən bir şey kimi baxmağa başladılar. Bu dövrdə R.Dekart və F.Bekon təbiətin insan tərəfindən mənimənilməsi vasitəsi olmaq etibarı ilə elmin inkişafının zəruriliyini əsaslandırmak üçün çox iş gördülər. F.Bekonun aforizmə çevrilmiş məşhur «Bilik - qüvvədir» kəlamı artıq XVII əsr tədqiqatçılarının eimə verdikləri qiymətdən xəbər verirdi. F.Bekon ana - təbiəti sınayaq çəkmək üçün eksperiment başlıca tədqiqat metodu kimi təbliğ edirdi. Eksperimental tədqiqatın vəzifələrini müəyyən edən F.Bekon «tədqiq etmək», «nəticə», «sınaq», «əziyyət» kimi müxtəlif mənalar verən «inquisition» sözdən istifadə edirdi. Təbiətin sırları məhz bu cür elmi anlayışların köməkliyi ilə açılırdı.

O vaxtdan etibarən elmdə təfəkkür üslubu, iki özünün cəhati ilə xarakterizə olunur: 1) təfəkkür empirik nəticələr verən və onları yoxlayan eksperimentə əsaslanmalıdır; 2) təfəkkürü ən sadə, reallığın artıq bölünə bilməyən ilkin elementlərinin axtarışlarına doğru istiqamətləndirən analitik yanaşmanın üsulunun hökmranlığı.

Bu iki əsasın birləşdirilməsi nəticəsində sonralar elmin möhtəşəm nailiyyətlərini irəlicədən müəyyən edən rasionalizm ilə empirizmin əlaqələndirilməsi baş vermişdir. Qeyd edək ki, elm nəinki müəyyən zamanda, həm də müəyyən mənada mükəmməl sosial-mənəvi törəmə - institut kimi məhz XVI əsrдə Avropada yaranmışdır.

Buna görə də elmin yaranması səbəbi - yeni avropa mədəniyyətində hissiliklə rasionallığın üzvi şəkildə birləşdirilməsində axtarılmalıdır.<sup>1</sup>

Müasir elmdə Qərb mədəniyyətinin daha bir spesifik cəhəti – onun fəaliyyət istiqamətliliyi öz ifadəsini tapmışdır.

Bütün yuxarıda deyilənləri yekunlaşdırıb elmin ümumi xarakterini belə müəyyən edə bilərik: elm- dünyanın idrakının empirik yoxlanmaya və ya riyazi sübuta əsaslanan xüsusi rasional üslubdur. Tarixən fəlsəfədən və dindən sonra yaranmış elm müəyyən dərəcədə özündən əvvəl gələn bu mədəniyyət sahələrinin sintezidir.<sup>2</sup>

### § 5. Təbiətşünaslıq nədir?

Müasir elmin əsas xüsusiyyətlərini aydınlaşdırıldıqdan sonra təbiətşünaslığın tərifini vermək olar. Təbiətşünaslıq – hipotezlərin empirik yoxlanmasını təşkil edən təbiət hadisələrini təsvir edən nəzəriyyələrin və empirik ümumiləşdirmələrin yaradılmasına əsaslanan elm sahəsidir.

Təbiətşünaslığın predmeti – hiss orqanlarımızın duyduğu faktlar və hadisələrdir. Alimin vəzifəsi – bu faktları ümumiləşdirmək təbiət hadisələrini idarə edən nəzəri modellər və qanunlar yaratmaqdır. Bu halda təcrübi faktları, empirik ümumiləşdirmələri və elmin qanunlarını formulə edən nəzəriyyələri fərqləndirmək lazımdır.

<sup>1</sup> Вах: К. Ясперс. Смысл и значение истории. М., 1994, с. 104

<sup>2</sup> Вах: Приложин И, Стенгерс И. Порядок из Хaosа. М., 1986, с. 92

Məsələn, cəzibə hadisəsi bizi bilavasitə təcrübədə verilir; elmin qanunları, məsələn, ümumdünya cəzibə qanunu hadisələrin izah edilmə variantıdır. Elmin müəyyən edilmiş faktları özünün mənasını sabit saxlayır, qanunlar isə elmin inkişafı gedişində dəyişikliyə uğraya bilirlər. Məsələn, ümumdünya cəzibə qanunu buna misal ola bilər. Nisbilik nəzəriyyəsi yaradıldıqdan sonra bu qanuna Eynsteyn tərəfindən düzəlişlər edilmişdir.

Həqiqətin aşkarlanması prosesində hiss və zəkanın əhəmiyyəti məsəlesi mürəkkəb fəlsəfi məsələdir. Elmdə yalnız o müddəə həqiqət kimi qəbul edilir ki, o təcrübədə yenidən hasil edilmiş olsun. Təbiətşünaslığın əsas prinsipində deyilir: təbiət haqqında biliklər empirik yoxlanan olmalıdır, o mənada yox ki, hər bir xüsusi hökmən empirik yoxlanılmalıdır, o mənada ki, təcrübə son nəticədə baxılan nəzəriyyənin qəbul edilməsinin həllədici arqamenti olmalıdır.

Təbiətşünaslıq sözün tam mənasında ümumi əhəmiyyəti kəsb edib, elmi idraka bütün insanlar tərəfindən qəbul olunan həqiqətlər verir. Buna görə də ona ənənəvi olaraq elmi obyektivliyin etalonu kimi baxılmışdır. Elmlərin digər bir iri kompleksi olan ictimaiyyət isə əksinə, həmişə istər alimin özündə, istərsə də tədqiqat predmetində mövcud olan bir sıra qrup dəyərlər və insan mənafeləri ilə bağlı olmuşdur. Buna görə də cəmiyyətşünaslığın metodologiyasında obyektiv tədqiqat metodları ilə yanaşı hadisənin öyrənilməsi zamanı keçirilən həyəcanlar, ona subyektiv münasibətlər və s. amillər də böyük əhəmiyyət kəsb edir.

Təbiətşünaslıq təbiətin dəyişdirilməsinə kömək göstərən texniki elmlərdən idraka can atması ilə, riyaziyyatdan isə işarə sistemlərini deyil, birbaşa təbiəti tədqiq etməsile fərqlənir.

Bu konteksdə bir tərəfdən təbiət və texniki elmləri, digər tərəfdən fundamental və tətbiqi elmləri fərqləndirmək lazımdır. Fundamental elmlər – fizika, kimya, biologiya, astronomiya – dünyanın bazis strukturu ilə tətbiqi elmlər isə fundamental tədqiqatların nəticələrinin idrakı, sosial-praktiki məsələlərin həllinə tətbiqi məsələləri ilə məşğul olur. Bu mənada bütün texniki elmləri tətbiqi elmlər hesab etmək olar, halbuki heç də bütün tətbiqi elmlər texniki elmlər deyil. Məsələn, metallar fizikası, yarımkəçiricilər fizikası nəzəri tətbiqi elmlər olduğu halda, metalşünaslıq, yarımkəçiricilər texnologiyası praktiki tətbiqi elmlərdir.

Aralarındakı bəzi fərqlərə baxmayaraq təbiətşünaslıq, ictimaiyyətşünaslıq və texniki elmlər arasında dəqiq sərhəd qoymaq mümkün deyil, belə ki, hazırda bu elm sahələri arasında aralıq mövqə tutan və ya mahiyyəti etibarilə kompleks xarakter daşıyan tam bir sıra elmlər yaranmışdır. Məsələn, iqtisadi coğrafiya təbiətşünaslıq ilə ictimai elmlərin, bionika isə təbiətşünaslıq ilə texniki elmlərin qovşağında yerləşir. Kompleks elmlərarası bilik sistemi olan sosial ekologiya isə təbiət, ictimai və texniki bölmələri ehtiva edir.

## § 6. Mədəniyyət sistemində elmin təkmülü və yeri

Elmin mədəniyyətin digər sahələri ilə əlaqəsi heç də hamar olmamışdır. Mənəvi liderlik üstündə bu sahələr arasında kəskin,

bəzən də amansız mübarizə getmişdir. Orta əsrlərdə siyasi və onunla birlikdə mənəvi hakimiyyət dincə məxsus olmuş və bu vəziyyət elmin inkişafına öz möhürüünü vurmuşdur.

Rus tarixçisi və filosofu N.İ.Karayev sözügedən dövrdə elmin və dinin qarşılıqlı əlaqəsi haqqında yazmışdır: «Kilsə insan fikri üzərinə ciddi nəzarət qoymuşdu: elmi məşguliyət və onun tədrisi ancaq kilsə xadimlərinə həvalə edilirdi... kilsə özünü insanı həqiqətə qovuşdurən yeganə qüvvə hesab edirdi...»<sup>1</sup>.

Bu dövrdə elm əsasən dini həqiqətlərin nümayiş və sübut edilməsinə xidmət edirdi. C.Bernalin yazdığı kimi, XVIII əsrə qədər elm əsasən göy ilə maraqlanmaqdə davam edirdi<sup>2</sup>.

Lakin məhz göyün öyrənilməsi elmin sonrakı qüdrətini müəyyən etdi. Kopernikdən başlayaraq məlum oldu ki, elm nə ilahiyyət, nə də adi bilik deyil. Bu vaxtdan etibarən elm ilə din arasındaki mübarizə özünün yeni, həm də həllədici mərhələsinə qədəm qoydu.

Bir zamanlar Sokrat fəlsəfənin, Xristos isə dinin təntənəsi naminə özlərini qurban verdikləri kimi, indi də (1600-cı il) C.Bruno öz elmi dünyagörüşünün təntənəsi naminə özünü qurban verdi.

Biz Paradoksa fikir verək: e.o. IV əsrin əvvəlində (e.o. 399-cu il) Sokratı ölümə məhkum edib zəhər içməyə məcbur etdilər – məhz həmin əsrдə fəlsəfə qalib gəldi – Sokratın tələbələrinin məktəbləri və Platon akademiyası təsis edildi. Eramızın I əsrində Xristosu çarmixa çəkdilər – onun şagirdləri (apostolla) kilsəni

<sup>1</sup> Вах: Караев Н.И. Философия культуры и социальной истории нового времени – СПБ, 1893, с.65.

<sup>2</sup> Вах: Бернал Дж. Роль науки в жизни общества – М, 1957.

yaradıb iki əsrden sonra fəlsəfəyə qalib gəldilər. 1600-cı ildə C.Brunonu tonqalda yandırdılar – həmin əsrde elm dinə qalib gəldi. Ölümün təntənəsi ondan daha güclü olan ruhun təntənəsinə çevrildi. Fiziki hakimiyyət zorun gücü ilə mənəvi hakimiyyət isə ölümün gücü ilə təsdiq olunur.

Bələliklə, mədəniyyət yalnız ayrı-ayrı nailiyyətlərin toplanmasının tekamülü yolu ilə deyil, onun sahələrinin əhəmiyyətinin əvəzlənməsinin inqilabi yolu ilə inkişaf edir. Sokratın fəlsəfi bilik vasitəsilə ümumi rifaha çatmaq programı reallaşa bilməyib antik skeptisizmin təzyiqi altında süquta uğradı. Xristosun yenidən qayıdışına inanan insanlar 1,5 min il həsrətlə onun yolunu gözlədilər, əvezində isə varlılar üçün indulgensiyalar, azad düşünən insanlar üçün inkvizisiya tonqalları aldılar.

İntibah dövründə dini təfəkkürün və kilsənin hakimiyyəti həm daxildən, həm də xaricdən dağılmağa üz qoydu. İnsanlara xoşbəxtlik bəxş edə biləcək elmi bilik və inamın yaradılması yolunda göstərilən fəlsəfi və dini təşəbbüsler özünü doğrultmadı, lakin bilik və xoşbəxtliyin sistemləndirilməsi və birləşdirilməsi tələbatları qalmaqdə davam etdi və elm onların reallaşdırılmasına ümidiər verdi.

Mədəniyyətin inkişafında böyük çeviriliş baş verdi – elm onun ən yüksək zirvəsinə qalxdı. Elm özünün müasir şəklində XVI-XVII əsrlərdə formalasdı və bu dövrdə elm mədəniyyətin digər sahələri və birinci növbədə o dövrdə hələ də ictimai şürur formaları üzərində öz ağılığını saxlamaqdə davam edən din üzərində qələbə çaldı. Elm XVIII əsrde mədəniyyətin bütün sahələrinə qalib gəldi və özünün bu üstün mövqeyini XX əsrə qədər saxladı. Özünün bu qələbələrinə

göre isə elm ilk növbədə elmi biliyin fundamentini təşkil edən təbiətşünaslığa borcludur.

O vaxtdan etibarən elmin əhəmiyyəti ta XX əsrə qədər durmadan artmaqdə davam etdi. XX əsrin ortalarında elmin texnika ilə durmadan güclənən əlaqələri öz miqyasına görə XVII əsrдə baş vermiş elmi inqilabla müqayisə oluna biləcək bir hadisə idi. Elmi-texniki inqilab adını alan bu hadisə elmi biliyin inkişafında yeni - üçüncü mərhələnin başlanğıcından xəbər verirdi.

### **§ 7. Təbii elmi və humanitar mədəniyyət**

İnsan onu əhatə edən cəmiyyət, təbiət, özü və yaratdığı sünü şeylər, proseslər haqqında zəngin biliklərə malikdir. Bu isə onun malik olduğu informasiyanı iki böyük bölməyə ayırır: təbii –elmi informasiyalar və humanitar («Homo» - insan sözündən) biliklər (insan haqqında bilik).

Tərifdən göründüyü kimi, təbii-elmi və humanitar biliyin fərqi bundan ibarətdir ki, birincisi subyekt (insan) və obyektin (subyektin dərk etdiyi təbiət) fərqləndirilməsinə əsaslanmaqla əsas diqqəti obyektin, ikincisində isə, hər şeydən əvvəl, subyektin üzərinə yönəldir.

İngilis yazıçısı Ç.Snow təbii-elmi və humanitar biliyə uyğun olaraq iki alternativ, mədəniyyəti – elmi-texniki və bədii-humanitar mədəniyyətlər haqqında anlayışları formulə etmişdir. Onun fikrincə təbii-elmi və humanitar mədəniyyətlər bir-birindən o dərəcədə kəskin fərqlənir ki, onların nümayəndələri hətta bir-birlərini başa

düşmürlər. Məlumdur ki, 60-cı illərdə keçmiş Sovetlər məkanında «fiziklərlə» «liriklər» arasında çox intensiv diskussiyalar aparılırdı. Bu diskussiyalar göstərdi ki, təbii-elmi və humanitar mədəniyyətlərin heç birisi həqiqətin dərkində monopoliyaya malik ola bilməz.

### § 8. Müasir elmin ziddiyyətləri

İyirminci yüzillikdə elmin gücündən xəbər verən ən böyük təntənəsi eyni zamanda onun inkişafında böhranın başlandığını göstərdi: elmin dühası ilə yaradılmış atom-nüvə silahının dağııntıları, Xirosima və Naqasaki faciələri bəşəriyyətin məhviniə doğru aparırdı. Daha sonra qlobal ekoloji problem zühur etdi. Onun yaranmasında elmin özündən daha çox onun qarşısına qoyulan məqsədlər, həmçinin onun inkişaf etdirilməsinin norma, metod və vasitələr günahkar idi.

Elmin yuxarıda təsvir etdiyimiz səciyyəvi xüsusiyyətləri onun ziddiyyətlərini və məhdudiyyətlərini şərtləndirirdi. Məsələn, elmin fraqmentarlığı göstərir ki, o dönyanın müəyyən hissəsinin proyeksiyasıdır. Böyük fransız riyaziyyatçısı Anri Puankare bu barədə yazdı: «Elmin bütün təbieti əhatə etməsini arzulamaq sadəcə olaraq tamı öz hissəsinin tərkibinə daxil olmağa məcbur etmək deməkdir<sup>1</sup>. Elm ancaq xüsusi problemləri həll edir və xüsusi suallara təcrübə ilə təsdiq olunmuş nisbi cavablar verir. Elm bu səpgili sualları cavablandırır: Kvarklar nədən təşkil olunmuşdur? İlk maddə necə yaranmışdır? Kosmosa qədər nə olmuşdur?

<sup>1</sup> Bax: A.Пуанкаре. О науке. М., 1983, с.288

Genişlənən Kainatdan kənardə nə vardır? Məkan və zaman sonludur, ya sonsuz? Bu suallara cavab axtaranlar konkret elm sahələrinə deyil, mədəniyyətin mütləq həqiqətə yiyələnmək istəyən sahələrinə müraciət etməlidirlər.

Hələ qədim filosoflar mühakimələri biliyə və rəylərə bölündülər. Aristotelə görə bilik əyani və intuitiv ola bilər. Əyani bilik səbəb haqqında bilikdir. Bu bilik nümayiş etdirilən və sübut oluna bilən bilikdir, b.s. əyani bilik sillogizmlər vasitəsilə çıxarılan əqli nəticədir. İntuitiv bilik isə «bölməz formanı» ehtiva edən və yaxud cismiñ məhiyyəti haqqında bilikdir. İntuitiv bilik bütün sübutlar üçün «başlanğıc bazisi formulə etdiklərindən bütün elmlər üçün başlanğıc mənbədirlər. Aristotelin «Metafizikasında oxuyuruq: «İstisnasız olaraq hər şey sübut oluna bilər, əks halda sonsuzluğa getmək lazımdır»<sup>1</sup>.

### § 9. ETİ-lar dövründə elmin əhəmiyyəti

Elmi-texniki inqilab (ETİ) özünün aşağıdakı cəhətləri ilə xarakterizə olunur: əvvəla, elmin texnika ilə vahid sistemdə birləşməsi ilə. Bu proses nəticəsində elm bilavasitə məhsuldar qüvvəyə çevrilmişdir; ikincisi, təbiətin və onun bir hissəsi olan insanın öyrənilməsində qazanılmış misilsiz nailiyyətlər ilə. ETİ-in nailiyyətləri güclü təsir bağışlayır: bu nailiyyətlər insanı kosmosa çıxarmış, ona yeni enerji mənbəyi olan atom enerjisi, prinsip etibarilə yeni maddələr və texniki vasitələr (lazer, mazer), yeni

---

<sup>1</sup> Аристотель. Метафизика

kütləvi kommunikasiya və informasiya vasitələri vermişdir. ETİ anlayışının özü isə XX əsrin ortalarında, insan atom bombasını yaradıb planetimizi məhv etmək bacarığını nümayiş etdirdiyi bir zamanda meydana gəlmişdir.

Elmin avanqard sahələrində (fizika, riyaziyyat, kimya, biologiya) fundamental tədqiqatlar gedir.

1939-cu ildə zəmanəmizin məşhur alimi A.Eynsteyn ABŞ prezidenti Ruzveltə ünvanlandırdığı məktubunda fiziklərə kütləvi qırğın silahı yaratmağa imkan verən yeni enerji mənbənin olması haqqında verdiyi məlumatdan sonra dövlətlərin atom fizikası sahəsindəki tədqiqatlara marağı kəskin şəkildə artdı.

Fikirlərdən birinin sərras ifadəsinə görə müasir elm «baha başa gələn məmənnuniyyətdir». Elementar hissəciklər fizikası sahəsində tədqiqatlar aparmaq üçün zəruri olan sinxron azotropların quraşdırılması milyard dollarla vəsatit tələb edir. Bəs kosmik tədqiqatlar neçəyə başa gəlir? Müasir inkişaf etmiş ölkələrdə ümumi milli gəlirin 2-3%-i elmə sərf olunur. Bu təsadüfi deyil, belə ki, elmsiz ölkənin nə kifayət qədər müdafiə qabiliyyəti, nə də istehsal gücü ola bilər.

Elm belə bir eksponent üzrə inkişaf edir: XX əsrдə elmi fəaliyyətini həcmi, o cümlədən, dünya elmi informasiyasının həcmi hər 10-15 ildən bir 2 dəfə artır. Müvafiq olaraq alımların və elmlərin sayı da sürətlə çoxalır. Əgər 1900-cı ildə dünyada cəmisi 100 min alım var idisə, hazırda onların sayı 5 milyonu keçmişdir. İndiyədək Yer üzündə yaşamış alımların 90%-i bizim müasirlərimizdir. Elmi biliyin diferensiasiyası buna gətirib çıxarmışdır ki, hazırda elmi fənnlərin sayı 15 minə çatır.

Elm nəinki dünyani və onun təkamülüünü öyrənir, özü də eyni zamanda təkamülün məhsulu olub təbiət və insandan sonra Popperin sərrast ifadəsinə görə «üçüncü» dünyani – biliklər aləmini yaradır. Elm özünün üç dünya – «fizika obyektlər dünyası», «fərdi – psixi dünya» və «intersubyektiv bilik dünyası» (ümum böşəri biliklər) – konsepsiyası ilə həqiqətdə Platonun məşhur «ideyalar aləmini» əvəz etmişdir.

İnsan həyatı ilə əlaqədar olaraq müasir fəlsəfədə elmə iki münasibət yaranmışdır:

- a) elm insanın yaratdığı məhsuldur (K.Yaspere),
- b) elm insanın köşf etdiyi varlığın məhsuludur (M.Xaydeqqer).

Bu sonuncu baxış Platon təsəvvürlərinə yaxınlaşsa da, birinci baxış sistemi də elmlərin fundamental əhəmiyyətini əsla inkar etmir.

Popperə görə elm ictimai istehsal və insanın rifah hali üçün faydalıdır, o həm də insana fikirləşməyə, əqlini inkişaf etdirməyə və intellektual enerjisində qənaət etməyə imkan verir.

İyirminci əsrin görkəmli filosoflarından sayılan K.Yasperin aşağıdakı fikri elmin mənəvi dəyərini sərrast ifadə edir: «Elm gerçeklik olduğu andan etibarən insan mülahizələrinin həqiqiliyi onların elmliyi ilə şərtlənir. Buna görə də elm insan ləyaqətinin elementidir və onun dünyagörüşünün sırlarınə nüfuz etməyə imkan verən cazibədarlığı da məhz bundan irəli gəlin»<sup>1</sup>.

---

<sup>1</sup> Bax: Ясперс К. Смысл и назначение истории. М., 1994, с.105.

### III FƏSİL: TƏBİƏTŞÜNASLIĞIN İNKİŞAFININ MƏNTİQİ VƏ METODOLOGİYASI

XX əsr – elm əsridir. Onun cəmiyyətdə nüfuzu möhkəm, dayaqlar isə qarşılımazdır. Hazırda elmə olan inam o dərəcədə böyükür ki, biz tez-tez «bilik» və «elmə bilik» anlayışlarını eyniləşdiririk. Halbuki bu anlayışlar heç də eyni mənalı deyil. Biliyin mənbəyi yalnız elm deyil, biliyin gündəlik təcrübə, estetik təəssurat, dini vəhylərdə biliyin növləridir. Elmin qazandığı bilik özünün əhatəliliyi, tamlığı, inandırıcılığı, xalis praktiki qüvvəsi və faydası ilə biliyin digər növlərini qat-qat üstələyir. Bu necə baş verir? Bu, hər şeydən əvvəl, onun hasil etdiyi metodların hesabına və həmcinin onun təşkilində və quraşdırılmasında istifadə olunan xüsusi üsulların köməyi ilə əldə edilir.

Elmi metodunun mahiyyətini sadə tərzdə belə ifadə oluna bilər: metod elmi biliyin alınmasının elə əməliyyatıdır ki, onu yenidən hasil etməyə, yoxlamağa və başqalarına ötürməyə imkan verir. Axi, insanı həmişə iki məsələ maraqlandırır: realliq nədir və onunla necə rəftar edilməlidir? Metod ikinci növ suala cavab verir ki, bir çox hallarda bu cavab həllədici əhəmiyyət kəsb edir.

Qədim bir çin hekayəsində (pritça) deyilir ki, səxavətli bir balıqçı öz ovunu ac bir kəndli ilə bölüşdürülməli olur. Lakin o ikinci və üçüncü dəfə balıq dalınca gələndə əmin olur ki, problemi xeyriyyəçilik yolu ilə deyil, kəndliyə balıq tutmağı öyrətmək yolu ilə həll edə bilər. Yoxsula balığı. Necə tutmağa öyrənmək ona, metod vermək, b.s. praktiki fəaliyyət üçün qaydalar, üsullar sistemi deməkdir.

İdraki proses də eynilə buna bənzəyir. Biliyin necə əldə edildiyini bilmək – deməli, bütün arzu cdənlərə, əvvəla, artıq mövcüd olan bilikləri yenidən hasil etmək və onların səhihliyini yoxlamaq, ikincisi – yeni bilik almaq imkanı deməkdir.

Elm ictimai şüurun digər formalarından bununla fərqlənir ki, onda yeni bilik əldə edilməsinə imkan verən metodlar müstəqil təhlil və açıq müzakirə predmetinə çevirilir. Bunun nəticəsində isə müstəqil elm sahəsi – «Elmi idrakın metodologiyası» meydana gəlmişdir.

### § 1. Elmi biliyin xüsusiyyətləri və strukturu

Elmi fəalliyətinin başlıca vəzifəsi reallıq haqqında bilik əldə etməkdir. Bəşəriyyət belə bilikləri çoxdandırkı toplamaqdadır. Lakin, müasir biliyin çox böyük hissəsi yalnız son iki əsrə toplanmışdır. Bu qeyri-bərəbərlik onunla izah olunur ki, yalnız bu dövrdə elmin çoxsaylı imkanları aşkar çıxarılmışdır. Tarixi miqyasda götürüldükdə elm nisbətən gənc sosial-qurumdur. Onun yaşı 2,5 min ildən çox deyil. Elmin doğulmasının dəqiqliyi tarixi məsələsi mübahisəli olsa da artıq bu gün elm ilə «elməqədərki» mərhələ arasında müəyyən sərhəd qoymaq mümkün olmuşdur.

Elmin vətoni qədim Yunanistan sayılır. Yunanların elmin banisi olması heç də o demək deyildir ki, onlar öz zəmanələrində başqa xalqlara nisbətən daha zəngin faktik materiallar toplamış və ya texniki nailiyyətlər sahəsində daha böyük üstünlükler qazanmışdılar. Sözün müasir mənasında yunanlar «alim» adına təfəkkür prosesinə, onun məntiqinə və məzmununa göstərdikləri

hədsiz maraqlarına görə layiq görülmüşdülər. Qədim yunan müdrikləri faktları, mühakimələri, toplayır, yeni mülavizələr söyləyir, onları sübut edir, əsəslandırmağa çalışır, məntiqi yolla onları birindən digərini çıxarmaqla onlara sistemli, nizamla və bir görkəm verirdilər.

Qədim yunanlar mülahizələri nəinki sübuta adət etməyə çalışmış, həm də sübut prosesinin özünün təhlili əsasında sübut nəzəriyyəsini – Aristotel məntiqini yaratmışdır. Başqa sözlə, onlar rəngarəng xaotin empirik biliklərə, həllərə qayda gətirə biləcək metodu işləyib hazırlamışdır.

Bu metodun yaradılması nəzəri idrak sahəsində əsl metodoloji hücum idi. İkinci belə bir hücum Yeni dövrdə, XVII əsrд eksperimental və riyazi metodların vacibliyinin dərk edildiyi bir vaxtda baş verdi. Bu metodlar əsasında klas. təbiətşünaslıq yarandı.

Antik mütefəkkirlərin işləyib hazırladıqları məntiq (düzgün təfəkkürün qanun və formaları haqqında təlim) bilavasitə dərk edilən aləmə deyil, onun haqqındakı təfəkkürə aid edildirdi. Başqa sözlə, burada təhlil obyekti obyektiv şeylər və hadisələr deyil, onların fikri analoqları – abstraksiyalar, anlayışlar, mühakimələr, ədədlər, qanunlar və s. idi. Məlum oldu ki, bu ideal reallıq maddi dünyaya nisbətən heç də az mənalı, məntiqdi və qanuna uyğun deyil. İdeal obyektlər üzərində aparılan fikri əməliyyatlar isə onların maddi prototipləri üzərində aparılan əməliyyatlar ilə müqayisədə hətta praktiki baxımdan belə daha məhsuldar və əhəmiyyətli idi. Bilik bir növ sanki dünyadan yuxarıya qaldırılırdı.

Antik elm tamamlanmış nəzəri bilik sisteminin misilsiz nümunəsi sayılan Evklid həndəsəsini yaratdı.

Elmi biliyin xüsusiyyətləri bunlardır:

- Elmi bilik sistemli olması və bir biliyin digər formalarından məntiqi yolla çıxarıla bilməsi ilə xarakteriza olunur.
- Elmi (nəzəri) idrakin obyektləri real ələmin predmet və hadisələri deyil, onların özünəməxsus analoqları – ideallaşdırılması obyektlərdir.
- Elmi idrakin mühüm əlamətlərindən biri onun yeni biliyin alınması prosesinə ciddi nəzarət etməsi, idrak metodlarını qeydə alması və onların üzərinə ciddi nəzarət qoymasıdır.
- Tədqiq olunan obyektlərin elmi təsviri anlayışların mənə və əhəmiyyətini dəqiq qeydə alan elmi dilin ciddi və birmənalı olmasını tələb edir.
- Elmi bilik açılmış həqiqətlərin obyektivliyini, b.s. onların dərk edən subyektdən aslı olmamasını tələb edir.
- Elm yalnız təkrarlanan hadisələri öyrəndiyi üçün onun başlıca vəzifəsi həmin hadisələrin mövcudluq qanunlarını axtarmaqdır.

Elm mövcud olduğu 2,5 min il müddətində mürəkkəb, sistemli təşkilə və dəqiq strukturla malik bir quruma çevrilmişdir.

Elmi biliyin əsas elementləri aşağıdakılardır:

- qəti müəyyən olunmuş faktlar;
- faktlar qrupunu ümumiləşdirən qanuna uyğunluqlar;

- reallığın nər hansı bir fragmentini təsvir edən qanuna uyğunluqlar sistemi haqqında mövcud bilikləri təmsil edən nəzəriyyələr;
- reallığın ümumiləşmiş obrazını yaradan və bütün nəzəriyyələrin sistemli vəhdətinin nail olunduğu dünyanın elmi mənərəsi.

Əlbəttədə elmin dayağıını, onun binövrəsini, müəyyən olunmuş faktlar təşkil edir. Əgər faktlar düzgün təyin olunmuşdursa (çoxsaylı müşahidə və eksperimentlərdə təsdiq olunurlarsa) deməli, onlar şübhəsiz və vacib sayılırlar. Fakt – elmin empirik, b.s. təcrübi bazisidir. Elmin topladığı faktların sayı durmadan artır. Təbii ki, onlar ilkin empirik ümumiləşməyə, sistemləşməyə və təsnifata məruz qalırlar. Təcrübədən alınmış faktların ümumiyyəti, onların uyğunluğunu sübut edir ki, müşahidə olunan bütün hadisələrin bilavasitə tabe olduqları empirik qanun, ümumi qayda tapılmışdır. Lakin empirik səviyyədə qeydə alınmış qanuna uyğunluqlar adətən çox az şeyi izah edə bilir. Məsələn: qədim müşahidəcilər müəyyən etmişdilər ki, gecələr səməda işıqlanan obyektlərin eksəriyyəti dəqiq dairəvi traektoriya üzrə, bəziləri isə ilgəyə oxşar hərəkət edirlər. Sözsüz ki, hər iki hal üçün ümumi bir qayda var, lakin onu necə izah etməli? Birincilərin ulduz, ikincilərin isə planet olduğunu bilmədən bunu izah etmək o qədər də asan olmur. Planetlərin ulduzlardan fərqli hərəkət etməsinə səbəb onların Yerlə birlikdə Günəş ətrafında fırlanmasıdır.

Bundan əlavə, empirik qanuna uyğunluq nisbətən az evristik olub, elmi axtarışlarda gələcəyə istiqamət açmır. Bu məsələ idrakın nəzəri səviyyəsində həll olunur.

Elmi idrakın iki səviyyəsinin - nəzəri və empirik (təcrübi) - fərqləndirilməsi problemi onun təşkilinin spesifik xüsusiyyətindən asılıdır. Onun mahiyyətini öyrənilən materialın ümumiləşdirilməsinin müxtəlif tipləri təşkil edir. Məlum olduğu kimi, elmin inkişafını onun qanunları müəyyən edir. Qanun isə hadisələrin zəruri, mühüm, dayanaqlı, təkrarlanan, ümumi əlaqəsidir. Cismiərdəki ümumi isə abstraktlaşdırma vasitəsi ilə, eyni sinfin cisimlər çoxluğununda təkrarlanan, oxşar, simmetrik xassələrinin, əlamətlərinin, xarakteristikalarının seçilib götürülməsi yolu müəyyənləşdirilir. Formal - məntiqi ümumiləşdirilmənin mahiyyəti məhz belə «eyniliyin», invariantlığın müəyyənləşdirilməsindən ibarətdir. Ümumiləşdirmənin baxılan üsulu «abstrakt - ümumi» adlanır. Bu onunla bağlıdır ki, seçilən ümumi əlamət tamamilə ixtiyarı olub, təsadüfi götürülə bilər və bu halda o heç cür öyrənilən hadisənin mahiyyətini ifadə etməz.

Məsələn, antik dövrde insana verilən «insan ikiayaqlı və qanadsız varlıqdır» tərifi «onun abstrakt - ümumi xarakteristikası olub, prinsir etibarilə hər bir fərdə tətbiq edilə bilər. Lakin bu tərif nə insanın mahiyyətini, nə də onun tarixini başa düşməyə imkan vermir. Əksinə, «insan əmək aləti istehsal edən varlıqdır» tərifi formal olaraq insanların əksəriyyətinə tətbiq edilə bilməsə də, o insanın qərarlaşmasını və inkişafını məqbul izah edə bilən nəzəri konstruksiya yaratmağa imkan verir. Burada biz artıq ümumiləşdirmənin predmetindəki ən ümumini nominal formada

deyil, mahiyyətcə aşkar etməyə imkan verən yeni bir növü ilə iş görürük. Bu halda ən ümumi predmetlərin sadə eyniliyi, onlardakı eyni əlamətin çoxsaylı təkrarı kimi deyil, çoxsaylı predmetləri, onların vahid sisteminin momentlərinə, tərəflərinə çevirən qanuna uyğun əlaqə kimi başa düşülür. Bu sistemin daxilindəki ən ümumilik, bu sistemə məxsus tekçə eyniliyi deyil, həmçinin fərqi və əksliyi də ehtiva edir. Burada predmetlərin ümumiliyi onların xarici oxşarlığında deyil, predmetlərin genezisinin vəhdətində, əlaqə və inkişafının ümumi prinsipində reallaşır.

Məhz şeylərdəki ümuminin tapılması üsulundakı bu fərq, b.s. qanuna uygunluğunun müəyyən edilməsi idrakin empirik və nəzəri səviyyələrini fərqlənməyə əsas verir. Hissi - praktiki təcrübə (empirik) səviyyəsində cism və hadisələrinin yalnız xarici ümumi əlamətləri qeydə alınır bilər. Bu halda onların mühüm daxili əlaqələri yalnız təsadüfən(qavranıla) əhatə oluna bilər. Bu sonuncu əlaqələri yalnız idrakin nəzəri səviyyəsi izah və əsaslandırma bilər.

Təcrubi yolla əldə edilmiş empirik materiallar nəzəriyyədə bir sıra ilkin prinsiplər əsasında yenidən təşkil olunur. Bunu isə müxtəlif şəkilli fragmentləri olan uşaq kubikləri ilə müqaişə etmək olar. Qaydasız sərələnmiş kubikləri birləşdirərək vahid şəkile çevirməkdən ötrü onları toplaya biləcək ümumi bir fikir lazımdır. Uşaq oyununda isə bu prinsip hazır nümunə - şəkillər halında verilir. Nəzəriyyədə isə elmi biliyin təşkilinin bu çıxış prinsiplərinin axtarılması elmi yaradıcılığın ən böyük sırlarından birini təşkil edir.

Elmin mürəkkəb və yaradıcı olmasına səbəb empirikdən nəzəriyyəyə bir başa keçidin olmamasıdır. Nəzəriyyə təcrübənin bilavasitə induktiv ümumiləşdirilməsi yolu ilə qurulmur. Lakin bu o

demək deyil ki, nəzəriyyə ümumiyyətlə təcrübə ilə bağlı deyil. Belə ki, ixtiyari nəzəri quraşdırmağa ilk təkanı praktiki təcrübə verir. Nəzəri nəticələrin həqiqiliyi də praktikada yoxlanılır. Lakin nəzəriyyənin qurulması prosesinin özü və onun bundan sonrakı inkişafı praktikadan asılı olmadan baş verir.

Bələliklə, elmi idrakin empirik və nəzəri səviyyələrinin fərqləndirilməsi problemi obyektiv reallığın ideal formada yenidən hasil edilməsinin üsullarının və sistemli biliyin qurulmasına yanaşmanın müxtəlifliyində kök salır. Bu səviyyələrin köməkçi fərqləri də buradan irəli qəlir. Empirik biliyin başlıca vəzifəsi faktları qeydə almaqdan, nəzəriyyənin isə başlıca məqsədi onları interpretasiya etməkdən ibarətdir.

Empirik və nəzəri bilik bir - birindən həm də tədqiqat obyekti nə görə fərqləndirirlər. Empirik səviyyədə alim bilavasita təbii və sosial obyektlərdə iş görən alim nəzəri səviyyədə, bir qayda olaraq, ideallaşdırılmış obyektləri - (maddi nöqtə, ideal qaz, mütləq bərk cisim və s.) üzərində əməliyyatlar aparır. Bütün bunlar isə tətbiq olunan tədqiqat metodlarının fərqini şərtləndirir. Empirik səviyyə üçün müşahidə, müqayisə, ölçmə, eksperiment və b. metodlar səciyyəvidir. Nəzəriyyə isə aksiomatik, sistemli, struktur-funksional təhlil, riyazi modelləşdirilmə və b. metodlara üstünlük verir. Hər iki səviyyədə tətbiq olunan metodlar da vardır: abstraktlaşdırma, ümumileşdirmə, analoqiya, analiz və sintez və s. Buna baxmayaraq empirik və nəzəri səviyyələrdə tətbiq olunan metodların fərqi heç də təsadüfi deyil.

Bundan əlavə, metod problemi məhz nəzəri biliyin xüsusiyyətlərinin dərki prosesində çıxış problemi olmuşdur. XVII

Əsrde klassik təbiətşünaslığın yaranması dövründə elmin inkişafının iki müxtəlif istiqamətli metodoloji programı: empirik(induksiya) və rasional(deduktiv) metodlar yaranmışdır.

İnduksiya elə mühakimə üsuldur ki, bu halda ümumi nəticə xüsusi mühakimələrin ümumiləşdirilməsi sayesində həyata keçirilir. Sadəcə desək, induksiya - idrakın xüsusidən ümumiliyə doğru hərəkətidir. İdrakda ümumiliyə doğru aparan hərəkət isə deduksiya adlanır.

Yeni biliyin alınmasına aparan aparıcı metod haqqında məsələ empirizm və rasionalizmin bir birinə qarşı qoyulmasının məntiqi nəticəsidir.

**Empirizm:** dünya haqqında həqiqi biliyi yalnız təcrübədən, müşahidə və eksperimentlərdən alına bilər. Hər bir eksperiment və ya müşahidə isə təkçədir. Buna görə də təbiətin dərkinin yeganə yolu xüsusi ümumiləşdirmələrdən daha geniş ümumiləşdirmələrə doğru aparan hərəkət və yaxud induksiyadır.

Rasionalizmə görə idrakda ən etibarlı və müvəffəqiyyətli elm riyaziyyatdır, çünki riyaziyyat idrakda ən effektli və səhih metodları, o cümlədən intellektual iduksiyani və deduksiyani tədbiq edir. İnduksiya gerçəklilikdə elə sadə və aydın həqiqətlərə baxmağa imkan verir ki, onların varlığına şübhə yeri qalmır. Deduksiya isə bu sadə həqiqətlərdən mürəkkəb biliklər çıxarmağa imkan verir. Ciddi qaydalar əsasında tədbiq olunan deduksiya əksər hallarda həqiqətə, yalnız bir sıra hallarda yanılmaya qətirib çıxarır. İnduktiv mülahizələr də rasional ola bilər, lakin Dekartın fikrincə onlar heç bir halda qanunların ifadə olunduğu ən ümumi mülahizələrə gətirib çıxara bilmir.

Bu metodoloji proqramlar hazırda köhnəlmış və qeyri – adekvat hesab olunurlar. Yaşadığımız günlərdə empirizm ona görə məqbul sayıyla bilməz ki, bu proqramın söykəndiyi induksiya metodu həqiqətən heç vaxt universal mühakimələrə gətirib çıxara bilməz, belə ki, eksər situasiyalarda ümumi nəticələr çıxarmağa imkan verən bütün xüsusi halların sonsuz çalarlarını əhatə etmək prinsipcə heç mümkün də deyil. Bunu da nəzərə almaq lazımdır ki, müasir fundamental nəzəriyyələrin heç birisi bilavasitə induktiv ümumiləşdirilmə əsasında yaradılmamışdır. Rasionalizm də öz imkanlarını tükəndirmişdir, belə ki, müasir elmin məşğul olduğu obyektiv reallıq sahələri (mikroaləm və meqaaləm) tələb olunan «öz özünə aydın» olan sadə həqiqətlər verməyə qadir deyil. Digər tərəfdən, rasionalizmdə idrakin təcrübi metodlarının rolu da kafi dərəcədə qiymətləndirilmir.

Bununla belə bu metodoloji proqramlar artıq özlerinin mühüm tarixi rollarını oynamışlar. Əvvəla, onlar çoxsaylı konkret elmi tədqiqatları stimullaşdırmışlar. İkincisi, onlar elmi idrakin strukturunun başa düşülməsinə öz töhvələrini vermişlər. Bu proqramlar əsasında aydın olmuşdur ki, idrak prosesi sanki «ikimərtəbəlidir». Nəzəriyyənin tutduğu «yuxarı mərtəbə» sanki «aşağı» (empirik) mərtəbə üzərində qurulsada, onların arasında nədənsə düzüne və rahat pilləkan qoyulmamışdır. Aşağı empirik mərtəbədən yuxarı nəzəri mərtəbəyə ancaq «sıcırayışla» düşmək mümkündür. Bu halda əsas empirik səviyyə nə qədər vacib olsa da tikintinin taleyi əsasən yuxarı mərtəbədə, yəni nəzəriyyənin mülklərində həll olunur.

Bizim zəmanəmizdə elmi idrakin quruluşunun standart modeli təxminən belə görünür. İdrak prosesi müşahidə və eksperimentlər yolu ilə təyin olunan müxtəlif faktlardan başlanır. Əgər faktlar içərisində bir müntəzəmlik, təkrarlanma müşahidə olunursa, bu halda təsdiq etmək olar ki, empirik qanun - ilk empirik ümumiləşmə tapılmışdır. Lakin bir qayda olaraq gec tez elə faktlar axtarılır ki, onlar aşkar edilmiş müntəzəmliyin içərisinə yerləşmirlər. Belə hallarda alimin yaradıcı intellekti, məlum reallığı fikrən yenidən qurmaq bacarığı onun köməyinə qədir və o ümumi sıradan düşmüş faktları vahid bir sxemə yerləşdirməklə onlar ilə tapılmış empirik qanuna uyğunluqlar arasındaki ziddiyyyətlər aradan qaldırır. Bu yeni sxemi müşahidə vasitəsilə aşkar etmək mümkün olmur, belə ki, o abstrakt mühakimələr yolu ilə qurulur və əvvəlcə nəzəri hipotiza formasında mövcud olur. Əgər bu hipoteza müvəffəqiyyətli olub tapılmış faktlar arasındaki ziddiyyyəti aradan qaldırıb daha yeni faktların mövcudluğunu söyləməyə imkan verirsə, deməli, irəli sürülmüş hipoteza timsalında yeni nəzəriyyə, nəzəri qanun tapılmışdır. Məsələn, yaxşı məlumdur ki, Ç. Darwinin təkamil nəzəriyyəsi XIX əsrдə irsiyyət haqqında təsəvvürlerin geniş yayılması ilə bağlı olaraq uzun müddət iflasa uğramaq təhlükəsi ilə rastlaşmışdı. Bu dövrдə belə güman edilirdi ki, irsiyyət əlamətlərinin ötürülməsi «qarışdırılma» prinsipi əsasında baş verir, yəni valideynlərin əlamətləri nəsillərə hər hansı bir aralıq variantda keçir. Məsələn, əgər ağ və qırmızı çiçəkli bitkiləri çar Pazlaşdırılmış olsaq alınmış hibridin çiçəkləri çəhrayı rəngli olacaqdır. Əksər hallarda bu belə də olur. Bu çoxlu sayıda səhih empirik faktlar əsasında empirik yolla müəyən edilmiş ümumiləşdirmədir. Avstriya

tədqiqatçısı Qreqor Mendelin təklif etdiyi hipotezə görə irsiyyət aralıq deyil, diskret xarakter daşıyır.

İrsiyyət əlamətləri bu gün bizim «gen» adlandırdığımız diskret hissəciklər vasitəsi ilə ötürülür. Buna görə də irsiyyət amilləri nəsildən nəslə verildikcə onların qarışdırılması prosesi deyil, parçalanması prosesi baş verir. Sonralar bitkin bir nəzəriyyəyə çevrilmiş bu dahi sxem bir zərbə ilə bütün empirik faktları izah edə bildi.

Bələliklə, elmi idrakın quruluşunun ənənəvi modeli fikrin aşağıdakı sxem üzərində inkişaf etdirilməsini tələb edir: empirik faktların müəyyənləşdirilməsi – ilkin empirik ümumiyləşdirmə – ümumi qaydalardan kənar çıxan faktların aşkar edilməsi – faktların yeni izahını verən nəzəri hipotezin kənar edilməsi – bütün müşahidə olunan faktları izah edə bilən hipotezdən çıxarılan məntiqi nəticə (deduksiya). Praktikada həqiqiliyi təsdiq edilən hipotez nəzəri qanun statusu qazanır. Elmi biliyin bu müvafiq modeli hipotetik – deduktiv model adlanır. Qeyd edək ki, müasir elmi biliyin əksər hissəsi məhz bu üsul əsasında qurulur.

## § 2. Elmiliyin meyarı və normaları

Nəzəriyyə reallığın hər hansı bir sahəsində mövcud olan mühüm əlaqələr və münasibətlər haqqında tam təsəvvür yaradan elmi biliyin təşkilinin ən yüksək formasıdır. Nəzəriyyənin hazırlanması bir qayda olaraq ona obyektiv reallığın müşahidə olunmayan tərəflərini qeydə alan anlayışların daxil edilməsi ilə müşahidə olunur. Buna görə də nəzəriyyənin həqiqiliyinin

yoxlanması birbaşa müşahidə və eksperiment vasitəsilə həyata keçirilə bilməz. Nəzəriyyənin biliəvasitə müşahidə olunan reallıqdan bu cür «ayrı salınması» XX əsrə belə bir mövzu ətrafında diskussiya yaratmışdır ki, biz hansı biliyi elmi bilik hesab etməliyik? Problem bundan ibarətdir ki, nəzəri biliyin empirik bazisdən asılı olmaması və müxtəlif nəzəri konstruksiyaların quraşdırılmasında yol verilən sərbəstlik ilk baxışda belə bir illyuziya yaradır ki, guya alımlar asanlıqla yaratdıqları universal izahedici sxemlərə və irəli sürdükləri heyrətləndirici ideyalarına görə heç bir məsuliyyət daşıımırlar. Buna görə də buradan bir sual meydana çıxır: elmi idrakda saxta, yalançı ideyaları həqiqi elmi ideyalardan necə fərqləndirmək olar?

Bu məqsədlə elmin metodologiyasının müxtəlif istiqamətləri tərəfindən bir sıra prinsiplər formülə edilmişdir. Onlardan biri verifikasiya prinsipidir. Bu prinsipə görə hər hansı bir anlayış və ya mühakimə yalnız o zaman konkret məna kəsb edir ki, o empirik üsulla yoxlana bilsin. Əgər belə bir empirik yoxlama tapılmırsa, o halda bu mühakimə ya təvtologiya elan edilməsi, ya da heç bir məna kəsb etməməlidir. Belə ki, inkişaf etmiş nəzəriyyənin anlayışları bir qayda olaraq təcrübənin məlumatlarına müncər edilə bilmədiyindən onlar üçün dolayı verifikasiya tədbiq edilə bilər. Məsələn, indiyədək, «kvark» anlayışının təcrübi analoqunu göstərmək mümkün olmamışdır. Halbuki, varlığını kvark nəzəriyyəsinin qabaqcədan söylədiyi bir sıra hadisələri sonradan təcrübi, eksperimental yolla qeydə almaq mümkün olmuşdur.

Verifikasiya prinsipi ilk yaxınlaşmada elmi biliyi elmdən kənar bilikdən fərqləndirməyə imkan verir. Lakin mümkün

empirik faktların mövcud ideyanın xeyrinə şərh olunduğu hallarda (idealoqiya, din, astrologiya və s.) bu prinsip artıq öz təsirini itirir. Belə hallarda elmi və qeyrielmi bilikləri fərqləndirmək üçün XX əsrin görkəmli filosofu K.Popperin təklif etdiyi falsifikasiya (saxtalaşdırma) prinsipindən istifadə edilir. Bu prinsipə görə nəzəriyyənin elmi statusunun meyarı onun saxtalaşdırılması və ya təkzib edilənləri ola bilər. Başqa sözlə, bu prinsipə görə yalnız o bilik «elmi» dərəcəyə layiq görürlər bilər ki, o prinsipcə təkzib edilən olmuş olsun. İlk baxışdan paradoksal görünməsinə baxmayaraq falsifikasiya prinsipinin sadə və dərin mənası vardır. Bu prinsipi irəli sürməklə K.Popper idrakda təsdiq və təkzib üsullarının assimmetriyasına ciddi fikir vermişdir. Ağacdan qopub düşən almaların say çoxluğu ümumdünya cazibə qanunu həqiqiliyinin qəti təsdiqi üçün kifayət edə bilməz. Ancaq yerdən yan keçən təkcə bir almanın olması faktı qanunun ödənilməməsini təsdiq etməy, onu yalan olduğunu söyləməyə əsas verə bilər. Buna görə də nəzəriyyənin saxtalaşdırılması, b.s. təkzib edilməsi onun həqiqiliyinin və elmiliyinin təsdiqi planında daha effektli görünür.

Bununla yanaşı qeyd etməliyik ki, saxtalaşdırma prinsipinin ardıcıl yeridilməsi ixtiyari biliyə fərziyyəvi görkəm verir, onu tamamlanmadan, mütləqlikdən, dəyişməzlikdən məhrur edir. Bu özlüyündə belə də pis hal deyil, belə ki, biliyin daimi saxtalaşdırma təhlükəsi elmi həmişə normal «tonusda» saxlanmağa imkan verir. Bu baxımdan elmə tənqidi münasibət onun inkişafının mühüm mənbəyi və imicinin ayrılmaz cəhətidir.

Qeyd edək ki, elmi fəaliyyətdə olan alimlərin əksəriyyəti elmin qeyri elmdən fərqləndirilməsi məsələsini bir o qədər də

mürəkkəb məsələ saymırlar. Elmiliyin müəyyən norma və ideyalarına, habelə elmi tədqiqat fəaliyyətinin bir sıra etalonlarına istinad etmək əsasında onlar biliyin həqiqi və ya psevdöelmi xarakterli olmasını intuitivcəsinə hiss edirlər. Elmin bu norma və ideallarında elmi fəaliyyətinin məqsədləri və onlara nail olmağın üsulları haqqında təsəvvürler ifadə olunur. Hərçənt bu təsəvvürlər tarixən dəyişkəndir, lakin hələ Qədim Yunanistanda formulə edilmiş təfəkkür üslubunun vəhdətılış şərtlənən belə normaların invariantlığı bütün dövrlərdə saxlanılır. Bu təfəkkür tərzi rasional mahiyyətli iki fundamental ideyaya söykənir:

- təbii nizamlanma, b.s.zəkaya müyəssər olan universal, qanuna uyğun və aydın səbəbiyyət əlaqələrinin qəbul edilməsi ;
- formal sübutun biliyin əsaslandırılmasının başlıca vasitəsi kimi qəbul edilməsi.

Rasional təfəkkül üslubu hüdudlarında elmi bilik aşağıdakı metodoloji meyarlarla xarakterizə olunur:

- universallıq, b.s. ixtiyari konkretliyin - yer, zaman, subyekt və s.
- deduktiv üsulla bilik sisteminin inkişafını təmin edən uyğunluq və qeyri - ziddiyyətlilik.
- sadəlik meyarı: o nəzəriyyə optimal sayılır ki, hadisələrin maksimum geniş dairəsini minimum sayda elmi prinsipə əsaslanmaqla izah edə bilir.
- izah edici potensial;
- qabaqgörənlik qüvvəsinin olması.

Elmiliyin bu ümumi meyarları və yaxud normaları hadisələr elmi bilik etalonuna həmişə daxil olur. Tədqiqat fəaliyyətinin sxemini müəyyən edən daha konkret normalar isə elmlərin predmet sahəsindən və nəzəriyyənin yaranmasının sosial - mədəni kontekstindən asılı olur.

### § 3. Elmi metodun sərhədləri

Elmi metodun nailiyyətləri böyük və danılmazdır. Onun köməkliyi ilə bəşəriyyət planetdə öz işlərini qaydaya salmış, suyun, buxarın, elektrikin, atomun enerjisini özünə xidmət etməyə məcbur etmiş, və Yer ətrafi kosmik məkanı mənimseməyə başlamışdır. Nəzərə alsaq ki, elmi nailiyyətlərin böyük əksəriyyəti son 150 ildə qazanılmışdır, onda məlum olar ki, bəşəriyyət elmin köməyi ilə həmdə öz inkişafını sürətləndirmişdir. Əgər elmin sonrakı inkişafı da bu sürətlə davam edərsə bəşəriyyəti necə təəcübə perspektivlər gözlədiyini görmək çətin olmaz. Sivilizasiyalı dünyamız keçən əsrin 60-70-ci illərində məhz belə bir əhval - ruhiyyə ilə yaşayırırdı. Lakin ötən əsrin 70-ci illərin axırlarına yaxın elmin parlaq perspektivləri bir qədər sönükləşməyə başladı, fərəhli ümüdlər azaldı. Hətta bəzən ümidsizlik meyilləri meydana qəldi, məlum oldu ki, elm ümumi rıfahı təmin etməkdə acizdir.

Bu gün cəmiyət elmə daha ayıq gözlə baxır. O tədricən başa düşməyə başlayır ki, elmi metodun özünün təsir sahəsi, tətbiq sahələri vardır.

Halbu ki, elmin özünə bu həqiqət çoxdan məlum idi. Onun metedologiyasında elmi metodun sərhəd məsəlesi hələ i. Kantin

vaxtından müzakirə edilməkdədir. Elmin öz inkişafında fasiləsiz olaraq mümkün maniələr və sərhədlərlə rastlaşması isə tamamile təbiidir. Elmi metodların hazırlanması da bu çətinlikləri aradan qaldırmaq məqsədi daşıyır. Təəssüf ki, bəzi sərhədlərin fundamentallığını hələ də təsdiq etmək lazımlı gəlir. Onları dəf etmək isə heç vaxt mümkün olmur.

Belə sərhədlərdən birini bizim təcrübəmiz təsvir edir. Özünün natamamlığına və birtərəfliliyinə baxmayaraq empirizmin çıxış mühakiməsi olan «ixtiyari insan biliyinin son mənbəyi təcrübədədir» tezisi hər halda doğrudu. Lakin insanların təcrübəsi böyük olsa da, hər halda o öz varlığı etibarilə məhduddur. Bu məhdudiyyət isə hər şeydən əvvəl bəşəriyyətin mövcud olma müddəti ilə şərtlənir. İctimai – tarixi praktikanın on min illərlə ölçülən tarixi yaşı öz-özlüyündə kiçik olmasa da, hər halda əbədiyyat ilə müqayisədə sanki bir andır. Buna görə də məhdud insan təcrübəsilə təsdiq olunan qanunauyğunluqları bütöv kainata şamil etməy olmaz? Təcrübədən kənardə qalan nəticələrin həqiqiliyi həmişə ehtimallı xarakter daşıyır.

Biliyin inkişaf etdirilməsinin deduktiv modelini qəbul edən rasionalizmde vəziyyət tamam başqa cürdür. Bu halda nəzəriyyənin bütün xüsusi mühakimələri və qanunları başlangıç mühakimələrdən, postulatlardan, aksiomlardan və s. çıxanlır. Lakin bu mühakimələr baxılan nəzəriyyənin hüdudlarında sübut olunmurlar. Deməli, onları həmişə təkzib etmək imkanı qalır. Bu deyilənlər bütün fundamental nəzəriyyələrə, o cümlədən, ən ümumi nəzəriyyələrə də aid edilə bilər. Məsələn, dünyanın sonsuzluğu, simmetrikliliyi və s. haqqında postulatlar bu qəbildəndir. Demək olmaz ki, bu postulatlar qətiyyən

sübut olunmazdır. Onlar heç olmasa bu mənada sübut olunandırlar ki, onlardan çıxarılan bütün nəticələr bir – birinə və reallığa zidd gəlmir. Burada söhbət ancaq bizim öyrəndiyimiz reallıq haqqında gedir. Halbuki, bu reallıqdan kənardə həmin postulatların həqiqiliyi birmənalılıqdan çıxaraq yenidən ehtimal xarakter daşıyır. Buna görə də elmin əsasları mütləq xarakter daşımayıb, istənilən anda prinsipcə sarsıla bilər.

Elmin qarşısında əngələ çevrilən amillərdən biri də insanın təbiətidir. Axı insan – makroaləmin varlığıdır. Alımların elmi axtarışlarda istifadə etdikləri idrakı vasitələr – cihazlar, modelər, təsvir dili və s. makromiqyaslıdır. İnsan özünün makrocihazları və reallıq haqqında makrotəsəvvürleri ilə mikro- və meqaaləmə həmlə etdikdə labudən uyuşmazlıqla qarşılaşır. Bizim makro təsəvvürümüz bu dünyalar üçün yaramır, konkret desək, Yer şəraitində adət etdiyimiz proses və hadisələrin mikro və meqa aləmdə analoqları yoxdur. Buna görə də mikroaləmə tam adekvat ola biləcək makroobraz yaratmaq praktiki mümkün deyil.

Məsələn, bizim üçün bütün elektronlar eynidir, onları heç bir eksperimentdə bir-birindən fərqləndirmək mümkün deyil. Ola bilsin ki, bu heç də belə deyil. Onları fərqləndirməyi öyrənmək üçün insanın özü elektron ölçüyü olmalıdır ki, bu da qeyri-mümkündür.

Nəticədə deyə bilərik ki, bizim “idrakı aparatımız” gündəlik təcrübədən uzaq olan sahələrə keçdikdə öz etibarlılığını itirir. Alımlar belə bir çıxış yolu tapmışlar: təcrübəyə müyəssər olmayan reallığı təsvir etmək üçün abstrakt işarələrdən və riyaziyyatın dilindən istifadə olunmalıdır.

Məsələn kvarkin “ətri” və ya “rəngi” nə deməkdir? Görəsən, bu ifadələr müəyyən fiziki anlayışlardır mı? Bu anlayışlar subelementar hissəciklərin müəyyən riyazi parametrlərə uyğun gəldiyi xüsusi fiziki hallarıdır. Bu anlayışlar haqda artıq heç bir şey demək mümkün deyil.

Növbəti sərhəd zolağını elmin özü yaradır. Biz belə bir ifadəyə artıq adət etmişik ki, “elm insan təsəvvürlərinin üfüqlərini genişləndirir”. Halbuki əks mülahizə: “elm insan təsəvvürlərinin hüdudlarını daraldır” ifadəsi də heç də həqiqətə uyğun deyil. Məsələ ondadır ki, ixtiyari nəzəriyyə bir qisim hadisələrə “icazə” verdiyi halda, digər qisim hadisələrə “qadağan” qoyur. Klassik termodinamika daimi mühərriki “qadağan” etdi, nisbilik nəzəriyyəsi sürətin işıq sürətini aşa bilməsi həddi üzərinə qadağan qoydu və s. K.Popperin qəti inamına görə nəzəriyyə nə qədər çox qadağan edirse, deməli, o bir o qədər mükəmməldir. İnsanın qarşısında geniş və rəngarəng imkanlar açan elm eyni zamanda imkansızlıq sahələrini də işıqlandırır. Elm nə qədər çox inkişaf edirse bilikdə qadağan olunmuş sahələr də bir o qədər çox olur. Elm-sehrbaz deyil. Buna görə də onun “icazə verdiyi” istiqamətlərlə yanaşı, qadağan qoyulmuş sahələri də mövcuddur.

Elmi idrak metodunun, potensialının daha bir əhəmiyyətli məhdudiyyəti onun mahiyyəti və instrumental təbiəti ilə bağlıdır. Elmi metod-azad iradəyə malik olan adamın əlində sanki bir alətdir. Metod bu və ya digər nəticənin əldə edilməsi yoluunu göstərə bilər, lakin o məhz nəyi etməyin lazımlılığını söyləyə bilməz. Son

iki əsrde insanın elmə inamı o dərəcədə möhkəmlənmişdir ki, o elmdən həyatın bütüñ hadisələrinin izahı üçün ümid gözləyir. Elm bu dünyada mövcud olan hadisələr və prinsipcə baş verə biləcək proseslər haqqında hekayədir. Ancaq bu dünyada “nələr olmalıdır” sualına cavab axtarıldığda, susmağı o üstün tutur. Bu artıq insanların özünün zövq predmetidir.

Beləliklə, elm də, elmi metod da sözsüz ki, faydalı və zəruridir, lakin heç birisi qüdrətli deyil. Elmi metodun sərhədləri hələ qeyri-müəyyəndir. Lakin bu sərhədlərin olması şübhəsizdir. Bu elmə olan inamı əsla sarsıtmır, əksinə, göstərir ki, real dünya onun yaratdığı obrazda nisbətən daha zəngin və mürəkkəbdir.

#### **§ 4. Elmin inkişafının məntiqi və qanuna uyğunluqları**

Şübhə yoxdur ki, elm durmadan inkişaf edir və onda zaman etibarilə geriyədönməz keyfiyyət dəyişiklikləri baş verir. O, öz həcmini durmadan artırır, fasılısız şaxələnir və mürəkkəbleşir. Elmin tarixi faktiki olaraq xaotik görünür. Lakin elmi hipotezlərin nəzəriyyələrin, kəşflərin “broun hərəkətinin”, elmi biliyin inkişafının gizli bir məntiqi var. Bu məntiqin aşkar edilməsi elmi tərəqqinin qanuna uyğunluqlarının, hərəkət qüvvələrinin səbəblərini və tarixi şərtlənməsini müəyyən etmək deməkdir. Bu problemin müasir görünüşü onun əsimizin ortalarınıdək olan görünüşdən əsaslı surətdə fərqlənir. Əvvəller belə güman edildi ki, elmdə biliyin fasılısız artımı yeni elmi kəşflərin toplanması və nəticə etibarilə

təbiətin dərkinin müxtəlif istiqamətlərində müsbət effektlər yaradan daha dəqiq nəzəriyyələrin yaranması yolu ilə baş verir. Müasir elmin inkişaf məntiqi isə sübut edir ki, elm nəinki addımbaaddım, yeni faktların və ideyalar toplanması yolu ilə həm də fundamental nəzəri irəliləmələri vasitəsilə inkişaf edir. Xoş anların birində həmin nəzəri irəliləmələr alımları aləmin ümumi elmi mənzərəsinə düzəlişlər verməyə və özlərinin fəaliyyətini yeni dünyagörüşü prinsipləri əsasında yenidən qurmağa vadar edir. Elmin ləng təkamül məntiqini elmi inqilablar və fəlakətlər məntiqi əvəz etmişdir. Elmin metodoloji problemlərinin yeniliyi və mürəkkəbliyi üzündən elmi biliyin inkişafının hamı tərəfindən qəbul edilən modelləri yaradılmışdır. Hazırda, belə modellər çoxdur. Onlardan bəziləri nüfuz qazanmışdır. Onlar haqqında danışaq.

Əsrimizin 60-cı illərindən başlayaraq amerikan tarixçisi və filosofu T.Kunun təklifi etdiyi elmin inkişaf konsepsiyası özünə daha çox tərəfdarlar toplamışdır. T.Kunun mülahizələrinin çıxış nöqtəsini aşağıdakı mülahizələr təşkil edir: sosial nəzəriyyələrin əsasını təşkil edən fundamental məsələlər ətrafında ictimayçi-alımlar arasında kəskin fikir ayrılığı mövcud olduğu halda təbiətşünas alımlar eyni cins problemlər ətrafında çox təsadüfi hallarda, əsasən isə elmdə dərin böhranlar baş verdiyi hallarda diskussiyalar aparırlar. Adı vaxtlarda onlar sakitcəsinə işləyir və yazılmamış belə bir razılaşmanı sükütlə qarşılıyırlar ki, əgər elm məbədgahı laxlamırsa, deməli onun əsaslarının keyfiyyəti də müzakirə olunmamalıdır.

Fundamental elmi kəşflerin haşiyəsi daxilində elmi tədqiqatçıların uzun müddətə işləyə bilmək qabiliyyəti T.Kunun konsepsiyasına görə elmin inkişaf məntiqinin əsas elementi sayılır. T.Kun metodologiyaya “paradiqma” adlanan yeni anlayış daxil etmişdir. Paradiqma sözünün hərfi mənəsi “nümunə” deməkdir. Bu anlayışda tədqiqat istiqamətinin seçilməsinə təsir edən biliyin təşkilinin xüsusi üsulunun mövcudluğu fiksələnmişdir. Paradiqma anlayışı habelə konkret problemlərin həllinin hamı tərəfindən qəbul edilmiş nümunələrini də ehtiva edir. Paradiqmalı bilik bilavasitə izahedicilik funksiyasını yerinə yetirmədiyi üçün “xalis” nəzəriyyə rolunu oynaya bilmir. Paradiqma müxtəlif nəzəriyyələrin qurulmasının və əsaslandırılmasının ilkin şərtidir.

Metanəzəri törəmə olmaq etibarilə paradiqma elmi tədqiqatların ruhunu və üslubunu təşkil edir. T.Kunun təbirinçə desək “...müəyyən zaman müddətində elmi ictimaiyyətə problemlərin qoyuluşu modelini və onların həllini verən elmi nailiyyətlər” paradiqmanı təşkil edirlər). (Bax: Кун Т.Структура научных революций. М.Прорец, 1975, с.11). Elmi ictimaiyyətin qəbul etdiyi paradiqma uzun illər boyu alimlərin nəzərini cəlb edən problemlər dairəsini təyin edərək sanki onların məşğuliyyətinin həqiqi “elmiliyinin” rəsmi təsdiqidir. T.Kun elm tarixində paradiqmalara misal olaraq aristotel dinamikasını, ptolemy astronomiyasını, nyuton mexanikasını və b. göstərir. Konkret bir paradiqma daxilində elmi biliyin inkişafı, artımı “normal elm” adlanır. Bir paradiqmanın digər paradiqma ilə əvəzlənməsi elmi

inqilab sayılır. Belə inqilaba misal olaraq klassik fizikanın (nyuton mexanikası) relyativist fizika (Eynşteyn fizikası) ilə əvəz olunmasını göstərə bilərik.

T.Kunun konsepsiyasının həlledici yeniliyi belə bir fikirdən ibarətdir ki, elmin inkişafında paradiqmaların bir-birini əvəz etməsi xətti xarakter daşıdır, yəni bu əvəzlənmə birmənalı determinə olunmamasıdır. Elmin inkişafını, elmi biliyin artımını obrazlı şəkildə günəşə can atan, daima yuxarıya uzanan sərv ağacına deyil, səthinin ixtiyari nöqtəsindən inkişafa başlaya bilən və inkişafı istənilən istiqamətdə davam etdirə bilən kaktus bitkisinə bənzətmək daha düzgün olardı. T.Kun paradiqmanın bir növündən digərinə keçidi insanların yeni dinə gətirilməsilə müqayisə edirdi. Buna görə də yeni paradiqmanın təsdiqi bir qayda olaraq köhnə paradiqma tərəfdarlarının kəskin müqavimətinə səbəb olur. Həm də yeni paradiqmanın yaradılmasında müxtəlif yanaşma üsulları iştirak edir. Buna görə də gələcək paradiqmanı təşkil edəcək prinsiplərin seçilməsi məntiqi əsasdan və empirik faktların təzyiqindən daha çox qəfil nurlanma inamın irrasional aktı əsasında baş verir.

Lakin elmi idrakin metodologiyasının heç də bütün tədqiqatçıları bu nəticə ilə razılaşdırır. Elmin inkişafının heç də Kun modelindən az məhşur olmayan digər bir alternativ modelini İ.Lakatos təklif etmişdir. Onun elmi-tədqiqat proqramlarının metodologiyası adlanan konsepsiyası özünün ümumi konturuna görə Kun programına yaxın olsa da bir prinsipial punkta görə ondan əsaslı surətdə fərqlənir. Lakatos belə güman edirdi ki, elmi ictimaiyyətin

bir-birilə rəqabət aparan müxtəlif programlardan birini seçməsi rasionalcasına baş verməli bu iş aydın, dəqiq və rasional meyarlar əsasında həyata gətirilməlidir.

Elmin inkişaf məntiqini müəyyən edən konsepsiyalar içərisində T.Kunun və İ.Lakatosun konsepsiyaları XX əsrin ikinci yarısında ən nüfuzlu konsepsiyalar hesab olunmuşdur. Bu konsepsiyalar bir-birindən nə qədər fərqlənsələr də onların hamısı elm tarixinin elmi inqilablar adlanan dügün mərhələ momentlərinə istinad edirlər.

### **§ 5. Elmi inqilablar və onların idrakı rolu**

Bu gün elm tarixində inqilabların mövcud olmasını inkar edən adam çətinki tapılmış olsun. Lakin bu halda “elmi inqilab” termini müxtəlif məzmunlarda işlənə bilir.

Onun ən radikal interpretasiyası cəhalətin, biliksizliyin və mövhumat üzərində qələbə çalmış elmin yaranmasına səbəb olmuş vahid bir inqilabın qəbul edilməsindən ibarətdir.

Elmi inqilabın digər bir anlamı onun sürətli təkamülə müncər edilməsi ilə bağlıdır. Belə hallarda ixtiyari elmi nəzəriyyənin şəkli dəyişdirilə bilər, ancaq o təkzib edilə bilməz.

Elmi inqilabların təbəti və xarakteri haqqında ən ekstravaqant nöqtəyi-nəzər K.Popper tərəfindən işlənib hazırlanmışdır. Popperin falsifikasiya prinsipinə görə yalnız o nəzəriyyə elmi sayıla bilər ki, o təkzib oluna bilsin. Bu halda “potensial” təkzib olunma gec və ya tez

aktual şəkil alır, yəni nəzəriyyə müvəffəqiyyətsizliyə uğrayır. Popperə görə elmdə baş verən ən maraqlı hadisə məhz budur, belə ki, nəzəriyyənin iflasa uğraması nəticəsində yeni problemlər meydana çıxır. Məhz bir problemdən digərinə keçid elmi tərəqqinin mahiyyətini təşkil edir. Yuxarıda göstərilən mövqelərlə diskussiyaya girmədən “elmi inqilab” anlayışının hamı üçün əhəmiyyətli olan mənasını aydınlaşdırmağa çalışaq.” İngilab” sözü, məlum olduğu kimi, “çevriliş” deməkdir. Elmə tətbiq edildikdə isə bu anlayış onun bütün elementlerinin: faktların, qanuna uyğunluqların, nəzəriyyələrin, metodların, dünyanın elmi mənzərəsinin radikal dəyişməsi deməkdir. Bəs faktların dəyişdirilməsi nə deməkdir? Qəti müəyyən edilmiş faktları, əlbəttə, dəyişmək mümkün deyil. Lakin elmdə faktların özləri deyil, onların təfsiri izahedilməsi xüsusi əhəmiyyət kəsb edir.

Elm bu və ya digər izahedicilik sxemini qoşulmamış fakta qarşı etinasızdır. Yalnız özünün konkret izahı sayəsində fakt konkret məna kəsb edərək “elmin çörəyinə” çevrilir. Faktların interpretasiyası və ya izah olunması radikal dəyişikliyə uğraya bilir. Məsələn, Günəşin göy qübbəsində hərəkət faktını müxtəlif şəkildə, o cümlədən helosentrikcəsinə izah etmək olar. Baxılan halda bir izahat üsulundan digərinə keçid elmdə inqilab yaradır.

Faktlar üçün izahedicilik sxemi nəzəriyyə tərəfindən təklif olunur. Məcmusu insana məlum olan dünyani izah edən nəzəriyyələr toplusu dünyanın vahid elmi mənzərəsi şəklində sintez olunurlar. Bu

elmi mənzərə dünya binasının quruluşu haqqında ümumi prinsip və qanunların, təsəvvürlərin bütöv sistemidir.

Beləliklə, elm sahəsində köklü dəyişiklikdən (inqilab) təkcə o halda danışmaq olar ki, bu dəyişiklik yaxşı prinsipləri, metod və nəzəriyyələri deyil, həm də, elmi biliyin baza elementlərinin ümumiləşdirilmiş şəkildə təmsil olunduğu dünyانın elmi mənzərəsini də əhatə etmiş olsun.

Dünyanın elmi mənzərəsi ümumiləşdirilmiş, sistemli törəmə olduğundan onun radikal dəyişməsini ayrıca, hətta ən böyük elmi kəşfə belə müncər etmək olmaz. Bu sonuncu isə bir sıra elmi kəşflərə başlanğıc verən zəncirvari reaksiya yaradaraq son nəticədə dünyanın elmi mənzərəsini dəyişə bilər. Bu prosesdə isə fundamental elmlərin, xüsusi halda fizika və kosmologiyanın kəşfləri daha əhəmiyyətlidir. Bundan əlavə, elmin özünün də müəyyən mənada metod olmasını nəzərə alsaq belə nəticəyə də gəlmək olar ki, dünyanın elmi mənzərəsininin dəyişməsi yeni bilik qazanılmasında istifadə olunan metodların, elmiliyin norma və ideallarının da kökündən dəyişməsi deməkdir.

Dünyanın elmi mənzərəsindəki radikal dəyişiklikləri, dəqiqlik və birmənalı qeydə almaqla ümumiyyətlə elmin, xüsusi halda isə təbiətşünaslığın tarixində üç elmi inqilabı fərqləndirmək olar. Əgər bu inqilabları bu hadisələrdə daha çox əhəmiyyətli rol oynamış alimlərin adı ilə bağlasaq o halda üç qlobal elmi inqilabi belə adlandırmış olardı: aristotel inqilabi, nyuton inqilabi və eynəteyn inqilabi.

İndi elmi inqilab adlandırmaq şərəfinə nail olmuş dəyişikliklərin mahiyyətinin qısa izahını verək.

Miladdan əvvəl VI-IV əsrlərdə dünyanın dərkində elmin yaranması ilə nəticələnən birinci inqilab baş verdi. Bu inqilabın tarixi mənası ondadır ki, məhz bu inqilabının gedişində elmi dünyanın dərkinin və nəzəri mənimşənilməsinin, habelə elmi biliyin təşkilinin müəyyən norma və nümunələrinin yaradılmasının digər formalarından fərqləndirməyə başladılar. Elm antik yunan filosofu Aristotelin əsərlərində daha aydın başa düşülməyə başlandı. Aristotel sübut haqqında faktiki təlim olan, biliyin alınmasının və sistemləşdirilməsinin başlıca aləti olan formal məntiqi yaratdı. Kateqoriya-anlayışlar aparatını işləyib hazırladı; elmi tədqiqatın təşkilinin özünəməxsus qanununu təsdiqlədi; təbiət haqqında elmləri elmi biliyi predmetlər üzrə diferensiallaşdırıldı. Biliyin Aristotelin tərəfindən təklif etdiyi biliyin elmliyinin normaları, izahat, təsvir və əsaslandırma nümunələri çox böyük hörmətlə 1000 ildən artıq istifadə olundu, onun formal məntiqinin qanunları isə indinin özündə gücünü saxlamaqdadır.

Dünyanın antik elmi mənzərəsinin mühüm fragmentlərindən birini dünya sferaları haqqında ardıcıl geosentrik təlim təşkil etdi.

O dövrdə Geosentrizmi bilavasitə müşahidə olunana faktlara «yeganə» təsviri deyildi. Bu, naməlum dünyada atılan çətin və cəsarətli addım idi. Yerin kürəvi olması ideyasının özü də tamamilə aydın deyildi. Kainatın geosentrik sistemi birinci elmi inqilabın tərkib hissəsi idi.

İkinci qlobal elmi inqilab XVI – XVIII əsrlərdə baş vermişdi. Onun çıxış nöqtəsinin dünyanın geosentrik modelindən heliosentrik modelə keçid təşkil edirdi. Heliosentrik sistem dünyanın elmi mənzərəsinin dəyişməsinini nəzərə çarpan əlaməti olsa da, o bu dövrdə elmdə baş verən dəyişiklilərin mahiyyətini çox az əks etdirirdi. Bu dəyişikliyələrin ümumi mənası belə bir düsturla ifadə etmək olar: ilk görkəmli nümayəndələri: N.Kopernik, Q.Qaliley, İ.Kepper, R.Dekart, İ.Nyuton olmuş. Klassik təbiətşünaslığın qərarlaşması.

Soruşular: bu alimlərin yaratdıqları elmin antik elmdən prinsipal fərqi nədən ibarətdir?

Klassik təbiətşünaslıq riyaziyyatın dili ilə damşırdı. Antik elm riyaziyyatı qiymətləndirirdi, lakin onun tətbiq sahəsinin ancaq «ideal» göy sferaları ilə məhdudlaşdıraraq belə fərz edirdi ki, yer hadisələrinin ancaq keyfiyyətcə, yəni qeyri – riyazi üsulla izah etmək mümkündür. Yeni təbiətşünaslıq isə yer cisimlərinin obyektiv kəmiyyət xarakteristikalarını (forma, ölçü, kütlə, hərəkət) seçib ayıraraq onları ciddi riyazi qanuna uyğunluqlar əsasında ifadə edə bildi.

Yeni avropa elmi hadisələrin tədqiqinin eksperimental metodlarının timsalında özünün güclü intellektual dayağını tapdı. Bu yenilik təbiətin passiv seyr edilməsindən və abstrakt yenidən hasil edilməsindən ona qarşı fəal, hücum mövqeyi tutmağı tələb edirdi.

Klassik təbiətşünaslıq uzun əsrlər boyu bitgin, mükəmməl, harmonik dünya kimi başa düşülən kosmos haqqında antik təsəvvürləri amansızcasına darmadağın etdi. Bu təsəvvürlərin kainatın yerini məqsədsiz və mənasız mövcud olub, yalnız

qanunların identikliyi ilə birləşdirilən dərixdirci sonsuzluq konsepsiyası tutdu.

Klassik təbiətşünaslığın, ümumiyyətlə Yeni dövr elminin hakim təlimi Yer və göy mexanikası oldu. Bu dövrdə təbiət haqqında – biliklərin mexanikanın fundamental prinsiplərinə və təsəvvürlərinə müncər etməyin güclü meydana çıxdı və bu meylin dalgalarında təbiətin mexaniki mənzərəsi qərarlaşdı.

Elmi biliyin dəqiq idealı detalları düzəldilə bilən, lakin özü heç bir halda kökündən dəyişdirilə bilmeyən təbiətin mütləq həqiqi mənzərəsi foromalaşdı. Bu dövrdə idrakın fəaliyyətdə obyekt və subyektin bir – birindən ayrı salınmasına yol verildi. Bu fikir müstəvisində idrakın obyekti öz – özlüyündə mövcuddur, subyekt isə ona nəzərən sanki xarici olan şeyi müşahidə və tədqiq edən insandır.

Elm tarixinə Nyuton adı ilə daxil olmuş ikinci qlobal elmi inqilabın xüsusiyyətləri belə olmuşdur. Dünyanın eksperimental – riyazi təbiətşünaslıq üzərində yüksələn mexaniki mənzərəsi bu inqilabın yekunu idi. Elm bu inqilabın ümumi axarında praktiki olaraq XIX əsrin sonuna dək inkişaf etmişdir. Bu müddət ərzində edilmiş görkəmli kəşflər dünyanın artıq qərarlaşmış ümumi elmi mənzərəsini başa çatdırılmış mürəkkəbələşdirmişdi.

Elmin əsaslarını «lərzəyə salan» üçüncü elmi inqilab isə XIX – XX əsrlərin qovşağında baş vermişdir.

Bu dövrdə fizikada bir – birinin ardınca bir sıra parlaq elmi kəşflər edildi (atom strukturunun mürəkkəbliyi, maddənin diskret xarakteri və s.). Bu kəşflərin ümumi dünyagörüşün nəticəsi isə dünyanın mexanika mənzərəsinin əsaslarına - dəyişməz obyektlər

arasında təsir edən sadə qüvvələr vasitəsilə bütün təbiət hadisələrinin təsvir edilə bilməsi, bütün baş verən hadisələrin universal açarının guya yalnız Nyuton mexanikasının verə bilməsi haqqında üç əsr dən bəri mövcud olan təşəkkürlərə dərin inam kökündən sarsıldı.

Bu inqilab zəmanında yaranmış elmi biliyin yeni əsaslarını təşkil edən ən əhəmiyyətli nəzəriyyələr nisbilik nəzəriyyəsi və kvant mexanikası oldu. Nisbilik nəzəriyyəsini məkan, zaman və cazibənin yeni ümumi nəzəriyyəsi kimi səciyyələndirmək olar. İlkinci nəzəriyyə isə mikroaləm qanunlarının ehtimalı xarakterini və materiyanın fundametində kök salmış korpuskulyar – dalğa dualizmini aşkar etdi.

Nyutonun təbii-elmi inqilabi ilk başlangıçda geosentrizmdən heliosentrizmə keçidlə bağlı idi. Eynəsteyn çevrilişi isə ümumiyyətlə hər cür sentrizmdən imtina edirdi. Eynəsteynə görə dünyada «imtiyazlı», digər sistemlərlə müqayisədə üstünlük təşkil edən, seçilmiş sistem yoxdur: sistemlərin hamısı eynihüquqludur. Həm də ixtiyari müddəə yəniz müəyyən konkret hesablama sistemi ilə əlaqələndirildiyi təqdirdə konkret məna kəsb edir. Bu, o deməkdir ki, insanın ixtiyarı təsəvvürü, o cümlədən, dünyadan hər bir konkret elmi mənzərəsi yalnız relyativdir, yəni nisbidir.

Klassik təbiətşünaslıq intuitivcəsinə aydın olan və sağlam düşüncəyə tam uyğun gələn digər çıxış ideallaşdırılmalara da isnad edirdi. Burada söhbət hissəciklərin trayektoriyasından, hadisələrin eynivaxthılığından, məkan və zamanın mütləq xarakterindən, səbəbiyyət əlaqələrinin ən ümumiliyindən və s. gedir. Makro və meqaaələmin təsvirində bu ideallaşdırılmalar adekvat

olmadıqlarından onların şəklini dəyişmək lazım gəldi. Buna görə də dünyadan yeni elmi mənzərəsi məkan, zaman, səbəbiyyət, arasıksilməzlik anlayışlarını yeni tərzdə mənalandıraraq onları sağlam ağıl və intuitiv ümidiylər bir araya gətirə bildi.

Dünyanın qeyri - klassik təbii - elmi mənzərəsi klassik rasionallıqdan fərqli olaraq idrakda obyekt və subyektin bir – birini qarşı sərt qoyuluşunu da rədd etdi. Burada idrak obyektinin «öz - özünə mövcud ola bilməsi təsəvvürü aradan qaldırıldı. Onun elmi təsvirinin idrak şəraitində asılılığı aşkar edildi. (İşiq sürətinin sabitliyi prinsipi təsdiqlənərkən hesablama sisteminin hərəkət halının nəzərə alınması; mikrozərrəciklərin impuls və ya koordinatının təyin edilməsi zamanı müşahidə üsulunun, o cümlədən, cihazların rolunun nəzərə alınması və s. )

Dünyanın təbii elmi mənzərəsi haqqında «təsəvvürlər» də ciddi dəyişikliyə uğradı: məlum oldu ki, aləmin «yeganə həqiqi», mütləq dəqiq mənzərəsi yoxdur və belə bir mənzərə yaradıla da bilməz. Elmi mənzərələrin hər biri yalnız nisbi həqiqət olaraq qalır. Həm də bu fikir onların yalnız ayrı – ayrı detalları üçün deyil, bütünlükdə bütöv konstruksiyası üçün doğrudur.

Bələliklə, təbiətşünaslıqda üçüncü qlobal inqilab fizikada yeni fundamental nəzəriyyələrin – nisbilik nəzəriyyəsi və kvant mexanikasının meydana gəlməsilə başlandı. Bu nəzəriyyələrin təsdiqi təbiətşünaslığın nəzəri – metodoloji əsaslarının dəyişilməsilə nəticələndi. Sonralar yeni yaranmış qeyri - klassik dünya mənzərəsi çərçivəsində kosmologiyada (qeyri – stasionar Kainat konsepsiyası), biologiyada (genetikanın qərarlaşması) və digər lokal – inqilablar baş verdi. Nəticədə əsrin əvvələri ilə

müqayisədə müasir təbiətşünaslığın (XX əsrin sonu) siması əhəmiyyətli dərəcədə dəyişikliyə uğradı. Lakin buna baxmayaraq onun inkişaf impuls yene də Eynsteyn ideyası olaraq qaldı.

Bələliklə, üç qlobal elmi inqilab elmin inkişafının uzun süren və hər birinin özünə məxsus ümumelmi dünya mənzəresi olan, üç mərhələsini müəyyən edir. Lakin bu o demək deyil ki, elmin tarixi inkişafi üçün yalnız inqilabların əhəmiyyəti vardır. Elmin inkişafının təkamül dövründə də elmi kəşflər baş verir, elmdə yeni nəzəriyyələr və metodlar yaranır. Buna baxmayaraq heç bir şübhə ola bilməz ki, məhz fundamental elmlərin əsaslarına toxunan inqilabi irəliləyişlər böyük zaman kəsikləri üçün dönyanın elmi mənzərəsinin ümumi konturlarını müəyyən edir. Elmi inqilabların rolunu və əhəmiyyətini başa düşmək birdə ona görə əhəmiyyətlidir ki, elmin inkişafının sürətlənmə təmayülü bir mənalıdır. Aristotel və Nyuton inqilabları arasında 2000 illik bir tarixi dövr yerləşir: Eynsteyn isə Nyutondan 200 illik bir zaman ayırır. Müasir elmi paradiqmanın formallaşmasından 100 ildən də az vaxt keçməsinə baxmayaraq artıq bir çox alımlarda yeni qlobal elmi inqilabın yaxınlaşması duyğusu, yaranmışdır. Bəziləri isə hətta bu fikirdədir ki, yeni elmi inqilab artıq tügyan etməkdədir. Əlbət də, toxunduğumuz bu məsələ bir qədər mübahisəlidir.

Lakin elmi inqilablar alımları qorxuya salır. Əksinə, alımlar əvvəla elmi inqilaba kursun dəyişməsinin zəruri momenti kimi, ikincisi, elmin inkişafında varislik kimi baxırlar. N.Borun formulə etdiyi uyğunluq prinsipində deyilir ki, hər bir yeni elmi nəzəriyyə köhnə nəzəriyyəni bütünlükle rədd etməyib, xüsusi hal kimi onu özünə daxil edir, başqa sözlə, əvvəlki nəzəriyyə üçün məhdud tətbiq

sahəsi müəyyənləşdirir. Həm də bu halda hər iki nəzəriyyə (köhnə və yeni) dinc yanaşı mövcud ola bilir.

Fikrimizi gerçekləşdirmək məqsədilə konkret bir misala baxaq. Məlumdur ki, Yer planeti kürə formasındadır. Ancaq küçədə gəzişəndə onu xüsusi halda müstəvi hesab etmək olar. Bu hüdudlarda sonuncu müddət anı «gerçəkliyə uyğun» hesab etmək mümkündür. Bu hüdudlarda kənara çıxdıqda – tutaq ki, kosmik fəzaya düşdükdə bu təsəvvürleri kökündən dəyişdirib yeni nəzəriyyə yaratmaq lazımdır. Həm də xüsusi hal kimi yeni nəzəriyyədə köhnə nəzəriyyəyə də yer tapılacaqdır. Eyni mənzərəyə biz kiassik və relyativist fizikada. Evklid və qeyri-evklid həndəsələrində də rast gələ bilərik..

Beləliklə, arasıkəsilməsizlik ilə arasıkəsilənlərin, inqilabılık ilə stabililiyin dialektik vəhdətini elmin inkişaf qanuna uyğunluqlarından biri hesab etmək tamamilə təbiidir.

## § 6. Elmi biliyin diferensiasiyası və integrasiyası

Elmini inkişafının digər bir xüsusiyyətini elmi biliyin diferensiasiyası və integrasiyası proseslərinin vəhdəti təşkil edir.

Təsadüfi deyil ki, müasir elmi «böyük elm» adlandırırlar. Onun sistem mürəkkəbliyi və şaxələnməsi təcüb doğurur – hazırda elmi təlimlərin sayı 15 minə çatır. Halbuki, keçmişdə mənzərə tamam başqa cür olmuşdur. Aristotelin dövründə elmlərin sayı 20 – ni aşmirdı (fəlsəfə, həndəsə, astronomiya, coğrafiya, təbət və s.). Tarixin dərinliklərində özünün ilk addımlarını atan elmi bilik istər – istəməz sinkretik və bölünməz idi. XVII əsrдə klassik

təbiətşünaslığın meydana gəlməsilə əlaqədar olaraq təbiətin analitikcəsinə öyrənilməsi mərhələsinin əsası qoyuldu.

Bu dövrdə vahid, bütöv təbiətin bütün mürəkkəbliyini bir neçə «sadə elementlərə» mühcər etmek təşəbbüsü tədqiqatçıları reallığı müfəssəl öyrənmək həvəsinə salırdı. Teleskop, mikroskop kimi mükəmməl cihazlarla ixtira edilməsi insanların idraki imkanlarını və təbiətin elmi tədqiqat sferasına cəlb edilən obyektlərinin sayını xeyli artırırırdı. Buna görə də elmi biliyin artımı onun fasılısız diferensiasiya ilə, onun daha kiçik bölmələrə və yarımbölmələrə xirdalanması ilə müşayət olunurdu. Bu prosesin dalğalarında fizikada tam bir qrup elmi fənnlər yarandı: mexanika, optika, elektrodinamika, statistik mexanika, termodynamika, hidrodinamika və s. Kimya elminində parçalanması prosesi intensiv surətdə baş verirdi: əvvəlsə üzvi və qeyri-üzvi kimya, sonra isə fiziki və analitiki kimya, daha sonralar isə karbohidrogenlər kimyası meydana gəldi.

Elmdə baş verən obyektiv ixtisaslaşmanın zəruriliyi və üstünlüyü göz qarşısında idi. Yaşadığımız günlərdə bu proses XIX əsrə müqayisə öz sürətini nisbətən azalsa da, hər halda hələ də davam etməkdədir. Lap yaxın vaxtlarda müstəqil elmi status qazanmış genetika artıq təkamül genetikası, molekulyar genetika, populyasa genetikası, kvant genetikası və s. sahələrə diferensiya etmişdir. Kimyada isə kvant kimyası, radialisyalı kimya, plazma kimyası, yüksək enerjillər kimyası və s. kimi yeni bilik sahələri meydana gəlmişdir. Diferensiya sayəsində müstəqil elmi təlimlərin sayı durmadan artmaqdadır.

Bununla belə, artıq klassik təbiətşünaslıq çərçivəsində təbiətin bütün hadisələrinin və onları əks etdirən təlimlərin prinsipal vəhdəti ideyası da tədricən təstiqlətməyə başlandı. Məlum oldu ki, fizikanı cəlb etməyən kimyəvi hadisələri yalnız kimyanın metodları ilə izah etmək mümkün deyil, geologianın obyektlərini isə izah etmək üçün həm fiziki, həm də kimyəvi vasitələr tələb olunur. Biz canlı organizmlərin həyat fəaliyyətinin izahında da eyni situasiya ilə rastlaşırıq, belə ki, bioloji obyektlərin ən sadəsi belə eyni zamanda həm termodinamik sistem, həm də kimyəvi maşın kimi fəaliyyət göstərir.

Buna görə də poçt qeyriklassik rasionallıq üçün «qarışış» təbii elmi təlimər – fiziki kimya, kimyəvi fizika, biokimya, biogeokimya, kimyəvi termodinamika və s. elmlər xarakterikdir. Məlum olmuşdur ki, təbiətşünaslığın bölmələri arasındaki sərhədlər şəffaf və şərtidir. Hazırda əsas fundamental elmlər bir – birinə o dərəcə güclü diffuziya etmişdir ki, hətta təbiət haqqında vahid elm haqqında fikirləşmək vaxtı da gəlib çatmayışdır.

Hazırda təbiətşünaslıqda integrativ proseslər diferensiasiya proseslərini daha «gücləndirir». Görünür ki, təbii – elmi biliyin integrasiyası, onun inkişafının aparıcı qanuna uyğunluğudur. Bu qanuna uyğunluq isə müxtəlif formalarda təzahür edir. Integrativ proseslərini təbiətşünaslıqda inkişafın aparıcı rol oynaması hələ o demək deyil ki, elmi biliyin diferensiasiyyası öz əhəmiyyətini itirmişdir: bu proses davam etməkdədir. Təbiətşünaslığın inkişafında diferensiallaşma və integralllaşma prosesləri bir-birini istisna edən yox, biri – birini qarşılıqlı tamamlayan meyllərdir.

Yuxarıda qeyd edildiyi kimi, klassik təbiətşünaslıq elmi tədqiqatlarda eksperimental – riyazi metodların tətbiqinə əsaslanmışdır. Buna görə də klassik təbiətşünaslıqda belə bir inam formalasmışdı ki, biliyin elmiliyi, səhihliyi, etibarlılığı onun riyazılışmə dərəcəsi ilə müəyyən olunur. Q.Qaliley yazırıdı: «Təbiətin kitabı riyazi dildə yazılmışdır». İ.Kant isə belə bir əqidədə olmuşdur ki, «hər bir bilikdə nə qədər riyaziyyat varsa, onda bir o qədər də həqiqət vardır». Əlbəttə, bəşiriyyətin mənəvi mədəniyyətinin intellektual səviyyəsinin inkişafında riyaziyyatın rolunu daşımaq olmaz. Məntiqi dürüstlük, mühakimələrinin ciddi deduktiv xarakteri, nəticələrinin ümumiliyi riyaziyyata tarixən nümunəvi elmi bilik statusu qazandırmasıdır. Müasir riyaziyyat qüsursuz əsaslandırılma və məntiqi kamillik idealından uzaq olsa da onun təbiətşünaslıq üçün əhəmiyyəti nəinki qoruyub saxlanılmış, həm də zaman keçdikcə daha da artmışdır.

Riyaziyyatdan istifadə təbiətşünaslığa mühüm üstünlükler gətirir: bir sıra hallarda riyaziyyat müxtəlif mülahizələrin ləkonik dəqiq yazılışını verməklə təbiətşünaslığın universal dili rolunu oynayır. Həddən ziyada uzun və dolaşiq görünən adı danışq dilindən fərqli olaraq riyaziyyatın dili qısa, dəqiq və yiğcamdır.

Bununla belə riyaziyyatın təbiətşunas riyaziyyatın alımlar üçün əhəmiyyəti heç də bununla bitmir, riyaziyyatın cəlbedici məziyyəti həm də ondadır ki, o işarə modellərinin mənbəyi, təbiətşünaslığın predmetini təşkil edən əlaqələrin münasibətlərin və proseslərin alqoritmlər sxemidir. Əlbəttə, ixtiyari riyazi sxem və model tədqiqat obyektinin sadələşdirilmiş, ideallaşdırılmış obrazıdır. Lakin sadələşdirilmə təkcə kobudlaşdırma və birtərəfləşdirmə

demək deyildir. Sadələşdirmə eyni zamanda obyektin mahiyyətinin aydın və birmənalı açıqlamasıdır.

Riyazi düsturlarda və tənliklərdə real aləmin xassələri və ümumi münasibətləri yenidən hasil edildiyi üçün onlar aləmin müxtəlif sahələrində təkrar oluna bilirlər. Təbii-elmi idrakın istifadə etdiyi riyazi hipoteza metodu məhz bu mülahizələr üzərində yaradılmışdır. Bu metoddan hipotezin məzmunundan riyazi tərtibatları almaq üçün deyil, hazır riyazi formalara uyğun konkret məzmun seçmək üçün istifadə edirlər. Bu məqsədlə elmin qarşıq sahələrindən müvafiq tənlik seçilir və ona yeni təbiətli bir kəmiyyət daxil edilir. Daha sonra isə bu tənliyin tədqiqat obyektinə uyğunluq dərəcəsi yoxlanılır. Qeyd edək ki, kvant mexanikasının əsas qanunları bu metodun köməkliyi ilə təsvir olunmuşdur.

Avstriya fiziki E. Şredinger elementar zərrəciklərin hərəketinin dalğa hipotezinə söykənərək formal cəhətdən klassik fizikanın yüklenmiş simin rəqsi hərəkət tənliyindən heç bir şəyle fərqlənməyən müvafiq tənlik tapmağa nail olmuşdur. Lakin bu tənliyin üzvlərinə tamamilə yeni bir şərh – kvant – mexaniki interpretasiya verilmişdi. Nəticədə Şredinger kvant mexanikanın «Şredinger tənliyinə» əsaslanan və bu tənliyin mərkəzi yer tuturdu dalğa variantını almışdı.

Müasir təbiətşünaslıqda riyaziləşdirmənin rolunu qiymətləndirmək həqiqətən çətindir. Təkcə bunu söyləmək kifayətdir ki, hər hansı bir hadisənin yeni nəzəri interpretasiyası yalnız o halda faydalı sayıla bilər ki, bu hadisənin əsas qanuna uyğunluqlarını əks etdirən riyazi aparati yaratmaq mümkün olsun. Lakin riyaziləşmə haqqında söylədiyimiz mülahizələrə

söykənərək belə düşünmək də səhv olardı ki, guya bütün təbiətşünaslıq son nəticədə hökmən riyaziyyata müncər edilməlidir. Nəzərə alınmalıdır ki, müxtəlif formal sistemlərin modellərin, alqoritmik sxemlərin qurulması – elmi biliyin inkişafının yalnız bir tərəfidir. Elm isə, hər şeydən əvvəl, məzmunlu bilik kimi, başqa sözlə, formalasdırılmışdan, alqoritmlaşdırılmadən inkişaf edir.

### § 7. Dünyanın müasir təbii – elmi mənzərəsinin principial xüsusiyyətləri və global təkamülük ideyası

«Dünyanın elmi mənzərəsi» ifadəsi real dünyani əks etdirən elmi abstraksiyaların məcmusu ilə rəssamin üzərində dünyanın bütün predmetlərini əks etdirdiyi şəkil arasındaki analogiyamı ifadə edir. Sözsüz bütün analogiyalar kimi bu analogiya da natamam olub, məsələnin mahiyyətini qismən, lakin bütövlükdə müvəffəqiyyətli əks etdirir. Məlum olduğu kimi, hər bir analogiyada onun obyektlə oxşarlığı saxlanılır. Rəsam əsərinin isə bir qüsuru vardır: burada obyektlə təsvirin oxşarlıq dərəcəsi heç də həmişə arzu olunan səviyyədə olmur. İnkişafa daima meyilli olan insan təfəkkürü obyektin daha dəqiq təsvirini yaratmaq üçün fotoqrafiyanı kəşf etmişdir. Burada dəqiqlik, təsvirin obyektlə oxşarlığı artmış, lakin bunun əvəzində təsvirdə statiotlik, ölgünlük yaranmışdır. Bəşəriyyət düşünərək kinomatoqrafiyanı kəşf etmişdir ki, burada təsvir olunan obyektlər canlanmış, onlar hərəkətə gəlmış, reallığın adekvat yenidən hasil edilməsi imkanları xeyli artmışdır. Bir – birini əvəz edən dünyanın elmi mənzərələri (antik, nyuton, müasir) bir – birinə bənzər dəyişikliklərə uğramışdır.

Antik dövr alimi dünyanın mənzərəsini fantaziyalar uydurmalar, əqli quraşdırımlar əsasında yaratdıqlıdan, burada obrazın əks olunan obyektlə oxşarlığı cüzi olmuşdur. Antik mənzərə ilə müqayisədə dünyanın Nyuton mənzərəsi daha quru, ciddi, lakin dəfələrlə dəqiq olmuşdur. Dünyanın müasir mənzərəsi isə bu vaxta qədər hərəkətsiz götürürlən Kainatı «canlandırmış», onun hər bir elementindəki təkamülü aşkar etmişdir. Kainatın tarixinin təsviri isə

fotoqrafiyanı deyil, hər bir kadri onun inkişafının müəyyən dövrünə uyğun gələn kinolentləri tələb edir.

Dünyanın müasir təbii – elmi mənzərəsinin başlığı prinsipial xüsusiyyəti – qlobal təkamülçilik prinsipinin mahiyyəti məhz bundan ibarətdir.

Qlobal təkamülçilik prinsipinə görə müasir təbiətşünaslıqda belə bir inam təsdiq olunmuşdur ki, materialya bütövlükdə, Kainat və onun elementləri inkişafsız mövcud ola bilməz. Təbiətşünaslıqda təkamül ideyası XIX əsrдə irəli sürülmüşdür. Bu ideya Ç. Darwinin növlərin mənşəyi haqqında təlimində daha güclü səslənirdi. Qeyd etməliyik ki, Darwinə təkamül ideyasından daha çox onun həyata keçirilməsi mexanizmi aid edilməlidir. Belə ki, təkamül təsəvvürleri Darvindən də əvvəl müzakirə edilirdi. Baxılan konsepsiya nəzəri biologiyanın əsasını təşkil edirdi. Təkamül təlimi Ç. Darwinin müasirlərinin şüuruna güclü təsir etsə də, XIX əsrдə cansızı öyrənən elmlərlə canlısı öyrənən elmlər arasındaki uçurumu, aradan qaldırmaq mümkün olmamışdı. Bu dövrdə biologiya əsasən bitgi və heyvanları öyrənməklə məşğul idi. Yalnız Q. Spenser Darwinin ideyalarını sosiologiyaya köçürməyə təşəbbüs etmişdi. Lakin bu təşəbbüs təbiətşünaslıqdan kənar idi. Aləmin Nyuton mənzorosinin əsasını təşkil edən klassik fundamental elmlər və birinci növbədə fizika və astronomiya təkamül nəzəriyyəsindən kənarda qalmışdır. Bu dövrdə kainat tarazlıqlı və dəyişməz qəbul edilirdi. Kainatın mövcudluq müddəti sonsuz qəbul edildikdə onda təsadüfi lokal həyacanlanmalar vasitəsilə yeni törəmələrin (galaktika, planetlər sistemi və s.) yaranması tamamilə mümkündür.

Bizim planetdə həyatın yaranmasını qeyri – təbii hadisə və ya artefak (arte – sūni, factus – edilmiş) kimi nəzərə çarpırdı. Belə güman edilirdi ki, Kainatın mövcudluğunda belə «kənara çıxmalar» müvəqqəti hadisələr olub, qalan Kainatla əlaqələnmir. 19 – cu əsrдe dünyananın təbii – elmi mənzərəsi təxminən belə olmuşdur.

XX əsrin sonlarına doğru vəziyyət kökündən dəyişdi. Əsrimizin 20 –ci illərində Kainatın genişlənməsi və bununla da onun qeyri-stasionarlığı aşkarla çıxarıldı. Əgər Kainat genişlənir və onun qalaktikaları bir – birindən uzaqlaşırsa buradan belə bir təbii sual meydana çıxır: oniara başlanğıc sürəti və zəruri enerjili hansı qüvvələr verir. Müasir təbiətşünaslıq (XX əsrin sonu) belə güman edir ki, o özünün böyük «Böyük partlayış» nəzəriyyəsi ilə bu suala cavab vermək iqtidarındadır. Bu halda kainatın hər hansı bir başlanğıc haldan başlanan təkamülü son nəticəyə onu müasir halına gətirib çıxmışdır. Keçən ərin 40-ci illərdə təklif edilmiş bu ideya təbiətşünaslıqda ancaq ötən ərin 70-ci illərində təsdiq olunmuşdur.

Dünyanın təşkili haqqında radikal yenileşmiş təsəvvürlər aşağıdakılardan ibarətdir: Kainat qeyri-stasionardır, onun zaman etibarı ilə başlanğıc olmuşdur, deməli, onun tarixi vardır. Kainat zamanca təkamül edir və bu proses artıq 20 mlrd. ildir ki, davam etməlikdədir.

Beləliklə, XX əsrдə təkamül ideyası həm fizikanı, həm də kosmologiyani əhatə etmişdir. Son illər kimya da təkamül ideyasına meyl etməkdədir. Bunu aşağıdakı faktlar sübut edir.

Müəyyən vaxta qədər maddələrin «mövlərinin mənşəyi» problemi kimyaçıları maraqlandırmırıdı. Lakin böyük partlayış konsepsiyası Kainatda elementlərin meydana gəlməsininin müəyyən

tarixi ardıcılıqla baş verdiyini sübut etdikdə vəziyyət kökündən dəyişdi. Beləki, başlanğıc halında ilk anlarında Kainatın temperaturu o dərəcədə yüksək olmuşdur ki, bunun nəticəsində maddənin komponentlərindən (atom, molekul) heç biri mövcud olmamışdır. Yalnız birinci üç dəqiğənin sonunda az miqdarda nüvə maddəsi (H və He nüvələri) yaranmış yüngül elementlərin atomları isə partlayışdan yalnız bir neçə yüz min il sonra meydana gəlmışlar. Deməli, ulduzların ilk nəslə yüngül elementlərdən təşəkkül tapmış və bu sonunculardan isə özü – özünə baş verir sintez yolu ilə Mendeleyev cədvəlinin elementləri təşəkkül tapmışdır. Ola biisin ki, bu cədvəldə kimyəvi elementlərin yalnız struktur nizamlılığı deyil, həm də onların yaranmasının real tarixi həkk olunmuşdur.

Təkamül ideyası mürəkkəb molekulyar birləşmələrin yaranması prosesinə tətbiq olunduq da maraqlı mənzərə alınır. Darvinin təkamül nəzəriyyəsi bitgi və heyvan orqanizmlərinin təbii seçmə mexanizmını vasitəsilə bir hüceyrəlilirdən insana qədər mürəkkəbləşməsinə şəhadət verir. Bu prosesdə millionlarla növlər yararsız elan edilmiş, yalnız ən səmərəli növlər saxlanmışdır. Bunu belə bir fakt da sübut edir ki, Mendeleyev cədvəlində qərar tutmuş 114 elementdən yalnız altısı: C – karbon, H – hidrogen, O – oksigen, N – azot, P – fosfor və S – küükürd canlıının əsasını təşkil edir. Bu elementlərin canlıının tərkibində ümumi payı 97,7% - dir. Daha 12 element canlıının 1,6% - ni təşkil edir.

Hazırda elmə 8 mln. kimyəvi birləşmə məlumdur. Həm də birləşmələr dünyası disproportionaldır. Onların 96 % komponentləri həmin 18 elementdən təşkil olunan üzvi birləşmələrdir. Yerdə qalan kimyəvi elementlərdən isə 300 min qeyri-üzvi birləşmə

yaranmışdır<sup>1</sup>. Belə bir uyğunsuzluğu isə kimyəvi elementlərin Yerdə və hətta kosmosda müxtəlif cür yayılması ilə izah etmək mümkün deyil. Bu halda maddələrin mürekkebliyinin və nizamlılığının daha yüksək səviyyəsinə keçməyə imkan verən kimyəvi elementlərin seçilməsi açıq – aşkar göz qabağındadır.

Seçmənin həmin mexanizmi təkamülün sonrakı mərhələsində də nəzərə çarpar: bir neçə milyon üzvi birləşmələrdən biosistemlərin təşəkkülü prosesində yalnız bir neçə yüzü, elmi məlum olan 100 amin turşusundan canlı organizmlərin zülal molekulalarının yaradılmasında yalnız iyirmisində istifadə olunmuşdur. Kimyəvi elementlərin və birləşmələrin təkamülü ideyası bu qəbildən olan faktlara əsaslanır.

XX əsrд təkamül təlimləri bu ideyanın ilk beşiyi sayılan biologiyada xüsusiylə intensiv ilk etdirilmişdir. Bioloji təmayüllü elmi təlimləridə müasir təkamülçülük canlı materiyanın bir sıra təşkili səviyyələrində, o cümlədən, molekulyar hüceyro, orqanizm, populyasiya və hətta biogeosenoz səviyyələrdə təkamülün qanuna uyğunluqlarını və mexanizmini axtaran çoxplanlı təlim kimi çıxış edir. Bu baxımdan molekulyar – genetik səviyyədə qazanılmış nailiyyətlər xüsusiylə təqdirə - layiqdir. Bu səviyyədə irsiyyət informasiyasının ötürülməsinin genetik mexanizmə açılmış, DHT və PHT maddələrinin rolu və strukturu aydınlaşdırılmış, onlarda nukleotidlərin ardıcılığını müəyyən edən metodlar kəşf olunmuşdur. Təkamülün genetika və darvinizmin sintezindən yaradılmış sintetik nəzəriyyəsində mikrotəkamül (populyasiya

<sup>1</sup> Вах: Кузнецов В.И. и др. Естествознание. М.: Агроп., 1996, с. 241, 243

səviyyədədə) və makrotəkamül (növüstü səviyyə) prosesləri öyrənmiş və populyasiya elementi təkamül vahidi kimi seçib götürmüştür.

Təkamül ideyası təbiətşünaslığın digər sahələrinə də nüfuz etmişdir. Məsələn, geologiyada kontinentlərin dreyfi konsepsiyası qəti təsdiq olunmuşdur. Ekologiya, biogeokimya, antropologiya elmləri də əvvələrdə «təkamülləşmişdir».

Beləliklə, müasir təbiətşünaslığın belə bir ideyası kərcəkləşmişdir ki, mövüd olan hər şey təkamulün nəticəsidir. Təkamül ideyası dünyanın müasir elmi mənzərəsinin ən ümumi xarakterini müəyyən edən fərqləndirici cəhətlərdən biridir.

Əgər biologiyada təkamül gensensiyasının tarixən qədim dayanıqlı ənənləri vardırsa, yuxarıda qeyd edildiyi kimi, fizika və kimya elmləri bu ideyanı hələ yenicə mənimşəməkdədir. Bu proses dünyanın bütün obyektlərinin təkamülüünü təsvir edən yeni elmlərarası istiqamət – sinergetikada daha qabarıq təzahür edir.

Müasir təbiətşünaslıqda sinergetikanın meydana gəlməsi təbii – elmi bilik sahələrinin bütün növlərinin qlobal təkamül sintezi ilə bağlıdır. XIX əsrдə klassik elmdə belə bir fikir mövcud olmuşdur ki, materiyaya ləp başlanğıcdan nizam – intizamın pozulması, başlanğıc tarazlıq halına meyl xasdır (energetik dildə buna xaos, nizamsızlıq deyilir). Hadisələrə belə baxış tarazlıq termodinamikasının təsiri altında formalılmışdır.

Tarazlıq termodinamikası müxtəlif enerji növlərinin qarşılıqlı çevrilmələri proseslərini övrənməklə məşğuldur. Bu elm müəyyən etmişdir ki, təbiətdə istilik və isin bir – birinə çevrilməsi eynihüquqlu deyil. İşi sürtünmə və ya digər üsullarla tamamilə

istiliyə çeviririş mümkün olduğu halda, istiliyi heç bir üsulla işe tamamilə çevirmək mümkün olmur. Bu fakt göstərir ki, bir növ enerjinin digər növ enerjiyə çevrilməsində təbiətin özünün seçdiyi vahid bir istiqamət mövcuddur. Bu hadisə öz ifadəsini termodinamikanın ikinci prinsipində tapmışdır. Termodinamikanın II prinsipi alman fiziki R. Klauziusun ifadəsində belə səslənir: «İstilik öz – özünə soyuq cisimdən daha isti cismə keçmir».

Enerjinin saxlanması və çevriləməsi qanunu (termodinamikanın I prinsipi) belə keçidləri prinsip etibarilə qadağan etmir, təki enerji kəmiyyətcə əvvəlki həcmində saxlanılsın. Lakin reallıqda bu heç də baş vermir. Termodinamikanın ikinci prinsipi məhz qapalı sistemlərdə enerjinin paylanmasındakı birtərəfliliyi, biristiqamətliliyi eks etdirir.

Termodinamikada bu prosesi eks etdirmək üçün «entropiya» adlanan kəmiyyətdən istifadə olunur. Entropiya sistemdə mövcud olan nizamsızlığın, qaydasızlığın ölçüsünü ifadə edir. Entropiya anlayışını daxil etməklə termodinamikanın II prinsipinin daha dəqiq ifadəsi belə səsləndi: sabit enerjiyə malik sistemlərdə baş verən öz başına proseslər zamanı entropiya həmişə artır.

Entropiyanın artmasının fiziki mənası buna müncər edilir ki, çoxlu sayıda hissəciklərdən təşkil olunan qapalı sistem (sabit enerjili sistem) həmişə cələ bir hala keçməyə çalışır ki, bu halda onun hissəciklərinin hərəkətlərindəki qayda – nizam ən az olur. Bu hal sistemin ən sadə hali və ya termodinamik tarazlıq hali adlanır və bu halda hissəciklər xaotik hərəkət edir. Maksimal entropiya sistemin tam termodinamik tarazlıq halına, tam xaosa ekvivalent olur.

Buradan çıxarılan ümumi nəticə kədərləndiricidir: təcrid edilmiş sistemlərdə enerji çevrilmələri proseslərinin geriyədönməz istiqamətdə olması gec və ya tez bütün enerji növlərinin istilik enerjisini çevreilməsinə, bu sonuncunun isə kainat cisimləri arasında bərabər paylanaraq termodinamik tarazlıq və ya xaos yaratmasına səbəb olacaqdır. Əgər Kainat sonlu və qapalıdırsa, deməli onun heç də fərəhledirici olmayan taleyi məhz belə olacaqdır. Qədim yunanlar təsdiq edirdilər ki, kainat xaosdan törəmişdir, klassik termodinamika isə sübut edirdi ki, o yenidən xaosa çevriləcəkdir.

Buradan belə bir maraqlı sual doğur: əgər Kainat ancaq xaosa doğru təkamül edirsə, bu halda, o necə meydana gəlmışdır və onun indiki nizamlı, qaydalı hələ necə təşkil olunmuşdur. Lakin klassik termodinamika Kainatın qeyri – stasionar halının müzakirə olunmadığı bir dövrdə yarandığından onun qarşısına belə bir sual qoyulmurdu. Bu dövrdə termodinamikaya tuşlanan yeganə danlaq Darwinin təkamül nəzəriyyəsindən irəli gəldi. Axi, təkamül nəzəriyyəsinin təsvir etdiyi bitgi və heyvanlar aləminin inkişaf prosesi onun fasılısız mürəkkəbləşməsi, təşkilinin və nizamın yüksəlməsi ilə xarakterizə olunurdu. Naməlum səbəbdən canlı təbiət nedənsə termodinamiki tarazlıqdan və xaosdan kənara çəkilirdi. Bu halda cansız və canlı təbiətin inkişaf qanunlarının uyuşmazlığı aşkar nəzərə çarpıldı. Kainatın stasionar modeli onun böyük partlayışdan bir an sonra elementar və subelementar hissəciklərdən tutmuş ulduzlara və qalaktika sistemlərinə qədər bütün maddi obyektlərin təşkilinin durmadan mürəkkəbləşməsinin qəbul olunduğu inkişaf edən modeli ilə əvəz olunduqda bu qanunların uyuşmazlığı daha qabarıq görkəm aldı. Bu halda sual

olunurdu ki, əgər entropiyanın artması qanunu bu qədər universaldırsa, onda bu cür mürəkkəb strukturlar necə yaranı bilmişdir? Əlbəttə, bütövlükdə tarazlıqda olan Kainatın təsadüfi «həyacanlanmaları» ilə bunları izah etmək mümkün deyildi. Aydın oldu ki, dünyanın ümumi mənzərəsinin ziddiyətsiz saxlama bilməsi üçün materiyaya nəinki dağıdıcı, həm də yaratıcı meylər isiad verilməlidir. Materiya termodynamik tarazlığın əksinə də iş görməyə, yəni özünətəşkiletməyə və özünümürəkkəbə ləşdirməyə qabildir.

Materiyanın öz – özünü inkişaf etdirməyə qabil olması postulatı fəlsəfəyə çoxdan məlumdur. Bu postulatı fundamental təbiət elmləri (fizika, kimya) üçün zəruriliyini isə yalnız indi dərk etməyə başlamışlar. Sinergetika özünətəşkiletmə nəzəriyyəsi kimi məhz bu dalğada yaranmışdır. Bu nəzəriyyənin işlənməsinə bir neçə on il bundan əvvəl başlanmışdır. Hazırda o bir neçə istiqamətdə inkişaf etdirilir: sinergetika (Q.Xaken), qeyri-tarazlıqli termodinamikası (İ.R.Priqojin) və s. Bu istiqaməti inkişaf etdirən sinergetik ideyalar kompleksinin ümumi mənası aşağıdakı ideyalardan ibarətdir:

- 1) Kainatda dağıılma və yaranma, deqradasiya və təkamül prosesləri eynihüquqludur;
- 2) Daxilində baş verdikləri sistemlərin təbiətindən asılı olmayaraq yaranma proseslərinin (mürəkkəbələyin və nizamın artması) vahid alqoritmi vardır.

Bələliklə, sinergetika elə bir universal mexanizm yaratmağa çalışır ki, onun vasitəsilə həm canlı, həm də cansız təbiətin özünətəşkili həyata keçirilə bilsin. Bu halda özünətəşkiletmə açıq

qeyri – tarazlı sistemin təşkiletmənin daha sadə və az nizamlı formasından daha mürəkkəb və nizamlı formasına spontan (öz - özünə) keçidi kimi başa düşülür. Buradan aydın olur ki, hər cür sistemlər deyil, yalnız aşağıdakı tələblərə cavab verən sistemlər özünütəşkiledən ola bilərlər:

- a) sistem açıq olmalı, yəni xarici mühitlə maddə, enerji və informasiya mübadiləsində olmalıdır;
- b) sistem tarazlıqsız (dayanaqqsız) vəziyyətdə olmalı, ya da termodinamik tarazlıq halından uzaqda yerləşməlidir.

Bize məlum olan sistemlərin böyük əksəriyyəti bu tələblərə cavab verir. Klassik termodinamikanın təcrid olunmuş sistemləri müəyyən ideallaşdırımlar olub, reallıqda qayda deyil, istisnalıq təşkil edirlər. Kainata gəldikdə isə məsələ daha mürəkkəb səciyyə kəsb edir. Əgər Kainat açıq sistemdirse, onun xarici mühiti nə ola bilər? Müasir fizika güman edir ki, maddi Kainat üçün belə bir mühit yalnız vakuum ola bilər.

Beləliklə, sinergetika təsdiq edir ki, açıq və tarazlıqsız, sistemlərin inkişafı durmadan artan mürəkkəblik və nizamlı cərəyan edir. Belə sistemlərin inkişaf tsiklində isə iki faza müşahidə olunur:

- 1) Sistemi son nəticədə dayanaqqsız (tarazlıqsız) böhran halına gətirən xətti dəyişiklikləri irəlicədən söyləməyə imkan verən rəvan təkamül dövrü;
- 2) Sıçrayış vasitəsilə böhran halından bir anda çıxmağa imkan verən yüksək mürəkkəblik və nizamlılıq ilə səciyyələnən yeni dayanıqlı hala kecid dövrü.

İkinci fazanın mühüm xüsusiyyəti bundadır ki, sistemin yeni dayanıqlı hala kecməsi bir mənalı olmur. Parametrlərin böhran

halına (bifurkasiya nöqtəsi) çatan sistem dayanıqsız haldan mümkün dayanıqlı hallardan birinə keçir. Bu nöqtədə sistemin təkamül yolu haçalanır, inkişafın şaxələr üzrə davam etməsi, demək olar ki, xalis təsadüfi xarakter daşıyır. Sistem özü bu istiqaməti seçdikdən sonra artıq onun geriyə yolu qalmır. Buna görə də bu proses geriyə – dönməz xarakter alır.

Bu isə göstərir ki, həmin sistemlərin inkişafı qabaqcadan söylənilə bilməyən səciyyə daşıyır. Sistemin mümkün təkamül variantlarını hesablamaq mümkün olsa da, onun məhz hansı trayektoriyani seçiləcəyin birmənalı proqnozlaşdırmaq mümkün olmur.

Beləliklə, hadisələrin sinergetik interpretasiyası onların öyrənilməsi üçün yeni imkanlar yaradır. Hadisələrin tədqiqinə sinergetik yanaşmanın yeniliklərini qısaca belə xarakterizə edə bilərik:

- 1) Xaos nəinki dagidici, həm də yaradıcı və konstruktivdir. İnkışaf dayanıqsız (xaotik) hallar vasitəsilə həyata keçirilir
- 2) Mürəkkəb sistemlərin təkamülüün klassik elmdə adət edilmiş xətti xarakteri qayda olmayıb, olsa-olsa istisnadır; belə sistemlərinə əksəriyyətinin inkişaf qeyri – xətti xarakter daşıyır. Bu, o deməkdir ki, mürəkkəb sistemlərin təkamülüün bir neçə mümkün yolu mövcuddur.
- 3) Sistemin inkişafı bifurkasiya nöqtəsində yaranan imkanlardan birinin təsadüfi seçilməsi vasitəsi baş verir. Sinergetika – fizikadan, xüsusi halda isə termodinamikadan törəmiş elmdir. Lakin onun ideyaları elmlərarası xarakter daşıyır.

Buna görə də biz sinergetikanın simasında aləmin müasir elmi mənzərəsini mühüm komponentlərindən görürük.

### § 8. Dünyanın müasir təbii – elmi mənzərəsinin ümumi konturları

Yaşadığımız dünya inkişafi ümumi qanunauyğunluqlara tabe olan müxtəlif miqyaslı açıq sistemlərdən təşkil olunmuşdur. Bununla belə onun ümumi cizgiləri müasir elmə məlum olan uzun bir tarixi vardır. Bu tarixin nisbətən mühüm hadisələrinin xronologiyasına nəzərə salaq<sup>1</sup>.

20 milyard il əvvəl - Büyük partlayış baş vermişdir.

3 dəqiqədən sonra – Kainatın maddi əsasları (foton, neytrin, o, antineytrin, o, H, He nüvələri və elektronlar) yaranmışdır.

Bir neçə yüz min ildən sonra – yüngül elementlərin atomları yaranmışdır.

19-17 milyard il əvvəl - müxtəlif miqyaslı törəmələr (qalaktikalar) yaranmışdır.

15 milyard il əvvəl – Günəş yaranmışdır

4,6 mlyrd il əvvəl – Yer yaranmışdır.

3,8 mlyrd. İl əvvəl – həyat yaranmışdır.

450 milyon il əvvəl – bitgilər yaranmışdır.

150 mly. il əvvəl – məməlilər yaranmışdır.

2 mly. il əvvəl – antropogenez başlanılmışdır.

---

<sup>1</sup> Bax: Философия и методология науки. M.: Аспект Пресс, 1996, с. 290

Qeyd edək ki, müasir elmə yalnız «tarixlər» deyil, həm də böyük partlayışdan tutmuş müasir dövə qədər Kainatın təkamülünün bir çox cəhətləri də məlumdur. Sözsüz ki, bu fantastik nəticədir. Kainatın tarixinin bir sıra ən iri keşfləri iyirminci əsrin ikinci yarısında edilmiş, keçən yarım əsr ərzində «Böyük partlayış» konsepsiyası irəli sürülbə əsaslandırılmış, atomun kvark modeli yaradılmış, qarşılıqlı təsirin fundamental tipləri müəyyən edilmiş, onların sintezini verən nəzəriyyənin ilkin modeli qurulmuşdur və s. Dünyanın elmi mənzərəsinin ümumi konturunun yaradılmasında fizika və kosmologiyanın nailiyyətləri xüsusilə əhəmiyyətli olmuşdur.

Müasir təbiətsünashığın yaratdığı dünya mənzərəsi qeyri-adi dərəcədə mürəkkəb, həm də son dərəcədə sadədir. Bu məhz ona görə mürəkkəbdir ki, o sağlam düşüncəyə uyğun gələn klass. Elmi təsəvvürlərə adət etmiş adamı çətin vəziyyətdə qoya bilər. Əsrin əvvələrində irəli sürülmüş ideyalar, kvant obyektlərinin korpuskulyar dalğa dualizmi, virtual hissəciklər yaratmağa qabil olan vakuumun strukturu və digər yeniliklər dünyadan hazırkı, elmi mənzərəsinə bir qədər «ağlılsız» görkəm verir (qeyd edək ki, bir zamanlar Yerin kürəvi olması fikri də insanlara «ağasız» görünürdü).

Bununla belə dünyanın müasir elmi mənzərəsi kifayət qədər sadə, bitgin, həm də zərif və cəlbedicidir. O, özünün bu məziyyətlərini müasir elmi biliyin qurulmasının və təşkilinin aşağıdakı aparıcı prinsiplərində əks edir: sistemlilik prinsipi, qlobal təkamülçülük ideyası, özünütəşkiletmə prinsipi və tarixilik prinsipi.

Dünyanın elmi mənzərəsinin prinsipləri təbiətin mövcudluluğun və inkişafının fundamental qanuna uyğunluqlarına tam uyğun gəlir.

Bu prinsiplərə qısaca da olsa nəzər salaq.

Sistemlilik belə bir faktdan ibarətdir ki, Kainat müasir elmə məlum sistemlər içərisində müxtəlif mürəkkəblik səviyyəsinə və nizamlılığa malik sonsuz sayıda elementlərdən (astsistemlər) təşkil olunan ən nəhəng sistemdir.

Sistem - qarşılıqlı təsirdə olan elementlərin kompleksidir. Sistemlilik effekti bütöv sistemlərdə elementlərin (məhz hidrogen atomları oksigen atomu ilə birləşib sistem yaratdıqda öz xassələrini köklü surətdə dəyişir) qarşılıqlı təsiri nəticəsində yaranan yeni xassələrin təzahür etməsində müşahidə olunur.

Sistemli təşkilin digər bir mühüm xarakteristikası onun iyerarxiyasında, subordinasiyasında təzahür edir. Bu, deməkdir ki, aşağı səviyyəli sistemlər ardıcıl olaraq daha yüksək səviyyəli sistemlərə daxil olur (atomlar → molekullar → cisimlər).

Elementlərin birləşməsinin sistemli üsulu onların prinsipal vəhdətini eks etdirir: müxtəlif səviyyəli sistemlərin iyerarxiyası ixtiyari sisteminin hər bir elementini bütün mümkün sistemlərin elementləri ilə əlaqələndirir. (Məsələn: insan – biosfer – Yer kürəsi – Güneş sistemi – Qalaktika – Metaqalaktika).

Aləm bizim qarşımızda məhz belə bir prinsipiyal vahid xarakter nümayiş etdirir.

Dünyanın elmi mənzərəsi və onu yaradan təbiətşünaslıq da bu səpgidə təşkil olunur. Onun bütün hissələri bir-biri ilə üzvi surətdə əlaqələnir – hazırda demək olar ki, bir dənə də olsa «xalis» elm

yoxdur. Fizika, riyaziyyat, kimya bütün təbiət elmlərinə nüfuz edərək onları uyğun tərzdə dəyişdirmişdir.

Qlobal təkamülçülük ideyası Kainatın və ondan töreyən daha kiçik miqyashlı sistemlərin inkişaf, təkamül proseslərindən kənarda qala bilməməsinin təsdiqidir. Kainatın təkamül xarakteri hər bir tərkib hissəsi Böyük partlayışdan başlanan qlobal təkamül prosesinin tarixi nəticəsi olan dünyyanın prinsipial vəhdətinə şəhadət verir.

Özünütəşkiletmə – materiyanın özünü müräkkəblişdirməsi və təkamülün gedişində özündə get – gedə daha nizamlı strukturlar yaratması qabiliyyətidir. Maddi sistemlərin daha müräkkəb və nizamlı hala keçməsi görünür, bütün səviyyələrdə olan sistemlər üçün xarakterikdir.

Dünyanın müasir təbii – elmi mənzərəsinin bu prinsipial xüsusiyyətləri onun ümumi konturunu müəyyən edir.

Dünyanın müasir elmi mənzərəsini onu əvvəlki variantlarından fərqləndirən bir xüsusiyyəti də vardır. Bu onun tarixi səciyyə daşımıası, elmi biliklərin inkişafının hər bir dövründə tam mükəmməl, bitgin olmaması və təkimləşməyə ehtiyacı olmasıdır.

Hazırda cəmiyyətin inkişafı, onun dəyeri oriyentasiyalarının dəyişməsi, tərkibinə insanın da daxil olduğu unikal təbiət sistemlərinin tədqiqi və intensiv dərk olunması elmi axtarışların strategiyasını, insanın özünün dünyaya münasibətini də kökündən dəyişir.

## IV FƏSİL: ALƏMİN TƏBİƏT-ELMİ MƏNZƏRƏSİ

### § 1. Aləmin mexaniki mənzərəsi

Aləmin mexaniki mənzərəsinin qərarlaşması birmənalı olaraq cisimlərin sərbəst düşmə qanunlarının öyrənilməsi və nisbilik prinsipini formulə etmiş Q.Qalileyin adı ilə bağlayırlar. Lakin Qalileyin başlıca xidməti ondadır ki, o, təbiətin öyrənilməsinə eksperimental metodu tətbiq etmişdir. O, həm də fiziki kəmiyyətləri ölçmüş və ölçmənin nəticələrini işləmişdir. Eksperimenti ilk dəfə tətbiq edən Qaliley olmasa da, eksperimentin nəticələrinin ilk dəfə riyazi təhlilini verən məhz Qaliley olmuşdur.

Təbiətin öyrənilməsində Qalileyin yanaşması naturfelsəfi üsuldan prinsipial sürətdə fərqlənmişdir. Natur filosoflar təbiətin öyrənilməsində eksperimentə əsaslanmadıqlarından zəruri faktları da ala bilmirdilər. Faktların olmaması üzündən onlar baxılan hadisəni izah etmək üçün təcrübə və müşahidə ilə bağlı olmayan aprior, xalis əqli quraşdırma sxemlərindən istifadə edirdilər. Naturfelsəfə, adından göründüyü kimi, təbiəti izah etmək üçün ümumi fəlsəfi prinsiplərdən istifadə edirdi. Onlar hadisələrin izahında çatışmayan konkret faktları ümumi fəlsəfi mülahizələrlə kompensə etməyə çalışırdılar. Belə halların bəzən müsbət cəhətləri də olurdu. Bəzən belə hallarda konkret tədqiqatları əsrlərlə qabaqlayan çox qiymətli dahiyanə fikirlər də söylənilirdi. Maddənin quruluşu haqqında qədim yunan filosofu Levkinn (e.ə.V əsr) tərəfindən irəli sürülən və onun şagirdi Demokrit tərəfindən daha müfəssəl əsaslandırılırlaraq atom fəriyəsini, emisdökl (e.ə.490-430)

tərəfindən söylənilən təkamül ideyasını xatırlamaq yerinə düşərdi. Lakin tədricən konkret elmlərin yaranması və onların fəlsəfi biliklərdən ayrılması ilə əlaqədar olaraq təbiətin naturfəlsəfi izahı artıq elmin inkişafı üçün əngələ çevrildi.

Aristotel və Qalileyin hərəkətə dair baxışlarını müqaişə etməklə buna inanmaq olar. Aristotel aprior naturfəlsəfi ideyalara istinad edərək çəvrə boyunca hərəkəti «en mükəmməl» hərəkət hesab etdiyi halda müşahidə və eksperimentə əsaslanan Qaliley inersial hərəkət anlayışını irəli sürdü. Qalileyə görə xarici təsirə məruz qalmayan cisim çəvrə boyunca deyil, ya düzxəttii bərabər sürətli hərəkət edəcək, ya da nisbi sükunətdə qalacaq. Xarici təsirə məruz qalmayan cisim ola bilmədiyi üçün (belə situasiya yaratmaq mümkün deyil!) bu təsəvvürlər apstraktlaşdırma və ya ideallaşdırmadır. Lakin bu abstraktlaşdırma məhsuludur, belə ki, o gerçəklilikdə təxminən reallaşdırıla bilən fikri eksperimentə əsaslanır. Həqiqətən bir sıra xarici təsirlərə (məsələn sürtünmə) səf nəzər edərək (taxta, şüşə və s) bu qənaətə gəlmək olar ki, cisim xarici təsir azaldıqca o öz hərəkət halını daha çox saxlamağa qadirdir. Kənar qüvvələrin təsiri azaldıqca cisim öz hərəkətini daha çox davam etdirəcəkdir.

Təbiətin ekperimental öyrənilməsinə keçilməsi və onun nəticələrinin riyazi baxımdan ümumiləşdirilməsi Qalileyə sərbəst düşmə hərəkətinin qanunlarını kəşf etməyə imkan verdi. Təbiətin tədqiqinin yeni metodunun naturfəlsəfi metoddan prinsipial fərqi bundan ibarətdir ki, onda hipotezlər sistemli olaraq təcrübə ilə yoxlanıla bilir. Bu konteksdə eksperimentə, təbiətə doğru yönəlmüş, sual kimi baxmaq olar və sualı cavablandırmaqdan ötrü onu ele

tərtib etmək lazımdır ki, alınan cavab birmənalı və müəyyən olunmuş olsun. Bunun üçün də ekperiment qoymaq və onun nəticələrini kəmiyyətçə qiyətləndirməkdən ötrü hökmən riyaziyyatdan istifadə etmək lazımdır.

Beləliklə, keçmişin naturfəlsəfi gümanlarından və əqli quraşdılmalarından fərqli olaraq yeni eksperimental təbiətşunashlıq təcrübə və nəzəriyyənin qarşılıqlı əlaqəsi daxilində inkişaf etməyə başladı. Burada hər bir hipoteza və ya nəzəri mülahizə təcrübə və ölçmələr vasitəsilə sistematik yoxlanılırdı. Məhz eksperimental ölçmələrə istinad etmək əsasında Qaliley Aristotel fizikasında irəli sürünlən belə bir fikri təkzib etdi ki, düşən cisimin keçdiyi yol onun sürəti ilə düz mütənasibdir. Ağır cisimin (topun güləsi) sərbəst düşməsi üzərində apardığı təcrübələr əsasında Qaliley sübut etdi ki, bu yol cisimin  $9,81 \text{ m/c}^2$  olan sərbəst düşmə təcili ilə düz mütənasibdir ( $h = \frac{gt^2}{2}$ ). Qalileyin astranomik nailiyyətləri sırasında isə Yupiter planetinin peyklərinin kəşfini, habelə Günəşin üzərində ləkələrin, Ayda isə dağların olmasını kəşf etməsini göstərmək olar. Sonuncular isə Kosmosun mükəmməlliyi haqqında əvvəlki təsəvvürləri təkzib edirdi.

Təbiətşunashığın inkişafında yeni böyük addım planetlərin hərəkət qanunlarının kəşfi ilə bağlı oldu. Əgər Qaliley yer cisimlərinin hərəkət qanunlarını öyrənirdiə, alman astranomu İohxun Kepler (1571-1630) əvvələr öyrənilməsi elmə qadağan olunan sahəyə müdaxilə edərək göy cisimlərinin hərəkətini tədqiq etməyə cəsarət etdi. Digər tərəfdən apardığı tədqiqatlarda o

eksperimentə müraciət edə bilmir və buna görə də danimarka astranomu Tixo Braksinin (1546-1601) Mars planetinin hərəkəti üzərində apardığı çoxillik, müntəzəm müşahidələrindən istifadə edirdi. Müxtəlif variantları götür-qoy edən Kepler on nəhayət belə bir hipotezə üzərində dayandı ki, digər planetlər kimi Marsın da trayektoriyası çevrə deyil ellipsdir. Tixo Broksinin müşahidələrinin nəticələri bu hipotezəyə uyğun gəlir və onu təsdiqləyirdi.

Planetlərin hərəkət qanunlarının Kepler tərəfindən kəşfi təbiətşünaslığın inkişafında əvəzsiz rol oynadı. Keplerin kəşf etdiyi qanunlar subut etdi ki, əvvəla, yer və göy cisimləri eyni dərəcədə təbii qanunlara tabe olduqları üçün onların hərəkətləri arasında uçurum yoxdur, ikincisi, göy cisimlərinin hərəkət qanunlarının kəşfi yolu yer cisimlərinin hərəkət qanunlarının kəşfindən prinsipcə fərqlənmir. Düzdür, göy cisimlərinin hərəkət qanunlarını öyrənmək üçün üzərində eksperiment aparmaq mümkün olmadığından burada müşahidəyə müraciət etmək lazımlı gəlir. Bununla belə burada da tədqiqat nəzərəyə və müşahidənin qarşılıqlı şəraitində aparılır və irəli sürülen fərziyyələr göy cisimlərinin hərəkətləri üzərində aparılan ölçmələrlə vasitəsilə diqqətlə yoxlanılır.

Klassik mexanikanın və ona əsaslanan dünyanın mexaniki mənzərəsinin formallaşması iki istiqamətdə baş vermişdir:

- 1) Əvvələr əldə edilmiş nəticələrin və birinci növbədə Qalileyin kəşf etdiyi cisimlərin sərbəst düşmə qanunlarının və Keplerin formulə etdiyi planetlərin hərəkəti qanunlarının birləşdirilməsi;
- 2) Mexaniki hərəkətin kəmiyyət təhlili metodunun yaradılması.

Mexanikanın əsas problemlərini həll etmək məqsədilə Nyuton diferensial və integralın hesabının öz variantını yaratdı və bu üsuldan istifadə edərək ani sürəti yolun zamana görə, təcilin isə sürətə görə törəməsi kimi təyin etdi ( $v = \frac{ds}{dt}$ ;  $a = \frac{dv}{dt}$ ) təyini nəticəsində o, dinamikanın əsas qanunlarının və ümumdünya cazibə qanununu dəqiq ifadə edə bildi.

Nyuton da öz sələfləri kimi müşahidə və eksperimentə böyük əhəmiyyət verirdi. O, eksperimentin timsalında yalanı həqiqətdən ayıra biləcək başlıca meyarı görürdü.

Nyuton dinamikanın əsas qanunlarını məhşur «Natural fəlsəfəsinin riyazi əsasları» (1687) kitabında vermişdir.

Nyutonun I qanunu: Hər hansı cisimə başqa cisimlər tərəfindən göstərilən təsir onun halını dəyişməyə məcbur edənədək nisbi sükunət və ya bərabərsürətli yerdəyişmə hərəkəti halını saxlayır.

Yuxarıda qeyd edildiyi kimi, bu qanun Nyutondan əvvəl, hərəkətin xarici qüvvənin təsiri ilə baş verməsi kimi əvvəlki sadəlövh təsəvvürlərdən imtina edən Qaliley tərəfindən kənar edilmişdi. Qaliley fikri eksperiment yolu ilə göstərdi ki, cismə olan xarici təsir saxlanıldıqca cism öz hərəkətini daha çox saxlayacaq, xarici təsir tamam yox olduqda isə o ya nisbi sükunət, ya da düzxəttli və bərabərsürətli hərəkət halında olacaqdır. Əlbəttə, real hərəkətdə, hər bir halda sürtünmə qüvvəsindən havanın müqavimətindən və digər xarici qüvvələrin təsirindən tam sərfnəzər mümkün deyil və buna görə də bu ətalət qanununu ideallaşdırmadır.

Bu halda cismə olan xarici təsiri fasilesiz azaldaraq nəhayət elə bir hala keçirik ki, bu halda cismə olan təsir sıfır olur.

İkinci qanun mexanikada mərkəzi yer tutur:

Hərəkətin miqdarının dəyişməsi təsir edən qüvvə ilə mütənasib olub, həmin qüvvənin təsiri istiqamətinə yönəlir.

Nyutonun III qanunu:

Təsir əks təsirə bərabərdir və onun əksinə yönəlir, əks halda iki cismin qarşılıqlı təsiri tərabər olub, bir-birinə əks istiqamətə yönərlirlər.

Belə bir sual meydana çıxır: mexanikanın bu qanuniarı və ya prinsipləri hansı üsulla açılmışlar. Bəzən deyirlər ki, bu qanunlar Qaliley və Kepler qanunlarının hesabına açılmışlar. Lakin bu nöqtəyi-nəzər məntiq qanunlarına ziddir, zira xüsusi mühakimələrdən (Qaliley və Keplerin qanunları) daha ümumi (Nyuton qanunları) mühakimələrə keçmək üçün induktiv qayda yoxdur. Nyuton özü belə düşündü ki, mexanika prinsipləri iki əks və bir-birini tələb edən metodlar, analiz və sintez vasitəsilə alınmışlar.

Mexanika prinsiplərinin kəşfi təbiətşünaslığın parodiqmasının dəyişməsi olub, naturfəlsəfi güman və fərziyelərdən (bütün təklif, hipotez və nəzəri quraşdırılmaların müşahidə və təcrübələrlə yoxlanıldığı) dəqiq eksperimental təbiətşünaslığı keçid demək idi.

Aləmin mexaniki mənzərəsinin səciyyəvi cəhətlərinə nəzər salaq:

1. Cismin mexaniki hərəkətinin bütün halları zamana nəzərən eynidir, belə ki, zaman geriyə döndərir;

2. Bütün mexaniki proseslər ciddi və sərt determinizmə tabedir, zira mexaniki sistemin halını dəqiq və birmənalı təyin etmək mümkündür;
3. Məkan və zaman cismin hərəkəti ilə bağlı deyil, onlar mütləq xarakterlidir;
4. Materiya hərəkətinin yüksək formalarını, onun ən sadə forması olan mexaniki hərəkətə gətirmək meyli;
5. Mexanizmin uzağatəsir prinsipi ilə əlaqəsinin olması. Uzağatəsir prinsipinə görə boş məkanda siqnallar ixtiyarı sürətlə yayılma bilər.
6. Qravitasiya və ya cazibə qüvvəsinin ötürməsində aralıq mühitin rolü yoxdur, lakin bu qüvvə məsafənin kvadratı ilə tərs mütənasib olaraq azalır.

Bütün bu xususiyyətlər aləmin mexaniki mənzərəsinin məhdudluğunu göstərirdi. Onlar təbiətşünaslığın inkişafının sonrakı gedişilə ləğv edildi.

## § 2. Aləmin elektromaqnit mənzərəsi

Hələ keçən əsirdə fiziklər aləmin mexaniki mənzərəsini, onda elektromaqnit mənzərəsi ilə tamamladılar. Elektrik və maqnit hadisələri onlara çoxdan məlum idi, lakin bu hadisələr bir-birindən ayrı-ayrılıqla öyrənilirdi. Onların sonrakı öyrənilməsi göstərdi ki, elektrik və maqnit hadisələri arasında dərin qarşılıqlı əlaqə vardır, bu isə alimləri bu əlaqəni axtarmağa və vahid elektromaqnit nəzəriyyəsini yaratmağa məcbur etdi. Danimarka alimi Erstet (1777-1851) cərəyan axan naqilin altına maqnit əqrəbi yerləşdirərək onun

başlanğıc vəziyyətdən meyl etdiyini gördü. Bu isə alımları belə (nəticəyə) fikrə gətirdi ki, elektrik cərəyanı maqnit sahəsi yaradır. Sonralar ingilis alimi Maykl Faradey (1791-1867) qapalı naqıl konturunu maqnit sahəsində fırladaraq onda cərəyan yarandığını müşahidə etdi. Faradeyin və digər alımların təcrübələri əsasında ingilis fiziki Ceyms Maksvel (1831-1879) özünün elektromaqnit nəzəriyyəsini yaratdı. Bu yolla sübut olundu ki, dünyada yalnız cisimlər formasında maddə deyil, həm də rəngarəng fiziki sahələr vardır və bu sahələrdən biri – qravitasiya sahəsi Nyuton dövründən bəri məlum idi. Bu sahəyə o dövürdə maddi cisimlər arasında yaranan cazibə qüvvəsi kimi baxılırdı. Maddə ilə yanaşı sahənin fizikanın tədqiq obyektiñə çevrilməsi ilə əlaqədar olaraq dünyanın təbii – elmi mənzərəsi daha mürəkkəb xarakter aldı. Bununla belə hələ də makroaləmi öyrənən klassik fizikanın mənzərəsi idi. Lakin alımlar mikroaləmin öyrənilməsinə keçdikdə vəziyyət kökündən dəyişdi. Burada onları yeni qeyri-adı kəşflər və hadisələr gözləyirdi.

### § 3. Təbiətşünaslıqda inqilab və dünyanın elmi mənzərəsinin dəyişməsi

Keçən əsrin sonu və XX əsrin əvvəllerində təbiətşünaslıqda bizim dünyanın mənzərəsi haqqında təsəvvürümüzü kökündən dəyişdirən böyük kəşflər baş verdi. Bu kəşflər maddənin qurlusu, maddə və enerjinin qarşılıqlı əlaqəsi ilə bağlı idi. Əgər materiyanın bölünməz sonuncu kərpiccikləri atomlar hesab olunurdusa, keçən əsrin sonunda atomun tərkibinə daxil olan elektronlar kəşf olunmuşdur. Sonralar müəyyən olundu ki, atomun nüvəsi

protonlardan (müsbat yüklü hissəciklər) və neytronlardan (yüküsüz hissəciklər) təşkil olunmuşdur.

İngilis alimi Ernest Rezerfordun təklif etdiyi modelə görə atom nüvəsi ətrafında elektronların firlandığı miniatyr günəş sisteminiə bənzəyir. Lakin belə sistem dayanıqlı deyildi: fırlanan elektronlar öz enerjilərini itirərək son nəticədə nüvənin üzərinə düşməli idilər. Təcrübə göstərir ki, atom dağıdılması böyük qüvvə tələb edən dayanıqlı törəmədir. Bununla əlaqədar olaraq atomun Rezerford modeli danimarkalı fizik Nils Bor (1885-1962) tərəfindən təkmilləşdirildi. Borun dərin inamına görə elektronlar stasionar orbitlər boyunca fırlanarkən enerji şüalandırmırlar. Belə enerji kvant formasında və ya enerji porsiyasında, yalnız elektron bir orbitdən digərinə keçərkən şüalanır.

Enerjiyə baxışlar da köklü dəyişikliyə uğradı. Əgər əvvəllər enerjinin fasilesiz şüalanması güman edilirdi, çox dəqiq həyata keçirilən eksperimentlər sübut etdi ki, enerji ayrı-ayrı kvantlarla şüalana bilər. Günəş şüanın enerji kvantlarının cəroyan yaratdığı fotoeffekt hadisəsi bunu yaxşı sübut edir.

XX əsrin 30-cu illərində digər bir mühüm kəşf edildi: məlum oldu ki maddənin element hissəcikləri, məsələn, elektronlar nəinki, korpuskulyar, həm də dalğa xassələrinə malikdirlər. Eksperimental olaraq sübut oldu ki, maddə və sahə arasında keçilməz sərhəd yoxdur: müəyyən şəraitdə maddənin elementar hissəcikləri dalğa xassəsi, sahə hissəcikləri isə korpuskulyar xassə nümayiş etdirirlər. Dalğa – korpuskul adını alan bu hadisə haqqında təsəvvürlər heç cürə sağlam ağla siğışmirdi. Bu vaxtadək fiziklər belə düşünürdülər ki, müxtəlif maddi hissəciklərdən təşkil olunan maddə yalnız

korpuskulyar xassəyə, sahə enerjisi isə yalnız dalğavi xassəyə malik ola bilər. Eyni bir obyektdə korpuskulyar və dalğavi xassələrin birləşdirilməsi mümkün sayılmırı. Lakin təkzib olunmaz eksperimental nəticələrin təzyiqi altında alimlər məcburən qəbul etdilər ki, mikrohisəciklər eyni vaxtda həm korpuskul həm də dalğa xassəsinə malikdirlər.

1925-1927 illərdə mikroaləmdə baş verən prosesləri izah etmək məqsədi ilə yeni dalğa və ya kvant mexanikası yaradıldı. Sonralar kvant nəzəriyyəsinin, mikroaləmin hərəkət qanuna uyğunluqlarının məhdudlaşdırılmasının yeni variantları yaradıldı: kvant elektrodinamikası, element hissəcikləri nəzəriyyəsi və başqaları.

Müasir fizikanın digər fundamental nəzəriyyəsi məkan və zaman haqqında təsəvvürleri kökündən dəyişən nisbilik nəzəriyyəsidir. Qalileyin mexaniki hərəkət üçün müəyyən etdiyi nisbilik prinsipi nisbilik nəzəriyyəsində öz tətbiqini tapdı. Bu prinsipə görə bütün inersial sistemlərdə, yəni bir-birinə nəzərən bərabərsürətli və düzxəttli hərəkət sistemlərində bütün mexaniki proseslər eyni şəkildə baş verdiyindən onların qanunları kovariantdır, yəni eyni riyazi formalıdır. Belə sistemlərdə yerləşən müşahidəçilər mexaniki hadisələrin cərəyan etməsində heç bir dəyişiklik müşahidə etmirlər. Eynşteyn nisbilik prinsipindən elektromaqnit proseslərinin təsviri üçün istifadə etdi və bu əsasda xüsusi nisbilik nəzəriyyəsini yaratdı.

ÜNN-dən alınan başlıca və son metodoloji nəticə bu oldu ki, təbiətdə baş verən bütün hərəkətlər nisbi xarakter daşıyır. Bu, o

deməkdir ki, heç bir mütləq hesablama sistemi yoxdur və demək Nyutonun varlığını mümkün hesab etdiyi mütləq hərəkət yoxdur.

Əksər hallarda cazibə nəzəriyyəsi adlandırılın UNN-nin yaradılması ilə məkan və zaman haqqında təsəvvürlərdə daha köklü dəyişikliklər baş verdi. Bu nəzəriyyə hərəkət edən maddi cisimlərlə onların məkan-zaman metrikası arasında əlaqəni dəqiq müəyyən etdi. Günsə tutulması üzərində aparılan müşahidələr onun nəzəri əsaslarının və nəticələrinin eksperimental təsdiqi oldu. Bu nəzəriyyəyə görə ulduzlardan gələn işıq şüaları Günsə yaxınılığından düzxəttli yoollarından kənara çıxaraq əyilməlidirlər. Bü nəzəri mülahizə müddəası müşahidələrdə təsdiq olundu. ÜNN-i cəzb olunan kütlələrin ilk fiziki məkan-zaman strukturu arasındaki daxili əlaqəni açdı.

Son 10 illikdə baş verən-texniki inqilab dünyanın təbii-elmi mənzərəsi haqqında təsəvvürlərimizə bir sıra yeniliklər gətirmişdir.

Sistem yanaşmanın yaranması ətraf aləmə bir-birilə qarşılıqlı təsirdə olan çoxlu sayda sistemlərdən təşkil olunan tam, bütöv bir törəmə kimi baxmağa imkan verdi. Digər tərəfdən sinergetika kimi elmlərarası bir istiqamətin meydana gəlməsi nəinki təbiətdə cərəyan edən bütün təkamül proseslərinin daxili mexanizmini açmağa həm də bütün dünyayı özünü təşkil edən proseslər dünyası kimi təqdim etməyə imkan verdi. Sinergetikanın xidməti hər şeydən əvvəl bundadır ki, o birinci dəfə göstərdi ki, əlverişli şərait olduqda özünü təşkil edən proseslər qeyri-üzvi təbiətin ən sadə sistemlərdə belə baş verə bilərlər. Sistem nə qədər mürəkkəb olarsa onda baş verən özünü təşkil proseslərinin səviyyəsi də bir o qədər yüksək olur. Məsələn, biolojidənqabaq səviyyədə avtopoetik proseslər, yəni

özünü yenileşdirmə prosesi baş verir ki, bu da canlı orqanizmlərdə qarşılıqlı əlaqələnən assimilyasiya və dissimilyasiya prosesləri şəklinde təzahür edir. Sinergetikanın və onun əsasında yaradılmış özünütəşkilin yeni konsepsiyalarının ən böyük nailiyyyəti bundan ibarətdir ki, o təbiətə fasiləsiz təkamüləşən və inkişaf edən dünya kimi baxır.

Ortaya belə bir sual çıxır: Sinergetik yanaşma ilə ümumsistem yanaşmanın əlaqəsi necədir?

Hər şeydən əvvəl qeyd edək ki, bu iki yanaşma bir-birini istisna etməyib, əksinə, bir-birini tələb edir və tamamlayır.

Sinergetik yanaşma sistemlərin dəyişməsi və inkişafi prosesinin tədqiqinə doğru istiqamətlənir. O özünütəşkil prosesində yeni sistemlərin yaranması və formallaşması prosesini öyrənir. Bu proseslər müxtəlif sistemlərdə nə qədər mürekkeb cərəyan edirsə bu sistemlər təkamülün daha yüksək pilləsində yerləşirlər. Beləliklə, sistemlərin təkamülü özünütəşkilin mexanizmi ilə bir başa bağlıdır. Özünütəşkilin mexanizminin və ona əsaslanan təkamülün tədqiqi konkret elmlərin vəzifəsini təşkil edir. Sinergetika ixtiyarı sistemin özünütəşkilinin ümumi prinsiplərini aşkarıraç və formulə edir və bu baxımdan o, ixtiyarı sistemin formallaşmasının, inkişafının, quruluşunun ümumi prinsiplərini tədqiq edən sistem metoduna bənzəyir. Bütövlükdə sistem yanaşma dinamik sistemlərlə yanaşı statistik sistemləri də öyrənən sistem yanaşma olub daha ümumi və geniş xarakter daşıyır.

Dünyanın təbii-elmi mənzərəsinin tədqiqinə bu yeni dünyagörüşü yanaşmaları istər təbiətşünaslığın müxtəlif sahələrində

idrakın konkret xarakterinə, istərsə də təbiətşünaslıqda elmi inqilabların təbiətinin başa düşülməsinə mühüm təsir göstərir.

Konkret idrakın xarakterinin dəyişilməsinə canlı təbiəti öyrənən elmlərin təsiri xüsusilə böyükdür. Tədqiqatın hüceyrə səviyyəsində molekulyar genetik kodun açıqlanması canlı orqanizmlərin təkamülünə əvvəlki baxışların yenidən nəzərdən keçirilməsi, həyatın mənşəyi haqqında köhnə hipotezlərin dəqiqləşdirilməsi və yeni fərziyyələrin yaranması ilə bağlı olan səviyyəsinə keçməsi biologiyada çox böyük kəşf olmuşdur. Bu keçid müxtəlif təbiət elmlərinin qarşıılıq təsirləri və biologiyada fizikada, kimyada, informatika və hesablama texnikasında dəqiq metodlarından geniş istifadə edilməsi nəticəsində mümkün olmuşdur.

Öz növbəsində canlı sistemlərin kimya üçün təbii laboratoriya rolunu oynaması və kimyaçılara mürəkkəb birləşmələrin sintezi üzrə tədqiqatlar aparmağa imkan vermişdir. Biologyanın təlim və prinsiplərinin fizikaya təsiri də az olmamışdır. Məsələn, məlumudur ki, qapalı sistemlər və onların nizamsızlıq və dağılma istiqamətində təkamül təsəvvürleri canlı təbiətdə yeni bitki və heyvan növlərinin yaranmasını və onların təkmilləşməsini və ətraf mühitə adaptasiyasını sübut edən Darwinin təkamül nəzəriyyəsilə aşkar ziddiyətə girirdi. Bu ziddiyət açıq sistemlə və geriyədönməzlik prinsipinə əsaslanan qeyri-tarazlıq termodinamikasının yaradılması ilə həll edildi.

Təbiətşünaslığın ön planına bioloji problemlərin çıxarılması, habelə canlı orqanizmlərin xüsusi spesifikasi vər sira alımlarə təbiətşünaslığın liderinin dəyişməsinin fikrini irəli sürməyə bəhanə

vermişdir. Əgər əvvəller təbiətşünaslığın lideri kimi fizika çıkış edirdiše indi bu funksiyani biologiya daşımaqdadır. İndi artıq ətraf aləmin quruluş əsasının mexanizm və maşınlar deyil, canlı orqanizm olması qəbul olunur. Amma bu baxışın çoxsaylı əleyhidarları heç də əsəssiz olmayaraq elan edirlər ki, canlı orqanizm eyni molekul, atom, elektron hissəcik və kvarklardan təşkil olunduğundan təbiətşünaslığın lideri yenə də əvvəldə olduğu kimi fizika qalmalıdır.

Qeyd edək ki, təbiətşünaslığın liderliyi məsələsi müxtəlif amillərdən, o cümlədən, onun cəmiyyət üçün əhəmiyyətindən, dəqiqliyindən, işlənmə dərəcəsindən tədqiqat metodlarının ümumiliyindən, onların digər elmlərdə tədbiq edilə bilməsi imkanlarından asılıdır. Bu amillər içərisində edilmiş kəşflərin müstəsna əhəmiyyəti və böyüklik tərtibi də mühüm rol oynayır. Bu baxımdan biologiyarı XX əsrin ikinci yarısında təbiətşünaslığın lideri saymaq olar, zira məhz bu dövrdə onun hüdudlarında bir sıra inqilabi kəşflər edilmişdir.

Təbiətşünashıqdə inqilabi çevrilişlər onun nəzəriyyələrinin, təlimələrinin konseptual məzmununda baş verən keyfiyyət dəyişmələridir. Elmi inqilabları təhlil etmək məqsədilə amerika alimi Tomas Kun (1922-1996) paradigmə anlayışını irəli sürmüştür. Kuna görə elmdə inqilab köhnə paradigmənin yenisi ilə əvəzlənməsi ilə müşayət olunur. Lakin Kun paradigmaların formallaşması məsələsini təhlil etməmişdir. Onun fikrincə elmin inkişafını iki mərhələyə ayırmak olar:

- 1) *Normal mərhələ*. Bu mərhələdə alımlar xüsusi xarakterli konkret problemlərin həllində paradiqmadan istifadə etməklə məşqul olurlar (başsındırma);
- 2) *Ekstraordinar mərhələ*. Bu mərhələ yeni paradiqma axtarışları ilə bağlı olur.

**V FƏSİL: FİZİKİ İDRAK VƏ MƏKAN-ZAMAN PROBLEMI****§ 1. Natur fəlsəfə və məkan-zaman problemi**

Fiziki idrakın təkamülündə məkan və zaman təsəvvürlerinin inkişafının təhlilinə antik doktrinaların qısa məntiqi-tarixi araşdırılması ilə başlamaq daha məqsədə müvafiq olardı. Biz, əlbəttə, qədim yunan fəlsəfəsində mövcud olmuş bütün doktrinaları əhatə etməyi qarşımıza məqsəd qoymuruz. Fikrimizi onlardan yalnız ikisi: Demokritin atomizmi və Aristotelin sistemi üzərində cəmləşdirəcəyik. Belə ki, fizikanın bütün təkamülü boyunca məkan və zamanın əsas konsepsiyanlarının inkişafı bir ənənə olaraq məhz bu təlimlər ilə əlaqələndirilir. Bizim antik fəlsəfəyə müraciət etməyimizin digər bir səbəbi də vardır. Belə bir fikir qərarlaşmışdır ki, guya müxtəlif fəlsəfi sistemləri və fiziki nəzəriyyələrin ancaq onların əsaslandıcıları məkan və zaman konsepsiyasına əsasən təsnif etmək mümkündür. Məsələn, məkanın substansial konsepsiyası bir qayda olaraq Demokrit atomistikası ilə, relyasion konsepsiyası isə (burada məkan münasibətlər sistemi kimi nəzərdən keçirilir), Aristotel fəlsəfəsi ilə əlaqələndirilir. Məkan-zaman təsəvvürlerinin inkişafının daha sonrakı dövrlərində də belə analogiyaya rast olunur. İ.Nyutonun substansial, Q.Leybnitsin isə relyasion konsepsiyası məhz belə xarakterizə edilirdi. Qeyd edək ki, müasir fiziki nəzəriyyələrin qarşılıqlı təsiri də bu model çərçivəsində təhlil edilir. Klassik təsəvvürlərə istinad edən nəzəriyyələr məkan və zamanın substansiya konsepsiyası ilə, A.Eynsteynin nisbilik nəzəriyyəsi isə relyasion konsepsiya ilə əlaqələndirilir.

Lakin bu rekonstruksiyalarda istifadə olunan modellər fiziki idrakın tekamülündə məkan və zamanın müxtəlif konsepsiyanının həqiqi qarşılıqlı əlaqəsini adekvat əks etdirmir. Bu konsepsiyanlar ancaq müxtəlif fəlsəfi və ya fiziki nəzəriyyələrlə əlaqələndirilir. Fikrimizcə buna səbəb baş verən rekonstruksiyalarda idrakın empirik və nəzəri səviyyələrinin vəhdətinin nəzərə alınmamasıdır. Əslində real vəziyyət bəm-başqadır: İnsanın, dünyanı əks etdirən və onu modelləşdirən ixtiyari sistem quraşdırılmalarında (natürfəlsəfi sistem, elmi nəzəriyyə və s.) substansial və relyasian konsepsiyalarda reallaşan iki tip məkan və zaman mövcuddur.

Atomist təlim Qədim Yunanistanın böyük materialistləri Levkipp və Demokrit tərəfindən inkişaf etdirilmişdir. Çox haqlı olaraq antik natürfəlsəfənin zirvəsi hesab olunan atomist təlim, bir tərəfdən, əvvəlki sistemlərin zəif cəhətlərini aşkara çıxarmış, digər tərəfdən, onlardakı rasioanal momentləri (pifaqorçuların riyazi atomizmi, Anaksagorun çoxluq təlimi, Heraklitin dinamizmi və s.) daha da inkişaf etdirmişdir<sup>1</sup>.

Levkipp və Demokritə görə təbiətin bütün rəngarəngliyi materiyanın xırda hissəciklərindən – boş məkanda (kenon) hərəkət edən, toqquşan və birləşən atomlardan təşkil olunmuşdur. Atomlar (varlıq) və boşluq (qeyi-varlıq) dünyanın başlangıcıdır. Aristotel atomist təlimi xarakterizə edərək yazılırdı ki, varlığın (atomlar) mövcudluq dərəcəsi qeyri-varlığın mövcudluq dərəcəsindən heç də artıq deyildir<sup>2</sup>.

<sup>1</sup> Вах: Маковельский А.О. Древнегреческие атомисты, Баку, 1946, Лурье С.Я., Демокрит. Л., 1970.

<sup>2</sup> Вах: Аристотель. Сочин. в 4-х томах, Том 1., М., 1975, с.75.

Bələliklə, antik atomizmə görə təbiət iki substansiyadan – atomlardan və boşluqdan təşkil olunmuşdur. Burada məkan dünyanın strukturunu kimi deyil, onun maddi atomlarının dinamikasının baş verdiyi başlangıç fond kimi çıxış edir. Baxılan halda boşluq – məkanın substansial konsepsiyasının təzahürüdür. Atomlar yaranmış və əbədi mövcud olurlar.

Aristotel qeyd edir ki, Levkipp «əbədi olana» aktual baxır və bu mənada hərəkəti əbədi sayıır. Atomların boşluqda hərəkəti sonsuz müddətdə davam edir<sup>1</sup>. Bu təlimdə sonsuz substansial məkana sonsuz substansial zaman uyğun gəlir.

Sonrakı tədqiqatlarda Levkipp-Demokrit atomistikası fiziki və riyazi aspektlərin vəhdəti halında inkişaf etdirilmişdir. Təlimin bu cəhəti rus alimi S.Y.Lupyev tərəfindən müfəssəl açıqlansa da antik fəlsəfəyə həsr olunmuş tədqiqatlarda öz əksini heç də həmişə tapmir. Atomistikanın bu aspektlərinə qısaca da olsa nəzər salaq.

Bu baxışın tərəfdarları belə güman edirlər ki, atomlar fiziki cəhətdən bölünməzdirlər. Atomlar ona görə bölünməzdir ki, onların sıxlığı çox böyükür və onların daxilində boşluq yoxdur. Boşluq – hərəkətin mövcudluğunun zəruri şərtidir: Boşluq – atomların varlıq pyesində oynadıqları bir səhnədir. Əgər boşluq (məkan) olmasaydı, atomlar bir-birinə o dərəcə sıxlasdılar ki, nəticədə hərəkət edə bilməzdilər. Boşluq vasitəsilə bir-birindən ayrı salınmayan atomlar çoxluğu öz-özlüyündə dünyani tükəndirən nəhəng bir atoma çevirərdi. Dünya haqqında belə baxış Eley məktəbi nümayəndələri Parmenid, Zenon və b. tərəfindən inkişaf etdirilirdi. Bu baxışın

<sup>1</sup>Bax: Aristotel. Göstərilən əsəri, s.308.

tərəfdarları yalnız boş məkanın deyil, zaman və hərəkətin də reallığını inkar etməyə məcbur olurdular.

Dünya haqqında Levkipp-Demokrit konsepsiyasına gəldikdə isə qeyd etməliyik ki, atomlara əsaslanan bu təlimdə özlərinin forma, ölçü və sıralarına görə fərqlənən atomların sonsuz rəngarəngliyi boşluq ilə vəhdətdə götürülən real aləmin bütün məzmununu yaradırdı. Bu təlimdə atomların əsasını amerlər təşkil edirdi. Amerlərdə hissələrini olmaması riyazi bölünməzliyin meyarı sayılırdı.

Atomlar amerlərə parçalanmış, zira bu sonuncular müstəqil mövcud olmağa qabil deyil. Antik atomistikanın bu təsəvvürleri müasir fizikanın belə bir ideyasını uyğun gəlir ki, elementar hissəciklər kvarklardan təşkil olunmuşdur, bu sonuncular isə gerçəklilikdə sərbəst halda mövcud deyil<sup>1</sup>.

Amer – «atomist» riyaziyyatın istinad etdiyi materiyanın məkan minimumu, diskrit məkan «atom»udur. Atomist fəlsəfədə amerlərin funksiyalarını ilk dəfə izah edən Epikur olmuşdur. Epikur amerlərə metrik baxımdan yanaşmışdır, belə ki, onun nöqtəyi-nəzərincə amerlər atom aləmindəki yer tutumunun ölçülümsində mütləq miqyas rolunu oynayan və atomist həndəsənin təbiətcə maddi olan ilkin elementləridir. Atomistlərin bu baxışlarında aləmə abstrakt – riyazi və fiziki yanaşmanın dərin dialektik vəhdəti təzahür edir, belə ki, əgər bir tərəfdən, «son nəticədə bütün fiziki olan riyazi olanda (həndəsi formalar və rəqəmlər) əridilirsə, digər tərəfdən

---

<sup>1</sup> Вах: Намбу И. Почему нет свободных夸克ов?// Успехи физических наук, 1978, Т.124, вып 4.

riyazi olanın özü də Demokrit tərəfindən fiziki reallıq kimi təsvir olunur»<sup>1</sup>.

Amerlərin reallığı bir sıra tədqiqatçılar tərəfindən rədd edilmişdir<sup>2</sup>. Xüsusi halda belə bir fikir yayılmışdır ki, amerlər atomların hissələri olmaq etibarilə Demokrit tərəfindən ancaq «fikrən nəzərdən keçirilmişdir»<sup>3</sup>.

Bu qəbildən olan baxışların əsassızlığını açıb göstərmək üçün atomistlərin qnoseologiyasına nəzər salmaq kifayətdir. Onların fikrincə bilik qeyri-qanunu (qaranlıq) və qanunu doğulmuş (həqiqi bilik) formalarda mövcuddur. Demokritin fikrincə hissələrə qavranılan cisimlər, hadisələr insanların yalnız rəyində mövcud olub, onlardan asılıdır. Həqiqət – zəka vasitəsilə dərk olunan mahiyyətdir. Buradan aydın olur ki, Demokrit «fikrən baxılan» dedikdə amerlərin reallığına işarə edir.

Həqiqətdə biz burada idrakin empirik və nəzəri formalara parçalanmasının ilki nümunəsi ilə rastlaşıraq. Bu qnoseoloji doktrinanın əhəmiyyətini qiymətləndirmək həqiqətən çətindir. F.X.Kessidi bu münasibətlə yazır: «Zəka ilə hissin, təfəkkür ilə duyğunun, məntiqi ilə empirikin keyfiyyət fəqinin müəyyən edilməsi çox böyük fəlsəfi kəşf idi. Bu böyük kəşfin şərəfi isə Eleyli Parmenidə məxsusdur. Bu Avropa və dünya fəlsəfəsi tarixində, ümumiyyətlə nəzəri təfəkkür tarixində zəkanın kəşfi idi. Zəkanın

<sup>1</sup> Вах: Маковельский А.О. Древнегреческие атомисты, Баку, 1946, с.59.

<sup>2</sup> Вах: Axundov M.D. Проблема прерывности и непрерывности пространства и времени, М., 1974, с.26-33.

<sup>3</sup> Зубов В.П. Развитие атомистических представлений до начала XIX века. М., 1965.

kəşfi mifologiyanın süqutu, ondan uzaqlaşma və yeni dünyagörüşünün təsdiqi olunması demək idi»<sup>1</sup>.

Hissler vasitəsilə qavranılan dünyanın obyektləri fiziki bölünməyə qabildirlər. Bu bölünmə prosesinin sərhədi fiziki cəhətdən bölünməz atomlar vasitəsilə xarakterizə olunur. Tutqun idrakdan həqiqi idraka, hissi idrakdan məntiqi təfəkkürə keçid məhz atomlar səviyyəsində baş verir. Biz burada nəzəri, riyazi bölünməyə qabil, lakin müəyyən struktura malik olmayan, təhlilin hüdudu, deduksiyanın sərhəddi kimi çıxış edən amerlərlə rastlaşıraq.

Burada maraqlı bir sual doğur: minimal olsa da, lakin hissələrdən və formadan məhrum olan yertutumunu biz necə təsvür etməliyik? Amerlərin yertutumunun spesifikliyi S.Y.Lure tərəfindən qeyd olunmuşdur. O, yazar: «Əgər belə demək mümkünse bu hissəcik xalis başlanğıc, yertutumunun xalis prinsipidir»<sup>2</sup>.

Qeyd edək ki, son 2500 ildə məkan «atomları» haqqında təsəvvürlərə çox az düzəlişlər verilmişdir. Alimlər indii də fiziki nəzəriyyələrdə «elementar uzunluq» ilə iş görərkən faktiki olaraq onlara hissələrə malik olmamaq xassəsi istinad verirlər ki, buradan da, sağ və solun, səbəb və nəticənin zaman ardıcılığının, hadisələrin nöqtəvi lokallaşmasının olmaması xüsusiyyətləri irəli gəlir.

Biz Demokrit təlimini materiya quruluşunun struktur səviyyələri nəzəriyyəsi kimi – fiziki (atomlar və boşluq) və riyazi

<sup>1</sup> Вах: Кессиди Ф.Х. От мифа к логосу. Становление греческой философии. М., 1972, с.237.

<sup>2</sup> Вах: Лурье С.Л. Очерки по истории античной науки. М-Л., 1974, с.169.

(amerlər) – xarakterizə edərkən iki növ məkan ilə rastlaşırlıq: yertutumu rolunu oynayan fasiləsiz fiziki məkan – Demokrit boşluğu (burada biz məkanın substansial konsepsiysının köklərini görürük) və amerlərə əsaslanan riyazi-diskret məkan (ekstension konsepsiya). Hər iki məkan növü öz təbiətinə görə realdır. Demokritin təsvir etdiyi fiziki məkanın həndəsə ilə heç bir ümumi cəhəti yoxdur. Boşluq ümumiyyətlə metrik xassələrə malik deyil. Boş məkan yalnız atomların, mövcudluğunun və hərəkətinin zəruri şərtidir. Sonralar Aristotel də boşluqda fərqlərin olmadığını qeyd etmişdir. Boşluqda yertutumunun mövcud olmaması onda fərqli cəhətlərin olmamasından irəli gəlir. Demokrit təlimində boşluğun yertutuna malik olmaması məsələsini S.C.Lurye təhlil etmişdir. Onun nöqtəyi-nəzərincə boş məkan «mövcud olmayıandır», daha doğrusu, onun mövcudluğu materianın mövcüdlüğündən başqa mənə kəsb edir; yertutumu materianın kateqoriyasıdır; boşluq yertutumsuzdur; boşluqda məsafə yoxdur və buna görə də «məkanda keçirilmiş düzxətt, Demokritin nəzərincə, ümumiyyətlə mövcud deyil»<sup>1</sup>.

Demokrit zaman və hərəkətin təbiəti məsələsində məkanın atomist konsepsiyasına müvafiq həll etmişdir. Sonralar onun baxışları Epikur tərəfindən bütöv sistem halında inkişaf etdirilmişdir. Epikur mexaniki hərəkin xassələrini məkan və zamanın diskret xarakterli olması mülahizələri əsasında nəzərdən keçirirdi<sup>2</sup>. Məsələn Epikurun fikrincə mexaniki hərəkətin izotaxluğuna səbəb atomların eyni süretlə hərəkət etməsidir. Lukretsi Kar «Şeylərin

<sup>1</sup> Bax: Лурье С.Я. Теория бесконечно малых у древних атомистов, с. 60-61.

<sup>2</sup> Bax: Вяльцев А.Н. Дискретные пространства - время. М., 1965.

«təbiəti» adlı məhşur əsərində yazar ki, Epikura görə «boşluqa daşındıqda eks təsirə məruz qalmayan atomlar eyni bir yeyinliklə hərəkət edirlər»<sup>1</sup>. Fiziki atomistikanın tərəfdarlarının qənaətinə görə cisimlərin müxtəlif və dəyişən sürətli hərəkətlərinin müşahidə olunmasının səbəbi atomların və ümumiyyətlə maddi obyektlərin qarşılıqlı təsirləri və toqquşmaları ilə şərtlənir. Beləliklə, biz qədim atomistlərin izotaxiya qaydasında Nyutonun birinci qanununun ruşeymlərini görürük. Epikurun «atomlara boşluqda eks təsir olmadıqda onlar eyni sürətlə hərəkət edirlər» ideyası ilə Nyutonla «hər hansı cisim başqa cisimlər tərəfindən göstərilən təsir onun halını dəyişənədək nisbi sükunət və ya bərabərsüretli və düzxəttli hərəkət halını saxlayır» müddəsi arasında bir oxşarlıq aşkar nəzərə çarpir. Riyazi səviyyədə izotaxiyanın (atomların yeni bir sürətlə hərəkət etməsi) mahiyyəti bundan ibarətdir ki, irəliləmə hərəkətində olan atomla bir məkan «atomunu» bir zaman «atomun»dan sonra keçirlər (eks halda bölünməz parçalanardı) və bu amil hərəkətin sabit sürətlə baş verməsini şərtləndirdi<sup>1</sup>.

Beləliklə, qədim yunan atomistiləri məkan və zamanın iki növünü - substansial və atributiv (və ya ekstensial) konsepsiyalarını bir-birindən fərqləndirildilər.

İndi isə Aristotelin məkan-zamana dair baxışlar sistemində nəzər salaq. Aristotel belə bir sual irəli süründü: ümumiyyətlə zaman mövcuddurmu? O, abstrakt-riyazi yanaşma çərçivəsində zamanın mövcud olması tezisinin lehinə (o, öz fikrini belə ifadə edir: «güclə mövcuddur») muhakimə yürüdür və fikrinin məntiqini belə

---

<sup>1</sup> Вах: Лукреций. О природе вещей, ТII, С.547

müəyyənmişdirirdi: keçmiş artıq yoxdur, gələcək hələlik yoxdur, olan isə yalnız mövcud olmayan keçmişlə gələcək arasındaki sıxışdırılmış və sürəkliliyi olmayan «indidir». Mövcud olmayanların təşkil olunanların isə özləri də mövgud deyildir. Aristotel yazır: «mövcud olan hər şey mövcud olduğu müddətdə onun bütün hissələrinin və ya onlardan bəzilərinin mövcud olması zəruridir, bölünən zamana gələndə isə bəzi hissələr artıq mövcud olmuşdur, bəziləri mövcud olacaq və heç nə mövcud deyil. «İndi» hissə deyil, belə ki, o hissələrdən təşkil olunan tam hissələr ilə ölçülür; çox isə ehtimal ki, zamanın «İndi»lərindən təşkil olunur»<sup>2</sup>.

Göründüyü kimi, zamanın mövcudluğu kimi ümumi sualdan başlayan Aristotel daha sonra bu sualı «bölünən zamanın» mövcudluğu məsəlesi ilə əvəz edir. Burada o, zamanın bölünən olması mövqeyindən çıxış edən fəlsəfi cərəyanın nümayəndələri ilə mubaisə edir. Aristotelə görə «İndi» qırılma elementi olmayıb, hər şeydən əvvəl, rabiə elementidir. O, yazır: «zaman «İndi» vasitəsilə həm fasılısız olub, həm də onun vasitəsilə ayrılır»<sup>3</sup>. Onun fikriicə nöqtələr arasında xətt yerləşdiyi kimi, ixtiyari «İndi» anları arasında da sürəklilik yerləşir. Həm də bu zaman Aristotel belə güman edir ki, «İndi» heç də həmişə eyni və vahid deyil və bu xüsusiyət «İndi»ni riyazi obyektlərdən, o cümlədən, həndəsi nöqtədən fərqləndirir. Beləliklə, zamanın Aristotel tərəfindən verilmiş ilk təhlili abstrakt - riyazi səpgidə aparılmışdır. Zamana bu cür yanaşmada artıq hərəkətə yer qalmır, bu isə zamanın statikliyini

<sup>1</sup> Bax: Секст Эмпирик. Соч. в двух томах, Т.2., М., 1976, с.336.

<sup>2</sup> Bax: Аристотель. Соч., Т.3, с.145-146

<sup>3</sup> Orada, с.150

müəyyən edir. Lakin zamanın sonrakı təhlilini fiziki səviyyədə aparan Aristotel əsas diqqəti zaman və hərəkətin qarşılıqlı əlanəsinə doğru yönəldir. Aristotel göstərir ki, zaman hərəkətdən kənarda mövcud deyil, lakin onu hərəktə eyniləşdirmək də olmaz. O, burada hansı hərəkətdən səhbət getdiyi də dəqiqləşdirir. Onun fikrincə göy qübbəsinin hərəkəti zaman axınıını ölçmək üçün zəruri olan periodik proseslər yaradır<sup>1</sup>.

Qeyd edək ki, zamanın bu modelində artıq onun relyasion (atribustiv) konssepsiyası reallaşmışdır. Zamanın ölçülülməsi və onun bunun üçün ölçü vahidinin (san., dəq., saat və s.) seçilməsi ancaq ixtiyari periodik hərəkət vasitəsilə mümkündür, alınmış lakin fiziki kəmiyyətin universal olması üçün maksimal sürətli hərəkətdən istifadə etmək mümkündür. Müasir fizikada bu işıq sürəti (Eynsteynin nisbilik nəzəriyyəsi), antik və ortaəsr felsəfəsində isə göy qübbəsinin hərəkət sürətidir. Aristotel qeyd edir ki, «hərəkəti sadə və ən böyük sürətli hərəktə ölçülər»... buna görə də səma cisimləri haqqında təlimin əsasına bərabərsürətli və ən yeyin hərəkət - səmanın hərəkəti qoyulur və onun əsasında bütün digər hadisələr haqqında mühakimələr yürütülür. Belə universal zaman ixtiyari hərəktərin, obyektlərin sükunətinin və obyekt aləmin proseslərinin ölçüsüdür. Bəzi tədqiqatçılar burada zamanın substansial konsepsiysının təzahürünü görürərlər<sup>2</sup>. Əlbettə bu fikirlə razılaşmaq da olar, lakin bu halda Aristotel mütləq hərəkətsiz qəbul etdiyi ancaq dünyanın dinamikasını yaradan və onu «qeyri-məhdud

<sup>1</sup> Аристотель, Гост.әсәри, с.158

<sup>2</sup> Вах: Молчанов Ю.Б. Четыре концепции времени в философии и физике. М.: 1977, сəh 17.

müddətdə hərəkət etdirən» ilk təkanverici ideyasını da nəzərə almaq vacibdir<sup>1</sup>.

Fəlsəfə tarixinə və təbiətşünaslığa həsr olunmuş ədəbiyyatlarda Aristotelin məkan zaman təsəvvürləri realiyasion təlim kimi qiymətləndirilərək Demokritin substansial məkan-zaman konsepsiyasına qarşı qoyulur. Fikrimizcə bu baxış doğru sayıla bilməz, belə ki, yuxarıda göstərdiyimiz kimi Aristotel sistemində həm substansiyal həm də realiyasion zaman haqqında təsəvvürlər ehtiva olunur.

Aristotelin məkan baxışlarının qiymətləndirilməsində də analoji vəziyyətə rastlaşırıq. Aristotel sisteminde məkanın relyasion şərhi fəlsəfi ədəbiyyatımızda kifayət qədər müfəssəl tədqiq olunmuş və onun nəticələri aşağıdakı kimi xarakterizə edilmişdir:

«...məkan kateqoriyası münasibətin konkretləşməsi kimi çıxış edərək onun xarakteri və məzmununu dəqiqləşdirir. Aristoteli görə məkan maddi Aləm predmetlərinin münasibətlərinin nəticəsi kimi çıxış edir. O məkanı obyektiv katiqoriya, təbii şeylərin xassəsi kimi başa düşür»<sup>1</sup>.

Məkanın bu cür başa düşülməsi həqiqətən relyasion xarakterlidir, lakin bu halda nəzərdən qaçırmamaq olmaz ki, maddi obyektlərin, münasibətlərinin konkretləşdirilməsi «Demokrit sistemində»də mümkünündür. Bundan əlavə, məkanı dünyanın strukturu və ya obyektlərin münasibətlər sistemi kimi başa düşülməsi qədim Yunanstanın əksər fəlsəfi təlimlərində rast gəlinir və bu baxımdan dünyani kosmos kimi xarakterizə edirlər.

<sup>1</sup> Vax: Aristotel. Соч. Т1., с. 311.

Məkanın realiyasion konsepsiyası atomist təlimə zidd olmamışdır, məkanın ektensial konsepsiyasına gəldikdə isə o, amerlər haqqında təlimlə sıx bağlı olmuşdur (görünür ki, realiyasion və ektensional konsepsiyanlar daha ümumi atrebutiv konsepsiyasının müxtəlif modifikasiyalarıdır).

Aristotel ilə Demokritin fərqi bunda deyildir ki, onlardan biri realiyasion, digəri atributiv konsepsiya istinad etmişdir, bu fərq həm də bundadır ki, onlar boşluğu müxtəlif cür başa düşmüşlər. Ardıcıl olmasa da hər halda Aristotel atomizmin əlehidarı olmuş və amerlərin məkanın «atomları» olması və boş məkan ideاسının (təbiətdə boşluqdan qorxur) əleyhinə çıxmışdır. Bu mövqedən çıxış edən Aristotel məkanı cisimlərin yer tutumu kimi qiymətləndirmiştir.

«Yertutumu» nədir? Aristotel bu suala cavab olaraq yazır: «yerin heç bir şey olmadığı əşyaların qarşılıqlı yerdəyişməsindən tamamilə ayındır; qabdən su töküldükdən sonra onun yerini hava tutur; həmin yeri hər hansı bir başqa cisimdə tuta bilər; yerin özü isə onu tutan və bir-birini əvəz edən şeylərdən tamamilə fərqlənir. İndi havanın tutduğu yeri əvvəlcə su tuturdu; beləliklə, aydın olur ki, yer və məkan onları tutan sudan və havadan tamamilə fərqlənir<sup>2</sup>. Beləliklə, Aristotəl görə heç bir şey yer tutmadan mövcud ola bilməz, halbuki bu sonuncu şeysiz də mövcud ola bilər. Aristotel yazır: «məkanda yerləşən şey məhv olduqda belə yer yox olmur<sup>3</sup>.

<sup>1</sup> Вах: Джохадзе Д.В. Диалектика Аристотеля, М.:1971,с.193

<sup>2</sup> Вах:Аристотель, Соч., Т.3 с.123.

<sup>3</sup> Вах: orada səh.124.

Onun fikrincə cisimlərin tutduğu ayrı-ayrı yerlərin birləşdirilməsi nəticəsində ümumi məkan yaranır.

Görəsən, Aristotelin məkan təlimi Demokritin məkan təlimindən hansı əlamətlərinə görə fərqlənir?

Qeyd edək ki, bu təlimlərin hər ikisi şeyləri yerəşdirici kimi başa düşülən məkan təliminin ayrı-ayrı modifikasiyalarıdır: «Demokritə görə boşluq-divarları olmayan yesik», Aristotelin toposu isə, içərisindəki su çıxırıldığda onun yerini hava və s. tutan qabdır. Aristotelin toposu yerləşdirici kimi başa düşülən Demokrit məkanına bənzəyir, fərq yalnız bundadır ki, o atomlardan təşkil olunmuş materia ilə deyil, arasıkəsilməz, boşluğu olmayan kontinual materiya ilə dolmuşdur. Aristotel ilə Demokrit arasındaki mübahisə məkan təliminə görə deyil (o, hər iki halda eynidir), bu məkanın materia ilə doldurulma üsulundakı fərqə görə aparılırdı. Aristotel yazırıdı: «boşluğun mövcudluğunu qəbul edənlər onu yer adlandırırlar, belə ki, boşluq (o hətta mövcud olmuş olsa da belə) cisimdən məhrum olan yer olardı»<sup>1</sup>. Aristotelin toposu ilə Demokritin kenonu məkanın vahid substansial konsepsiyasının iki təzahürləri olsa da, bu heç də o demək deyil ki, onların fərqi yalnız zahiri fəza, topos və kenonun özləri isə eyni bir qabdır. Həqiqətdə, Aristotelin toposu ilə Demokritin kenonu arasında çox mühüm fərqlər də nəzərə çarpır: əvvəla, Demokritin boşluğu (kenonu) sonsuz olduğu halda, Aristotelin məkanı sonlu və məhduddur; ikinci, əgər boşluğ hərəkətin zəruri şərti olub, passiv substansial başlangıcırsa, topos fəal substansial başlangıcıdır, belə ki, o spesifik

<sup>1</sup> Orada, səh.124.

qüvvəyə malikdir. Aristotelin yerin xüsusiyyətlərini aşağıdakı sözələrlə xarakterizə edir: «sadə fiziki cisimlərin, məsələn odun, torpağın və onlara uyğun onların yerdəyişməsi göstərir ki, yer yalnız nə isə (bir şey) olaraq qalmır, o, həm də müəyyən qüvvəyə malikdir. Bu cisimlərin hər biri əgər onlar müəyyən maneçilik edilirsə, özlərinə məxsusi yerlərinə can atırlar»<sup>1</sup>. Qeyd edək ki, Aristotelin dinamikasının spesifikasiyini müəyyən edən bu mühüm fərq onu həm də atomistlərin mexanikasından əsaslı sürətdə fərqləndirir. Aristotel dinamikasının əsasını abstrakt və əqli prinsiplər deyil, gerçəklilikdən əks edilmiş real faktlar təşkil edir (məsələn cisim ona qüvvət təsir etdiyi müddətdə hərəkət edir və s.). Bu müşahidələr kifayət qədər fundamental olmasa da, hər halda, onlar aydın və doğrudur və onların əsasında dünyanın (burada boşluq və sıçrayışlar yoxdur və s.) insanlara min illər boyunca xidmət etmiş mexanikası yaradılmışdır. Bu mexanikanı hərəkət və boşluq haqqında yeni abstrakt təsəvvürələrə söykənən Qaliley-Nyuton mexanikası əvəz etmişdir.

Bələliklə, müxtəlif bazis müddəalar bir-birindən konkretlik dərəcələrinə görə əsaslı sürətdə fərqlənsələr də, onların əsasında ya makroaləmin müxtəlif mexanikaları, ya da müxtəlif makrodünyaların mexanikası yüksələ bilər. Aristotel mexanikası əsasən keyfiyyət xarakterli olsa da, o ciddi fiziki dinamika kimi təqdim oluna bilər. R. Penrouz bu münasibətlə yazar ki, klassik Qaliley-Nyuton mexanikasından fərqli olaraq «Aristotel

---

<sup>1</sup> Bax: Orada, səh.123-124.

dinamikasında aralarındaki zaman fərqi sıfır olduqda belə məkanda iki hadisə arasındakı mütləq məsafədən danışmaq mənə kəsb edir»<sup>1</sup>.

Aristotel mexanikası yalnız onun dünya modelində təsir göstərirdi. Bu mexanika yalnız Yer üzərində müşahidə olunun hadisələr üzərində qurulmuşdu. Aristotelin kosmoloji modeli mərkəzi Yer kürəsinin mərkəzi ilə üst-üstə düşən sonlu və bircinsli məkanda təsir göstərirdi. Bu halda Aristotel kosmosu iki səviyəyə ayırdı: yer (ayaltı) və göy kosmosu. Kosmosun bu səviyələri üçün müxtəlif hərəkətlərdə iştirak edən və müxtəlif qanuna uyğunluqlara tabe olan müxtəlif obyektlər səciyyəvidir. Buna görə də Aristotel sistemində yalnız Yeni dövr elmi (Dekard, Qaliley, Nyuton və s.) üçün səciyyəvi olan riyazi fizika deyil, yalnız riyazi astronomiya üçün yer tapılmışdır.

Aristotelə görə ayaltı dünya 4 ünsürdən - torpaq, su, hava, atəşdən təşkil olunmuşdur. Bu ünsürlər ya düzxəttli təbii hərəkət edərək özlərinin təbii yerlərinə can atır (məsələn ağır cisimlər Yerin mərkəzinə can atır, ya da xarici qüvvə təsiri kəsiləndən sonra məcburi hərəkət edirlər. Ayüstü (göy) dünyaya gəldikdə isə Aristotel belə güman edir ki, bu dünya sonsuz, mükəmməl, dairəvi, təbi hərəkətdə olan efer cisimlərdən təşkil olunmuşdur. Bu səviyyə Ay sferasından başlayıb hərəkətsiz ulduzlar sferasınınadək uzanaraq kosmosu tamamlayıb: kosmosdan kənarda isə nə materiya, nə də boşluq vardır. Elmi idrakin sonrakı inkişafı ilə bu kosmoloji model dəqiqləşdirilsə də, özünün ümumi cizqilərini iki min il müddətində, demək olar ki, dəyişməz saxlayaraq xristian və orta əsirlər

<sup>1</sup> Bax: Пенроуз Р. Структура пространства-времени. М., 1972, с.19

kosmoqoniyasının əsasını təşkil etmişdir. Aristotel kosmologiyasının və mexanikasının belə uzun müddət mövcud olması onun xristianlığın hakim fəlsəfi teoloji ehkamları ilə həmahəng səslənməsi bağlı olmuşdur. Lakin Aristotel sistemində və böyük filosofun yaşadığı dövrdə elmin inkişaf səviyyəsini xeyli qabaqlayan cəhətlərdə olmuşdur. Həm də Aristotel sisteminin bu cəhətləri hakim ehkamlara uyğun gəlməsi ilə deyil, elmi baxımdan onların korrektliyi və məhsuldarlığı ilə müəyyən olunur. Burada söhbət Aristotelin məntiqi təlimindən, onun sillikizmından gedir. Aristotelin məntiqi və qnoseologiyası əsasında ilk elmi nəzəriyələr o cümlədən, Evklid həndəsəsi inkişaf etdirilmişdir.

Qeyd edək ki, Evklidin «Həndəsənin əsasları» kitabı yalnız qədim yunan həndəsəsinin aksiamatik olaraq qalmır. Müasir fiziklər (A. Eynsteyn, M. Born və b.) Evklid həndəsəsini ilk fiziki nəzəriyyə adlandırsalarda, digər tədqiqatçılar (K. Popper, İ. Lakatos) bu təlimin kosmoloji nəzəriyyə kimi irəli sürüldüyünü söyləyirlər. Idealizə olunmuş bərk cisimlərlə işə görə Evklid həndəsəsinin, sözsüzki, real makroaləmə bilavasitə münasibəti olmuşdur. Real aləmin, xassələri Evklidin həndəsi təsəvvürlerinin spesifikliyini müəyyən edən daha bir obyektidə olmuşdur – söhbət xassələri Evklidin «Optika»ında nəzərdən keçirilmiş işıqdan gedir. Evklid özü qeyd edirdi ki, onun optika sahəsindəki tədqiqatları yalnız həndəsi xarakter daşıyır. Qeyd etmək lazımdır ki, əsasında optik həndəsi təsəvvürlerin yarandığı obyektlər - bərk cisim və «cisimsiz» işıq arasında nəinki nəzərə çarpan fərq, hətta, əksliklər olmuşdur. Belə ki, statik xarakter daşıyan bərk cisimdən fərqli olaraq işığa min illər müddətində xalis hərəkət kimi, materiyasız mövcud olan

hərəkət kimi baxılmışdır. Evklidin təsəvvürlərini ümumlaşdırıb sistemləşdirən sələflərin ən böyük xidməti bundadır ki, onlar nəzəriyyənin obyekti olaraq bərk cismi və işiq şüalarını seçmişlər. Nəzəriyənin əsasında real dünyanın xüsusi deüil, fundamental xassələrini əks etdirən ideallaşdırılmış empirik faktlar göstirilməlidir. Evklidin həndəsi-optik sistemi də bu qəbildən olan ideal obyektlər əsasında qurulmuşdur. Bu sistemin obyektləri real makroaləmin məkan-zaman mahiyyətini adekvatcasına xarakterizə edirdi.

## § 2. Klassik mexanikada məkan və zaman təsəvvürlərinin təhlili

Orta əsrlərdə hissi idrakda ləmisi orqanlarının göstərişlərinə görmə duyğularından daha çox inanırdılar. Lakin Qaliley ixtiraları optik cihazlara olan münasibəti köklü sürətlə dəyişdirdi: O göstərdi ki, onlar cihazlar görməni aldatmir, əksinə (Qalileyə qədər məhz belə düşünürdüllür), onu daha da yaxşılaşdırır. Qalileyin ixtira edib cəmi cisimlərinə tuşladığı teleskop, bir tərəfdən, dünyanın Aristotel mənzərəsinin əsassızlığını, digər tərəfdən, dünyanın helosentrik modelini inkişaf etdirmiş N.Kopernikin inqilabi təsəvvürlərinin nə dərinliyini aşkar etməyə imkan verdi. N.Kopernikin «Göy sferasının fırlanması haqqında» əsəri köhnə dünyanın bütün konseptual sistemini və onun məkan strukturunu köklü surətdə dəyişdirse də, əvvəlcə yalnız əlverişli hesablama aparıcı kimi qəbul edilmişdi. Kopernikin baxışlarına uyğun olaraq kosmik obyektlərin münasibəti xalis fiziki xarakter daşıyırırdı, bu münasibətlərə görə yer və göy eyni qanunlara tabe edilmişdir.

Dünyanın heliosentrik sistemini yaratmaq üçün Kopernik dühəsi tələb olunduğu kimi, onun qəbul edilməsi və başa düşülməsi üçün C.Bruno və Q.Qaliley istedadı və cəsarəti tələb olunurdu. Belə adamlar isə çox az idi. Bəzilərini likvizisiyanın təqibləri qorxudur, bəzilərini isə Kopernik təliminin sadəcə başa düşmürdü, zira dünyanın yeni sistemi həddən ziyada qeyri-adi görünürdü. Bu sistem bilavasitə qavrayışlara (hamı görürdü ki, Yer deyil, Günəş göy qübbəsində hərəkət edir), incilin nüfuzuna (axı, İsa Yeri deyil, hərəkət edən Günəşi dayandırılmışdı) tamailə zidd idi. Bu təlim habelə bir sıra nəzəri və fiziki müddəələrə da zidd idi (məsələn, Yerin hərəkətsiz durması haqqında Ptolomeyin məlum müddəələrinə zidd gəlirdi, belə ki, güya əgər Yer hərəkət etmiş olsaydı, təbii proseslərin gedisi tamamilə pozulardı, buludlar və quşlar qərbə meyl edərdi və s.). Bütün bu problemlər Kopernik təlimini əsaslandırmaq, onun həqiqiliyini sübuta yetirmək və inkişaf etdirmək kimi çox əziyyətli bir işi öz öhdələrinə götürmüş XVII əsrin görkəmli filosoflarına fizika və riyaziyyatçılar nəslinə irsən çatmışdır.

Bu sahədə atılmış ilk müvəffəqiyyətli addım İ.Keplerin «Yeni astronomiya» və «Dünyanın ahəngdarlığı» kitablarında verilmiş planetlərin hərəkəti haqqında 3 əsas qanun oldu:

1. Planetlər Günəş ətrafında ellips boyunca hərəkət edir və Günəş ellipsisin fokuslarından birində yerləşir.
2. Günəşin mərkəzindən verilmiş planetə çəkilmiş radius-vektor bərabər zaman fasilələrində bərabər sahələr çizir.

3. Planetlərin Günəş etrafında fırlanma periodlarının kvadratlara nisbəti, onların orbitlərinin böyük yarımlarının kublara nisbəti kimiidir.

Gördüyünüz kimi, mükəmməl dairəvi orbitlər haqqında peripatetik və sxemastik ehmamların əksinə olaraq Kepler elmə mühüm metodoloji əhəmiyyət kəsb edən və Avropanın intellektual əsərətdən azad edilməsinə səbəb olan elliptik orbitlər haqqında təsəvvürlər daxil etmişdi. Bununla da o, həndəsənin elementlərindən birinin – dairənin və ya sferanın müqəddəsləşdirilməsinə son qoysa da, həndəsənin özünü, məkan haqqında riyazi və fiziki təlimi müqəddəsləşdirirdi. Kepler belə güman edirdi ki, «Həndəsənin izləri dünyada elə təcəssüm etdirilmişdir ki, sanki həndəsə dünyanın nümunəsidir, «həndəsə sanki allahın özüdür»<sup>1</sup>.

Keplerin dinamik təsəvvürlerinin hələ Aristotel doktrinasının təsiri altında olduğunu görmək çətin deyil. Belə ki, o, güman edirdi ki, obyektə olan xarici təsir kəsilərsə o hökmən dayanmalıdır. Kepler ətalət ideyasına gəlib çata bilməmişdi. Ətalət ideyası heliosentrik sistemin əsaslandırılmasında böyük xidmətləri olmuş Qaliley tərəfindən formulə edilmişdir.

Q.Qaliley dünyanın Aristotel mənzərəsinin həm empirik, həm də nəzəri məntiqi planda əsassızlığını aşkara çıxartdı. O, xüsusi halda göstərdi ki, Yerin hərəkətsiz olması haqqında müddəalar yalnız canlı müşahidələrə deyil, həm də Yerin hərəkətsiz olması haqqında gümanlara əsaslanırırdı.

<sup>1</sup> Вах. Паули В. Физические очерки, М., 1975, с. 145-146.

Qalileyin teleskopun köməkliyi ilə etdiyi mühüm keşflər dünyanın peripotetik və sxolastik mənzəresinin həqiqətdən nə dərəcədə uzaq olduğunu nümayiş etdirdi. Ayda dağlar və kraterlər, planetlərdə peyklər aşkar edildi, kəhkəşanın isə nəhəng ulduz topası olması sübuta yetirildi. Beləliklə, teleskop insanın görmə hüdudlarını xeyli genişləndirərək dəqiq ölçməyə və cihazlarsız təsəvvür oluna bilməyən eksperimental təbiətşünaslığa götərib çıxardı.

Bu dövrdə empirik elmlərin (F.Bekon, R.Dekart və b.) metodologiyası da inkişaf etdirilir: bir tərəfdən bir çox yanılmaclar (bazar kabusları, cins kabusları və s.) tutarlı surətdə tənqid olunur, hiss və zəka ehkamlardan, əsassız təlimlərdən azad edilir, digər tərəfdən — yeni elmin metodologiyasının pozitiv işlənməsi, anlayışların yaradılmasını müvafiq metodlarla inkişaf etdirilir, təcrübələrin həyata keçirilməsinin ciddi meyarları işlənib hazırlanır, təbiət qanunlarını induktiv yolla çıxarılmasının qaydaları formallaşdırılır.

İdeal obyektlər əsasında qurulan elmi eksperimentlər klassik fizikanın qanunlarını yeni stimul yaradır. İdeallaşdırılmış eksperimentlərdə tədqiqat obyekti o dərəcədə «təmizlənərək» elə bir şəraitə götərilir ki, ideallığı etibarilə (məsələn, mütləq hamar müstəvi, mütləq bərk cisim və s.) o hətta işıqla müqayisə oluna bilər. İşıq kimi ideal obyektlər də həndəsi – kinematik sistem kimi çıxış edən xüsusi bir dünyanın elementləridir.

Bu dövrdə aşkar edildi ki, reallığın yeni modeli Yerdə deyil, Goydə, Günəş sistemi planetlarının boş məkanda sürtünməz baş verən mexaniki hərəkətində daha adekvat realizə oluna bilər. Bu

cəhət klassik mexanikanın inkişafında və aləmin mexaniki mənzərəsində gőy mexanizminin həllədici rolunu müəyyən etdi. A.Koyrenin sözləri ilə desək klassik elmin eksperimental xarakteri onun spesifik cəhətlərindən biri olmuş, lakin sağlam zəka səviyyəsində aparılan təcrübi müşahidələr onun doğulmasında mühüm rol oynamamışlar. Bu mənada Aristotelin fizikası təcrübəyə Qaliley fizikasından daha yaxın olmuşdur. Bunu da nəzərə almaq lazımdır ki, natur filosoflarının təcrübələri yalnız təxminini nəticələr verildiyi halda, yeni dövr elminin eksperimentləri dəqiq ölçmələrə əsaslanır. Məsələn, əi kimyaçılar öz təcrübələrində nəinki dəqiq ölçmələr aparmır, hətta ölçmənin özünün zəruriliyini anlamırıdlar.

Riyazilaşdırılmış fizikaya gəldikdə isə deməliyik ki, onun mövcudluğu dəqiq ölçmələrsiz təsəvvür oluna bilmir, buna görə də müəyyən elmi nəzəriyyələrə əsaslanan dəqiq ölçü cihazlarının yaradılması zərurəti qarşıya çıxdı.

A.Koyre bu münasibətlə yazır ki, klassik elmdə təkcə real eksperimentlər deyil, həm də onları həyatı keçirməyə imkan verən vasitələr də nəzəriyyəyə əsaslanırırdı.

Elmin inkişafı ölçmənin dəqiqliyinin durmadan artması ilə müşaiyyət olunur. Nəzəriyyə ilə eksperimentin (nəzəri və empirik) bir-birilə qovuşması yeni dövr fizikasının səciyyəvi cəhətidir. Fikri (ideal) eksperimentlərə gəldikdə isə deməliyik ki, onlar ümumiyyətlə praktiki həyata keçirilməyə də bilərlər, bununla belə onlar nəzəri nəticələrə və real eksperimentlərin həqiqi mənasının başa düşünləməsinə yol açırdılar. A.Eynşteyn və L.İnfeldin «Fizikanın təkamülü» kitabında gətirdikləri bir misal bu baxımdan çox maraqlıdır.

Tutaq ki, kimse üfüqi yolda küçük bir arabacıyı itələyir və sonra birdən-birə itələməni kəsir. Arabacıq müəyyən müddət hərəkətini davam etdirib müəyyən məsafə keçdikdən sonra dayanır. Arabacığın sərbəst keçdiyi yolun uzunluğunu necə artırmaq olar? Təkərləri yağılama, yolu hamarlama və s. üsullarla buna nail olmaq olar. Başqa sözlə arabacığa olan xarici təsiri azaltmaq lazımdır. Bu qəbildən olan mühakimələr Aristotelə və onun hərəkətin öyrənilməsinə yanaşmasına yad olmuşdur. Bu mühakimələrdə ideallaşdırılmış eksperiment əsasında biz faktiki olaraq klassik mexanikada mühüm rol oynanmış ətalət qanununa gəlib çıxırıq. Burad biz nəzəriyyənin əsas anlayışlarını formallaşması, onun prinsip və aksiomları ilə qarşılaşıraq. Nəzəriyyənin inkişafının bu mərhələsində başlıca diqqət ideallaşdırılmaya və induktiv ümumiləşdirmələrə uyğunlaşdırılmış empirik faktların toplanılmasına yönəldirdi. Nəzəriyyənin sonraki inkişafi isə artıq deduktiv formada baş verir. Əlbəttə, nəzəriyyənin bu sxem üzrə inkişafi sadələşdirilmiş haldır, lakin ilkin yaxınlaşma kimi onunla da kifayətlənmək olar.

Qalilcə mail müstəvi üzrə cisinin hərəkətinin təhlil edərək ətalət prinsipini formulə etmişdir: «Mail müstəvi üzərində hərəkət edən cisinin hərəkətinə heç bir müqavimət olmadıqda onun hərəkəti müstəvi məkanda sonsuz uzadıla bilsəydi, bu hərəkət, bərabərsüretli olar və sonsuz davam edərdi»<sup>1</sup>. İlk baxışdan elə düşünmək olar ki, Qaliley burada yalnız düzxətli inersial hərəkəti nəzərdən keçirir, lakin həqiqətdə bu heç də belə deyil. Belə ki, burada Qaliley həm də

dairəvi inersial hərəkəti nəzərdən keçirir və yuxarıdakı prinsipdə söhbət Yer səthindən gedir. Qalileyin göy mexanikası inersial dairəvi hərəkət haqqında təsəvvürlər əsasında qurulmuşdur. Lakin göy cisimlərinin hərəkətinin həqiqi izahını ancaq düzxətli inersial hərəkətləri təsvir edən təsəvvürlər əsasında vermək mümkün idi, bu da Dekart tərəfindən formule edildi.

Bələ güman etmək olar ki, Qaliley, Dekart və Nyuton məkan və ətalət konsepsiyanının müxtəlif birləşmələrini nəzərdən keçirmişlər. Onların əsərlərində ifadə olunan dünyanın müxtəlif mənzərələrinə müvafiq olaraq eksperimental faktların induktiv ümumiləşdirilməsinin müxtəlif üsullarına rast gəlmək olar: Qaliley boş məkanı və dairəvi inersial hərəkəti qəbul etmiş, Dekart isə düzxətli inersial hərəkət ideyasına gəlib çatmış, lakin boş məkan ideyasını qəbul etməmişdir. Yalnız Nyuton natur fəlsəfəsində klassik mexanikanın 2 zəruri inqrediyentinin (tərkib hissəsinin) – boş məkan və düzxətli inersial hərəkətin vəhdəti öz ifadəsini tapmışdır.

Burada biz maraqlı bir fenomenlə rastlaşıraq. Dekart formal surətdə Nyuton qanunları ilə üst-üstə düşən hərəket qanunlarını formulə etmişdir. Təbiətin birinci qanunu: hər bir cisim özündə asılı olduğu qədər özünün hərəkət halını saxlayır və o, əgər bir dəfə hərəkətə gəlmışdirsə, deməli onu həmişə davam etdirəcəkdir. Təbiətin ikinci qanunu: hər bir hərəkət öz-özlüyündə düzxətlidir, buna görə də çevre boyunca hərəkət edən cisimlər həmişə cızdıqları çevrənin mərkəzindən uzaqlaşmağa çalışırlar.

---

<sup>1</sup> Вах: Галилей Г. Беседы и математические доказательства, М. – Л.,

Bu qanunlar əsasən teoloji təsəvvürlərə və Dekartin tərəfdar olduğu dünya mənzərəsinə əsaslanmışdır (məsələn Dekartin birinci qanunu Allahın dəyişməzliyi və kainatda onun tərəfindən istiqamətləndirilən maddə miqdarının və hərəkətin saxlama qanunundan çıxarılırdı). Nyuton Dekartin məkan, zaman, hərəkət və materiya haqqında natur fəlsəfi təsəvvürlərini təftiş etməyi zəruri sayırdı. Bu halda paradoks bundan ibarətdir ki, Nyuton belə təftiş nəticəsində faktiki olaraq Dekart qanunlarına gəlib çıxırı. Lakin bu qanunlar digər naturfəlsəfi sistemdə başqa məkan və zaman konsepsiyasında, başqa sözlə, fərqli mexanika çərçivəsində formulə edilmişdir. Ciddi desək bunlar tamam başqa qanunlar idi, onlar tamamilə yeni bir dünya üçün doğrudur.

Dekart və Nyuton üst-üstə düşən hərəkət qanunlarını nəzərdən keçirən C.Blekuell belə nəticəyə gəlir ki, elmi qanun yalnız faktiki halın təsvirinin deyil, daha çox obyektiv əhatə edir. Xüsusu halda o baxılan fiziki halın yaranmasının səbəbini izah edir və bu amili elmi qanunun «Nəzəri mənası» adlandırırı. Buradan məlum olur ki, eyni bir qanunun təsviri mənaları üst-üstə düşən, lakin «Nəzəri mənaları» əsaslı surətdə fərqlənən iki cəhəti ola bilər. Belə bir situasiyaya həm Dekartin, həm də Nyutonun hərəkət qanunlarında rast gəlinir.

Dekart hərəkətin nisbiliyini dərk etməmişdir. Onun təsəvvürləri yalnız fiziki obyektlərin həndəsiləşdirilməsi çərçivəsində cərəyan etmiş və bu təsəvvürlər kütlənin dəyişikliyə inersial müqavimət kimi başa düşən Nyuton təsəvvürlərindən çox-

çox uzaq olmuşdur. Bu da təsadüfi deyil, belə ki, Dekar materiyani yalnız bir atributunu – yer tutumunu qəbul etmişdir. Buna görə də o, kütləni maddi obyektlərin məkan həcmində müncər etməyə təşəbbüs etmişdir. Dekartdan fərqli olaraq Nyuton kütlənin dinamiki şərhini vermiş və onun sistemində bu anlayış əsas rol oynamışdır. Hərəkətin Dekart qanunları ilə Nyuton qanunlarının mühüm fərqi burada da özünü qabarıq göstərir.

Nyutonun hərəkət qanunları onun sələflərinin hərəkət qanunlarından və təsəvvürlərindən, özlərinin çıxarılma üsullarına görə də fərqlənirdi. Elm tarixində ilk dəfə olaraq hərəkətin verilmiş anındakı halına nəzərən sonrakı anlardakı halının təyin etmək imkanı yarandı. Bu isə yalnız Nyuton və Leybnis integral hesabına inkişaf etdirdikdən sonra mümkün oldu.

Nyutonun elmi kəşfləri çoxdur, lakin onların içərisində «natural fəlsəfənin riyazi əsasları» əsərində inkişaf etdirilən fiziki nəzəriyyənin kanonik formasının elmi dəyərini qiymətləndirmək həqiqətən çətindir. Nyuton öz sisteminin yaradılmasına fizikanın «kütlə», «hərəkət miqdarı», «ətalət», «qüvvə» kimi bazis anlayışlarının təyin edilməsilə başlayır. Bu anlayışlarının tərifini verdikdən sonra Nyuton mütləq və nisbi məkan, zaman və hərəkət anlayışlarını irəli sürülür.

Soruşula bilər: Nyuton mexanikasında nəzəri və empirik qarşılıqlı əlaqəsinin spesifikliyi nədədir? Nyuton mexanikasında bu səviyyələr bir-birindən aydın surətdə fərqləndirilir və müxtəlif məkan və zamanda təsir göstərilər. Klassik mexanikanın nəzəri səviyyəsi mütləq məkan və zamana, empirik səviyyə isə nisbi məkan və zamana aiddir.

Klassik mexanikanın bu aspektinə bir qədər müfəssəl nəzər salaq.

Yuxarıda qeyd etdiyimiz kimi məkan və zaman anlayışları Nyuton tərəfindən başlanğıc mərhələdə daxil edilir, daha sonra isə bu anlayışlar hərəkət qanunları haqqında aksiomların köməyi ilə fiziki məzmun kəsb edirlər. Klassik mexanika qanunları yalnız mütləq məkan və zamana nəzərən hərəkət edən inersial hesablama sistemlərində doğru olduğundan bu anlayışlar aksiomların reallaşması üçün zəruri «fon» rolunu oynayır.

Nyuton sisteminde mütləq məkan müxtəlif ipostasiyalarda çıxış edir: bu – teoloji məkandır, başqa sözlə o, allahın «idrak və təfəkkür qabiliyyətidir» (mütləq məkan vasitəsilə allah sonsuz kainatın bütün nöqtələrini «hiss edir»); bu – dünyanın mənzərəsini xarakterizə edən məkandır, yəni boşluqdur; bu – universal hesablama sistemi olmaq etibarilə nəzəri məkandır. Burada belə bir cəhət də nəzərə alınmalıdır ki, enerji, impuls, hərəkət miqdarı momenti kimi fundamental kəmiyyətlərin saxlanması klassik fizikada məkan və zamanın bircinsliyi və izotropluğundan irəli gələn simmetriyası ilə bağlıdır<sup>1</sup>. Bununla əlaqədar olaraq mütləq məkanın dünya mənzərəsinə aid olan ipostası hərəkət qanunlarından əvvəl gəlir, onun nəzəri ipostası isə bu qanunlar vasitəsilə açılır. Hər halda mütləq məkan və zamanın ilkin statusunu belə göstərmək olar – divarları olmayan qutu və xalis sürəklilik. Bu aspekt Nyutonun «Natural fəlsəfənin riyazi əsasları» əsərində aşağıdakı müddəə vasitəsilə ifadə olunmuşdur: «Mütləq, həqiqi, riyazi

<sup>1</sup> Вах: Форд К. Мир элементарных частиц. М., 1965 г., с. 137.

məkan mahiyyətcə xarici şeylərdən asılı olmayıb həmişə eyni və dəyişməz qalır. Mütləq, həqiqi, riyazi zaman öz-özlüyündə və mahiyyətcə xarici şeylərdən asılı olmayıb bərabərsüreṭli axır və sürəklilik adlanır»<sup>1</sup>.

Nyutonun mütləq məkan və zamanı sanki fiziki obyektlərin hərəkət meydانıdır. Lakin analoji funksiyani icra edən Demokrit boşluğunundan fərqli olaraq Nyuton boşluğu (məkan) riyazi cəhətdən formulə edilmiş müəyyən dinamika ilə bağlı olub, hərəkət qanunları sayəsində konkret fiziki məna kəsb edir, onun simmetriyası isə mexanikada bir sıra fundamental fiziki kəmiyyətlərin saxlanılma qanunlarını şərtləndirir. A.Eynşteynin mütləq məkan «nəzəriyyənin bütün səbəbiyyət strukturunda müstəsna rol oynayır» sözlərini də məhz bu mənada başa düşmək lazımdır<sup>2</sup>.

Nyutonun öz sisteminə mütləq məkan anlayışını daxil etməsini bir çox tədqiqatçılar həmin sistemin ziddiyəti kimi qəbul etmişlər. Hələ Q.Leybnis nyutonçu S.Klark ilə elmi mübahisələrində Nyutonun mütləq məkan və zaman konsepsiyasının məzmunlu təqnidini vermişdi. Sonralar bu mübahisələrdən qəti bir nəticə çıxarmağa başladılar: guya Nyuton və Leybnisin məkan və zaman təliminin başlıca fərqi bundadır ki, Nyuton mütləq məkan və zamanın supstansial konsepsiyasını, Leybnis isə onun əleyhidarı kimi məkan və zaman relyasiona (nisbi) konsepsiyasını inkişaf etdirmişdir. Bu mühakimənin həqiqiliyi Leybnisin aşağıdakı

<sup>1</sup> Вах: Ф.Т.Архипцев. Материя как философская категория. Изд. АН СССР, М., 1961, с.84

<sup>2</sup> Вах: Эйнштейн А. Собрание научных трудов, Т.4, с. 347.

müddəəsi ilə əsaslandırılır: «Mən dəfələrlə göstəmişəm ki, zaman kimi məkanı da xalis nisbi sayıram: məkan-mövcudluq qaydası, zaman isə ardıcılıq qaydasıdır»<sup>1</sup>. Lakin nəzərə alınmalıdır ki, bu qəbildən olan təsəvvürlərə Nyuton konsepsiyasında da rast gəlmək olur. Bu barədə biz xüsusi danışacaqıq. Lakin burda başlıca cəhət bu deyildir ki, özünü relyetivizminə baxmayaraq Leybnis məkana xalis yer tutumu kimi baxan təsəvvürlərdən, yəni məkanın substansial konsepsiyasından istifadə etməyədən keçinə bilməmişdir. Biz Aristoteldə rast gəldiyimiz fikrə eyni ilə Leybnisdə də rast gəlirik: Aristotel kimi Leybnis də məkanın yer tutumu kimi başa düşülməsinin əleyhinə deyil, yalnız boşluğun əleyhinə çıxır, belə ki, o materiyanın otomist strukturunu deyil, kontinyal quruluşunu qəbul edir. Leybnisin səciyyəvi mülahizəsinə nəzər salaq: «Mən razıyam ki, əgər materiya bu cür hissəciklərdən (atomlardan – N.Q.) təşkil olunsa idi, belə doldurulmuş məkanda hərəkət mümkün olmazdı, necə ki xırda daşlarla doldurulmuş otaqda boş yer qalmadığı üçün hərəkət etmək mümkün olmur. Lakin biz bu mülahizəni qəbul etmirik. Biz elə düşünürük ki, məkan ilk başlanğıcdan sonsuz bölünməyə müəssər olan maye materiya ilə doldurulmuşdur»<sup>2</sup>. Leybnisin substansial məkan və zaman konsepsiyasını qəbul etməsini təsdiq edən digər bir əsas da vardır. Bəzi tədqiqatçılar belə fikrdədilər ki, o mütləq məkana söykənmədən ətalət qüvvəsinin təzahürünü izah edə bilməmişdir.

<sup>1</sup> Вах: Полемика Г.Лейбница и С.Кларка по вопросам философии и естествознания (1715-1716 гг.) Л., 1960 г., с. 47.

<sup>2</sup> Вах: Лейбниц Г.В. Новые опыты в человеческом разуме. М., Л., 1936, с. 55.

Leybnis analogi olaraq öz sisteminə mütləq zamanı da daxil etmişdir. O, monadalar üçün zaman qaydasını belə postulə etmişdir: onlar zərurət üzündən sinxronlaşmışlar, belə ki, onların hər biri kainatı qərarlaşmış harmoniya prinsipi əsasında əks etdirir. C.Uitroyun qeyd etdiyi kimi «Söhbət kainatın zaman aspektindən getdiyi üçün harmoniyanın Leybnis prinsipi universal zaman postulatına ekvivalentdir»<sup>1</sup>.

XIX əsrde Nyutonun mütləq məkan və zamana dair baxışlarının tənqidini artıq başqa xarakter alır, əsasən fiziki problemlərlə əlaqədar aparılırdı. Məsələn, E.Max mütləq məkan və zamanı bu əsasda təkzib edirdilər ki, biz eksperimentdə yalnız nisbi hərəkəti, vaxt müddətini, sürəti və s. müşaidə edirik. Lakin Maxın bu mülahizəsi öz ifadəsinə «Max prinsipi»ndə tapmışdır. Müasir fizik və filosofların nəzərinin cəlb edən bu prinsipi V.Hyuz belə ifadə edir: «... inersial hesablama sistemi kainatda kütlənin paylanması ilə müəyyən olunur, cisimə təsir edən ətalət qüvvəsi ilə ana təsir edən qravitasiya qarşılıqlı təsirinin nəticəsidir, cismiň ətalət kütləsi isə bütün kainatı dolduran materiya ilə müəyyən olunur»<sup>2</sup>. Qeyd edək ki, elmi ədəbiyyatda «Max prinsipi»nin digər ifadələrinə də rast gəlinir. R.Dikkerin fikrincə bu prinsip fəlsəfi ideyalara əsaslanıb intuitiv xarakter daşıduğundan onu kəmiyyət nəzəriyyəsi səviyyəsinə qaldırmaq çətindir. Bütün bunlar «Max

<sup>1</sup> Вах: Уитрой Д.Ж. Естественная философия времени, М., 1964 г., с. 54.

<sup>2</sup> Вах: Хьюз В. Принципы массы и эксперименты по анизотропии массы – Сборник гравитация и относительность. М., 1965, с. 202.

prinsipinin» çoxüzlü olmasına gətirib çıxarır, bu prinsipin demək olar ki, onun tədqiqatçılarının sayı qədər üzü vardır<sup>1</sup>.

Bir sıra pozitivistlər max prinsipinə istinad etmək əsasında mütləq məkanın operasional mənasından yaxa qurtarmağa çalışmışlar. Məsələ burasındadır ki, ətalət qanunu yalnız inersial hesablama sistemlərində, b.s. bərabərsürətli və ya düzxətti hərəkət edən və ya nisbi sükutda olan sistemlərdə doğrudur. Bəs sistemin inersial olduğunu necə müəyyənləşdirmək olar? Bunun üçün mütləq bir oriyentin, bir mütləq fon lazımdır ki, konkret hesabla sisteminin inersiallığını ona nəzərən təyin etmək mümkün olsun. Belə bir fon isə mütləq məkandır ki, ətalət qanunu ona nəzərən doğrudur. Mütləq məkanın əleyhdarları (Ə.Max. F.Frank və b.) belə bir bəhanə ilə ondan imtina edirdilər ki, tərpənməz ulduzlar mütləq məkana nisbətən sükunətdədirlər. Onlar buradan belə nəticə çıxardırlar ki, ətalət qanunu hərəkətsiz ulduzları nisbətən doğrudur və deməli, mütləq məkan anlayışı ilə vidalaşmaq lazımdır. Bu fikirlə əlaqədar olaraq aşağıdakı mülahizələri söyləyə bilərik.

Əvvəla, Nyutonun mütləq məkan, zaman və hərəkət konsepsiyasının Max tərifindən verilən tənqidin onların obyektivliyinin inkar edilməsi şəhərətənək altında həyata keçirilirdi. Bu isə maxizmin nisbətən ardıcıl fiziklər və dialektik materializmin nümayəndələri tərifindən süngülərlə qarşılanan səciyyəvi cəhəti idi. Görkəmli alman fiziki M.Plank Maxın təlimi haqqında belə yazırırdı: «Bu təlimə görə təbiətdə bizim məxsusi duyğularımızdan başqa heç bir digər reallıq mövcud deyil. Buna görə də təbiətin hər

<sup>1</sup> Bax: Dikker. Многоликый Max. Сб. «Гравитация и современность», с.24..

cür öyrənilməsi son nəticədə fikirlərimizin duyğularımıza qənaətə uyğunlaşmasından başqa bir şey deyil. Fiziki və psixi olanlar arasındaki fərq yalnız xalis praktiki və şərti xarakter daşıyır, dünyanın vahid mühüm elementləri bizim duyğularımızdır»<sup>1</sup>.

Subyektiv idealist yanaşma daxilində E.Max Nyutonda mütləq məkan və zaman təsəvvürlərini mənasız bir şey hesab etsə də, lakin bu təsəvvürlərin praktiki tətbiqini tamamilə ziyansız sayırdı.

İkincisi, N.P.Konoplevanın göstərdiyi kimi, «Max prinsipinin» ümumi metodoloji mülahizə kimi deyil, konkret məznuma və eksperimentdə yoxlanıla bilən cidi riyazi müddəə kimi istifadə edilməsinə göstərilə bilən bütün təşəbbüsler müvəffəqiyyətsizliyə uğramışdır. «Max prinsipi» riyazıləşdirməyə olduğu kimi eksperimental yoxlamaya da müqavimət göstərir. Fikrimizcə bunun səbəbi elementləri yalnız eksperimental kəmiyyətlər ilə ölçülə bilən mütləqdən b.s. aksiomlardan istifadə etməklə nəzəriyyənin qurulmasının mümkünzsizlüyüdür.

Bu münasibətlə qeyd etməliyik ki, fiziki nəzəriyyənin aksiomlaşdırılmasında onun baniləri bilavasitə fizikaya aid olmayan, lakin bunlarsız heç bir fiziki nəzəriyyənin keçinə bilmədiyi bir sıra ideyalar seçib ayıırlar. Aşağıdakılar bu qəbildəndir: a) formal müqəddəm şərtlər (məntiqi və riyazi), b) fəlsəfi müqəddəm şərtlər (semantika və metafizika) və s) xüsusi halda ümumi məkan –zaman təliminin də daxil edildiyi «protofiziki» müqəddəm şərtlər. M.Bunqenin qeyd etdiyi kimi məkan və zamanın protofiziki

<sup>1</sup> Вах: Планк М. Единство физической картины мира, М. 1966, с.46.

anlayışları tez-tez fiziki nəzəriyyənin təyin olunmayan anlayışları səviyyəsinə qaldırılır<sup>1</sup>.

Üçüncüsü, mütləq məkanın müşahidə olunmaması ilə əlaqədar olaraq empiriklərin keçirdikləri təlaş göstərir ki, empiriklər onu empirik obyektlər sırasına aid edirlər, belə ki, nəzəri obyektlər öz təbiətlərinə görə müşahidə olunmazdır. V.S.Şviryevin qeyd etdiyi kimi, ən mükəmməl cihaz belə nəzəri obyekti müşahidə etməyə imkan vermir, belə ki, bu sonuncu yalnız elmi bilik sistemində mövcud olur<sup>2</sup>.

İllkin empiriklər ümumiyyətlə anlayışları nəzəri və empirik anlayışları ayırmırlar. Onlar yalnız elmi nəzəriyyənin əsaslandığı empirik anlayışları empirik yolla təyin olunmayan anlayışlardan fərqləndirdilər. Daha sonralar məntiqin və metodologiyanın inkişafı ilə əlaqədar olaraq onların konsepsiyasında nəzəri və empirik anlayışlara rast gəlmək mümkün olurdu.

Dördüncüsü, alımların hərəkətsiz ulduzları mütləq məkanın preobrazı hesab etməsi özü-özlüyündə müsbət hal olsa da, aydın olmur ki, nə üçün bundan klassik mexanikadan və onun qanunlarından mütləq məkan anlayışının aradan qaldırmaq nəticəsi çıxarır. Hərəkətsiz ulduzlar empirik tədqiqatlarda praktiki dayaq rolunu oynasalar da, nəzəri struktur rolunu oynaya bilmirlər.

Nyuton yaxşı başa düşürdü ki, fiziki nəzəriyyə nəzəri müdдəə və strukturların empirik faktlara tətbiqi üçün imkan yaratmalı və

<sup>1</sup> Вах: Бунге М. Философия физики. М., 1975, с.205.

<sup>2</sup> Швирев В.С. Теоретическое и эмпирическое в научном познании. М., 1978, с. 184

empirik surətdə təfsir olunmalıdır. Buna görə də klassik mexanikada mütləq məkan və zaman anlayışları ilə yanaşı nisbi məkan və zaman anlayışları mövcud idi. Bu halda mütləq məkan maddi obyektlərin yertutumu kimi (ekstension konsepsiya) çıxış edirdi. Həm də bu halda nisbi məkan mütləq məkanın ölçüsü və hərəkətdə olan konkret inersial sistemlərin məcmusu kimi təsvir olunurdu.

Beləliklə, klassik mexanika qanunları ilə təsvir olunan və riyazi xarakter daşıyan nəzəri məkan və zaman ilə yanaşı Nyuton hissərə vasitəsilə dərk olunan, nəzəri strukturların ölçüsü funksiyasını daşıyan, gündəlik həyatda işlədilən və mövcud müşahidələr vasitəsi ilə aşkarlanan empirik məkan və zaman anlayışlarında irəli sürmüştür. Nəzərə almaq lazımdır ki, belə halda fiziki nəzəriyyənin empirik üsulla yoxlanılması və təsviri yalnız empirik (nisbi) məkan və zaman çərçivəsində həyata keçirilir.

### § 3. A.Eynşteynin nisbilik nəzəriyyəsi və məkan-zaman problemi

A.Eynşteynin 1905-ci ildə yaratdığı XNN Qaliley-Nyuton klassik mexanikası ilə Maksvel-Lorents elektrodinamikasının ümumiləşdirilməsi oldu. Bu nəzəriyyə işıq sürətinə yaxın sürətlərdə, lakin cazibə sahəsini nəzərə almadan bütün fiziki proseslərin qanunlarını təsvir edir. Hərəkət sürəti kiçildikdə isə o,

klassik mexanikaya keçir ki, bu da klassik mexanikanın XNN-in xüsusi hali olduğuna dəlalət edir<sup>1</sup>.

Əgər mütləq məkan və zaman və deməli, müvafiq mütləq sürət tapılsayıdı onda o halda inersiya sistemlərinin eyni hüquqlu olmasını təsdiq edən nisbilik prinsipindən imtina etmək lazımlı gələrdi.

Eynşteyn elektromaqnit hadisələrinə, o cümlədən işığın hərəkətinə tətbiq olunan ümumiləşmiş nisbilik prinsipini formulə etmişdir. Bu prinsipə görə inersiya sisteminin daxilində aparılan fiziki təcrübələrlə (mexaniki, elektromaqnit və s.) nisbi sükunət ilə bərabər sürətli hərəkət arasında müəyyən olmaz. Sürətlərin klassik düsturu elektromaqnit dalğası, tətbiq oluna bilərdi. Q.Reyxbank münasibətlə yazır: «bütün fiziki proseslər üçün islaq sürəti sonsuz sürət xassəsinə malikdir. Cismə işıq sürətinə bərabər sürət vermək üçün sonsuz enerji tələb olunur, buna görə də hər hansı bir cisinin clə bir sürəti kəsb etməsi fiziki baxımdan qeyri-mümkündür. Bu işarə elektronlar üzərində ölçmələrlə təsdiq olunandır. Nöqtəvi kütlənin kinetik enerjisinin onun sürətini kvadratik nisbi sürəti ilə fiziki və işıq sürəti bərabər sürətdə sonsuz olur<sup>2</sup>.

İşıq sürəti maddi qarşılıqlı təsirlərin yayılmasının hüdud sürətidir. O heç bir surətlə toplanmadığından bütün sistemlərdə sabit qalır. Yer üzərində hərəkət edən bütün cislərin sürətinin işıq sürətinə nisbəti sıfırdır. XNN-nin əsasının təşkil edən iki prinsipdən

<sup>1</sup> Bax: Еремеева А.И. Астрономическая картина мира и ее творцы. – М., «Наука», 1984, с.157.

<sup>2</sup> Bax: Рейхенбах Г. Философия пространства и времени. М., Наука, 1985, с.225.

- XNP-dən və İSSQ-dən XNN-nin bütün müddəaları riyazi çıxarılır. Əgər işiq sürəti bütün enerziya sistemlərində sabittirsə və bu sonuncuların isə hamısı eynigüclüdürse deməli, cisimlərin uzunluğu, proseslərin sürəkliliyi, hadisələrin eyni vaxtlılığı müxtəlif sistemlərdə müxtəlif olacaqdır. Məsələn, hərəkətsiz sistemlər ilə müqayisədə hərəkət edən sistemdə  $\ell = \ell_0 \sqrt{1 - \frac{v^2}{c^2}}$  qayda üzrə qisalacaqdır.


$\ell_0$  - cismin sükunətdəki sistemdə uzunluğuudur

$\ell$  - cismin  $v$  sürəti ilə hərəkət edən sistemlərdən uzunluğuudur

Hər hansı bir prosesin sürəkliliyi isə əksinə hərəkət edən sistemlərdə artacaq. Zaman sanki uzaqdan, hərəkətsiz sistemlərə nisbətən hərəkət edən sistemdə yavaş axacaqdır.

$$t = \frac{t_0}{\sqrt{1 - \frac{v^2}{c^2}}}$$

Bir daha qeyd edək ki, XNN-nin effektləri yalnız işiq sürətinə yaxın sürətlərdə olunacaqdır. İşiq sürətindən əhəmiyyətli dərəcədə kiçik sürətlərdə isə XNN-nin düsturları klassik mexanikanın düsturları ilə əvəz olunacaqdır. Eynşteyn hərəkətsiz sistemlə müqayisədə hərəkət edən sistemdə zamanın axımının yavaşmasını əyani göstərməyə çalışırdı. Belə bir təcrübəyə baxaq: sürətlə yalandan qatarın işiq sürətinə yaxın keçdiyi dəmir yolu platforması təsəvvür edək (Bax: şəkil 1).



Şəkil 1.

Platformanın  $A_1$  nöqtəsində  $N_1$  müşahidəçisi (və ya eksperimenti qeydə alan cihaz) durur. Qatarın  $A$  nöqtəsi platformanın nöqtəsi ilə üst-üstə düşdükdə fonar yanıb özündən işıq şüası buraxır. Belə ki işığın sürəti böyük olsa da, sonlu olduğundan qatarın tavanasına bərkidilmiş güzgüyə çatmaq və geriyə qayıtmaq üçün müəyyən zaman müddəti tələb olunur, bu müddətdə isə qatar irəliləyir.

Qatarda yerləşən müşahidəçiye görə işıq  $2AB$  məsafəsinin, platformadakı müşahidəçiye görə isə  $2AC$  yolunu qət edəcəkdir. Aydındır ki,  $2AC > 2AB$  yollar arasındaki bu fərq hərəkətsiz sistem və müqayisədə hərəkət edən sistemdə zaman axınının yavaşmasına dəlalət edir.

Qeyd etməliyik ki, uzunluğun və zaman müddətinin dəyişməsi ancaq müəyyən məkan koordinatlarına nəzərən baş verir. Qatarın daxilində yerləşən müşahidəçi öz saatına görə deyək ki, yarım saat gözləyib. Platformada yerləşən müşahidəçinin saatına görə isə xeyli çox vaxt keçəcəkdir. Məsələn, yerdəki müşahidəçinin nöqtəyi nəzərinə uzun zaman kosmik gəminin uzunluğu iki dəfə

qısalarsa, gəmi yerə qayıdarkən sürətin azaldığından onun uzunluğu yenidən ucuna qədərki uzunluq olacaqdır.

Zaman isə geriyə dönməzdir. Ekizlərin məşhur paradoksu da buradan irəli gəlir. İşıq sürətinə yaxın sürətlə kosmik gəmidə səyahət etmiş ekizlərdən birisi yerdə qoyub getdiyi qardaşının xeyli yaşlı olduğunu görəcəkdir. Bunu hətta hesablamaq olar.

Təsəvvür edək ki, yerdən ayrılan kosmik gəmi kosmosa 0,99 s sürətlə hərəkət edərək yerdə 50 il keçəndən sonra geri qayıtmışdır. Halbuki, gəminin saatına görə bu uçuş zamanı bir il davam etmişdir. Əgər uçuşa 25 yaşından başlayan kosmonavt yerdə anadan yenice doğulmuş oğlunu qoymuşdursa, o geri qayıdanda onun 50 yaşlı oğlu 26 yaşlı atasının salamlayacaq.

Qeyd edək ki, burada fizioloji proseslərin heç bir rolu yoxdur. Soruşturma olmaz ki, nə üçün kosmonavtin oğlu 1 ilin müddətində 50 il qocalmışdır. NN-in sübut etmişdir ki, nə mütləq məkan, nə də mütləq zaman vardır. Oğul yerdə yaşadığı illərə görə qocalmışdır, halbuki, gəminin hesablama sistemində zaman yərə nisbətən başqa cürdü<sup>1</sup>.

Zamanın relyativist yavaşması eksperimental faktdır. Atmosferin yuxarı qatlarında kosmik şüaların tərkibində  $p_i$  - mezon və ya ionlar adlanan hissəciklər yaranır. İonların məxsusi yaşama müddəti  $10^{-8}$  saniyədir. Bu hissəciklər bu müddət ərzində hətta islaq sürətilə hərəkət etdikdə 300 sm-dən çox məsafə keçə bilməzdilər. Lakin cihazlar onları qeydə alır. Onlar 30 km-ə bərabər və ya onlar üçün mümkün olan məsafədən 10000 dəfə çox məsafə

<sup>1</sup> Bax: Философия естествознания. M., Политиздат., 1966, с.175

keçirilər. NN-i həmin faktı belə izah olunur:  $10^{-8}$  mezonun təbii yaşama müddəti.


Halbuki, Yer hesablama sistemində məxsusi yaşama müddəti qat-qat çoxdur və bu müddət ərzində ionlar hətta yer atmosferini belə keçməyə imkan tapırlar.

Müxtəlif sistemlərdə məkan və zaman kəmiyyətlərinin nisbiliyindən danışarkən nəzərə almaq lazımdır ki, nisbilik ilə biz fiziki simmetriyanın təsəvvürleri olan mütləq və stabilin ayrılmaz əlaqəsini müşahidə edirik. İslaq sürət mütləq kəmiyyət olduğundan məkan və zamanın əlaqələri mütləq kəmiyyət kimi təzahür edir. Bu əlaqə öz ifadəsini  $S = \sqrt{\ell^2 - c^2 t^2}$  düsturu ilə ifadə olunan məkan-zaman intervalında qalır. Hər bir hesablama sistemində cismin uzunluğu və zaman sürəkliliyi müxtəlif olduğu halda da kəmiyyət sabit qalacaqdır. Uzunluğun böyüməsi baxılan sistemdə zaman müddətinin yavaşmasına uyğun gələcək və əksinə.

ÜNN-də və ya cazibə nəzəriyyəsində Eynsteyn nisbiliy prinsipini qeyri-inersial sistemlərə tətbiq edərək, onun tətbiq sahəsini genişləndirmişdir. Bu nəzəriyyədə cisimlərin ətalət və qravitasiya kütlələrinin ekvivalentliyi eksperimental faktından və ya ətalət və cazibə sahələrinin ekvivalentliyi faktından çıxış etmişdir.

Düzdür, ekvivalent prinsipi yalnız ciddi lokal müşahidələr üçün doğrudur. Təcrübəyi mürəkkəb edən Yer üzərində dayanmış liftdən təsəvvür edək. Müşahidəçi liftdən 2 küre buraxır. Kürlər Yerin mərkəzinə doğru və deməli, bir-birinə doğru hərəkət edəcəkdir. Əgər lift  $g$  təcili ilə yuxarı dərtlarsa, kürlər bir-birinə paralel düşəcəkdir. Lakin bu məhdudiyyətə baxmayaraq ekvivalent

prinsipi elmdə müüm rol oynayır. Bu prinsipdən istifadə edərək biz ixtiyari fiziki sistemdə etalət qüvvəsinin təsirini ölçü bilərik. Bu isə cazibə sahəsinin təsirini bilməyi imkan verəcəkdir.



Şəkil 2.

Ekvivalent prinsipin qeyri-inersial sistemlərə tətbiqindən belə çıxır ki, o bizim gündəlik təcrübələrimizə zidd gəlir. İnersial sistemlərin daxilində heç bir təcrübə ilə onun hərəkət etdiyini və ya sükunətdə olduğunu təyin etmək olmaz. Təyyarədə hər bir adam yaxşı bilir ki, onun içərisində hər bir şey etmək: çay içmək, top oynamaq və s. mümkün kündür. Hətta ilyuminatora baxdıqda görəcəyik ki, təyyarə sanki buludların üzərində hərəkətsiz asılmışdır. Lakin təyyarə sürətini azaldıb enməyə başladıqda sərnişinlər bunu həmin anda hiss edirlər.

Eyniştən yer üzərində asılmış lift ilə fikri eksperimenti həyata keçirəcəyi təklif edir. Liftin daxilində yerleşmiş müşahidəçilər bir sıra situasiyalarda onun sükunətdə olduğunu və ya hərəkət etdiyini təyin edə bilmirlər. Təsəvvür edək ki, hər hansı bir anda liftin asılmış olduğu kanat qırılmış və onun içərisindəki müşahidəçilər sərbəst düşmə halında olmuşlar. Bu halda iki eks-

müddəalardan hansının doğru, hansının yanlış olduğunu təyin edə bilməyəcəklər: 1) Lift Yerin cazibə sahəsində hərəkət edir; 2) cazibə sahəsi olmadığı bir şəraitdə lift sükunətdədir. Əgər Yerin cazibə sahəsi olmadığı təqdirdə lifti təcili ilə yüklediyi dərtlən müşahidəçilər aşağıdakılardan hansının doğru olduğunu təyin edə bilməyəcəklər: 1) lift Yerin cazibə sahəsində sükunətdədir; 2) cazibə sahəsində olmadığı şəraitdə lift təcillə hərəkət edir. Ümumi nisbilik nəzəriyyəsində məkan və zaman üçün hansı nəticələri çıxarmaq mümkündür. Bu sualı cavablandırmaq üçün əvvəllər tarixin gerçəklərində hər şeydən fiziki məkan, torpaq sahələrini ölçmək və tikinti qurulduğu zaman haqqında təlim kimi meydana gəlmiş həndəsəyə müraciət edək.


İlk həndəsi sistem Evklid həndəsəsi olmuşdur. Evklidin nəzəri, aksiomatik həndəsəsi Miladdan əvvəl yaranmış və 19-cu əsrədək yeganə həndəsi sistem olaraq qalmışdır. Düzdür, 19-cu əsrin sonuna qədər nəzəri və fiziki həndəsi sistemlər arasında heç bir fərq müəyyənləşdirilməmişdir.

Evklid həndəsəsinə görə məkan hər yerdə eynidir. Evklid həndəsəsi 5 postulat və ya aksiomadan çıxış edirdi. Riyaziyyatçıların əksəriyyəti Evklid həndəsəsinin V postulatı ilə razılışmışdır. Bu postulata görə müstəvi üzərində götürülən bir nöqtədən. Bir sıra görkəmli riyaziyyatçılar Bəhmənyar, Ömər Xəyyam və s. bu postulatın teorem olduğunu sübut etməyə çalışmaqla onu digər 4 postulatdan çıxarmağa çalışırdılar. Lakin onların təşəbbüsü nəticəsiz qalındı. Böyük alman riyaziyyatçısı beşinci postulatı digər postulatla əvəz etmək şərtilə yeni həndəsə qurmaq idəyasını ortaya atsa da, özü bu idəyanın gerçəkləşməsinə girişmədi.


Rusiyada N.İ. Lobaçevski, Almaniyada B.Riman və Macarıstanda Y.Bolyan V postulatı atmaq və onu başqası ilə əvəz etmək yolu ilə yeni həndəsə yaratdılar. B.Riman V postulatı belə bir aksiomla əvəz etdi ki, düzxətt xaricində yerləşdirilmiş nöqtədən müstəvi üzərində seçilmiş düzxətt heç bir paralel düzxətt keçirmək olmaz, onların hamısı bir nöqtədə kəsişəcəklər. N.Lobaçevski və Y.Bolyan isə belə düzxətlərin sonsuz sayda olduğunu söylədilər.

Bu həndəsi sistemlərin fikrini izah etmək üçün 2 ölçülü məkan, hər hansı bir səth götürək. Evklid həndəsəsi müstəvi, Riman həndəsəsi – küre səthi, Lobaçevski həndəsəsi isə psevdosfera üzərində reallaşır. Məkan 3 ölçülü olduğundan hər bir həndəsi sistem üçün «məkan əyriliyi» anlayışı irəli sürürlür. Evklid həndəsəsində məkan əyrisi sıfırdır, Riman həndəsəsində müsbət, Lobaçevski – Bolyan həndəsəsində isə mənfidir.


Paralellik postulatı üçbucağın bucaqlarının müddəasına ekvivalent olduğundan bu həndəsi sistemləri şəkildə belə göstərə bilərik.



(Evklid)



(Riman)



(Lobaçev - Bolyan)


Şəkil 3.

Evklid həndəsəsində üçbucağın daxilində buağın cəmi  $180^\circ$ , Riman həndəsəsində  $180^\circ$ -dən böyük, Lobaçevski həndəsəsində isə  $180^\circ$ -dən kiçikdir.

Qeyd edək ki, bu halda məkanın əyriliyi anlayışını müstəvinin əyilməsi deyil, onun metrikasının evklid metrikasından fırlanması kimi başa düşmək lazımdır.

Riman sonralar bütün q/evklid həndəsi sistemlərin ziddiyətsiz olub, təşkil etdiklərini, Evklid həndəsəsinin isə onların xüsusi hali olduğunu sübut etdi.

Q/evklid həndəsi sistemlərinin yaradıcıları Lobaçevski və Riman belə güman edirdilər ki, yalnız fiziki ekspertlər dünyanın həqiqi həndəsəsinin hansı olduğunu göstərə bilərlər. Eynətən ÜNN-də həndəsəni Riman məkanının xarakterini təsdiq edən fiziki eksperimental elmə çevirdi. Burada biz bir daha fikri eksperimenti köməyə çağırıq. Tutaq ki, daxilində cazibə sahəsinin olmadığı lift sükunətdədir (şəkil 4a). Liftin divarında açılmış A deşiyindən onun eks tərəfinə istiqamətlənən işıq şüası düşür. AB- düzxəttidir. İndi isə fərəz edək ki, lift yuxarı istiqamətində  $g = 9,8K \frac{m}{c^2}$  təcili ilə hərəkət edir. İşıq divarlar arasındaki məsafəni keçdiyi müddətdə lift yuxarı yerdəyişdiyindən artıq şua B nöqtəsinə deyil, C nöqtəsinə düşəcəkdir (şəkil 4b).



Şəkil 4.

AC xətti yenə də iki nöqtə arasındakı ən qısa məsafə olduğundan artıq AC düzxətt deyil, geodezik xətt olacaqdır. Səthi

kürə olan Yer üzərində belə xəttləri geodezik xəttlər adlandırırlar. ÜNN Nyutonun cazibə qanununu cazibənin yeni qanunu isə əvəz edir. Nyuton qanunu Eynsteyn tənliklərinin xüsusi hüdud hələ kimi çıxış edir. Eynsteynin işığın güclü cazibə sahələrindən keçərkən düzxətli yolda da əyilməsi, göstərilən nəzəri hesablamalar sonralar eksperimentdə təsdiq olundu: məlum oldu ki, ulduzlardan gələn işiq şüaları Gümüşin cazibə sahəsindən keçərkən həqiqətən düzxətlə hərəkətlərindən meyl edir.

ÜNN-də Eynsteyn sübut etdi ki, məkan-zamanın strukturunu materiya kütlələrinin paylanması ilə şərtlənir. 1921-ci il aprelinde «Nyu-York Tayms» qəzetinin müxbiri Eynsteindən soruşduqda ki, NN-nin mahiyyətinin nəzəri ifadəsi nədən ibarətdir, o cavab vermişdi: əvvəller belə düşündürdülər ki, hər hansı bir möcüzə nəticəsində bütün maddi şeylər yox olmayan olsayırlar, məkan və zaman yenə də qalardı. NN-yə görə isə şeylərlə birlikdə məkan və zaman da yox olardı.

#### § 4. Məkan və zamanın xassələri

Məkan və zamanın əsas xassələrinə nəzər salaq. Məkan və zaman, hər şeydən əvvəl obyektiv və real olub, insanların şüurundan asılı olmayıaraq mövcuddur. İnsan məkan və zaman haqqında öz biliklərini getdikcə dərinləşdirir. Lakinq elm və fəlsəfə tarixində başqa bir baxımda olmuşdur: məkan və zaman bizim seyrimizin ən ümumi subyektiv formalarıdır. Bu baxıma görə məkan və zaman cisimlərə məxsus olmayıb, dərk edən subyektdən asılıdır. Bu halda biliklərin inkişafının hər bir tarixi mərhələsində onun nisbiliyini

tapardılar. Bu nöqteyi nəzərən Kant fizikanın tərəfindən müdafiə edilmişdir.

Məkan və zaman materiya varlığının universal, ən ümumi formalarıdır. Məkan və zaman xaricində proses və hadisə yoxdur. Hegelə görə məkan və zaman xaricində mövcud olan ali reallıq, mütləq ideya, mütləq ruhdur. Yalnız mütləq ideyadan tövəyən təbii məkan daxilində mövcuddur.

Məkanın mühüm xassələrindən biri onun üçölçülü olmasıdır. İxtiyari cismiñ vəziyyəti bir-birindən 3 kəmiyyətlə – koordinatlarla təyin olunur. Düzbucaqlı koordinat sistemində koordinatlar X (uzunluq), Y (en) və Z (hündürlüyüdür). Sferik koordinat sistemində koordinatlar –  $r$  (radius-vektor),  $\alpha$  və  $\beta$  bucağıdır. Silindrik sistemdə – Z hündürlük,  $r$  – radius-vektor və  $\alpha$  bucaqdır.

Elmdə çoxölçülü məkan anlayışından da istifadə olunur. Braz. riyazi abstraksiya olub, çox mühüm rol oynayır. Real məkana bu anlayışın heç bir aidiyyatı yoxdur. Məsələn 6-ölçülü məkanın hər bir koordinatı baxılan fiziki reallığın hər hansı bir xassəsini – temperaturunu, sıxlığını, sürətini, kütłəsini və s. göstərə bilər. Son vaxtlar belə bir fərziyyə irəli sürülmüşdür ki, güya Kainatın yaranması anında mikroaləm 11 ölçülü olmuş və bu ölçülərdən 10-u məkana, 1- isə zamana aid olmuşdur.

Hər bir nöqtəsinə dəfələrlə qayıtmagi, mümkün olduğu geriyə dönen məkandan fərqli olaraq zaman geriyə dönməz və bircinslidir. Zaman «midi» vasitəsilə keçmişdən gələcəyə doğru axır. Zamanın hər hansı bir anına geriyə qayıtmag mümkün olmadığı kimi, hər hansı bir zaman intervalından gələcəyə sıçramaq da mümkün deyil.

Buradan belə bir nəticə çıxır ki, zaman sanki səbəb-nəticə münasibətlər üçün bir çərçivə təşkil edir. Bir sıra tədqiqatçılar bu fikirdəirlər ki, zamanın geriyə dönməzliyi və onun bir istiqamətliliyi səbəbiyyət əlaqəsilə determinə olunur, belə ki, səbəb həmişə nəticədən əvvəl gəlir.

Mikroskopik proseslərdə zamanın geriyə dönməzliyi öz təcəssümünü entropiyanın artması qanununda tapır. Dönen proseslərdə entropiya (sistemin məkansızlığının ölçüsü) sabit qaldığı halda, dönen proseslərdə o durmadan artır. Real proseslər isə həmişə geriyə dönməzdirlər. Qapalı sistemdə entropiyanın mümkün qiyməti maksimum olub istilik tarazlığına uyğun gəlir: sistemin müxtəlif hissələrinin temperatur fərqi aradan qalxır və makroskopik proseslər qeyri-mümkün olur. Sistemə məxsus olan bütün enerji mikrohisəciklərin nizamsız, xaotik hərəkətinin enerjisine çevirilir və istiliyin yenidən işə çevrilməsini eks prosesi mümkün olmur.

Məkan bircinsli və izotrop, zaman isə bircinslidir. Məkanın bircinsliliyi onun bütün nöqtələrinin, izotropluğu isə onun bütün istiqamətlərdə eynihüquqlu olması deməkdir. Zamanın isə bütün anları eyni hüquqludur, onlardan ixtiyari biri zamanın hesablama başlanğıcı götürülə bilər.

Məkan və zaman haqqında xassələr fizikanın başlıca qanunları - saxlanma qanunları ilə bağlıdır. Əgər sistemin xassələri dəyişənlərin çevrilməsindən asılı deyilsə, deməli ona (sisteme) müəyyən saxlanma qanunu uyğundur. Bu dünyada simmetriyanın mühüm ifadələrindən biridir. Zaman sürüşməsinə nisbətən simmetriyaya (zamanın bircinsliliyi) enerjinin saxlanma qanunu, məkan sürüşməsinə nisbətən simmetriyaya (məkan bircinsliyi)

impulsun saxlanma qanunu, koordinat oxlarının döndərilməsinə nisbətən simmetriyaya - impuls momentinin və ya bucaq momentinin saxlanma qanunu uyğun gəlir. Bu xassələrdən məkan-zaman intervalının invariantlığı, bütün sistemlərə nisbətən mütləqliyi nəticəsi çıxır.

Müasir elmdə fiziki məkan və zaman ilə yanaşı həm də bioloji, psixoloji və sosial məkan və zaman anlayışlarından da istifadə olunur.

Bioloji məkan və zaman üzvi materiyanın: fərdin bioloji varlığını, bitki və heyvan orqanizmlərinin növlərinin dəyişməsini məkan-zaman parametrlərinin xüsusiyyətlərini xarakterizə edir.

Psixoloji məkan və zaman qavrayışlarla bağlı olan məkan və zamanın əsas perseptiv strukturu xarakterizə edir. Perseptiv sahə dedikdə dad, qoxu, rəng, lamışə, vizual və s. sahələri nəzərdə tutulur. Aparılan tədqiqatlar nəticəsində perseptiv məkanın bircinsli olmaması, asimmetriyili, habelə qeyri şüuru və transpsixi proseslərdə zamanın dönənliyi effekti aşkar edilmişdir. Psixi proseslərin sinxronizmi də məlumdur. Bu qanun isə göstərir ki, iki və ya daha çox şəxsədə identik psixi həyacanlar paralel olaraq eyni zamanda təzahür edə bilər.

Sosial məkan və zaman sosial obyektlərin yertutumunu və sürəkliliyini xarakterizə edir. Sosial sistemlərdə struktur əlaqələrin qeyri-bircinsliliyi sosial qrupların paylaşılması, onların sosial potensialı, habelə obyektlərin lokal metrik xassələri ilə müəyyən olunur.

## VI FƏSİL: FİZİKANIN EMPİRİK TƏDQİQAT METODLARI: ÖLÇMƏ VƏ EKSPERİMENT

### § 1. Ölçmə və onun qnoseoloji yükü

Ölçmə metodu tarixən onun əsasını təşkil edən müqayisə əməliyyatından irəli gələr də, müqayisəyə nisbətən o idrakin daha universal metodudur. Əsası L.Vinçi, Q.Qaliley və İ.Nyuton tərəfindən qoyulmuş müasir eksperimental təbiətşünaslıq məhz ölçmə üsulu sayəsində meydana gəlib inkişaf etmişdir.

Məlumdur ki, təcrubi yolla öyrəndiyimiz bütün hadisələr obyektiv kəmiyyət və keyfiyyət müəyyənliyinə malikdirlər. Maddi sistemlərin cihazlar və müşahidəçinin duygu orqanları vasitəsilə qeydə alınan keyfiyyət fərqləri müxtəlif fiziki kəmiyyətlər (məsələn, sürət, kütlə, yüksəklik, enerji, təzyiq, həcm və s.) vasitəsilə ifadə olunurlar. Hadisə və proseslərin kəmiyyət xüsusiyyətləri isə bu kəmiyyətlərin ölçmə əməliyyatı ilə müəyyən olunan ədədi qiymətlər ifadə olunur. Ölçmə əməliyyatından istifadə olunması, hər şeydən əvvəl, idrak obyektinin kəmiyyət və keyfiyyət tərəflərinin nisbətinin düzgün başa düşülməsiliə bağlıdır.

Bele ki, ölçmə metodu idrak obyektinin yalnız kəmiyyət xarakteristikasını qeyd etməklə kifayətlənməyib, həm də onun keyfiyyət müəyyənliyini öyrənmək üçün əsas verir. Obyektin keyfiyyət tərəfinin dərk olunmasının dərəcəsi isə ölçmə əməliyyatında onun kəmiyyət tərəfinin dərk olunması dərəcəsilə şərtlənir. İdrak metodu olmaq etibarilə ölçmənin spesifikasını nəzərə alaraq ona aşağıdakı tərifi verə bilərik: ölçü vahidi və ya

etalon vasitəsilə hər hansı kəmiyyətin ədədi qiymətinin təyin edilməsindən ibarət olan əməliyyata ölçmə deyilir.

Ölçmə vasitəsilə ölçülən kəmiyyətin ədədi qiyməti tapılaraq müəyyən ölçü vahidləri – kiloqram, Coul, Veber, şam, metr və s. ilə ifadə olunur.

Ölçmə prosesi mürəkkəb struktura malikdir.

Ölçmə eyni keyfiyyəti xarakterizə edən kəmiyyətlərin ədədi müqayisəsidir. Məsələn, hər hansı cismin kütləsini ölçərək əslində iki kütlə – cismin və etalonun kütləsi müqayisə olunur.

Empirik tədqiqat olmaq etibarilə ölçməancaq müəyyən məqsədli şərtlər daxilində aparılır və aşağıdakı zəruri elementləri ehtiva edir:

1) Ölçmə obyekti; 2) ölçü vahidi və ya etalon obyekti; 3) ölçü cihazları; 4) ölçmə metodu; 5) müşahidəçi, başqa sözlə, ölçməni həyata keçirən subyekt.

Ölçmə metodunun tətbiqinin irəli sürdüyü metodoloji problemlər içərisində ölçmə prosesində hissi idrakla abstrakt təfəkkürün nisbəti məsələsi mühüm yer tutur. Müşahidədən fərqli olaraq ölçmə yalnız ölçü cihazlarının göstərişinin hissi qarayışları ilə deyil, həm də ölçü obyektinin kəmiyyət xarakteristikalarının müəyyən edilməsi ilə iştirak edən məntiqi təhlillə bağlıdır.

Ölçmə müstəqil və dolayı yolla aparıla bilər.

Axtarılan nəticənin bilavasitə ölçmə prosesinin özündən alındığı müstəqil ölçmə ölçülən kəmiyyətin xüsusi etalonla hissi – vizual müqayisəsinə əsaslanır. Məsələn, cihazın göstərişinə əsasən cismin kütləsinin, temperaturunun, sürətinin və s. ölçülməsi müstəqil ölçmədir. Dolayı ölçmədə isə axtarılan kəmiyyət müstəqil

yolla alınmış digər kəmiyyətlər əsasında riyazi yolla alınır. Deməli, dolayı ölçmədə ölçülən kəmiyyətin etalonla məntiqi müqayisəsi baş verir. Məsələn, kürəvi cismənin sıxlığının düstur vasitəsilə təyini dolayı ölçməyə misal ola bilər. Burada  $m$  -cismənin kütləsi,  $V$  - həcmidir. Bu halda cəismin  $m$  kütləsi tərəzi vasitəsilə aparılan müstəqil ölçmədə təyin olunur. Kürəvi cismənin  $V = \frac{4}{3}\pi R^3$  düsturu

ilə ölçülən həcmini təyin etmək üçün müstəqil ölçülür. Bu müstəqil ölçmə əsasında cismənin həcmi dolayı yolla tapılır.  $m$  və  $V$  kəmiyyətlərini sıxlıq düsturunda yerinə qoymaqla dolayı yolla cismənin sıxlığını ölçmiş oluruz. Gətirdiyimiz misal göstərir ki, dolayı ölçmədə də edilən kəmiyyət xarakteristikalarının məntiqi təhlili ölçü cihazlarının göstərişləri əsasında həyata keçirilən ölçmənin məlumatlarına əsaslanır. Buna görə də müstəqil və dolayı ölçməni bir-birinə qarşı qoymaq və ya onlardan birini metofizikicəsinə mütləqləşdirmək olmaz. Müstəqil və dolayı ölçmənin vəhdəti hissi və məntiqi idrakin vəhdəti ilə şərtlənir. Lakin bu vəhdət çərçivəsində həm müstəqil, həm də dolayı ölçmə nisbi müstəqilliyyə malikdir. Ölçülən kəmiyyəti müəyyən etalonla bilavasitə müqayisə etmək və hissi qavrayışlar əsasında ölçü cihazlarının göstərişlərini qeyd etmək mümkün olan bütün hallarda müstəqil ölçmə, bu mümkün olmadıqda – ölçülən obyektin kəmiyyət xarakteristikalarını ancaq məntiq əsasında almaq mümkün olan hallarda isə dolayı ölçmə tətbiq olunur. Mikroaləmin və cəmiyyətin öyrənilməsində dolayı ölçmədən xüsusilə geniş istifadə olunur.

Elmi tədqiqatda, xüsusilə təbiətşünaslıqda ölçmə müstəsna əhəmiyyət kəsb edir.

Ölçmə hər şeydən əvvəl empirik qanunların kəşfinə aparan yoldur. Böyük rus alimi D.İ.Mendeleyev dəfələrlə qeyd etmişdir ki, «ölçü və çəki – təbiətşünaslıq üçün hər şeydir». Lakin ölçmənin əhəmiyyəti yalnız empirik qanunların kəşfi ilə bitmir, o həm də elmi nəzəriyyələrin formallaşmasında mühüm rol oynayır. Məsələn, Tixo Bragenin planetlərin hərəkəti üzərində apardığı çoxillik ölçmələr sonralar İ.Keplerə empirik qanunlar formasında nəzəri ümumiləşdirmələr etməyə, kimyəvi clementlərin atom kütləsinin ölçülməsi isə D.İ.Mendeleyevə elementlərin dövri sistemini yaratmağa əsas vermişdir.

Ölçmə metodunun idrakın əhəmiyyətilə əlaqədar olaraq belə bir təbii sual meydana çıxır: ölçmə vasitəsilə obyektiv qanunların kəşfini necə izah eiməli? Fikrimizcə bu izahat aşağıdakı kimi olmalıdır.

Ölçmə prosesində hadisələrin kəmiyyət münasibətlərini müəyyən etməklə biz onların bəzi ümumi əlaqələrini açıqlayır, F.Engelsin təbirincə desək, «cisimlərin xarici müəyyənliliyini» aşkar edirik. Nəzərə almaq lazımdır ki, hər dəfə biz hadisələrin keyfiyyət müəyyənliliyini onların mühüm xassələrini ifadə edən fiziki kəmiyyətlər (kütlə, yüksəklik, cərəyan şiddəti və s.) vasitəsilə ölçürüük. Beləliklə, ölçmə vasitəsilə biz hadisələrin həm ümumi (kəmiyyət), həm də mühüm (keyfiyyət) əlaqələrini tapmış oluruq. Digər tərəfdən məlum olduğu kimi, qanun hadisələrin ümumi və mühüm olan cəhətidir. Bu müqayisə aydın göstərir ki, ölçməyə biz

həqiqətən empirik qanunların açılmasına aparan yol kimi baxa bilərik.

Bəzən ölçmə vasitəsilə kəşf olunan empirik qanunlar mövcud elmi təsəvvürlərdə əsaslı dəyişikliklər yaradırlar. Ölçmə əməliyyatının bu cəhətinə xüsusi diqqət yetirən akademik B.M.Kedrov yazar ki, öz-özündə empirik kəşflər elmdə inqilab yaratmasalar da, özlərində «gələcək inqilabın gizli rüşeymlərini daşıyırlar».

Ölçmə metodu üçün səciyyəvi olan bu xüsusiyyət birinci növbədə elm tarixinə yeni səhifələr yazan nadir ölçmələrə aiddir. Amerikan alimi Maykelson tərəfindən işıq sürətinin ölçülməsi buna yaxın misal ola bilər. Akademik S.İ.Vavilov Maykelsonun elmi fəaliyyət üslubunu «eksperiment rekordu» adlandırmışdır. O, Maykelsonun elmi rəşadətini yüksək qiymətləndirərək yazişti: «Onun eksperimental kəşfləri və ölçüləri zəminində nisbilik nəzəriyyəsi yarandı, dalğa optikası və spektroskopiya inkişaf etdi və nəzəri astrofizika möhkəmləndi».

Ölçmə metodunun qnoseloji cəhətdən əsaslandırılması ölçmənin dəqiqliyi məsələsi ilə üzvi surətdə bağlıdır. Dəqiqlik – ölçmənin keyfiyyət və elmi dəyərinin mühüm göstəricisidir. Tixo Bragenin yüksək dəqiqliyi ilə fərqlənən (bunların xətası 8 dəq.OLMUŞDUR) ölçmələrini İ.Kepler yüksək qiymətləndirərək yazmışdır: «Sərfnəzər edilməsi mümkün olmayan bu səkkiz dəqiqli bizə astronomiyada çevriliş etməyə imkan verəcəkdir».

Kepler yanılmamışdı, məhz Bragenin ölçmələrindəki çox yüksək dəqiqliyi özünün qeyri-adi əməksevərliyi ilə (o, öz

hesablamalarını 70 dəfə təkrar etmişdi) birləşdirmək hesabına o, planetlərin hərəkət qanunlarını kəşf edə bilmışdır.

Bəs gərəsən ölçmənin dəqiqliyi hansı amillərlə şərtlənir. Bu məsələnin həlli ölçmə prosesində obyektiv və subyektiv amillərin nisbətinin düzgün müəyyənləşdirilməsindən asılıdır. Ölçmənin dəqiqliyi ölçmə prosesində obyektiv və subyektiv amillərin nisbətinin düzgün müəyyənləşdirilməsindən asılıdır. Ölçmənin dəqiqliyi ölçmə prosesinə təsir göstərən bir sıra obyektiv amillərin nəzərə alınmasını tələb edir. Bu amillər sırasına ölçü obyektinin keyfiyyət xüsusiyyətləri, ölçmə prosesinin həyata keçirildiyi şərait, ölçü predmetinin məkan və zaman koordinatlarının xüsusiyyətləri, onun hərəkət surəti və s. daxildir. Ölçmə əməliyyatının dəqiqliyini artırın başlıca yollardan biri də artıq təsdiq olunmuş prinsiplər əsasında fəaliyyət göstərən cihazların keyfiyyətinin yüksəldilməsindən və tamamilə yeni prinsiplər əsasında işləyən və özündə elmin son nailiyyətlərini təcəssüm etdirən ölçü cihazlarının yaradılmasından ibarətdir. Həm də eyni prinsiplər əsasında fəaliyyət göstərən cihazlarda elmin ən yeni nailiyyətləri öz təcəssümunu tapmalıdır. Məsələn, hazırda təzliyin dəyişməsi Messbauer effekti vasitəsilə 10 hers dəqiqliklə, zaman isə molekulyar generatorlarda 10 san. dəqiqliklə ölçülür.

Ölçmə prosesinə daxil olan subyektiv amillərə prosesin təşkili, ölçü üsulunun seçilməsi, alimin şəxsi keyfiyyəti və inadkarlığı, onun hazırlıq dərəcəsi və elmi qabiliyyəti, cihazdan istifadə etmək bacarığı və s. daxildir. Bu amillər ölçmə prosesində alınan məlumatların dəqiqliyinə əhəmiyyətli təsir göstərsələr də, hər halda burada həllədici rol obyektiv amillərə məxsusdur. Buna

görə də ölçmə prosesində subyektiv amilin mütləqləşdirilməsi, obyektiv amilin isə nəzərə alınmaması ölçmədən alınan nəticələrin təhrifinə səbəb ola bilər. Ölçmə zamanı dəqiq və obyektiv nəticənin alınması üçün bu prosesdə obyektiv və subyektiv amillərin nisbətinin düzgün müəyyənləşdirilməsinin mühüm əhəmiyyəti vardır.

Müasir elmi idrakda ölçmənin rolu məsələsi burjua fəlsəfəsində pozitivistizmin növlərindən mütləqləşdirilir. Operasionalizmin yaradıcısı olan amerikan fiziki P.Bricmen (1882-1962) öz fikrini əsaslandırmaq üçün aşağıdakı iki müddəadan çıxış edir:

a) ölçmə subyekt tərəfindən həyata keçirilən mütləq ixtiyarı əməliyyatdır;

b) ölçmə elmi idrakin yegane əsasdır. Belə mühakimələr əsasında Bricmen elmi tədqiqat obyektinə ölçmə əməliyyatlarının məcmusu, ixtiyari elmi anlayışa isə müvafiq fiziki kəmiyyətin ölçülməsi üsulunun müəyyənləşdirilməsi kimi baxırıdı. Bununla da o, tədqiqat obyektlərinin məcmusu kimi qəbul etdiyi fiziki aləmi ölçmə əməliyyatlarının nəticəsinə, bütün elmi isə yalnız bu əməliyyatlarda müəyyən olunan anlayışların sistemində çevirirdi.

Elmi texnologiyani tətbiq etmək və elm üçün ölçmənin evristik əhəmiyyətini qeyd etməklə Bricmen operasionalizmə elmi görkəm verməyə çalışırdı. Lakin operasionalizmin başlangıç anlayışlarının həqiqi məzmununa nəzər saldıqda Bricmenin bu konsepsiyyaya ispad vermək istədiyi zahiri elmi görünüş asanlıqla dağılır. Əvvəla, ölçməni heç cür subyektin mütləq ixtiyarı fəaliyyətinə müncər etmək olmaz. Doğrudur, ölçü vahidinin və

vahidlər sisteminin seçilməsində müəyyən nisbi sərbəstliyə yol verilə bilər. Lakin bu sərbəstliyin özü də müəyyən obyektiv əsaslar üzərində qurulmalı, obyektiv amillərlə şərtlənən tələblərə tabe olmalıdır. Halbuki, operasionalizm obyektiv şərtlənməni bir kənara ataraq miqyas və vahidlər sisteminin seçilməsində yol verilən sərbəstliyinin nisbiliyini ölçmənin təyin edilməsindəki mütləq özbaşınalıq hesab edir. İkincisi, bütün elmi məziyyətlərinə baxmayaraq ölçməyə elmi idrakin empirik bazisinin və nəzəri məzmununun yeganə əsası kimi baxmaq olmaz. Bricmenin nisbilik nəzəriyyəsinin və kvant mexanikasının bir sıra anlayışlarını ölçməyə müncər etmək təşəbbüsündə operasionalizmin elmi əsassızlığı xüsusilə qabarılq nəzərə çarpir. Məsələn, müasir fizikada «məkan-zaman kontiumunun əyriliyi və dalğa funksiyası anlayışlarını yalnız ölçməyə əsaslanaraq təyin etmək mümkün olmamışdır. Unutmaq olmaz ki, fizikanın nəzəri anlayışlarının, xüsusilə məntiqi və riyazi abstraksiyaların həqiqi məzmunu konkret ölçmə əməliyyatları ilə deyil, hər şeydən əvvəl, dünyanın elmi mənzərəsi ilə şərtlənir.

Elmi idrakin empirik metodları içərisində ölçmənin yeri təxminən müşahidə və müqayisə metodlarının mövqeyi kimidir. Müşahidə və müqayisə kimi ölçmə də eksperimentin tərkib hissəsidir. Buna görə də müşahidə, müqayisə və ölçmə haqqında yuxarıda dediklərimizi tamamlamaq məqsədilə empirik tədqiqatın daha mürəkkəb forması olan eksperimentə baxaq.

## § 2. Eksperiment və onun fiziki idrakda qnoseoloji imkanları

Elmi tədqiqatın tarixən qədim və keçmiş yayılmış metodlarından biri də eksperimentdir.

Elmdə eksperimental metodun qərarlaşması uzun süren mürəkkəb proses olmuşdur. İnsan onu əhatə edən aləmi öyrənmək üçün eksperimentdən ləp qədim zamanlardan istifadə etməyə başlanmışdır. İlk əvvəllor təbiət hadisələrinin yalnız empirik müşahidəsi ilə kifayətlənən insan daha sonralar toplanmış təcrübə və biliklər əsasında hadisələrin onu maraqlandıran tərəf və cəhətlərini ayırmaga, onların öyrənilməsi daha asan olan xüsusi şəraitə gətirməyə başlamışdır. O vaxtdan etibarən eksperiment idrakin mühüm metod və vasitələri sırasına daxil olmuş, elm və texnikanın işkişafı sayəsində sonralar durmadan təkmilləşmiş və inkişaf etmişdir.

Nəzəri fikir təcrübi elmin əhəmiyyətinin əsaslandırmaq şərəfi ingilis alimi F.Bekona məxsus olsa da, bu elmin əsasını qoyan italiya alimi Q.Qaliley olmuşdur.

Müşahidə və eksperiment aparmaq məqsədilə Qaliley nəinki yeni cihazlar ixtira etmiş, həm də bir sıra sünü eksperimentlər aparmağa nail olmuşdur. Elmin və texnikanın coşqun sürətlə işkişaf etdiyi hazırkı dövrdə eksperimental metod daha geniş vüsət tapmışdır. Müasir elmin, xüsusilə təbiətşünaslığın inkişafını eksperimənsiz təsəvvür etmək mümkün deyildir. Hazırda eksperimental tədqiqatın əhəmiyyəti o dərəcədə artmışdır ki, nəticədə o nəinki müasir elmin metodologiyasının mühüm tərkib

hissəsinə, həm də praktik fəaliyyətinin əsas formalarından birinə çevrilmişdir.

Eksperiment latin sözü olub, sinaq, təcrübə, sübut mənasına uyğun gəlir. Eksperiment həmişə müşahidə ilə bağlıdır, hətta tarixi planda ona müşahidə metodunun inkişafı kimi də baxmaq olar.

Lakin müşahidədən fərqli olaraq eksperimentdə insan hadisələri yalnız qeyd etməklə kifayətlənməyib, həm də onların gedişinə fəal surətdə müdaxilə edərək onları elə bir «süni» vəziyyətə gətirir ki, bu halda onların xassələrini öyrənmək təbii haldakına nisbətən daha asan olur. Obyektiv prosesə müdaxilə edən tədqiqatçı buna müxtəlif yollarla ya öyrənilən prosesdə bilavasitə təsir etməklə, ya da proseslərin cərəyan eidiyi real şəraiti dəyişməklə nail olur. Sadə müşahidənin prosesə edilən fəal təsirlə tamamlanması eksperimenti empirik tədqiqatın ən səmərəli və məhsuldar metoduna çevirir.

Məşhur amerikan filosofu və səsioloqu Q.Uells bu münasibətlə qeyd edir ki, sadə müşahidədən fərqli olaraq eksperiment «Xarici örtük altındakına daha dərin nüfuz edir və inkişaf edən qaranlıq əlaqənin təbietin mahiyyətini təşkil edir».

Müşahidə ilə müqayisədə eksperimentin mühüm üstünlüyü bundadır ki, onun vasitəsilə tədqiq olunan obyektin müşahidəsi üçün maraqlı olan əlaqələrin, münasibətlərin, tərəflərini seçmək, prosesi qəlizləşdirən əlavə amilləri aradan qaldıraraq əsas diqqəti tədqiqatçını maraqlandıran hadisənin və ya xassənin üzərinə yönəltmək olur. Bu da obyekt haqqında daha dəqiq bilik əldə edilməsinə imkan verir. Məşhur rus kimyaçısı A.M.Butlerov eksperimentin bu cəhətini yüksək qiymətləndirərək yazırırdı: «Təbiet

hadisələrini müşayət edən şərait, adətən, o dərəcədə mürəkkəb olur ki, müşahidəçi onlardan hansının daha əhəmiyyətli olduğunu ilk vaxtlarda aydınlaşdırıa bilmir. Bu zaman təcrübə onun köməyinə golir. Biz bilərkəndən məcbur edirik ki, məhz bizi maraqlandıran hadisə baş versin, həm də o, hər cür deyil, məhz elə baş versin ki, onun müşahidəsi bizim üçün əlverişli olsun».

Eksperimentin çox mühüm üstünlüklerindən biri də onun idrak obyektinin xassələrinin ən müxtəlif eksperimental şəraitlərindən çox alçaq və çox yüksək temperaturlarda, çox yüksək təzyiqlərdə, çox böyük intensivliyə malik elektrik və maqnit sahələrində tədqiq etməyə imkan verməsindədir. Müəyyən zərurət olduqda eksperimentator eksperimentə yeni-yeni amillər daxil etməklə elə nəzəri nəticələr əldə edir ki, bunları öyrənilən hadisənin adətən təbii halında aşkar etmək olmur. Bu cür şəraitlərdə aparılan təcrübələr adı şeylərin gözlənilməz və təəccübülu görünən xassələrinin açılmasına və bununla da onların mahiyyətinə daha dərindən nüfuz edilməsinə imkan verir. İfratkeçiricilik və ifratxəciliq məhz belə ekstremal şəraitlərdə kəşf olunmuş fiziki hadisələrdir. Rus alimi P.N.Lebedev tərəfindən işıq təzyiqinin kəşfi də eksperimentin bu səviyyəvi cəhətini əks etdirir.

Məlum olduğu kimi, XIX əsrin sonlarında maddə və işıq təbiətlərinə görə bir-birinə qarşı qoyulurdu: maddə kütləyə malik olub, maddi sayıldığı halda, işığa kütlədən məhrum olan qeyri-maddi, xalis hərəkət kimi baxılırdı. Uzaqgörən alim və əqidəli materialist olan P.İ.Lebedev işağın maddiliyinə əmin olub, bu materialist müddəəni təsdiq edə biləcək sübutlar axtarırdı. O, belə mülahizə yürüdü: əgər işıq maddidirsə, onda o, kütləyə malik

olmalı, yəni təzyiq göstərməlidir. Bu mülahizədən çıxış edən P.İ.Lebedev bir çox çətinlikləri aradan qaldıraraq çox həssas və mürəkkəb təcrübələrlə işıq təzyiqini aşkara çıxartdı və əvvəlcə onun bərk cisimlərə, sonra isə qazlara etdiyi təzyiqi ölçüdü. P.İ.Lebedevin şagirdi akademik S.İ.Vavilov dünyanın maddi vəhdətini sübut edən həmin kəşfi yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu koşfdən sonra «fizik üçün işıq tam mənası ilə hərəkətdə olan materianın bir forması oldu və işıq ilə materianın bir-birinə qarşı qoyulması həmişəlik aradan qalxdı».

Eksperimentin mühüm məziyyətlərindən biri də onun təkrarlanan olmasıdır. Bu göstərir ki, eksperimentin gedişində zəruri olan müşahidə, müqayisə və ölçmə səhih məlumat əldə edilənədək dəfələrlə təkrar oluna bilər. Eksperimentin xüsusilə qiymətli olan bu cəhətini əsasən iki səbəblə: əvvəla, eksperimentin gedişində tədqiqat obyekti təsir etməyin həmişə mümkün olması və ikincisi, eksperimentdə zəruri şəraitin müşahidəçinin özü tərəfindən yaradılması ilə şərtlənir.

Elmi-tədqiqat üçün son dərəcə əlverişli olması və təkrarlana bilməsi eksperimenti elmi mülahizələri və nəzəri nəticələri yoxlamağın mühüm vasitələrindən birinə çevirir.

Müşahidə ilə müqayisədə eksperimentin bir sıra digər üstünlükleri də vardır. Eksperiment hadisənin cərəyan etdiyi real şəraiti dəqiq təyin etməyə, bu şəraiti dəyişdirməyə, bilavasitə vizual müşahidə olunmayan hadisələri öyrənməyə, təbii proseslərin analoqunu və modelini yaratmağa, proseslərin sürətini artırmaqla onların mahiyyətinə daha dərindən nüfuz etməyə, hadisələrin hərtərəfli və dəqiqliyi dərki əsasında onların təsir dairəsini

genişləndirməyə və nəhayət, hadisələrin daxili səbəblərini aşkar etməyə imkan verir.

Eksperimentin məzmununa qnoseoloji baxımdan yanaşlıqda oraya bir-biri ilə üzvi surətdə vəhdət təşkil edən iki eks tərəfin – obyekt və subyektin momentlərin daxil olduğunu görmək olar.

Eksperimentin obyektiv tərəfini eksperimentatorun tədqiq etdiyi obyektiv şeylər, proseslər, hadisələr və eksperiment vasitələri (cihaz, apparat, və alətlər), subyektiv tərəfini isə eksperimentçinin şüurundan asılı olan elementlər təşkil edir. Eksperimentin xarakteri bir tərəfdən, tədqiq olunan obyektin spesifikasından və mövcud elmi biliyin inkişaf səviyyəsindən, digər tərəfdən isə bilavasitə şüura aid olan bir sıra subyektiv amillərdən – alimin yaradıcılığından, onun fəallıq dərəcəsindən, idrak obyektinin, rəhbər ideyanın və tədqiqat məqsədinin seçilməsindən asılıdır. Ümumiyyətlə, eksperimentin subyektiv tərəfinə insanın hiss orqanlarının xüsusiyyətləri, onun nəzəri hazırlığı, elmi biliyinin, mənəvi mədəniyyətinin inkişaf səviyyəsi, elmi eksperimental tədqiqatın metodikası, müəyyən nəzəri biliyə və eksperimental vərdişlərə malik eksperimentatorun özü, habelə onun qarşıya qoyduğu məqsəd və vəzifelərdən ibarət məntiqi komponentləri daxildir<sup>1</sup>.

Bütün yuxarıda deyilənlərə əsaslanıb müasir elmi eksperimentin strukturunda aşağıdakı maddi və məntiqi komponentləri fərqləndirmək olar:

1. Həqiqiliyi eksperimental tədqiqatlarda yoxlanılan nəzəri ideya, hipoteza, fərziyyə.

2. Eksperimental tədqiqatın obyektivi kimi çıxış edən predmetlər, proseslər hadisələr.
3. Tədqiqat obyektiñə təsir etmək məqsədilə istifadə olunan amillər.
4. Kənar təsirlərdən qorunmaq üçün istifadə olunan müdafiə vasitələri.
5. Eksperimentin cərəyan etdiyi şəraitə nəzarət etmək məqsədilə istifadə olunan cihazlar sistemi və digər vəsaitlər.
6. Elmi-eksperimental tədqiqatın məntiqi, başqa sözlə, hər bir elmi eksperiment üçün səciyyəvi olan əsas əməliyyatların məntiqi əlaqəsi.
7. Eksperimental qurğuya xidmət göstərən, onun tərkib komponentlərini əlaqələndirən, eksperimental qurğunu idarə edən, eksperimental gedişini izləyən və onun nəticələrini qeydə alan eksperimentator və ya bir qrup şəxs.

Elmi eksperimentin yuxarıda göstərilən tərkib komponentləri nisbi müstəqilliyyə malikdir. Doğrudan da, elmi idrak üçün subyektiv amillərin rolu böyük olsa da, onların eksperimentə təsiri heç də mütləq deyildir: məhdud xarakter daşıyan bu təsirin hüdüdları bilavasitə xarici amillə, eksperimentin obyektiv tərəfi ilə müəyyən olunur. Eksperimentin subyektiv tərəfinin nisbi müstəqilliyyi eksperimentatorun şüuru tərəfindən irəli sürülən və onun obyekte fəal müdaxiləsinin şərtlərindən, eksperimentçinin şəxsi keyfiyyətlərindən və deməli, onun imkanlarından asılı olan məqsədə

---

<sup>1</sup> Бах: В.А.Штоф. Введение в методологию научного познания. Изд. МГУ, 1972, с.65.

tabedir. Bu nisbi müstəqillik habelə eksperimentin aparıldığı şəraitin standartlaşdırmasından da asılıdır.

Müasir eksperimental praktikanın bu tələbi ondan irəli gəlir ki, müxtəlif eksperimentçilər eyni bir eksperimental məsələnin həllinə nəinki müxtəlif cür yanaşır, həm də onlar müxtəlif vaxtlarda biliyin səviyyəsindən, və dünyagörüşlərindən, elmi marağın istiqamətindən və digər amillərdən asılı olaraq, onun həll edilməsində müxtəlif cür hərəkət edirdilər.

Beləliklə, eksperimentin nisbi müstəqilliyə malik olan subyektiv tərəfi onun obyektiv tərəfi ilə müəyyən olunur və bütün ideal obrazlar kimi o da öz məzmunu etibarilə obyektiv olur. Eksperimentin gedişindən onun subyektiv tərəfinin təsiri yalnız eksperimentçinin şüurundan, bu gedişə təsirindən deyil, həm də bu tərəfin praktiki, hissi-maddi təbiətindən irəli gəlir. Belə ki, eksperimentin gedışində eksperimentçinin şüuru həm də maddi formalardan eksperimentçinin tətbiq etdiyi alət və cihazlarda ifadə olunur.

Eksperimentçinin nəzəri fəaliyyəti və bu fəaliyyətin nəticələri: məqsəd, ideya, prinsip və s. məhz eksperimentdə tətbiq olunan cihazlar vasitəsilə maddiləşir, hər bir cihaz maddi cisim olduğu halda, heç də hər cür maddi cisim cihaz deyildir. Müasir fiziki eksperimentin mühüm elementlərindən olan «cihaz sözün geniş mənasında, əvvəla, baxılan fiziki hadisənin cərəyan etməsi üçün zəruri olan şəraitin yaradılmasında və ikincisi, bu hadisənin eksperimentçini maraqlandıran kəmiyyət xarakteristikalarının ölçülməsində istifadə olunan bütün texniki vasitələrin məcmusudur».

Qnoseoloji baxımdan cihaz ilə tədqiqat obyektinin qarşılıqlı təsiri adı maddi qarşılıqlı təsirlərdən keyfiyyətcə fərqlənir. Cihaz olmaqdan ötrü maddi cisimlər obyektiv qanunlar əsasında insan tərəfindən onlara verilən müəyyən keyfiyyət kəsb etməlidirlər. Elmi idrakda müəyyən qnoseoloji funksiyani yerinə yetirən cihaz idrak vasitəsi olub, insanın təbii duyğu orqanlarının bir növ süni əlavəsi kimi çıxış edir və buna görə də onların imkanlarını xeyli artırır. Bu mənada cihaz, nöticə etibarilə eksperimentin obyektiv tərəfinə deyil, subyektiv tərəfinə daxil olur.

Məlum olduğu kimi, kvant mexanikasının öyrəndiyi atom obyektləri ikili təbiətə malik olub, korpuskulyar və dalğa xassələrinin vəhdətindən ibarətdir. Eksperimentlər göstərir ki, mikroobyektlərin müəyyən cihazla qarşılıqlı təsirində onların korpuskulyar, başqa növ cihazla qarşılıqlı təsirində dalğa, üçüncü növ cihazla qarşılıqlı təsirində isə korpuskulyar, həm də dalğa xassəsi eyni zamanda təzahür edir. Eksperimentin gedişində mikroobyekt və cihaz qarşılıqlı təsirə girərək vahid fiziki sistem təşkil edirlər.

Eksperimentin təbiəti mürəkkəbdir. İnsanın obyektdə maddi təsir vasitəsi, gerçəklilikin onun tərəfindən praktiki mənimsənilməsi üsulu olan eksperiment insanın yalnız həyatı ehtiyaclarını ödəmək məqsədilə deyil, habelə elmi məqsədilə – obyekti tədqiq etmək, onu öyrənmək məqsədilə aparılır. Buna görə də eksperimentdə yalnız praktika üçün deyil, həm də nəzəri təfəkkür üçün səciyyəvi olan cəhətlərə – tədqiqatçımı maraqlandıran tərəflərin seçilib ayrılmamasına və digər tərəflərin sərf-nəzər edilməsinə rast gəlinir. Buna görə də eksperiment bir növ praktiki abstraksiyadır.

Eksperiment yalnız praktika ilə deyil, həm də nəzəri təfəkkürlə sıx bağlıdır. Eksperimentin nəzəriyyə ilə əlaqəsi öz ifadəsini fikri eksperimentlərdə tapır. Fikri eksperiment maddi real eksperimentdən bununla fərqlənir ki, real eksperimentdə cismin özündən istifadə edən alim fikri eksperimentində onun fikri obrazında, ideal modelindən istifadə edir.

Real eksperimentdən fərqli olaraq fikri eksperiment subyektin nəzəri fəaliyyətinin spesifik formasıdır: başqa sözlə, fikri eksperiment real eksperimentin ideal formasıdır. Obraz və model təsəvvürləri üzərində aparılan fikri eksperimentdə xalis məntiqi yolla alınması mümkün olmayan yeni biliklər əldə edilir. Fikri eksperiment maddi eksperimentlə nəzəriyyə arasında sanki aralıq mövqe tutur, real eksperimentin gücü ilə məntiqin gücü birləşir.

Real eksperimentlə fikri eksperiment arasında analogiya mövcuddur. Fikri eksperiment həyata keçirilərkən şüurda real eksperimentin strukturu və şəraiti bərpa edilir. Fikri eksperimentin gedişində aşağıdakı əməliyyatlar icra olunur:

- 1) Müəyyən qaydalar əsasında tədqiq olunan obyektin fikri modelinin, ideallaşdırılmış «cihazlarının» quraşdırılması;
- 2) Şəraitin şüurlu və planlı dəyişdirilməsi, onların ixtiyarı şəkildə kombinə edilməsi və onların modelə təsirinin təmin edilməsi;
- 3) Fikri eksperimentin bütün mərhələlərindən obyektiv qanunların və elmi faktların şüurlu və planlı şəkildə tətbiq olunması.

Elmi idrakda fikri eksperimentin rolü böyükdür. İxtiyari fikri eksperimentin təhlili göstərir ki, onun əsas idrakı rolü irəli sürülmüş prinsip və fərziyyələri əsaslandırmaqdan ibarətdir. Tarixən ilk fikri

eksperimentin (üfüqi müstəvidə cismin hərəkətinin öyrənilməsi). Aristotelin hərəkət nəzəriyyəsini təqnid etmək məqsədilə Q.Qaliley tərəfindən söylənilmiş və o, özünün ətalət prinsipini bu təcrübə ilə əlaqələndirməyə çalışmışdır.

Digər bir tarixi fikri eksperimenti (ideal buxar maşını haqqında mülahizələr) isə fransız fiziki S.Kario təklif etmişdir. Kario istilik miqdarının saxlanması təsəvvürləri əsasında formula etdiyi istilik proseslərinin geriyə dönməzliyi prinsipini təklif etdiyi fikri eksperiment vasitəsilə əsaslandırmışdır.

Fikri eksperimentdən müasir fizikada da geniş istifadə olunur. A.Eynşteyn nisbilik nəzəriyyəsinin başlıca prinsiplərini əsaslandırmaq və izah etmək məqsədilə fikri eksperimentdən (məsələn, ekvivalentlik prinsipini əsaslandırmaq üçün düşən lift fikri eksperimentindən) bacarıqla istifadə etmişdir. V.Heyzenberq isə kvant təsəvvürləri əsasında formula etdiyi «qeyri-müəyyənlik» münasibətini əsaslandırmaq və izah etmək üçün elektronun vəziyyət və sürətinin fikrən ölçülməsindən istifadə etmişdir.

Müasir fizikanın inkişafında səmərəli rol oynadığı üçün son vaxtlar fəlsəfi, psixoloji və təbii-elmi ədəbiyyatda «fikri eksperiment» termininə daha tez-tez rast gəlinir. Lakin müxtəlif müəlliflər bu terminə müxtəlif mənalar verirlər. Mövcud ədəbiyyatda fikri eksperimentin idrak obyektinin bəzi tərəflərindən sərf-nəzər etməyə imkan verən, xüsusi halda isə «ideallaşdırılmış» obyektlərlə əməliyyat aparmağa imkan verən metod kimi, fikri məsələləri həll etməyin üsulu kimi, «eksperiment forması olan adi nəzəri mülahizə kimi», riyazi işarələrlə aparılan əməliyyat kimi, nəzəriyyənin izah edilməsinin sxemi kimi və s. tərəflərə rast

gelmək olar. Fikri eksperiment haqqında irəli sürülen müxtəlif mülahizələrdə təfəkkürün bu mürəkkəb, sintetik formasının müəyyən tərəfi, momenti düzgün əhatə olunsa da onun spesifikliyi, özünəməxsusluğunu ayrıca bir tərifdə tamamilə ifadə oluna bilməz, çünki hər bir tərif natamam və texmini olub, tərif verilən obyekte məxsus bəzi xarakteristikaların qismən də olsa mütləqləşdirilməsinə əsaslanır. Buna görə də ədəbiyyatda irəli sürülen belə bir fikirlə razılaşmaq olmaz ki, guya fikri eksperiment nəzəri mülahizələrin xüsusi bir zümrəsinə aid olub, təbiətşunaslığın inkişafında artıq öz rolunu oynamış və bir daha həyata qayıda bilməz.

Fikrimizcə evristik təfəkkürün ümumi forması kimi spesifik məntiqi struktura və bir sıra xüsusiyyətlərə malik olan fikri eksperiment təbiətşunaslığın inkişafında, xüsusilə bilavasitə hissi idraka müyəssər olmayan mikroobyektlərin intensiv tədqiqində böyük evristik əhəmiyyətini daha da artırmış, müasir elmdə elə geniş vüsət tapmışdır ki, hətta bəzi tədqiqatçılar bütün elmi-nəzəri yaradıcılığı əqildə aparılan fikri eksperimentə müncər etmək isteyirlər.

Fikri eksperimentin evristik səmərəsi xeyli böyük olan nəzəri mülahizələrin spesifik bir növü olub, real eksperimentlərin mexanizminin ümumiləşdirilməsi yolu ilə qərarlaşmışdır.

Hər bir real eksperiment həmişə konkret formada baş vermeklə ayrı-ayrı elemətlərdən sərf-nəzər edilə bilməsi üzündən mütləq «Xalis hala» gətirilə bilməyən ciddi proseslər şəklində həyata keçirilir. Real eksperimentin gedişində müşahidə olunan effektlər bir qayda olaraq, cihazın göstəriciləri ilə bağlı olur. Fikri eksperimentdə isə prosesin inkişafı ilə cərəyan edir ki, sanki onlar

tədqiqat obyektinin tədqiqatçını maraqlandırmayan şəraitlə qarşılıqlı təsirinin konkret formasından asılı olmur. Bu isə ancaq ona görə mümkün olur ki, fikri eksperimenti müşayiət edən fəaliyyət real obyektlər üzərində deyil, onların xəyalı obrazları üzərində aparılır.

Fikri eksperimentin mühüm xüsusiyyətlərindən biri də budur ki, onu gerçəklilikdə heç də həmişə həyata keçirmək mümkün olmur. Bunun səbəbi fikri eksperimentin həyata keçirilməsinə imkan verməyən bütün əlavə prosesləri tamamilə aradan qaldırmağın qeyri-mümkün olmasıdır. Halbuki, ortaya çıxan bütün xarici təsirləri aradan tam qaldırmağın mümkün olmadığı real eksperimentdən fərqli olaraq fikri eksperimentdə abstraktlaşdırma və ideallaşdırma üçün qeyri-məhdud imkanlar yaranır. Bu baxımdan prof. V.S.Tyüxtinin «ideal subyektin fəaliyyəti planı praktiki fəaliyyətlə müqayisədə obyektin məzmunu üzərində əməliyyat aparılmaqda daha böyük imkanlara malikdir»- fikrlə razılaşmamaq olmaz. Yalnız abstraksiyanın və ideallaşdırmanın köməyi ilə idrak obyektini bütün əlavə təsirlərdən təcrid edərək «Xalis» halda öyrənmək olar. Fikri eksperimentin gedişində obyekt üçün mühüm olan invariant xarakteristikaları və qanuna uyğun münasibətləri də seçib ayırmak mümkündür. İdeallaşdırma – fikri eksperimentin aşağıdakı mərhələlərdən təşkil olunan növdür:

- 1) Öyrənilən obyektin şəraitini dəyişməklə biz onun təsirini tədricən azaldırıq.
- 2) Bu halda məlum olur ki, öyrənilən obyektin də bəzi xassələri müvafiq dəyişikliyə uğrayır.

3) Şəraitin öyrənilən cismə təsirini aradan qaldırmağını güman etməklə biz hüdud halına və bununla da ideallaşdırılmış obyektlə keçirik.

Yuxarıda şərh etdiyimiz ümumi müddəaları aşasında məqsədilə bir misala müraciət edək.

Məlumdur ki, bərk cisimlərin istilik keçirməsi onlarda az və ya çox dərəcədə baş verən deformasiya prosesi və bir sıra digər effektlərlə müşayiət olunur. Əgər bizi istilikkeçirmə zamanı ancaq deformasiya məsləsi maraqlandırırsa, müəyyən sadələşməyə yol verməkiə tədqiqatçı çərçivəsini yalnız bu cəhətlə məhdudlaşdırıbilərik. Eksperimentin gedişində tədqiqatçı obyektin bəzi xassələrini dəyişirdiyi kimi onların bəzilərini də dəyişməz saxlayır. Dəyişməz qalan bu qeyri-mühüm aspektlərdən, isə sərf nəzər edərək təcridedici abstraksiyası vasitəsilə o, bütün diqqəti məhz onu maraqlandıran xassələrdən olan asılılıq üzərinə yönəldir.

İstilik keçirmə hadisəsində deformasiya proseslərinə müəyyən münasibət daxilində qeyri-mühüm amil kimi baxaraq, onu nəzərə almamaq olar (bu halda deformasiya əslində o dərəcədə kiçik olmalıdır ki, onun istilik proseslərinə təsirindən sərf-nəzər etmək mümkün olsun). Baxğıımız halda tədqiqatçı öz hesablamalarında həqiqətdə deformasiyaya qalib olan real bərk cismi ideal obyektlə – «deformasiya olunmayan» «mütələq bərk - cisimlə» əvəz etmiş olur. Nəzərə alınmalıdır ki, ideal obyekt yaratmaqla tədqiqatçı yalnız obyektlə xas olan bəzi xassələrdən abstraksiya etməklə kifayətlənmir, həm də ona gerçəklilikdə heç cür reallaşa bilməyən (məsələn, mütləq bərklik, ifrat axıcılıq və s) xassələr verir. Burada tədqiqatçının abstraksiya fəaliyyəti onun yaradıcı fantaziyasına

qovuşaraq gerçeklikdə mövcud olmayan obyektin quraşdırılmasına səbəb olur. Sonlu elastikliyə malik real cismin fikrən «mütləq bərk cisim»lə əvəz olunması xeyli səmərəlidir. Əvvəla, ona görə ki, bu üsul hesablamanı xeyli sadələşdirir, ikincisi ona görə ki, real obyektin, onda baş verən istilik axınlarının hərəkətini faktiki olaraq müəyyən edən xassələr düzgün nəzərə alındığı təqdirdə tədqiqatın gedişində qarşıya çıxan suallara düzgün cavab verməyə imkan verir. Bu zaman hesablamalarda buraxılan xətalar əslində o dərəcədə əhəmiyyətsiz olur ki, onları praktiki olaraq nəzərə almamaqda olur.

Eksperimentlə bağlı məsələlərdən biri də idrakda cihazların rolu məsələsidir. Məlumdur ki, obyektlərin xassələri onların başqa obyektlərə, xüsusilə idrak vasitəsi kimi istifadə olunan cihazlarla qarşılıqlı təsiri zamanı aşkarə çıxır, həm də kvant mexanikasının öyrəndiyi mikroobyektlərin bu və ya başqa (məsələn, korpuskulyar, yaxud dalğa) xassəsinin aşkarə çıxmazı konkret eksperimentin şəraitindən və istifadə olunan cihaz növündən asılıdır. İnsanın cihazlar vasitəsilə həyata keçirdiyi praktiki fəaliyyətinin əsas formalarından olan eksperimentdə tədqiqatçı cihaz kimi istifadə olunan bu cür maddi obyekt kimi çıxış edən başqa növ maddi obyektlərlə qarşılıqlı təsiri ilə iş görür. Bu halda cihaz tədqiq olunan obyektlə müəyyən təsir göstərir və öz növbəsində onun təsirinə məruz qalır. Əks halda obyekt haqqında heç bir məlumat almaq olmazdı.

Klassik fizikada cihazların öyrənilən makroobyektlərə təsiri cüzi olduğundan onu nəzərə almamaq, lazımlı gəldikdə prinsipcə də olsa hesablayıb təyin etmək olurdu. Kvant mexanikasında isə vəziyyət kökündən dəyişmişdir. Burada cihaz kvant obyektlərinə

sərf nəzər edilməsi mümkün olmayan «həyəcanlaşdırıcı» təsir göstərərək onun halını əsaslı surətdə dəyişdirir. Buna görə də müasir fizikada cihazla mikroobyekt arasındaki qarşılıqlı təsir mütləq nəzərə alınmalıdır olur. Bu münasibətlə N.Bor yazmışdır: «Klassik fizikada obyektlə cihaz arasındaki qarşılıqlı təsiri nəzərə almamaq, yaxud lazım gəldikdə onu ödəmək mümkün olduğu halda, kvant fizikasında bu qarşılıqlı təsir hadisələrin ayrılmaz hissəsini təşkil edir».

Cihazla obyekt arasında ölçmənin özündən irəli gələn qarşılıqlı təsir ölçmə nəticəsində alınan informasiyada eks olunur, müəyyən iz buraxır və onu nəzərdən atmaq olmaz. Kvant mexanikasında cihaz mikroobyektlərin vəziyyətinə təsir edərək onun haqqında əldə edə biləcəyimiz bilikləri bir qədər kobudlaşdırır, ona müəyyən «əlavələr» edir. Pozitivist fiziklər və filosoflar bu faktın mahiyyətini saxtalaşdırır və mikroobyektlərin dərk olunması prosesində eksperimentin rolunu təhrif edərək ona xüsusi «yaratıcılıq» qüvvəsi ispad verirlər. Bununla da onlar kvant proseslərinin cihazlar vasitəsilə aşkara çıxarılan spesifikasını mikroobyektlərin təbiətləri ilə deyil, ancaq ölçmə aktının və cihazın xüsusiyyətləri ilə izah etməyə çalışır, beləliklə də, kvant hadisələri haqqında biliklərimizdə obyektiv məzmun olduğunu inkar edirlər. Bu əsasda da mikroobyektlərin öyrənilməsi məqsədilə tətbiq olunan cihzların idrak rolunu təhrif edən «cihaz idealizmi» meydana çıxmışdır. Həmin mövqedən çıxış edən N.Bor, V.Heyzenberq və b. cihazlı müşahidəçinin tədqiq olunan mikroobyektlə təsirinin mütləq nəzərə alınmalıdır olduğuna əsaslanaraq, mikroobyekti və mikrocihazı ayrılmaz koordinasiyada, rabitedə götürür və bildirirlər ki, bu

koordinasiyanın mərkəzi üzvü olmaqla cihaz əsas rol oynayır və mikroobyektlərin vəziyyətini «hazırlayır». Onlar sonra müşahidə zamanı tətbiq olunan cihazı subyektlə, müşahidəçi ilə evez edərək bildirirlər ki ümumiyyətlə mikroaləm obyektləri və prosesləri müşahidəcidiən asılıdır və müşahidə zamanı onun tərəfindən yaradılır. Halbuki, mikrocihazların öyrənilən mikroaləm hadisələrinə müəyyən təsir etməsi tamamilə aydın olub, gerçəklilik predmetləri və hadisələri arasından universal qarşılıqlı təsirin mövcudluğu haqqında dialektika müddəəsini təsdiq edir. Bu müddəaya görə gerçəklisinin bütün predmetləri və hadisələri qarşılıqlı əlaqədə olub, bir-birinə müəyyən təsir göstərirler. Buna görə də tədqiq olunan obyekti onu əhatə edən maddi mühitlə əlaqədə və vəhdətdə götürmək lazımdır, həm də nəzərdə tutulmalıdır ki, eksperiment qurğusu heç də müşahidəçinin özü və xüsusilə onun şüuru olmayıb, obyektiv surətdə mövcud olan «elementar» hissəciklərdən təşkil olunmuş real fiziki cisim və cisimlər sistemidir. Maddi hissəciklərdən təşkil olunmuş bu fiziki cismin (cihazın) mikroobyektlə qarşılıqlı təsiri də obyektiv maddi münasibətdir və müşahidəcidiən, onun şüurundan asılı deyildir.

Daşıdığı məqsəddən, tədqiqat predmetindən, istifadə olunan eksperimental texnikanın xarakterindən və bir sıra digər amillərdən asılı olaraq hazırda eksperimentləri tədqiqat, yoxlama və nümayiş eksperimentləri olmaq üzrə üç əsas qrupa ayıırlar.

Tədqiqat eksperimentləri müəyyən nəzəri mülahizələrə istinad etmək əsasında obyektin əvvəller məlum olmayan xassələrini aşkar etmək məqsədilə aparılır. Bu qəbildən olan eksperimentlərə ən yaxşı misal Rezerfordun alfa hissəciklərin qızıl

folqadan səpilməsindən istifadə edərək atomun planetar modelini müəyyən etdiyi eksperimenti göstərmək olar. Alfa hissəciklərin səpilmə xarakterinin təhlili göstərdi ki, atomun kütlesi nüvə adlandırılan çox kiçik həcmdə toplanmışdır, elektronlar isə nüvə etrafında onun radiusuna nisbətən çox böyük məsafələrdə hərəkət edirlər.

Yoxlama eksperimentinə adətən bu və ya başqa bir nəzəri mülahizəni yoxlamağa ehtiyac olduqda müraciət edirlər. Müasir təbiət elmləri, xüsusilə fizika yoxlama eksperimentləri ilə zəngindir. Bir çox elementar hissəciklərin, məsələn, pozitron (P.Dirak), neytrino (Pauli), omeqa-minus-hiperon (Yukava) və s. varlığı, necə deyərlər, mütəxəssislərin qələmində kəşf olunmuş, bir müddət onlar hipotetik hissəciklər sayılmış və yalnız sonralar eksperimental surətdə aşkar edilmiş və bununlada onların reallığı və irəlicidən söylənilmiş nəzəri mülahizələrin həqiqiliyi təsdiq olunmuşdur. Belə yoxlama eksperimentləri xüsusilə ona görə əlverişlidir ki, onlar eyni zamanda həqiqətin meyani rolunda çıxış edirlər.

Hər hansı bir hadisəni tədris məqsədilə nümayiş etdirmək üçün əyani eksperimentdən istifadə olunur. Bu qəbildən olan eksperimentlər adətən orta və ali məktəb laboratoriyalarında nümayiş etdirilir. Tədqiqat obyekti bilavasitə real cisim və ya proseslər olan eksperiment müstəqil eksperiment, cismin əvəzinə onun modelindən istifadə olunduğu eksperiment isə model eksperimenti adlandırılır. Belə modellər olaraq orijinal qurğuların surəti, maketi götürüle bilər. Model eksperimentlərində bütün

əməliyyatlar real cisimlər üzərində deyil, onların modelləri üzərində aparılır və tədqiqatın nəticələri sonradan cisimlərin özlərinə ekstropolyasiya edilir.

Tədqiqatın metoduna və nəticələrinə görə eksperimentləri keyfiyyət və kəmiyyəti eksperimentlərinə ayırmak olar<sup>1</sup>. Keyfiyyət eksperimentləri adətən tədqiqat, yoxlama xarakteri daşıyır və aralarındaki kəmiyyət münasibətləri məlum olan bir sıra amillərin tədqiq olunan prosesə təsirini aydınlaşdırmaq məqsədilə aparılır.

Kəmiyyət eksperimentləri isə öyrənilen obyektin hərəkətinə və ya prosesin gedişinə təsir göstərən mühüm amillərin dəqiq ölçülməsini təyin etmək məqsədilə aparılır. Belə eksperimentlərin həyata keçirilməsi külli miqdarda ölçən və qeydə alan cihazlardan və mürəkkəb hesablamalardan istifadə olunmasını tələb edir. Hazırda eksperimentdən təkcə təbiəti deyil, həm də ictimai həyatı öyrənmək məqsədilə istifadə olunur. Nisbətən kiçik kollektivlərdə ictimai hadisələri öyrənmək məqsədilə aparılan sosial eksperimentlər hazırda tədqiqatçıların nəzərini xüsusiylə cəlb edir. Sosial eksperimentlərin köməyi ilə müəyyən ictimai qanuna uyğunluqlar, onların təsir mexanizmi və nəticələri aşkar və tətbiq edilir. Sosial eksperimentdən habelə bu və ya digər nəzəri mülahizəni və fərziyyəni yoxlamaq üçün də istifadə olunur. Sosial eksperimentlərin köməyi ilə cəmiyyətə elmi rəhbərliyin müxtəlif formaları, əmək məhsuldarlığının artırılması yolları və vasitələri, cəmiyyətdə müxtəlif ictimai qanuna uyğunluqların təsiri və s. tətbiq olunur. Məsələn, bu qəbildən olan eksperimentə respublikamızın

<sup>1</sup> В.В.Быков Научный эксперимент. Изд. «Наука», М., с. 154-169.

bəzi təsərrüfatlarında iqtisadi islahatların əsas ideyalarının sınaqdan çıxarılması misal ola bilər.

Ölkə müəssisələrində təsərrüfat həyatının yeni prinsiplərinin səmərəlliyi sosial eksperimentlərlə təsdiq edildikdən sonra geniş tətbiq olunur. Eksperimentin elmi idrak üçün mühüm əhəmiyyətini qeyd etməklə yanaşı onun malik olduğu müəyyən məhdudluğunu da nəzərdən qaçırmıq olmaz. Bacarıqla hazırlanmış və dəqiqliyə həyata keçirilmiş elmi eksperimentin tədqiqatçının nəzəri mülahizələrini ya təsdiq, ya da təkzib edə bilər və buna görə də o, ictimai praktikanın bir növü olmaq etibarilə həqiqətin meyarı rolunda çıxış edə bilər. Lakin nəzərə almaq lazımdır ki, hər eksperiment xüsusi şəraitdə laboratoriya eksperimentləri öyrənilən hədisələri, bu hadisə üçün qeyri-adi olan bir şəraitdə müəyyən qədər dəyişdirir.

## VII FƏSİL: KVANT MEXANİKASI VƏ ONUN EHTİMALİ XARAKTERİ

### § 1. Kvant mexanikası haqqında məlumat

Kvant mexanikası – mikrosəviyyədə hərəkətin təsvir üsullarını və qanunlarını müəyyən edən fiziki nəzəriyyədir. Kvant mexanikasının başlanğıcı əsrin başlanğıçı ilə üst-üstə düşür. 1900-cu ildə alman fiziki M.Plank belə bir ideya təklif etdi ki, işıq mənbəyindən bölünməz enerji porsiyaları – kvantları buraxılır və o, öz yeni ideyasının riyazi olaraq  $\varepsilon = h\nu$  (burada  $\nu$  - işığın tezliyi,  $h$  – universal sabitdir) düsturu ilə ifadə etdi. Kvant sabiti adlanan  $h$  –in ( $h=6,62 \cdot 10^{-34}$  V.san) timsalında atom nəzəriyyəsinə yalnız sıçrayışlarla dəyişə bilən arasıksilən kəmiyyətlər daxil oldu.

Mikroaləmdə aparılmış sonrakı tədqiqatlar nəinki klassik fizikanın, həm də nisbilik nəzəriyyənin hamılıqla qəbul edilmiş təsəvvürlerindən kəskin fərqlənən nəticələrinə gətirib çıxardı. Klassik fizikanın möqsədi məkan daxilində mövcud olan obyektləri təsvir etmə və onların zaman etibarilə baş verən dəyişmələrini idarə edən qanunları formulə etməkdən ibarət idi. Lakin radioaktiv parçalanma, difraksiya, spektral xəttlərin buraxılması hadisələri göstərdi ki, klassik fizikadan fərqli olaraq Kvant mexanikasında bu və ya digər bir individual obyektin məhz bu cür olması və ya onun bu və ya digər bir xassəyə malik olması ehtimallı səciyyə daşıyır. Başqa sözlə, kvant mexanikasında individual obyektin zamanca dəyişmələrini idarə edən qanunlara yer yoxdur.

Klassik mexanika üçün hissəciyi onun verilmiş vəziyyəti və (koordinatlar) sürətinə və eləcə də bu kəmiyyətlərin zamandan asılılığına görə təsvir etmək səciyyəvidir. Kvant mexanikasında isə eyni hissəciklər eyni bir şəraitdə özlərini müxtəlif cür apara bilirlər. Məsələn, eyni bir elektronun 2 deşikdən keçməsi üzrə aparılan eksperiment ehtimalı, təsəvvürlerin tətbiqini tələb edir. Bu halda baxılan elektronun hansı deşikdən keçəcəyini dəqiq söyləmək mümkün deyil, əgər belə elektronların sayı çoxdursa, biz sadəcə olaraq hökm edə bilərik ki, elektronların bir hissəsi bir deşikdən digər hissəsi isə o biri deşikdən keçəcəkdir. Kvant mexanikasının qanunları statistik xarakterli qanunlardır. A.Eynsteyn və L.İnfeld bu münasibətlə yazırlar: «Bu o sonrakı yarım saatda təxminən nə qədər atomun (radioaktiv maddə – Θ.B) parçalanacağını irəlicədən söyləye bilərik, lakin heç cür deyə bilərik ki, nə üçün məhz bu ayrı-ayrı atomlar ölümə məhkumdur»<sup>1</sup>.

Mikroaləmdə Maksvell tənlikləri və ya Nyuton qanunları deyil, statistika hökm sürür. Lakin bunun əvəzində, biz burada zamanca dəyişmələri idarə edən qanunlara malik oluruq<sup>2</sup>. Statistik qanunları ayrı-ayrı hissəciklərin deyil, yalnız onların toplusuna, ansamblına tətbiq etmək olar. Kvant mexanikası elektron hissəciklərin individual qanunlarının axtarılmasından imtina edərək onların statistik qanunlarını müəyyən edir. Kvant mexanikasının əsasında elementar hissəciklərin vəziyyətini və sürətini təsvir etmək və yaxud onun gələcək yolunu söyləmək qeyri-mümkündür. Ehtimal

<sup>1</sup> Вах: Эйнштейн А., Инфельд П. Эвол. физика. с.232.

<sup>2</sup> Orada s.237.

dalğaları elektronun fəzannın bu və ya digər nöqtəsində rast olmağın ehtimalını ifadə edir.

V.Heyzenberq bundan belə bir nəticə çıxarır: «Atom prosesləri ilə aparılan eksperimentlərdə biz elə şeylər və faktlarla iş görürük ki, onlar da gündəlik həyatda rastlaşdırımız ixtiyarı hadisələr qədər realdır. Lakin atom və yaxud elementar hissəciklərin reallıq dərəcəsi bəm-başqadır. Onların təşkil etdikləri dünya şeylər və faktlar dünyasından daha çox, təməyüllər və ya imkanlar dünyasıdır»<sup>1</sup>.

İşıq kvantının müşahidə olunması eksperimenti əsasında qurulmuş atomun birinci modelində N.Bor (1913-cü il) bu hadisəyə belə bir izahat verdi ki, şüalanma ancaq elektronun bir orbitdən digərinə keçməsində baş verir, bu halda enerjisi aralarında elektron keçidinin baş verdiyi səviyyələrin enerjiləri fərqiనə bərabər olan işıq kvanti yaranır. Atom spektrlərinin əsas xüsusiyyəti olan xətti spektr bu yolla yaranır.

Mikroaləm hadisələrinin mühüm xüsusiyyəti bundan ibarətdir ki, elektron xarici elektrik və maqnit sahəsində hərəkət edərkən özünü hissəcik, kristaldan keçərkən difraksiya etdikdə isə dalğa kimi aparır. Hissəciklər selinin hərəkətində – bu hissəciklərin ölçüləri atomun ölçüləri tərtibində olan maneələrlə və ya deşiklə rastlaşdıqda dalğa qanunlarına tabe olur: (bu halda) difraksiya, interferensiya, əks olunma, sinma və s. hadisələr müşahidə olunur. Buna əsaslanaraq fransız alimi Lui de Broyl təklif etmişdir ki, elektron – müəyyən uzunluqlu dalğadır. Difraksiya hadisəsi bu

<sup>1</sup> Bax: Гейзенберг. Физика и философия. Часть и целое. М., 1989, с. 117.

təklifin doğruluğunu təsdiq edir. Bu isə korpuskulyar – dalğa dualizmi adını aldı. «Mümkün nəzəriyyələrdən ancaq birini – dalğa və ya kvant nəzəriyyəsini seçməklə işiq hadisələrinin ardıcıl izahı üçün heç bir şansın olmadığı mikroaləmdə prosesləri necə şərh etməli?»<sup>1</sup>.

Bir sıra effektlər dalğa, bəziləri isə kvant nəzəriyyəsi ilə şərh olunur. N.Borun əlavəlilik prinsipinin də mənası bundan ibarətdir ki, mikroaləm proseslərinin tam təsviri üçün həm dalğa, həm də kvant nəzəriyyəsinin müxtəlif düsturlarından istifadə olunmalıdır. Bu prinsipin mənasına aydınlıq getirməyə çalışan V.Heyzenberq yazır: «Borun bütün təşəbbüsleri hər iki əyani təsəvvürün (korpuskulyar və dalğavi) bərabər hüquqlu mövcudluğunun saxlanması istiqamətinə yönəlmışdı, həm də o göstərməyə çalışırı ki, bu təsəvvürlər bir-birini inkar etsələr də onlar yalnız birlikdə atomda cərəyan edən proseslərin tam təsvirini mümkün edir»<sup>1</sup>.

V.Heyzenberqin 1927-ci ildə formulə etdiyi «qeyri-müəyyən münasibətləri» Borun əlavəlilik prinsipi ilə bağlıdır. Bu münasibətə görə kvant mexanikasında hissəciyin elə bir halı mövcud deyil ki, onun həm yeri (koordinatları), həm də impulsu tam müəyyən qiymət almış olsun. İmpulsu ciddi müəyyən olunmuş hissəcik qətiyyən lokallaşır. Hissəciyin impulsu nə qədər çox müəyyəndirsə, onun vəziyyəti bir o qədər az müəyyən olacaqdır.

Q/müəyyənlilik münasibətinə görə mikrohissəciyin mütləq dəqiq lokallaşması üçün sonsuz böyük [fiziki cəhətdən reallaşa bilməyi dərəcədə böyük – sonsuz olmalıdır] olmalıdır ki, bu isə

<sup>1</sup> Bax: Эйнштейн А., Инфельд Л., Эв. физ, с.215.

fiziki cəhətdən reallaşa bilməz. Bundan əlavə, müasir elementar hissəciklər fizikası göstərir ki, çox böyük güclü qarisksuks təsirlərdə impuls ümumiyyətlə saxlanmır və bu halda hətta çoxlu sayıda hissəciklərin doğulması hadisəsi baş verir.

Ümumi planda deyə bilərik ki, kvant sisteminə fid fiziki kəmiyyətlərin ancaq bir hissəsi eyni vaxtda dəqiq qiymətə malik ola bilir, qalan kəmiyyətlər isə qeyri-müəyyəndirlər. Buna görə də hər bir kvant sistemində bütün fiziki kəmiyyələr sıfıra bərabər ola bilməzlər.

Sistemin enerjisini də ancaq müəyyən qiyməti aşmayan dəqiqliklə ölçmək mümkündür. Buna səbəb – sistemin enerjinin dəqiq ölçülməsinə mane olan ölçü cihazla qarşılıqlı təsirdə olmasınadır. Qeyri-müəyyənlik münasibətindən belə bir nəticə alınır ki, nüvə, atom, molekulun həyəcanlanmış halının enerjisi ciddi qaydada müəyyənləşdirilə bilməz. Kainatın «həyəcanlanmış vakuumdan» yaranması məhz bu nəticəyə əsaslanmışdır.

Kvant mexanikası üçün eksperimentin mühüm əhəmiyyəti vardır. Heyzenberqin sözləri də bunu təsdiq edir: «Atom hadisələrində müşahidə həllədici rol oynayır və reallıq bizim onu müşahidə edib etməməyimizlə fərqlənir»<sup>2</sup>.

Mikroaləmin öyrənilməsində cihaz ölçmənin nəticələrinə təsir edir və öyrənilən hadisənin formallaşmasında iştirak edir. Bundan isə aşağıdakı nəticələri çıxarmaq olar: əvvəla, baxılan fenomenin aid edildiyi xüsusi «fiziki reallıq» mövcuddur, ikincisi,

<sup>1</sup> Гейзенберг Г. Физика и фил. с.203.

<sup>2</sup> Гейзенберг, с.24

subyekt-obyektin vəhdəti ölçü cihazı ilə öyrənilən reallığın vəhdəti kimi anlaşılmalıdır. Heyzenberq yazar: «Kvant mexanikası artıq təbiətin tam obyektiv təsvirini mümkün saymır»<sup>1</sup>.

Mikroaləmin öyrənilməsinə başlamaqla insan elə bir sahəyə qədəm qoymuşdur ki, burada onun eksperimentin gedişinə təsiri aradan qaldırılmazdır və burada qeydə alınan nəticələr öyrənilən obyektin ölçü cihazının qarşılıqlı təsirini eks etdirir.

Beləliklə, mikroaləmin tədqiqində qeydə alınan yeni momentlər bunlardır: 1) hər bir elementar zərrəcik həm korpuskulyar həm də dalğa xassəlidir; 2) maddə şüalanmaya çevrilə bilər (Məs, hissəcik və antihisəciyin antihilyasiyası, foton, yəni işıq kvanti verir); 3) elementar hissəciklərin yerini və impulsunu yalnız müəyyən ehtimalla söyləmək mümkündür; 4) reallığı tədqiq edən cihaz ona təsir edir; 5) bir hissəcik üzərində deyil, yalnız hissəciklər seli üzərində dəqiq ölçü aparmaq mümkündür.

Əslində nisbilik kvant mexanikasına da xasdır, çünki alımlar aşağıdakıları sübut etmişlər: 1) obyektiv həqiqət ölçü cihazından asılıdır; 2) hissəciklərin vəziyyəti və sürətini eyni vaxtda təyin etmək mümkün deyil; 3) hissəciklərə xalis korpuskul və dalğa kimi baxmaq olmaz. Bütün bunlar XX əsr fiziki arasında nisbilik prinsipinin təntənəsidir.

Kimyada element dedikdə əldə olan vasitələrlə (qaynatmaq, yandırmaq, həll etmək, başqa maddələrlə qarşıdurma və s.) parçalana bilməyən substansiya başa düşüldü. Sonralar fizikada – Demokritdən əxz edilmiş atom anlayışı meydana gəldi. (Kimyəvi

<sup>1</sup> Orada, s.61

elementin tərkibinə daxil olan və materiyanın ən kiçik vahidi sayılan). Kimyəvi elementlər eyni atomlardan təşkil olunur.

Daha sonra məlum oldu ki, atomun özü elementar hissəciklərdən təşkil olunur. Rezeferd tərifindən təklif olunmuş atomun birinci modelində elektronlar nüvə ətrafında fırlanırlar (atomun planetar modeli).

Müəyyən edilmişdir ki, atomun en kəsiyi  $10^{-8}$  sm, nüvəninki  $10^{-12}$  sm-dir. Protonun kütləsi elektronun kütləsindən 2000 dəfə çoxdur. Nüvənin sıxlığı  $10^{14}$  q/sm<sup>3</sup>-dir. Ərəb əl kimyaçılarının əsrlər boyu arzuladıqları kimyəvi maddələrin bir-birinə çevrilməsi mümkündür, lakin buna görə atomun nüvəsini dəyişmək gərəkdir, bu isə kimyəvi proseslərdə mövcud olan enerjidən  $10^6$  dəfələrlə çox enerji tələb edir.

20-ci əsrde çoxlu elementar hissəciklər kəşf olunmuş və onların qarışq təsirlərinin qanuna uyğunluqları aydınlaşdırılmışdır. Onları bir neçə qrupa bölmək olar: adronlar (nüvə onlardan təşkil olunur), lentold ( $\ell^-$ ,  $\nu$ ), fotonlar (kütləsinə işıq kvanti). Foton və neytrino işıq sürətilə hərəket edir.

İngilis fiziki P.Dirak (1902-1984) 1928-ci ildə kütləsi hissəciyin kütləsinə bərabər, lakin yükü əks işaretli olan antihissəciyin (pozitron) varlığını irəlicədən söyləmişdir. Hazırda yüksək enerjili sürətləndiricilərdə pozitron və antiprotonlar alınmışdır. Hissəcik və antihissəciyin toqquşması zamanı materiyada baş verən antihilyasiya nəticəsində foton hissəciyi alınır. Fotonların qarışq təsirindən isə «hissəcik-antihissəcik» cütü yarana bilir.

«Kimyəvi element» və «elementar hissəcik» anlayışları göstərir ki, onların hər ikisi bir zamanlar sadə və struktursuz güman edilirdi. Lakin elmin inkişafı istər kimyəvi elementlərin, istərsə də elementar hissəciklərin mürəkkəbliyini aşkara çıxardı. Hər şey onun tərkib hissələri aşkara çıxarılanla qədər elementar olaraq qalır. Məs, müasir fizika sübut edir ki, elementar hissəciklər kvark adlanan hissəciklərdən təşkil olunmuşdur. Kvarkların mövcudluğu 1963-cü ildə Kell-Mann və Sveyq tərəfindən nəzəri söylənilmişdi. Bu hissəciklərin başlıca xüsusiyyəti bundan ibarətdir ki, onların elektron yükü kəsr ədəddir. Bu hissəciklər 30 il müddətində fərziyəvi hissəciklər olaraq qalmış və 1994-cü ildə onların 6 növündən ən ağırı amerikan alimləri tərəfindən eksperimentdə aşkar edilmişdir.

## § 2. Fiziki qarşılıqlı təsirlər və onların xarakteristikası

Fiziki qarşılıqlı təsirin bizim dünyanın strukturunu təyin edən 4 əsas növü məlumdur: güclü, zəif, elektromaqnit və qravitasiya.

I. Güclü qarşılıq təsirlər adronlar («adros» - güclü, barionlar, hiperonlar, mezonlar). Güclü qarşılıq təsirlərin təsir radiusu çox kiçik olub,  $10^{-13}$  sm tərtibindən.

Güclü təsirlərin təzahürlərindən biri nüvə qüvvələridir. Güc q.t. 1911-ci ildə Rezerferd tərəfindən atom nüvəsi ilə birlikdə kəşf olunmuşdur. Yapon alimi Yukavanın hipotezinə görə (1935-ci il) güclü qarşılıqlı təsirlər nüvə qüvvələrinin daşıyıcısı olan aralıq hissəciklərin (*Pi* - mezonlar) buraxılmasından ibarətdir. Kütləsi nuklon kütləsindən 6 dəfə az olan *Pi*-mezon digər mezon növlərinə

(ka-meri, myu- mezon) nisbətən daha gec, 1947-ci ildə kəşf olundu. Nuklonlar mezonlar «buludu» ilə əhatə olunmuşdur.

Nuklonlar ( $p^+$  və  $n^0$ ) barion rezonanslar adlanan həyəcanlanmış halə gələ biri və bu halda başqa hissəciklər vasitəsilə mübadilə edirlər. Barionların toqquşması zamanı onların buludu dağlışdıqları istiqamətdə hissəciklər buraxaraq «həyəcanlanırlar». Toqquşmanın mərkəzi sahəsindən müxtəlif istiqamətlərdə daha yavaş ikinci hissəciklər də buraxıla bilər. Nüvə qüvvələri hissəciyin yükündən asılı olmur. Güclü q.t-lərdə elektrik yükünün miqdarı saxlanılır.

**II. Elektromaqnit qarışiq təsirləri** güclü q.t-lərdən 100-1000 dəfə zəifdir. Elektromaqnit qarışiq təsirlərində «işıq hissəciyi» - fotonun buraxılması və udulması baş verir.

**III. Zəif q. təsirlər elektromaqnit qarışiq təsirlərdən, zəif, gravitasiya qarışiq təsirlərindən** isə güclüdür. Təsir radiusu güclü q.t-in radiusundan iki tərtib kiçikdir ( $\sim 10^{-15}$  sm). Günəş zəif qarışiq təsirlərin hesabına şüalanır. (proton neytrona, pozitron və neytrinoya çevirilir). Buraxılmış neytron nəhəng nüfuzetmə qabiliyyətinə malikdir – o qalınlığı milyard km olan polad lövhədən keçə bilir. Zəif qarışiq təsirlərdə hissəciyin yükü dəyişir.

Zəif qarışiq təsir kontakt qarışiq təsir olmayıb, aralıq ağır hissəciklərin – fotona analogi olan bozonlar vasitəsilə aparılan mübadilə yolu ilə baş verir. Bozon virtual və stabil olmayan hissəcikdir.

**IV. Qravitasiya qarışiq təsirləri** elektromaqnit qarışiq təsirlərindən müqayisə olunmaz dərəcədə kiçikdir. A.Eynsteyn qravitasiya qarışiq təsirləri belə səciyyələndirir: «Nyuton cazibə

qanununu kəşf edəndən 100 il sonra Kulon elektrik qüvvəsinin məsafədən eynilə belə bir asılılığını müəyyən etdi. Lakin Nyuton qanunu ilə Kulon qanunu aşağıdakı iki münasibətdə bir-birindən əsaslı suretdə fərqlənir. Qravitasiya cazibəsi həmişə mövcud olduğu halda, elektrik qüvvələri yalnız cisimlər elektrik yüklerinə malik olduqları halda mövcud olurlar. Cazibə qanununda ancaq cazibə olduğu halda, elektrik qüvvələri cəzb etdikləri kimi itələyə də bilirlər»<sup>1</sup>.

Müasir fizikanın başlanğıc vəzifələrindən biri – sahələrin və fiziki qarışiq təsirlərin ümumi nəzəriyyəsini yaratmaqdən ibarətdir. Lakin elmin həqiqi inkişafı heç də həmişə onun planlaşdırılan inkişafı ilə üst-üstə düşmür.

### **§ 3. Kvant mexanikasında qeyri-müəyyənlilik konsepsiyası və mikroobyektlərdə dalğa-korpuskulyar dualizmi**

Klassik fizikanın anlayışı və prinsipləri yalnız məkan və zamanın xassələrinin öyrənilməsinə deyil, həm də materiyanın xırda hissəciklərinin – mikroobyektlərin, o cümlədən atom hissəcikləri adlanan proton, neytron və elektronların tədqiqinə tətbiq edilə bilmədi. Mikroobyektlər görünməz mikrodünyanı təşkil edir və buna görə də bu dünyanın xassələri adət etdiyimiz makroaləmin xassələrinə əsla oxşamır. Planetlər, ulduzlar, kometalar, kvazarlar və digər səma cisimləri meqadünyanı təşkil edirlər.

---

<sup>1</sup> А.Эйн, Л.Инф.Эв.физ. с.65.

Mikrodünya obyektlərinin xassə və qanuna uyğunluqlarının öyrənilməsinə keçidikdə bizi əhatə edən makroaləmin predmet və hadisələrinin bizdə yaratdığı təsəvvürlərdən imtina etməliyik. Lakin bunu etmək o qədər də asan deyil, çünki bizim bütün təcrübə və təsəvvürlərimiz adı cisimlərin müşahidəcisindən törəmiş və onlara əsaslanırlar. Elə bizim özümüz də makroobyektlərik. Mikroobyektlərin hərəkətini təsvir etmək üçün abstraksiyalardan və riyazi tədqiqat metodlarından istifadə olunur.

İlk vaxtlar fizikləri mikroaləmdə öyrəndikləri materiyanın xırda hissəciklərinin qeyri-adi xassələri heyvətə gətirirdi. Mikrohissəciklərin xassələrini fizikanın anlayış və prinsipləri vasitəsilə izah etmək və başa düşmək təşəbbüsleri müvəffəqiyət qazanmadı. İzahatın yeni anlayışı və metodlarının axtarışları isə son nəticədə yaradılmasında və əsaslandırılmasında E.Şredangerin (1887-1961), V.Heyzenbergin (1901-1976), M.Bornun (1882-1970) böyük xidmətləri olan yeni kvant mexanikasının yaranması səbəb oldu. Öz obyektlərinin korpuskułyar və ya hissəciklərdən təşkil olunmasını qəbul edən adı mexanikadan fərqli olaraq bu yeni mexanika özünün təşəkkülünü lap ilk başlancığında dalğa mexanikasında tapdı. Sonralar isə dalğa mexanikası kvant mexanikası adlandırıldı.

Təcrübələr göstərir ki, mikroobyektlər özlərini bəzi hallarda maddi hissəciklər, yəni korpuskullar kimi, bəzi hallarda isə dalğa kimi aparırlar. Müqayisə üçün optik hadisələrin öyrənilməsi tarixinə nəzər salaq. Məlumdur ki, Nyuton işığa xırda korpuskullar kimi baxırdı, ancaq interferensiya və difraksiya hadisələri kəşf edildikdən sonra isə işığın efir adlanan mühitdə dalğavari hərəkət

kimi təsəvvür olunduğu dalğa nəzəriyyəsi üstünlük təşkil etməyə başladı. Əsrimizin əvvəllərində (1905-ci il) fotoeffekt hadisəsinin kəşfi işığın korpuskulyar təbiətini təsdiq etdi: fotonlar məhz belə işiq kvantları idi. Hələ bir qədər əvvəl (1900-ci il) diskret enerji porsiyaları haqqında təsəvvürlər alman alimi M.Plank (1858-1977) tərəfindən enerjinin buraxılması proseslərini izah etmək üçün istifadə olunmuşdu. Sonradan A.Eynsteyn göstərdi ki, işiq nəinki kvantlarla şüalanır, o həm də kvantlarla udufur. Bu əsasda o, foton adlanan işiq kvantlarının metalin səthindən elektron qoparması hadisəsini – fotoeffekti izah edə bildi. Fotonun  $E$  enerjisi onun tezliyi ilə mütənasibdir:  $E = h\nu$ , burada  $E$  - enerji,  $\nu$  - tezlik,  $h$  - Plank sabitidir.

Digər tərəfdən, interferensiya və difraksiya kimi işiq hadisələri hələ keçən əsrədə dalğa təsəvvürləri əsasında izah edildirdi. Maksvell nəzəriyyəsində işığa elektromaqnit dalğalarının xüsusi növü kimi baxılırdı. Beləliklə, işığa dalğa prosesi kimi baxan klassik təsəvvürlər ona işiq korpuskullarının, kvantlarının və ya fotonların səli kimi baxan baxımlarla tamamlandı. Nəticədə bir halda optik hadisələri (fotoeffekt) korpuskulyar təsəvvürlərlə, digər halda isə optik hadisələri isə dalğa baxışları ilə izah edən korpuskulyar – dalğa dualizmi meydana gəldi. Adı şürə baxımından işığa hissəciklər səli – fotonlar kimi təsvir etmək çətindir, lakin onu dalğavari proses kimi də təsvir etmək asan deyil. İşığı dalğa və korpuskulyar xassələrinin vəhdətik halında təsəvvür etmək də öz-özlüyündə o qədər aydın deyil. Bununla belə işığın korpuskulyar – dalğa

xarakterinin qəbul edilməsi fizika elminin inkişafına xeyli kömək etmişdir.

Fizikanın inkişafında yeni radikal addım korpuskulyar – dalğa dualizmini maddənin kiçik hissəciklərə – elektronlara, protonlara, neytronlara və digər mikroobyektlərə tətbiq edilməsilə bağlıdır. Klassik fizikada həmişə maddənin hissəciklərdən təşkil olunması qəbul edildiyindən dalğa xassəsi ona yad idi. Buna görə də mikrohissəciklərdə dalğa xassəsinin kəşfi təəcübülu göründürdü. Mikrohissəciklərdə dalğa xassəsinin olması fikri fərziyyə şəklində 1924-cü ildə məşhur fransız alimi Lui de Broyi tərifindən söylənilmiş və eksperimentdə 1927-ci ildə eksperimental olaraq amerikan alımları K.Devisson və L.Čermer tərifindən elektronların nikel kristalında difraksiyasında təsdiq olunmuşdur. De Broyl hipotezi aşağıdakından ibarətdir: təbiətindən asılı olmayaraq hər bir maddi hissəciyə həm dalğa uzunuğu həm də hissəciyin impulsu ilə tərs mütənasib olan ( $\lambda = \frac{h}{P}$ ;  $P = mc$ ,  $h$ - Plank sabiti) dalğa uyğundur.

Beləliklə, müəyyən olundu ki, yalnız fotonlar, yəni işıq kvantları deyil, həmçinin maddə hissəciklər, o cümlədən elektron, proton, neytron və b. ikili xassəyə malikdirlər. Deməli, bütün mikroobyektlər həm korpuskulyar, həm də dalgavi xassəyə malikdir. Sonralar dalğa və hissəciyin dualizmi adını alan bu hadisə hər cür hissəciklərin ya ancaq korpuskulyar, ya da ancaq dalğa xassəsinə malik ola bilən klassik fizikanın çərçivəsinə yerləşə bilmirdi. Bundan fərqli olaraq mikroobyektlər eyni zamanda həm

korpuskulyar, həm də dalğa xassəsinə malikdirlər. Məsələn, eksperimentlərin birində elektron korpuskulyar xassə, digərində isə dalğa xassəsi nümayiş etdirirdi. Buna görə də onu həm hissəcik, həm də dalğa adlandırmaq olardı. Elektron selinin kiçik maddə hissəcikləri olması əvvəllerdə məlum idi, lakin bu selin eyni işq, səs dalğaları kimi interferensiya və difraksiya verərək dalğa xassəsi nümayiş etdirə bilməsi fiziklər üçün tam gözlənilməz idi.

Sonrakı məsələləri daha yaxşı başa düşmək üçün bir fikri eksperimentə müraciət edək. Tutaq ki, bizim elektron tonu adlanan və özündən elektron dəstəsi yaradan qurğumuz vardır. Onun qarşısına elektronların keçə biləcəyi iki deşiyi olan lövhə qoyaq. Elektronların deşikdən keçməsi xüsusi qurğu, məsələn, Heyger saygacı vasitəsilə qeydə alınır. İkinci deşik bağlı olarkən birinci deşikdən keçən elektronları və birinci deşik bağlı olarkən ikinci deşikdən keçən elektronları, daha sonra hər iki deşikdən keçən elektronları saysaq, məlum olur ki, elektronların iki deşikdən eyni zamanda keçmə ehtimalı tək-tək deşiklərdən keçmə ehtimallarının cəminə bərabər olmayıcaqdır:

$$P \neq P_1 + P_2$$

$P$  - elektronların 2 açıq deşikdən keçmə ehtimalı,  $P_1$  - elektronların açıq olan I deşikdən keçmə ehtimalı,  $P_2$  - elektronların açıq olan II deşikdən keçmə ehtimalıdır. Bu bərabərsizlik hər iki deşikdən keçərkən elektronların interferensiyaya uğramasına dəlalət edir. Qeyd etmək maraqlıdır ki, deşiklərdən keçmiş elektronlara işqla təsir etdikdə interferensiya yox olur. Bu göstərir ki, işığı təşkil edən fotonlar elektronların hərəkət xarakterini dəyişir.

Beləliklə biz tamamilə yeni bir hadisə ilə üzləşirik: mikroobyektlərin müşahidəsinə göstərilən hər bir təşəbbüs onların hərəkətinin xarakterinin dəyişməsilə müşayət olunur. Buna görə də mikrohisseciklər aləmində mikroobyektlərin cihaz və subyektin digər ölçü vasitələrindən asılı olmayan heç bir müşahidəsi mümkün deyil. Halbuki, yaşadığımız makroaləmdə müşahidə və ölçü cihazlarının makrocismə təsirini hiss etmirik. Buna səbəb həmin təsirin praktiki olaraq cüzi olması və buna görə də ondan sərf-nəzər edilməsinin mümkünluğudür. Yaşadığımız dünyada ölçü cihazları, alətlər və öyrənilən obyektlər eyni tərtiblidir. Mikroaləmdə isə vəziyyət bəm-başqadır, makrocihaz burada mikroobyektlə təsir etməyə bilməz.

Mikroobyektlərin makroobyektlərdən digər bir mühüm fərqi bundadır ki, birincilərdə korpuskulyar-dalğa xassəsi olduğu halda, ikincilərdə bu qəbildən olan eks xassələrin birləşməsi klassik fizika tərofindən rədd edilir. Klassik fizika maddə və sahənin varlığını qəbul etsə də maddə üçün səciyyəvi olan korpuskulyarlıq xassəsinə, sahə üçün səciyyəvi olan dalğavilik xassəsinə eyni zamanda malik ola biləcək obyektlərin varlığını inkar edir.

Danimarka alimi N.Bor mikroobyektlərin korpuskulyar və dalğa xassələrinin ziddiyətinə əsaslanaraq mikroobyektlərin kvant mexanikasının təsviri üçün əlavəlilik prinsipini irəli sürmüdüdür. Bu prinsipə görə mikroobyektlərin təsvirinin korpuskulyarlıq mənzərəsi alternativ dalğa təsviri ilə tamamlanmalıdır. Doğrudan da baza eksperimentlərində mikrohisseciklər, məsələn, elektron, özünü tipik korpuskullar kimi, digər eksperimentlərdə isə dalğa strukturu kimi aparırlar. Əlbəttə, belə düşünmək olmaz ki, mikroobyektlərdə dalğa

və korpuskulyar xassələr müvafiq eksperimentlərin əsasında yaranır. Əslində həmin xassələr belə eksperimentin gedişində ancaq təzahür edirlər. Beləliklə, biz hökm edə bilərik ki, eyni bir mikroobyektdə eyni vaxtda dalğavi və korpuskulyarlıq xassələrinin birləşdirilməsindən yaranan dualizm mikroaləm obyektlərinin fundamental xarakteristikasıdır. Məhz bu xarakteristikaya söykənərək biz mikroaləmin digər xüsusiyyətlərini başa düşüb izah edə bilərik.

#### § 4. Kvant mexanikasının qabaqsöyləmələrinin ehtimallı xarakteri

Kvant mexanikasının klassik mexanikadan fərqi bundan ibarətdir ki, onun qabaqsöyləmələri həmişə ehtimallı xarakter daşıyır. Bu o deməkdir ki, istifadə olunan müşahidə və ölçü cihazlarının mükəmməllik dərəcəsindən asılı olmayaraq baxılan eksperimentdə biz, məsələn, elektrolizə məhz hansı yerdə olacağını dəqiq söyləyə bilmərik. Biz elektronun filan yerə düşə biləcəyinin yalnız şansını qiymətləndirə bilərik və bu məqsədlə ancaq qeyri-müəyyən situasiyaların təhlili üçün istifadə oluna bilən ehtimal nəzəriyyəsinin anlayışı və metodlarından istifadə edə bilərik. Məsələnin bu cəhətini, klassik və kvant mexanikasının tutarlı fərqi olduğunu vurğulayan R.Feynman göstərir ki, «baxılan şəraitdə nəyin baş verə biləcəyini biz qabaqcadan söyləyə bilmirik»<sup>1</sup>.

<sup>1</sup> Bax: Фейнмановские лекции по физике. М., «Мар», 1967, с.232-235

Feynmanın fikrincə biz yalnız müxtəlif hadisələrin ehtimalını hesablaya bilərik.

Klassik mexanikanın idealı öyrənilən hadisələri irəlicədən dəqiq və səhih təsvir etmək olmuşdur.

Doğrudan da, əgər zamanın verilmiş anında mexaniki sistemin vəziyyəti və sürəti tam verilmişdir, mexanikanın qanunları onun hərəkətinin koordinatlarını və sürətini istər keçmişdə, istərsə də gələcəkdə səhih təyin etməyə imkan verir. Həqiqətən, bu prinsipə əsaslanan göy mexanikası günəş və ay tutulmalarını bir çox illər müddətində həm irəlicədən, həm də keçmiş üçün xəbər verir. Aydındır ki, belə proqnozlar verərkən hadisənin zaman etibarilə dəyişməsi nəzərə alınmır, ən başlıcası isə bundan ibarətdir ki, klassik mexanika məsələni, onu mürəkkəbləşdirən bir çox amillərdən abstraksiya edir. Məsələn, klassik mexanika planetlərin ölçülərinin (onlar ilə) Günəş ilə aralarındaki məsafəyə nisbətən müqayisə olunmaz dərəcədə kiçik olmasını nəzərə alaraq onlara maddi nöqtələr kimi baxır. Buna görə də planetlərin hərəkətini irəlicədən söyləmək üçün onlar Planetin bütün kütləsini özündə təmərküzləşdirən maddi nöqtə kimi baxılmalıdır. Planetlərin vəziyyətini və sürətini təyin etmək üçün bir sıra digər amillərdən də, məsələn, Qalaktikada digər sistemlərin təsirindən, Qalaktikanın özünün hərəkətindən və s. sərfnəzər etmək lazımdır. Real mənzərənin bu cür sadələşdirilməsi, onun sxemləşdirilməsi hesabına səma cisimlərinin hərəkətini irəlicədən dəqiq (xətasız) söyləmək imkani yaranır.

Xassələri haqqında yalnız makroskopik cihazların göstərişinə əsasən mühakimə yürütdüyüümüz mikroaləmdə buna bənzər heç bir şey yoxdur.

Mikrobyektlərin hərəkəti əsla bizi əhatə edən və öyrənilməkdə təcrübəmizi yaradan makrocisimlərin hərəkətinə bənzəmir. Təəssüf ki, bu təcrübədən mikrobyektlərin öyrənilməsində istifadə etmək olmaz, çünki, onların ölçüləri makrocisimlərin ölçüləri ilə müqayisə edilə bilmədiyi kimi, mikroaləmdə mövcud olan qarşılıqlı təsirlər də tamamilə başqa, daha mürekkeb xarakterlidir. Buna görə də mikroaləmdə baş verən hadisələr istər həm onlarla birinci dəfə tanış olan adamlar, həm də onların öyrənilməsinə illəri həsr edən alimlər tərəfindən çətin başa düşülür. Burada xüsusi qadağan prinsipi də az rol oynamır.

### § 5. Kvant mexanikasında qeyri-müəyyənlik prinsipi

Bu prinsip ilk dəfə görkəmlı alman fiziki V.Heyzenberq (1901-1976) tərəfindən kvant mexaniksında qoşma kəmiyyətlərin (koordinat və impuls) ölçülməsində yol verilən və hazırda qeyri-müəyyənlik prinsipi adlandırılan münasibət kimi formulə edilmişdir. Onun mahiyyəti aşağıdakindan ibarətdir: əgər biz kvant-mexaniki təsvirdə qoşma kəmiyyətlərdən birini, məsələn hissəciyin X koordinatının qiymətini təyin etmək istəyiriksə, hissəciyi xarakterizə edən digər kəmiyyətin, məsələn hissəciyin V sürətinin və ya  $P = mV$  impulsunun qiymətini eyni zamanda eyni dəqiqliklə təyin etmək mümkün olmaz. Başqa sözlə qoşma kəmiyyətlərdən (X və P) biri nə qədər dəqiq təyin edilərsə, ikincisi bir o qədər az dəqiq

təyin ediləcəkdir. Bu qeyri-müəyyənlik prinsipi aşağıdakı düsturla ifadə olunur:

$$\Delta x \Delta p = h$$

Burada  $x$  – koordinatı,  $p$  – impuls,  $h$  - Plank sabiti,  $\Delta$  - kəmiyyətin artımıdır.

**Beleliklə, qeyri-müəyyənlik prinsipi belə ifadə olunur:**

Mikrohissəciklərin həm vəziyyətni, həm də impulsunu eyni dəqiqlikə təyin etmək olmaz. Onların ölçülümsində yol verilən qeyri-dəqiqliklərin hasili Plank sabitini aşmamalıdır. Halbuki, praktikada ölçmənin qeyri-dəqiqliyi qeyri-müəyyənlik prinsipində yol verildiyindən daha böyük olur. Bu prinsipi müəyyən sərhədlər ölçü vasitələrini təkmilləşdirilməsi yolu ilə dəf edilə bilməz. Buna görə də qeyri-müəyyənlik prinsipi hazırda kvant mexanikasının fundamental müddəalarından olub onun bütün mülahizələrində qeyri-aşkar şəkildə iştirak edir.

Qeyri-müəyyən prinsipinə görə qoyulmuş eksperiment mikrohissəciyin vəziyyətini böyük bir dəqiqlikə təyin etməyə imkan verirsə bu halda hissəciyin impulsu dəqiq ölçülə bilməz və əksinə, əgər təcrübədə hissəciyin impulsu mümkün ola biləcək dəqiqlikə ölçülərsə, onda onun vəziyyəti heç də kifayət qədər dəqiq ölçülməyəcəkdir.

Kvant mexanikasında sistemin ixtiyarı hali «dalğa funksiyası» ilə təsvir olunur. Lakin klassik mexanikadan fərqli olaraq bu funksiya onun gələcək halının parametrlərini kifayət qədər dəqiqlikə deyil, bu və ya başqa dərəcədə ehtimallı təyin edir. Bu göstərir ki, sistemin bu və ya digər parametri üçün dalğa funksiyası

yalnız ehtimallı qabaqsöyləmə verir. Məsələn, sistemin hər hansı bir hissəciyinin gələcək vəziyyəti yalnız qiymətin müəyyən intervalında təyin oluna bilər, başqa sözlə onun üçün yalnız qiymətlərin ehtimallı paylanması məlum olacaqdır.

Bələliklə, kvant nəzəriyyəsi klassik nəzəriyyədən əsasən öz qabaqsöyləmələrinin ehtimallı xarakterli olması ilə fərqlənir. Buna görə də kvant nəzəriyyəsi bizim klassik mexanikadan adət etdiyimiz dəqiq qabaqsöyləmələri təmin edə bilmir. Məhz kvant mexanikasının qabaqsöyləmələrindən və qeyri-müəyyənlik və qeyri-dəqiqlik kvant mexanikasında bəzi alimlərinnideterminizm haqqında danışmasına imkan verir. Qeyd edək ki, fizikanın nümayəndələri əmin idilər ki, elmin inkişafı və ölçü texnikasının təkmilləşməsilə elmin qanunları get-gedə daha dəqiq səhifə olacaqlar. Buna görə də onlar inanırdılar ki, qabaqsöyləmələrdə heç bir hüdud ola bilməz. Kvant mexanikasının əsasını təşkil edən qeyri-müəyyən prinsip bu inamı kökündən qırıb tulladı.

### § 6. Kvant mexanikasının fəlsəfi nəticələri

Qeyri-müəyyənlik prinsipi fəlsəfi xarakterli bir problemlə – elmi idrakda obyekt və subyektin qarşılıqlı əlaqəsi məsələsi ilə üzvi surətdə bağlıdır.

Kvant mexanikası bu problemin başa düşülməsinə nə vermişdir?

Hər şeydən əvvəl, kvant mexanikası göstərir ki, subyekt, başqa sözlə mikrohissəciklər aləmini tədqiq edən fizik öz cihazları və ölçü qurğuları ilə bu hissəciklərə təsir etməyə bilməz. Klassik

fizika da müşahidə və ölçü cihazlarının öyrənilən prosesə həyəcanlandırıcı təsirini qəbul edirdi, lakin klassik fizikada bu təsir o dərəcədə əhəmiyyətsiz idi ki, ondan sərfnəzər etmək mümkün idi. Biz tamamilə başqa mənzərə ilə qarşılaşıraq: mikroobyektlərin öyrənilməsində istifadə olunan cihazlar və ölçü qurğuları makroobyektlərdir. Buna görə də onların mikrohisseciklərin hərəkətinə həyəcanlandırıcı təsirini tamamilə dəqiq və səhih təyin etmək mümkün olmur. Bir parametri dəqiq təyininə göstərilən təşəbbüs digər parametrin qeyri-dəqiq ölçülməsinə səbəb olur. Bunu nəzərə alaraq kvant mexanikasından belə bir fəlsəfi nəticə çıxarmaq olar ki, kvant mexanikasında ölçmənin nəticələri prinsipial qeyri-müəyyəndir və deməli, burada gələcəyi dəqiq görmək mümkün deyil.

Lakin buradan belə nəticə çıxarmaq olmaz ki, mikroaləmdə qabaqgörənlilik etmək qətiyyən mümkün deyil. Söhbət burada bundan gedir ki, müşahidə və ölçü cihazlarının materiyanın xırda hissəciklərinin hərəkətinə təsiri – onların makrocisimlərin hərəkətinə olan təsirindən qat-qat böyükdür. Lakin hətta makroaləm sahəsində də mütləq dəqiq qabaqgörənlilik etmək mümkün olmur. Mikroaləmdə isə bu daha qabarıq nəzərə çarpir. Buna görə təsadüfi deyil ki, kvant mexanikası yarandıqdan sonra çoxları gələcəyin qətiyyən qabaqcadaq söylənilə bilməməsindən, elektron və ona oxşar hissəciklərin «iradə azadlığından», dünyada təsadüflərin hökmranlıq etməsindən və onda determinizmin olmamasından danışmağa başladılar.

### § 7. Fizika və reduksionizm

Dünyanın müasir quruluşu öz əksini ən qədim və fundamental elmlərdən olan fizikada tapır. Fizika müasir təbiət elmlərinin iqtisadiyyatında başlıca və aparıcı rol oynayır. Fizika sözünün hərfi mənası yunan dilində «təbiət» deməkdir. Deməli, fizika təbiət elmi kimi meydana gəlmişdir. Bu elm həmişə elmi biliyin etalonu sayılmışdır. Bu sonuncu ifadə hansı mənada başa düşülməlidir? O mənada yox ki, bu elm daha vacib və həqiqi bilikləri verir, o mənada ki, o bütün kainat üçün həqiqi olan, bir neçə əsas dəyişənin münasibətləri haqqında həqiqi olan bilikləri verir. Bu elmin universallığı onun düsturlarına daxil olan dəyişənlərin sayı ilə düz mütənasibdir.

Atom və dünya binasının «kərpicikləri olduğu kimi, fizikanın qanunları» da elmi idrakın «kərpicicikləridir». Fiziki qanunları ona görə idrakın «kərpicicikləri» sayılır ki, onlarda bütün kainatda təsir göstərən bir sıra əsas dəyişən və sabitlər iştirak edir, bu qanunlar həm də ona görə idrakın «kərpicicikləri» sayılır ki, elmdə reallığın daha mürekkəb səviyyələrində təsir göstərən mürekkəb qanunların daha sadə səviyyələrdə təsir göstərən qanunlara müncər edilə bilməsini mümkün sayan reduksionizm prinsipi təsir göstərir. Yuxarıda qeyd edildiyi kimi, genetikada həyatın yenidən hasil edilməsi molekulyar səviyyədə DHK və PHK molekullarının qarşılıqlı təsir qanunları kimi müəyyən olunur. Maddi dünyanın müxtəlif sahələrinin qanunlarının öyrənilməsile xüsusi sərhəd elmləri, o cümlədən, molekulyar biologiya, biofizika, biologiya,

geofizika, geokimya və başqaları məşğul olur. Yeni elmlər çox tez-tez daha qədim elmlərin kəsişməsində yaranır.

Reduksionizm prinsipinin elmin metodologiyasında tətbiq sferaları haqqında kəskin mübahisələr doğurmuşdur. Lakin buna baxmayaraq elm özünün pasionallığını təsdiq edir.

Fiziklər təsdiq edir ki, kainatda heç bir cisim ümumdünya cazibə qanununa tabe olmaya bilməz. Əgər cismin hərəkəti baxılan qanuna ziddirsə, deməli, burada başqa qanuna uyğunluqlar müdaxilə edirlər. Təyyarə konstruksiyasının və mühərriyinin hesabına yere düşmür. Kosmik gəmi reaktiv yanacağın hesabına yerin cazibəsini dəf edir və s. Nə təyyarə, nə kosmik gəmi ümumdünya cazibə qanununu inkar etmir, ancaq onun təsirini neytrallaşdırıran amillərdən istifadə edir.

Fəlsəfənin, dilin qanunlarını, mistik möcüzələrini inkar etmək olar və bu normal hal sayılır. Lakin elmin, qanunlarını məsələn, ümumdünya qanununu inkar edən adama şübhə ilə baxılır. Bu mənada demək olar ki, fizika qanunları gerçekliyi elmi mənimşənilməsinin əsasını təşkil edir.

### § 8. Fizika və əyanılık

Müasir fizikanı başa düşməyə iki cəhət mane olur. Əvvəla, qabaqcadan öyrənilməsi lazıim gələn mürəkkəb riyazi aparatın tətbiq edilməsi. A.Eynsteyn bu çətinliyi aradan qaldırmağa cəhd göstərmış və bu məqsədlə polyak alimi L.İnfeldlə birlikdə heç bir riyazi düsturun iştirak etmədiyi «Fizikanın təkamülü» kitabını yazmışdır. Lakin fizikanın anlanılmasını çətinləşdirən və aradan qaldırılması

demək olar ki, mümkün olmayan ikinci bir çətinlik də vardır – müasir fizika təsəvvürlərinin: məkanın əyilməsi, eyni zamanda dalğa olan hissəsi və s. (əyani modelinin yaratmağının) mümkünsüzlüyüdür. Bu situasiyadan yeganə çıxış yolu – ona heç cəhd göstərməməkdir.

Fizikanın tərəqqisi bilavasitə əyanılıkdən imtina etməklə bağlıdır. İlk baxımdan belə görünə bilər ki, belə bir nəticə müasir fizikanın eksperimentə əsaslanması ideyasına ziddir. Bütün məsələ bundadır ki, reallığın bəzi tərəfləri səthi müşahidə üçün müyəssər deyil və bu halda əyanılık asanlıqla yanılmaya səbəb ola bilər. Aristotelin mexanikası belə bir prinsinə əsaslanırdı ki, hərəkət edən cismə təsir göstərən qüvvənin təsiri kəsildikdə cisim öz hərəkətini dayandırır. Bu prinsip sadəcə olaraq ona görə reallığa uyğun gəlirdi ki, bu halda cisinin dayanmasının səbəbinin sürtünmə olması nəzərə alınmırıldı. Düzgün nəticə çıxara bilmək üçün eksperiment tələb olunurdu, həm də bu eksperiment real deyil, ideal fikrin eksperimenti olmalı idi. Aristotel isə belə eksperimenti reallaşdırmaqdə aciz idi.

Belə bir eksperimenti Aristoteldən 1900 il sonra böyük italyan alimi Q.Qaliley həyata keçirə bildi (1632-ci il «Dialoqlar» əsəri). Baxılan fikri eksperimentin mümkün olması üçün sürtünməni sərfinəzər edən ideal hamar cisim və ideal hamar səth tələb olunurdu. Qalileyin təcrübəsi belə bir nəticə çıxarmağa imkan verdi ki, cisinin hərəkətinə başqa cislər təsir etmədikdə bu hərəkət sonsuz davam edə bilər. Bu eksperiment Nyutonum klassik mexanikanın əsasını təşkil etdi. Nyuton 1687-ci ildə (mexaniki hərəkətin əsas qanunlarını, ümumdünya cazibə qanunlarını, kütlə,

ətalət, təcili anlayışlarını formulə etdir). «Həyat fəlsəfənin riyazi əsasları» adlı əsərini London kral cəmiyyətinə təqdim etdi. Beləliklə, elmi fikir tarixində ilk dəfə Qalileyin formalasdırduğu fikri eksperiment əsasında dünyanın yeni mexaniki nəzəriyyəsini yaramtmaq mümkün olur.

Ola bilsin ki, Qalileyin həyata keçirdiyi məşhur fikri eksperimentə qida verən mənbə bilavasitə əyanılıkdən imtina etmə nümunələrindən biri olan böyük polyak alimi N.Kopernikin (1473-1543) yaratdığı dünyanın heliosentrik sistemi olmuşdur. Kopernikin başlıca mövzusu olan «Səma dünyalarının fırlanması haqqında» kitabı bu böyük alimin 30 il müddətində və suallar üzərində müşahidələrini və mülahizələrini yekunlaşdırıldı. Əyaniliyi xilas etmək naminə danimarka astronomu Tixo Brake (1546-1601) 1588-ci ildə belə bir hipotezə irəli sürdü ki, Yer müstəsna olmaqla bütün planetlər Günəş ətrafında fırlanırlar, Yer isə sükunətdədir və Günəşlə birlikdə bütün planetlər və Ay Yerin ətrafında fırlanır. Yalnız alman alimi İohan Kepler (1571-1630) planetlərin hərəkətinin üç qanununu müəyyən etməklə (Kepler qanunları) Kopernik təliminin həqiqiliyini qəti surətdə təsdiq etdi.

Beləliklə, Yeni dövr elminin tərəqqisi bilavasitə reallıqla əlaqəni kəsən ideallaşdırılmış təsəvvürleri müəyyən etdi. Lakin XX əsr fizikası bizi nəinki bilavasitə əyanılıkdən, ümumiyyətlə hər cür əyanılıkdən imtina etməyə məcbur etdi. Bu fiziki reallıq təsəvvürüne əngəl törətsə də, Eynşteynin aşağıdakı sözlərinin həqiqiliyini daha dərindən başa düşməyə imkan verir ki, «fizika

anlayışları insan zəkasının sərbəst məhsulları olub xarici aləm tərəfindən heç də birmənalı təyin olunmurdu»<sup>1</sup>.

Elmi təsəvvürlərin əyanılıkdən imtina etməsi reallığın daha dərin səviyyələrini öyrənməyin əvəzidir.

### § 9. Klassik fizikada kütlə anlayışı

Kütlə maddi obyektlərin mühüm fiziki xarakteristikalarından biridir. Bu anlayışın işlənib hazırlanması Qaliley, Dekart və Nyutonun işlərində elmi fizikanın qərarlaşması ilə bağlı olmuşdur. Klassik fizikada və ona uyğun mexaniki materiyanın sistemində kütləyə materiyanın əsas xassəsi, materiyanın kəmiyyət ifadəsi kimi baxılaraq kütlə və materiya anlayışları əslində eyniləşdirilmişdir. Kütlənin materiyanın miqdar ölçüsü kimi qəbul edilməsi təsəvvürləri induktiv baxımdan aydır. Hətta indinin özündə belə onun bəzi tərəfdarları vardır.

Kütlənin klassik fizikada hamılıqla qəbul edilən tərifini Nyuton formulə etdi və bu tərif onun «Natural fəlsəfənin riyazi əsasları»ında belə səslənir: «Materiyanın miqdarı (kütlə) onun sıxlığı və həcmi ilə mütənasibdir»<sup>2</sup>. Əgər bu tərifi düstur formasında ifadə etsək belə alınar:  $m = \rho V$  ( $\rho$  - sıxlıq,  $V$  - həcm). Sıxlıq da öz

növbəsində kütlənin həcmə nisbəti kimi təyin edilir:  $\rho = \frac{m}{V}$ .

Beləliklə hüdudlarından kənara çıxməq mümkün olmayan (çıxılmaz)

<sup>1</sup> Эйнштейн А., Инфельд Л. Эволюция физики, с.30

<sup>2</sup> Вах: П.С.Кудрявцев. История физики. Т. 1, Учпедгиз, 1956, с.228.

bir vəziyyət alınır. Əlbəttə, bir elementdə məntiqi səhvi Nyutonun ayağına yazmağı həddən-ziyadə tələskənlik olardı. Nyuton fizikasında belə bir çıxılmaz dairə yoxdur. Kütlənin maddə miqdarı kimi qiymətləndirilməsini operasional tərif saymaq olmaz, belə ki, bu tərif fəlsəfi səciyyə daşıyan kütlənin ölçülə bilməsi haqqında heç bir şey demir. Burada sıxlıq vahid həcmərin hissəciklərinin sayını göstərən başlanğıc anlayış kimi götürür. Bu isə o halda mənə kəsb edə bilərdi ki, müxtəlif cisimləri təşkil edən hissəciklərin özləri tamamilə eyni keyfiyyətli, bir-birinin eyni olan, bir sözlə materianın ilkin hissəcikləri kimi qəbul edilmiş olardı. Nyuton mahiyyətcə bu təsəvvürlərdən çıxış edirdi. Kütlənin maddə miqdarı kimi təyin edilən öz-özlüyündə aydın olsa da bu halda kütlənin ölçülməsi üsulları göstərilmirdi. Buna görə də Nyuton kütləni onunla düz mütənasib olan çəkiyə görə  $\left( m = \frac{\rho}{g} \right)$  təyin etməyi

təklif edirdi. Soruşula bilər: kütləni materiya miqdarı kimi təyin etmək Nyutona nə üçün lazım olmuşdur? Nyutona elə gəlirdi ki, o, ətalət qüvvəsi haqqında ideyasını ancaq bu yolla əsaslaşdırıa bilər. Biz Nyutonun kütleyə verdiyi 3-cü tərifdə oxuyuruq: «Materianın anadangəlmə qüvvəsi ona xas olan müqavimət xassəsidir, bu xassəyə görə hər bir ayrıca cisim öz-özünə məxsus olduğu üçün zəruri sükünet və ya – bərabərsürətli düz xətti hərəkətlərini saxlayır». Nyuton daha sonra bu fərqə belə bir məqam da əlavə edir ki, «bu qüvvə kütle ilə mütənasibdir və əgər o, ətalət kütləsindən fərqlənirsə, bu yalnız baxışlara görə olur»<sup>1</sup>.

<sup>1</sup> П.С.Кудрявцев, с.228-229.

Nyuton burada – artıq kütləni ətalət ölçüsü kimi xarakterizə edib, bu xarakteristikadan, materiyanın miqdarı kimi başa düşülən kütlə ilə əlaqələndirirdi. Madam ki, ətalət materiyanın anadangəlmə qüvvəsidirsə, aydındır ki, materiyanın miqdarı artdıqca müqavimət qüvvəsi (ətalət) də artacaq. Bu halda ətalət ölçüsünün cismənin çəkisi ilə mütləq olması təcrübi fakt kimi qəbul edilib öz izahını tapır.

Bələliklə, Nyuton kütləni ətalət ölçüsü kimi səciyyələndirmişdir. Nyutonun cismə təsir edən qüvvənin bu qüvvənin təsiri ilə cismən aldığı təcille əlaqəsini ifadə edən mərkəzi (II qanun) qanunu bu anlayış vasitəsilə ifadə olunur:  $F = ma$ .

Kütlənin materiyanın miqdarı kimi anlaşılması təsəvvürlərdən imtina edilməsi fizikanın özünün inkişafı ilə hazırlanı. Bu sahədə ilk addımlar elektronların sahə nəzəriyyəsi ilə bağlı olmuşdur. Artıq Lorensin elektronlar nəzəriyyəsindən məlum olurdu ki, elektronun adı - mexaniki kütləsi ilə yanaşı, onun elektromaqnit sahəsində hərəkəti zamanı yaranan elektromaqnit mənşəli əlavə kütləsi də vardır. Birbaşa aparılan təcrübələr vasitəsilə müəyyən olundu ki, elektronun hərəkət sürəti artanda onun kütləsi də artır. İlk baxımdan bu belə görünürdü ki, hərəkət zamanı elektrik kütləsinin artımının kütlənin materiya miqdarı kimi başa düşülməsi haqqında ənənəvi təsəvvürlərlə uzlaşdırma oldu: qar sahəsi ilə hərəkət edən qar topası bu sahənin hesabına öz kütləsini artırır – dağ kimi, elektromaqnit sahəsində hərəkət edən elektronlar da bu sahənin kütləsinin bir hissəsini (materiya miqdarı) özünə hopdurur.

Hərəkət edən elektronda kütlə artımının bu cür başa düşülməsi əyani olsa da qətiyyən düz deyil.

Nisbi nəzəriyyəyə görə kütlənin sürətdən asılılığı universal xarakter daşıyan elektromaqnit sahəsində hərəkətlə əsla bağlı deyil. İxtiyari cismin kütləsi onun nisbi sürətindən ( $v$ ) asılıdır:

$$m = \frac{m_0}{\sqrt{1 - \frac{v^2}{c^2}}} \quad (c - \text{işiq sürəti}, m_0 - \text{cismin sükünetdə})$$

olduğu sistemlərdə ölçülən kütləsidir)

Kütlə nəinki sürətdən asılıdır, həm də cismin sürətinin özü nisbi kəmiyyət olduğu üçün nisbidir. Eyni bir cismin müxtəlif hesablama sistemlərində kütləsi müxtəlifdir. Məs. Ay ilə Yer arasında hərəkət edən elektronun Aya nisbətən bir cür kütləyə, Yerə nəzərən başqa kütləyə, digər bir elektrona nəzərən isə tamam başqa kütləyə malikdir. Burada bir nüansı nəzərə almaq lazımdır: sürətdən asılı olaraq kütlənin nisbi olması onun obyektiv olmaması, bizim nöqteyi-nəzərimizdən asılı olması demək deyildir. Məsələ bizim nöqteyi-nəzərimizdə deyil, kütlənin obyektiv nisbiliyindədir.

Bu halda belə düşünmək də kökündən səhv olardı ki, bu müxtəlif kütlələr bizim elektrona Yer, Ay və s. təsir edən real qüvvələr tərəfindən yaradılır. Yer ilə bağlı hissəsi sistemində elektronun kütləsinin təyin etmək üçün təkcə onun bu sistemdəki sürətini bilmək kifayətdir.

Aydın məsələdir ki, kütləyə belə bir münasibət onun materiyanın ölçüsü kimi başa düşülməsi ilə bir araya sığmazdır. Doğrudan da, eger «materiya miqdarı» termininin real bir mənası vardırsa, hər halda eyni bir obyekt müxtəlif maddi cisimlərə nəzərən sonsuz sayda müxtəlif maddə miqdarına malik ola bilməz. Nisbilik

nəzəriyyəsi kütlənin «materiya miqdarı» kimi başa düşülməsi təkidinin mənasızlığını aşkara çıxarmağı və bu əsasda müasir fiziki kütlənin «materianın miqyası» kimi təsəvvürlərini tamamilə qıraraq kütləni eynilə Nyuton kimi «materiya miqdarı» ilə bağlamayaraq onu ətalətin ölçüsü kimi təyin etmişdir. Öz-özlüyündə aydınlaşdır ki, ətalətin «materiya miqdarı» ilə əlaqəsinin inkişaf edilməsini idealist ruhda təbliğ etməklə ümumiyyətlə «materiya miqdarı» anlayışının gərəksizliyi kimi qiymətləndirmək olmaz.

Beləliklə, kütləni dəmirəqsiz maddi obyektlərin ətalət ölçüsü kimi təyin etmək olar. Lakin kütlənin ətalət ölçüsü kimi qiymətləndirilməsi də onyn xarakterini tükəndirə bilməz.

Elmin fundamental anlayışları geniş tətbiq sahəsinə malik olub, bu anlayışdan çox-çox uzaq görünən sahələri də buraya əlavə edirlər. Bu keyfiyyətin kütlə anlayışının inkişafının hər cür təzahür etdiyinə yaxından baxaq. Tarixən ətalət ölçüsünün ifadəsi kimi meydana çıxan kütlə anlayışı elmin inkişafı ilə əlaqədar olduqda maddi obyektlərin bir sıra digər fundamental xassələrini öz xarakteristikasına daxil edə bilmişdir.

Yuxarıda biz elektromaqnit kütləsi haqqında təsəvvürlərin təzahürünü nümayiş etdirərkən qeyd etmişdik ki, Eynsteynə görə kütlə enerji ilə mütənasibdir və buna görə də o, enerji ölçüsü kimi də səciyyələndirilə bilər. Bu, o deməkdir ki, müasir fizikada enerji ilə əlaqə xaricində kütlə anlayışının məzmunu açıla bilməz.

Nəhayət, kütlə həm də maddi obyektlərin qravitasiya ölçüsü kimi çıxış edir. Bu, hələ klassik mexanikanın təşəkkülü prosesində səslənmişdi. Doğrudan da, klassik mexanikada kütlə bir-birindən asılı olmayan iki tənlikdən

1) Nyuton 2-ci qanunundan:  $F = m_i a$  və 2) ümumdünya cazibə qanunundan:  $F = G \frac{m_g M}{R^2}$  çıxarılır. Burada  $m_i$  -cisinin ətalət kütləsi,  $m_g$  -cisinin qravitasiya kütləsi, M-Yerin qravitasiya kütləsidir. 3) Təcrübə göstərdi ki, cismin ətalət kütləsi dəqiq surətdə onun qravitasiya kütləsinə bərabərdir ( $m_i = m_g$ ). Bu fakta hələ Nyutondan əvvəl Qalileyin müəyyən etdiyi yerin ağırlıq sahəsində cismin sərbəst düşmə təciliinin onun ətalət kütləsindən asılı olmaması və buna görə də həmin təciliin bütün cisimlər üçün eyni olması qanunundan çıxır. Doğrudan da sərbəst düşən cisim üçün yazılmış Nyutonun II qanununa görə:  $F = m_i g$ . Digər tərəfdən həmin F qüvvəsi ümumdünya cazibə qanununa görə:  $F = G \frac{m_g M}{R^2}$  -dır. Deməli  $m_i g = G \frac{m_g M}{R^2}$ ,  $m_i = m_g$  olduqda  $g = G \frac{m}{R^2}$  ( $G$  - qravitasiya sabiti, M- Yerin kütləsi, R-Yerin radiusu)

Deməli, sərbəst düşmə təcili o zaman sabit və cisimlərdən asılı olmazdı ki, cismin ətalət və qravitasiya kütlələri dəqiq surətdə bir-birinə bərabər olmuş olsun. Kütlələrin bərabərliyi klassik fizikada izah oluna bilir və sadəcə olaraq təcrübi fakt kimi baxılırdı. Onun dərin izahı ilk dəfə Eynsteyn tərəfindən onun formula etdiyi və yaratdığı cazibə nəzəriyyəsinin əsasını təşkil edən ekvivalent prinsipində verildi.

Bələliklə, kütlə haqqında deyilənlərə yekun vurub deyə bilərik ki, müasir fizikada kütlə maddi obyektlərin ətalət,

qravitasiyası və enerji ölçüsü olan çox mühüm xarakteristikası kimi baxılır. Lakin bu tərif də bütün çətinlikləri həll etmir. Fizika üçün hələ də elementar hissəciklərin məxsusi kütlə və enerjisi ilə bağlı bir sıra məsələlərin həlli də aydınlaşdırılmamış qalmışdır.

## VIII FƏSİL: MİKROALƏM VƏ ELEMENTAR HİSSƏCİKLƏR NƏZƏRİYYƏSİ

### § 1. XIX əsrin sonu – XX əsrin əvvəllərində fizikada fundamental kəşflər

XIX-əsrin sonu – XX əsrin əvvəllərində fizika təsviri üçün klassik fizikanın quraşdırımlarının yararsız olduğu mikroaləmin tədqiqi səviyyəsinə çatdı.

Yeni elmi kəşflər sayəsində atomu materianın sonuncu bölünməz struktur elementi kimi təsvir edən təsəvvürlər aradan qaldırıldı.

Atomun quruluşunun tədqiqi tarixi 1897-ci ildən başlanır. Həmin ildə C.Tomson bütün atomların tərkibinə daxil olan mənfi yüksək hissəciyi – elektronu kəşf etmişdi. Elektronun elektrik yükü mənfi olduğundan, atom isə bütövlükdə elektrik cəhətdən neytral olduğundan alımlar belə nəticəyə gəldilər ki, atomun tərkibində elektronandan əlavə müsbət yüklenmiş zərrəciklər də olmalıdır. İngilis fiziki E.Rezerford alfa hissəciklərin nazik qızıl təbəqədən səpilməsi hadisəsi üzrə apardığı təcrübələrdən belə qənaətə gəldi ki, atomun mərkəzdə ölçüsü ( $10^{-12}$  sm) atomun ölçüsündən ( $10^{-8}$  sm) xeyli kiçik olan, lakin atomun demək olar ki, bütün kütüsünü özündə toplayan müsbət yüksək hissəcik – nüvə vardır.

Bundan əlavə, fransız fiziki A.A.Bekkerelin kəşf etdiyi radioaktivlik hadisəsi sayəsində aşkar edildi ki, bir elementin atomu başqa bir elementin atomlarına çevrilə bilərlər.

Atomun bölünməzliyi və çevrilmezliyi haqqında klassik təsəvvürləri qəti təkzib edən radioaktivlik hadisəsi nüvə şüalanması neticəsində radioaktiv elementlərin dayanıqsız nüvələrinin öz-özünə, spontan surətdə çevriləsindən ibarət idi.

Müxtəlif elementlərin radioaktivlik məsəlesi fransız fizikləri Pyer və Mariya Kürilər tərəfindən öyrənildi. Onlar yeni radioaktiv elementlər (polonium, radium) kəşf etməklə sübut etdilər ki, radioaktiv şüalanma neticəsində radioaktiv elementlərin atomları başqa elementlərin atomlarına çevrilirlər.

Atom quruluşunun mürekkebliyinin kəşfi fizikada böyük hadisə oldu, belə ki, bu kəşf neticəsində atomları maddənin mütləq bərk və bölünmə struktur vahidləri kimi qəbul edən klassik fizika təsəvvürləri birdəfəlik təkzib edildi.

## **§ 2. Kvant haqqında təsəvvürlərin yaranması və inkişafı**

Mikroaləmin öyrənilməsinə keçildikdə klassik fizikanın materiyanın müxtəlif keyfiyyət halları kimi maddə və sahə haqqında təsəvvürləri kökündən dağıldı. Mikrozərrəcikləri öyrənərkən alımlər klassik fizika baxımından parodoksal görünən belə bir məsələ ilə qarşılaşırlar: eyni bir obyektlərdə həm dalğavi, həm də korpuskulyar xassələr nümayiş etdirirdilər.

Bu sahəyə ilk addımı alman fiziki M. Plank atdı. Məlum olduğu kimi, XIX əsrin sonunda – fizikada «ulrabənövşəyi fəlakət» adlanan bir çətinlik meydana çıxmışdı. Klassik elektrodinamikanın düsturları üzrə aparılan hesablamalara görə mütləq qara cismiñ

şüalandırma intensivliyi təcrübəyə zidd olan dərəcədə artmalıydı. (Bu isə təcrübəyə zidd idi) İstilik şüalanması üzrə tədqiqatlarında M.Plank belə nəticəyə gəldi ki, şüalanma proseslərində enerji ixtiyari miqdarda, arasıkəsilməz deyil, yalnız bölünməz porsiyalarla - kvantlarla şüalandırılır və ya udulur. Kvантların enerjilərinin cəmi şüalanmaya uyğun rəqslərin sayı ( $\nu$ ) və sabiti adlandırılan universial təbii sabitlə ( $h$ ) təyin olunur:  $E = h\nu$  ( $h\nu$  -enerji kvanti). Plankın özünün də qeyd etdiyi kimi fizikaya kvant ideyasının daxil edilməsinə hələlik əsl kvant nəzəriyyəsinin yaradılması demək olmasa da, kvantın enerji düsturunun çap olduğu tarix 14 dekabr 1900-cü il – bu nəzəriyyənin əsasının qoyulduğu tarixdir. Buna görə də fizika tarixində bu gün kvant nəzəriyyəsinin yarandığı (doğuld.) gün hesab olunur. Elementar kvant təsiri anlayışı sonralar atom örtüyünün və atom nüvəsinin bütün xassələrinin başa düşülməsi üçün əsas olduğundan 14.12.1900-ci il tarixini bütün atom fizikasının doğum günü və təbiətşünaslıqda yeni dövrün başlangıcı oldu.

Elementar kvant təsirinin kəşfini böyük ruh yüksəkliyilə qarışlayan və onu yaradıcılıqla inkişaf etdirən ilk fizik A.Eynşteyn oldu. O, 1905-ci ildə istilik şüalanması zamanı enerjinin udulmasının və verilməsinin kvantlanması ideyasını ümumiyyətlə, şüalanma hadisəsinə tətbiq edərək bu zəmində işığın kvant nəzəriyyəsinin əsasını qoyma. Plank hipotezasını işığa tətbiq edən Eynşteyn belə nəticəyə gəldi ki, işığın korpuskulyar strukturunu qəbul etmək lazımdır.

İşığın kvant nəzəriyyəsi və ya Eynşteynin foton nəzəriyyəsi təsdiq edirdi ki, işıq dünya məkanında daima yayılan dalğa hadisəsidir. Bununla bərabər işıq fasılı struktura malikdir. İşığa bölünməz enerji toxumları, işıq kvantları və ya fotonlar kimi baxmaq olar. Fotonların enerjisi Plank elementar təsir kvanti ( $h$ ) və müvafiq rəqslerin sayı ( $\nu$ ) ilə təyin olunur. Müxtəlif rəngli monoxromatik işıqlar (qırmızı, göy, bənövşəyi) müxtəlif enerjili işıq kvantlarından təşkil olunurlar.

İşıq kvantları haqqında Eynşteyn təsəvvürlərinin mahiyyəti işıq kvantlarının maddədən elektron qoparmasından ibarət olan fotoelektrik hadisəsini başa düşməyə və əyani təsəvvür etməyə imkan verdi.

Eksperimentlər göstərdi ki, fotoeffektin mövcudluğu maddə üzərinə düşən dalğanın intensivliyi ilə deyil, tezliyi ilə təyin olunur. Hər bir elektronun bir foton tərəfindən qoparılması güman edilirse aydın olar ki, effekt yalnız o halda baş verir ki, fotonun enerjisi elektronun maddə ilə qarşılıqlı əlaqəsini qırmaq üçün kifayət qədər böyük olmuş olsun.

Fotoelektrik effektinin bu səpgidə şərh olunmasının doğruluğu 10 il sonra Amerikan fiziki R.E.Millikenin təcrübələri ilə təsdiq olundu. Amerikan alimi A.X.Komptonun 1923-cü ildə keşf etdiyi hadisə (kompton effekti) işığın kvant nəzəriyyəsini qəti surətdə təsdiqlədi. İşığın kvant nəzəriyyəsi eksperimentdə ən çox təsdiq olunmuş fiziki nəzəriyyələrdəndir. Lakin işığın dalğa təbiəti interferensiya və difraksiya hadisələri üzrə aparılan təcrübələrlə qəti təsdiq edilmişdir. Bununla əlaqədar olaraq belə bir paradoksal

vəziyyət yarandı. Məlum oldu ki, işıq özünü nəinki dalğa, həm də korpuskul kimi aparır. Bu halda foton xüsusi növ korpuskul kimi çıxış etdi. Onun diskretliyinin əsas xarakteristikası, yəni ona məxsus enerji porsiyası xalis dalğa xarakteristikası ( $\nu$  - tezliyi) vasitəsilə hesablanırdı ( $E = h\nu$ ).

Bütün böyük təbii-elmi kəşflər kimi işıq haqqında yeni təlim də fundamental nəzəri idrakı əhəmiyyətə malik idi.

Elektromaqnit sahəsinin kvantları – fotonlar haqqında təsəvvürlər kvant nəzəriyyəsinin işlənməsinə ən böyük töhfə idi. Buna görə də A.Eynşteyn kvant nəzəriyyəsinin ən böyük yaradıcılarından biri sayılır. M.Plankın baxışlarını inkişaf etdirən A.Eynşteyn nəzəriyyəsi N.Bora atomun yeni modelini işləyib hazırlamağa imkan verdi.

### §3 Atomun N.Bor nəzəriyyəsi

1913-cü ildə böyük Danimarka fiziki N.Bor kvantlanma prinsipini atomun quruluşu və atom spektrinin xarakteristikası məsələsinin həllinə tətbiq edərək bununla Rezerfordun planetar, atom modelinin yaratdığı ziddiyyətləri aradan qaldırdı. Rezerfordun 1911-ci ildə təklif etdiyi atom modeli günəş sistemini xatırladırdı. Onun mərkəzində nüvə yerləşir, onun ətrafında isə dairəvi orbitlər boyunca elektronlar fırlanırdı. Nüvə müsbət, elektronlar isə mənfi yükə malikdirlər. Günəş sistemindeki cazibə qüvvələri əvəzinə atomda elektrik qüvvələri təsir göstərir. Atom nüvəsinin (elementini

Mendeleyev dövrü sistemindəki sıra № ) elektrik yükü elektronların yüklerinin cəmi ilə tarazlanır. Atom elektrik cəhətdən neytraldır.

Bu modelin həll olunmayan ziddiyəti bundan ibarət idi ki, elektronlar öz dayanıqlıqlarını itirməmək üçün nüvə ətrafında hərəkət etməlidirlər. Onlar eyni zamanda elektrodinamika qanunlarına uyğun olaraq hökmən elektromaqnit enerjisi şüalandırmalıdır. Lakin bu halda elektronlar çox qısa müddətə ( $10^{-8}$  san) öz enerjilərini itirərək nüvənin üzərinə düşməlidirlər.

Atomun planetar modelinin ikinci ziddiyəti bununla bağlıdır ki, nüvəyə yaxınlaşan elektron öz tezliyini fasiisiz dəyişdiyi üçün atomun şüalandırma spektri bütöv olmalı idi. Təcrübə isə göstərir ki, atomun şüalandırma spektri ancaq xəttidir. Başqa sözlə atomun planetar Rezerford modeli K.Maksvelin elektrodinamikası ilə bir araya sığmadı.

Bu ziddiyəti həll edən atomun Bor modeli Rezerfordun planetar modelinə və özünün işləyib hazırladığı atom quruluşunun kvant nəzəriyyəsinə əsaslanırdı. N.Bor atomun quruluşu üçün tamamilə yeni hipotizə irəli sürdü. Bu hipotezə klassik fizika ilə bir araya sığmayan aşağıdakı 2 postulata söykəndi:

1) Hər bir atomda elektronların bir neçə stasionar halları (stasionar orbitlər) mövcuddur. Bu orbitlərdə hərəkət edən elektron şüalandırmır.

2) Atom yalnız o zaman enerji porsiyası şüalandırır və ya udur ki, elektron bir stasionar haldan digərinə keçmiş olsun.

Bor postulatları atomun dayanıqlılığını izah edirdi: stasionar hallarda olan elektronlar xarici səbəb olmadan elektromaqnit enerjisi şüalandırmır. Yalnız indi aydın oldu ki, hallarını dəyişmədiyi

təqdirdə kimyəvi elementlərin atomları (özlərindən) nə üçün şüalandırmırıldı. Atomun Bor modeli atom spektrlerinin xətti olmasını da izah etdi: spektrin hər xətti elektronun bir haldan digərinə keçidinə uyğundur.

Atomun Bor modeli bir proton və bir elektrondan ibarət hidrogen atomunun təcrübi faktlarla kifayət qədər yaxşı uzlaşan dəqiq təsvirini verməyə imkan verse də sonralar bu modelin çox elektronlu atom və molekul sistemlərinə tətbiqi müəyyən çətinliklərlə üzləşdi. Nəzəriyyətçilər atomda elektronların hərəkətini və orbitinin nə qədər dəqiq təsvir etməyə çalışsalarda nəzəri nəticələr ilə eksperimental məlumatlar arasında yaranan fərqdə bir o qədər böyük olurdu. Lakin kvant nəzəriyyəsinin inkişafı gedişində aydın oldu ki, bu fərqlər əsasən elektronların dalğa hadisəsi ilə bağlıdır. Atomda hərəkət edən elektronun dalğa uzunluğu atomun ölçüsü tərtibində olub təxminən  $10^{-8}$  san. idi. Hər hansı bir sistemə məxsus olan hissəciyin hərəkətini yalnız o halda maddi nöqtənin müəyyən orbit boyunca mexaniki hərəkəti kimi kifayət qədər dəqiqliklə təsvir etmək olar ki, hissəciyin dalğa uzunluğu sistemin ölçüləri ilə müqayisədə nəzərə alınmaz dərəcədə kiçik olunmuş olsun. Başqa sözlə nəzərə almaq lazımdır ki, elektron nə nöqtə, nə də bərk şərik deyil. Onun halından asılı olaraq dəyişən bilən daxili strukturu vardır. Lakin bu halda elektronun daxili strukturunun detalları məlum deyil.

Buradan aydın olur ki, nöqtəvi fərz edilən elektronların orbitləri haqqında təsəvvürlər əsasında atomun strukturunu təsvir etmək prinsipi mümkün deyil, belə ki, onlar bu orbitlər halında mövcud deyil. Özlərinin dalğa təbiətinə görə elektronlar və onların

elektrik yükü sanki atom boyunca qeyri-bərabər tərəfə ele yayılmışdır ki, bəzi nöqtələrdə zamana görə elektron sıxlığı çox, digərlərində isə az olur.

Elektron yükünün sıxlığının paylanması təsviri kvant mexanikasında verilmişdir: bəzi nöqtələrdə elektron yükünün sıxlığı maksimum qiymətinə çatır. Maksimal sıxlıq nöqtələrinin birləşdirən əyri formal olaraq elektronun orbiti adlanır. Bir elektronlu hidrogen atomunun Bor nəzəriyyəsində hesablanmış trayektoriyası yükün orta sıxlığının maksimal əyrisi ilə üst-üstə düşür ki, bu da eksperimental məlumiətləri uyğun olduğunu göstərir.

N.Borun nəzəriyyəsi müasir fizikanın inkişafının I mərhələsinin sanki sərhəd xəttini göstərir. Bor nəzəriyyəsi yalnız az sayda yeni mülahizələr əlavə etmək əsasında atom strukturunun klassik fizika əsasında təsvir edilməsini göstərilən axırıncı təşəbbüs idi. Bor postulatları aydın göstərirdi ki, klassik fizika atomun strukturu ilə bağlı ən sadə təcrübələri belə izah etməyə qadir deyil. Klassik fizikaya yad olan postulatlar onun bütövlüyünü (tamlığı) pozaraq eksperimental məlumatların yalnız kiçik bir dairəsini izah edə bildi.

Belə bir təsəvvür yarandı ki, Bor postulatları materiyanın yeni, bu vaxtadək elmə naməlum olan xassələrini, həm də onları qismən, natamam şəkildə əks etdirdi. Bu suallara cavablar ancaq kvant mexanikasının inkişafı nəticəsində alındı. Aydınlaşdırıldı ki, atomun bor modelini, əvvəllər olduğu kimi, hərfən başa düşmək olmaz. Atomun proseslərini makroaləm hadisələrinin analoji quruluşunun mexaniki modelləri şəklində əyani təsvir etmək doğru deyil. İş o yerə gəlib çatdı ki, məlum oldu ki, makroaləm üçün müəyyən

edilmiş məkan və zaman təsəvvürlərini mikrofiziki hadisələrin təsvirinə yaramır. Nəzəriyyə fiziklərin atomu get-gedə daha çox müşahidə olunmayan abstrakt tənliklər cəminə çevrildi.

A.Eynşteynin işıq kvantları haqqında irəli sürdüyü və 1913-cü ildə Bor nəzəriyyəsinin yaranmasının çıxış nöqtəsini təşkil etmiş təsəvvürləri 10 ildən sonra atom fizikasının inkişafına səmərəli təsir göstərdi. Onlar «materiya dalğaları» ideyasına gətirib çıxarmaqla kvant nəzəriyyəsinin inkişafının yeni mərhələsinin əsasını qoymuş oldu.

1924-cü ildə fizika tarixində ən böyük hadisələrdən biri baş verdi: fransuz fiziki L. de Broyl materiyanın dalğa xassələri haqqında ideya irəli sürdü. O, «İşıq və materiya» adlı əsərində korpuskulyar və dalğa xassələrinin vəhdətinin Eynşteyn dediyi kimi yalnız işıq nəzəriyyəsi üçün deyil, bütün materiya nəzəriyyəsi üçün doğru olduğunu söylədi.

L.de Broyl təsdiq edirdi ki, korpuskulyar xassələrlə yanaşı dalgavi xassələr də bütün materiya növlərinə: elektronlara, protonlara, atomlara, molekullara və makroskopik cisimlərə xasdır.

L.de Broyla görə  $v$  sürətilə hərəkət edən  $m$  kütləli ixtiyari cismə  $\lambda = \frac{h}{mv}$  dalğası uyğundur. Analoji düstur əvvəller də məlum idi, ancaq o yalnız islaq kvantlarına-fotonlara tətbiq edilirdi.

1926-cı ildə Avstriya fiziki E.Şredinger materiya dalğalarının hərəkətini təsvir edən riyazi tənlikləri kəşf etdi. Şredinger tənlikləri adını alan bu tənliklər P.Dirak tərəfindən ümumiləşdirildi.

Hissəcik və dalğa «dualizminin» ümumiliyi haqqında Lui de Broylın cəsarətli fikri ona materiya və işığın xassələrini vəhdətdə

( $h = 6,62 \cdot 10^{-24}$  san) heç bir əhəmiyyət kəsb etməyən makroobjektlərdən kəskin fərqlənirlər. Böyük cisimlər diduksiyasından fərqli olaraq mikroaləmə korpuskulyar və dalğa mənzərəsi öz-özlüyündə kafi deyil. Hər iki «mənzərə» qanunidir və onların ziddiyətini aradan qaldırmaq mümkün deyil. Buna görə də korpuskulyar və dalğa mənzərələri bir-birini tamamlayırlar. Yalnız hər iki aspekti nəzərə almaqla makroaləmin ümumi mənzərəsini yaratmaq olar.

#### **§ 4. Elementar hissəciklər materiyanın struktur təşkilinin elementləri kimi**

Mikroaləmin dərinliklərinə sonrakı nüfuz etmə atom səviyyəsindən elementar hissəciklər səviyyəsinə keçidlə bağlıdır. XIX əsrin sonunda kəşf olunmuş ilk elementar hissəcik elektron oldu, XX əsrin birinci 10 illiklərində isə foton, proton, kvazitron və neytron kəşf olundu.

II Dünya müharibəsindən sonra müasir eksperimental texnikada və birinci növbədə yüksək enerji və nəhəng sürətlər şəraiti yaradıldığı (güclü sürətləndiricilərdən istifadə edilməsi sahəsində) bir dövrdə 300-dən artıq elementar hissəciyin mövcudluğu aşkar edilmişdir. Bu elementar hissəciklərin bir hissəsi eksperimentdə aşkar edilmiş, digər hissəsi isə (rezonansla, kvarslar, virtual hissəciklər) nəzəri hesablanmışdır.

«Elementar hissəcik» termini əvvəllər ixtiyari maddi törəmənin əsasını təşkil edən ən sadəsi, heç bir tərkib hissələrinə

halını təyin etmək məqsədi qoyulmuşdur. Əgər bu məqsəd üçün klassik mexanikasında qanunlarından istifadə edilsəyi situasiya çox sadə olardı: hissəciyin koordinatını və impulsunu təyin etmək kifayət edərdi. Lakin klassik mexanikada qanunları makrohissəciklərə tətbiq oluna bilmir: nəinki praktiki surətdə, həm də ümumiyyətlə mikrohissəciyin yerini (koordinatını) və impulsunu (süret) eyni dəqiqliklə ölçmək olmur. Bu xassalardan yalnız birini dəqiq təyin etmək mümkün olur. V.Heyzenberq «Atom nüvəsinin fizikası» kitabında qeyri-müəyyən münasibətinin məzmununu açıqlayır. O, yazar ki, heç vaxt hər iki parametri – koordinat və süreti eynivaxtda dəqiq ölçmək mümkün deyil. Hissəciyin harada olduğunu və hansı sürətlə, hansı istiqamətdə hərəkət etdiyini eyni vaxtda bilmək mümkün deyil. Əgər qoyulan eksperiment zamanın baxılan anında hissəciyin harada olduğunu dəqiq təyin edirsə, hərəkət o dərəcədə pozulur ki, bundan sonra hissəciyi tapmaq mümkün olmur. Və əksinə, hissəciyin süreti dəqiq ölçüldüyü təqdirdə onun olduğu yeri təyin etmək mümkün olmur.

Klassik mexanika baxımından qeyri-müəyyənlik münasibəti öz-özlüyündə cəfəngiyatdır. Yaranmış vəziyyətdə obyektləri qiymətləndirə bilmək üçün nəzərə almaq lazımdır ki, biz insanlar makroaləmdə yaşadığımız üçün mikroaləmə adekvat ola biləcək əyani modeli quraşdırma bilmərik. Qeyri-müəyyənlik münasibəti mikroaləmi pozmadan onu müşahidə etməyin qeyri-mümkünlüyü üçün ifadəsidir. Mikrofiziki proseslərin aydın mənzərəsini verməyə göstərilən ixtiyari təşəbbüs ya onun korpuskulyar, ya da dalğavi şərhinə əsaslanmalıdır. Korpuskulyar təsvir zamanı ölçmə ona görə aparılır ki, məsələn, elektronların səpilməsi zamanı mikrozə-

rəciklərin enerjisinin və hərəkət miqdarının dəqiq qiyməti alınsın. Əksinə, hissəciyin yerini dəqiq təyin etməyə imkan verən eksperimentlərdə (məsələn, elektronların nazik lövhədən keçdiğdə və ya şüaların əyilməsi müşahidə olunurdu) dalğa izahından istifadə olunur.

Elementar təsir kvantının ( $h$ ) mövcudluğu hissəciyin vəziyyətini və sürətini eyni zamanda dəqiq təyin etməyə mane olur.

Qeyri-müəyyənlik münasibət ilə yanaşı kvant mexanikasının fundamental prinsiplərindən biri də N.Borun təklif etdiyi əlavəlik prinsipidir. N.Bor bu prinsipi belə ifadə etmişdir: «hissəcik və dalğa anlayışları bir-birini tamamlayır və eyni zamanda bir-birinə ziddirlər, onlar baş verənlərin bir-birini tamamlayan mənzərələridir»<sup>1</sup>

Mikroobyektlərin korpuskulyar dalğa xassələrinin ziddiyyəti mikroobyektlərlə makrocihazların qarşılıqlı təsirlərinə nəzarət oluna bilməməsinin nəticəsidir. İki növ cihazlar vardır: onların birində kvant obyektləri özlərini dalğa kimi, digərində isə müsbət hissəcik kimi aparır. Eksperimentlərdə biz reallığı deyil, cihaz və mikroobyektlərin qarşılıqlı təsirini ehtimal edən kvant hadisələrini müşahidə edirik. M.Born obrazlı qeyd etmişdir ki, dalğa və hissəciklər – eksperimental situasiyalarda fiziki reallığın «proyeksiyalarıdır».

Nəzəri baxımdan kavnt təsirinin ( $h$ ) müümət əhəmiyyət kəsb etdiyi mikroobyektlərin ədədi qiymətinin kiçik olması üzündən

<sup>1</sup> Вах: Герник Ф. Пионеры атомного века. – М., Прогресс, 1974, с.267.

götürən nəzəriyyəni qurmağa imkan verdi. Bu haldə işq kvantları mikroaləmin quruluşunun ən ümumi momentləri kimi çıxış edirdi.

İlk əvvəller eynilə səs dalğaları kimi əyani-real dalğavi proseslər kimi təqdim olunan materiya dalğaları abstrakt-riyazi görkəm alaraq almanın fiziki Maks Bornun fəaliyyəti sayəsində «ehtimal dalğaları» kimi simvolik mənə kəsb etdi.

Lakin de Broylun hipotezası hələ təcrübədə təsdiq olunmalı idi. Materianın dalğa xassələrinin varlığını təsdiq edən təcrübə – elektronların difraksiyası 1927-ci ildə amerika fizikləri K.Devison və L.Cermer tərəfindən həyata keçirildi. Sonralar neytron, atom və hətta moleküllərin difraksiyasını nümayiş etdirən təcrübələr də həyata keçirildi. Bütün hallarda nəticələr de Broyl hipotezasını tam təsdiq etdi.

Korpuskulyar – dalğa dualizmi müasir fizikada ən ümumi səciyyə daşıyır. İxtiyari maddi obyektdə həm korpuskulyarlıq, həm də dalgalilik xassəsi vardır.

Eyni bir obyektin həm hissəcik, həm də dalğa kimi təzahür etməsi ənənəvi təsəvvürleri darmadağın etdi. Hissəciyin forması məkanın kiçik həcmində, sonlu sahəsində yerləşdiyi halda, onun dalğaları çox böyük sahələrdə yayılır.

Kvant fizikasında reallığın bu iki təsviri bir-birini istisna etsələr də, onlar baxılan hadisələrin tam təsviri üçün zəruridir.

Mikroaləmin kvant-mexaniki təsviri almanın fiziki B.Heyzenberq tərəfindən formulə edilmiş qeyri-müəyyənlik münasibətinə və N.Borun əlavəlilik prinsipinə əsaslanır.

B.Heyzenbergin qeyri-müəyyən münasibətlə mahiyyəti aşağıdakından ibarətdir. Tutaq ki, qarşıya hərəkət edən hissəciyin

bölünə bilmeyən hissəciyi bildirirdi. Sonralar fiziklər elementar hissəciklərə tətbiq olunan «elementarlıq» anlayışının bütün mürekkebliyini dərk etdilər. İndi heç kim elementar hissəciklərin bu və ya digər struktura malik olmasına şübhə etməsə də elementar hissəciklərə istinad verilən tarixən qərarlaşmış ad mövcud olmaqdə davam edir.

Elementar hissəciklərin əsas xarakteristikaları kütlə, yüksək, orta yaşama müddəti, spin və kvant ədədidir.

Elementar hissəciklərin sükunət kütləsini elektronun sükunət kütləsinə nisbətən təyin edirlər. Sükunət kütləsi olmayan elementar hissəciklər də vardır – fotonlar. Qalan hissəciklər bu əlamətə görə leptonlara – yüngül hissəciklərə (elektron və  $\nu$ ); mezondara – orta kütləli elementar hissəciklərə ( $m_e < m < 100m_e$ ); barionlara – kütləsi  $1000m_e$ -dan böyük olan və tərkibinə neytronların, protonların, hiperonların və bir çox rezonansların daxil olan – ağır hissəciklərə ayrılırlar.

Elektrik hissəciklərin digər bir mühüm xarakteristikası elektrik yüküdür. Məlum hissəciklərin bir hissəsi müsbət, bir hissəsi mənfi yüksək malikdir, bir hissəsinin isə elektrik yükü yoxdur. Foton və iki mezondan başqa hər bir hissəciyə əks yüklü antik hissəcik uyğundur. 1963-cü ildən yükü elektron yükünün üçdə birinə və ya üç də iki hissəsinə bərabər olan kvark hissəciyi haqqında hipotez söylənilmişdir. Lakin bu hipotez hələ də öz təsdiqini tapmamışdır.

Yaşama müddətinə görə hissəciklər stabil və qeyri-stabil hissəciklərə bölündür. Stabil hissəciklər beşdir: foton, neytronun iki növü, elektron və proton. Makrocisimlərin strukturunda məhz

stabil hissəciklər həllədici rol oynayırlar. Yerdə qalan digər hissəciklər qeyri-stabildir. Orta yaşama müddətləri  $10^{-10}$ - $10^{-24}$ san arasında yerləşən bu hissəciklər son nəticədə başqa hissəciklərə parçalanırlar. Orta yaşama müddəti  $10^{-23}$ - $10^{-22}$ san olan elementar hissəciklər rezonanslar adlanır. Yaşama müddətləri kiçik olduğundan və hissəciklər hələ atomu və ya atom nüvəsini tərk etmədən digər hissəciklərə parçalanırlar. Rezonans halları nəzəri hesablamalarda və real eksperimentlərdə qeydə almaq hələlik mümkün olmamışdır. Kütlə, elektrik yükü, orta yaşama müddəti ilə yanaşı elementar hissəciklər klassik fizikada anaioqu olmayan «spin» və ya hissəciyin məxsusi hərəkəti miqdarı və hissəciyin halını ifadə edən «kvant ədədi» kəmiyyətləri ilə də təsvir olunurlar.

Elementar hissəciklərin xarakteristikasında daha bir mühüm təsəvvür vardır – qarşılıqlı təsir. Təbiətdə fundamental qarşılıqlı təsirin 4 nöbü fərqləndirilir: güclü, elektromaqnit, zəif və qravitasiya. Elementar hissəciklərin xassələri əsasən güclü, elektromaqnit və zəif qarşılıqlı təsirlərlə təyin olunur. Güclü qarşılıqlı təsirlər atom nüvəsi səviyyəsində baş verib, onların tərkib hissələrinin qarşılıqlı cazibəsi və itələnməsindən ibarətdir. O  $10^{-13}$ sm məsafə tərtibində təsir göstərir. Müəyyən şəraitdə güclü qarşılıqlı təsir hissəcikləri möhkəm əlaqələndirərək yüksək rabitə enerjisi olan maddi sistemin – atom nüvələrinin yaranmasına səbəb olur. Məhz buna görə də atomların nüvələri çox dayanıqlıdır və onları dağıtmak çətindir.

Elektromaqnit qarşılıqlı təsiri güclü qarşılıqlı təsirdən təxminən min dəfə zəif olsa da, onların təsir radiusu xeyli böyükdür. Qeyri təsirin bu növü elektronyüklü hissəciklər üçün səciyyəvidir. Elektromaqnit qarşılıqlı təsirlərinin daşıyıcısı elektrik

yükü olmayan foton – elektromaqnit sahəsinin kvantıdır. Elektromaqnit qarşılıqlı təsirləri prosesində elektronlar və atom nüvələri birləşərək atomları, atomlar isə molekulları yaradır. Müəyyən mənada bu qarşılıqlı təsirlər kimya və biologiyada əsas qarşılıqlı təsirlərdir.

Zəif qarşılıqlı təsirlər müxtəlif hissəciklər arasında mövcud olur. Başlıca olaraq hissəciyin parçalanması prosesi ilə, məsələn, atom nüvəsində neytronun protona, elektrona və antineytrona ( $n^0 \rightarrow p^+ + e^- + \bar{\nu}$ ), çevrilməsi ilə bağlı olan qarşılıqlı təsirin bu növü çox kiçik məsafələrdə təsir göstərməklə  $10^{-15}\text{-}10^{-22}\text{sm}$  məsafəyə yayılır. Müasir elmi biliyə görə hissəciklərin əksəriyyəti zəif qarşılıqlı təsir qüvvələri hesabına qeyri stabildir.

Qravitasiya qarşılıqlı təsirləri ifrat zəif qüvvələr olub elementar hissəciklər nəzəriyyəsində nəzərə alınmışdır. Lakin ultrakiçik məsafələrdə ( $10^{-33}\text{sm}$  tərkibində) və ultraböyük enerjilərdə qravitasiya qüvvələri yenidən mühüm əhəmiyyət kəsb edərək öz gücünə görə qarşılıqlı təsirin digər növləri ilə müqayisə oluna biləcək bir görkəm alırlar. Kosmik miqyaslarda qravitasiya qarşılıqlı təsirləri (cazibə) həlliədici rol oynayır. Bu qüvvələrin təsir radiusu qeyri məhduddur.

Təbiətdə elementar hissəciklərdə bir qayda olaraq qarşılıqlı təsiri bir deyil, eyni zamanda bir neçə tipi təsir göstərir və bir çox hissələrin xassələri qarşılıqlı təsirin bütün tiplərilə müəyyən olunur. Məsələn, proton güclü qarşılıqlı təsirlərdə, həm də elektron yüksüllü hissəcik kimi isə elektromaqnit qarşılıqlı təsirlərində iştirak edir. Digər tərəfdən, proton neytronun parçalanması prosesində, yəni

zəif qarşılıqlı təsirlərdə yarana bildiyindən, deməli, o həmçinin zəif qarşılıqlı təsirlərlə də bağlıdır. Və nəhayət, proton kütleyə malik olduğundan qravitasiya qarşılıqlı təsirlərində də iştirak edir. Bəzi hissəciklər isə bəzi qarşılıqlı təsirlərdə iştirak edib, bəzilərində iştirak etmir. Məsələn, elektron və neytronlar güclü qarşılıqlı təsirlərdə iştirak etmirlər. Fundamental qarşılıqlı təsirlər hissəciklərin çevrilməsinə – onların məhvini və yaradılmasına səbəb olur. Məsələn, neytron və protonun toqquşmasında iki neytron və bir müsbət pi-mezon yaranır.

Elementar hissəciklərin çevrilməsi müddəti qarşılıqlı təsir qüvvəsindən asılıdır. Güclü qarşılıqlı təsirlərlə bağlı nüvə reaksiyaları  $10^{-24}$  –  $10^{-23}$  san baş verir. Bu, işıq sürətinə yaxın sürət qazanmış yüksək enerjili hissəciyin ölçüsü  $10^{-13}$  sm tərtibində olan elementar hissəcikdən keçmə müddətidir. Elektromaqnit qarşılıqlı təsirlərile şərtlənən dəyişikliklər  $10^{-19}$ – $10^{-21}$  san, zəif qarşılıqlı təsirlərle şərhlnən dəyişikliklər isə (məsələn, elementar hissəciklərin parçalanması) əsasən  $10^{-10}$  san müddətində həyata keçir. Müxtəlif dəyişikliklərin baş vermə müddətinə görə onlarla bağlı qarşılıqlı təsirlər haqqında mühakimə yürütmək olar. Elementar hissəciklərin qarşılıqlı təsiri, onların kvantları olduqları müvafiq fiziki sahələr vasitəsilə həyata keçirilir.

Müasir kvant nəzəriyyəsində sahə dedikdə dəyişkən sayılı hissəciklər (sahə kvantları) sistemi nəzərdə tutulur. Sahənin, ümumiyyətlə sahə kvantlarının olmadığı ən aşağı enerji halı vakuum adlanır. Həyəcanlanmanın olmadığı vakuum halında elektromaqnit sahəsi hissəcikləri (fotonlara) ehtiva etməz. Həmin halda o, korpuskulyar maddəyə məxsus olan mexaniki xassələrə malik olmur

(Məsələn, cisim hərəkət baş verdikdə o sürtünmə hiss etmir). Vakuum materiyanın adı növlərini ehtiva etmir, lakin buna baxmayaraq o, sözün hərfi mənasında başa düşülən boşluq da deyil, belə ki o həyəcanlandıraqda onda elektromaqnit sahəsinin kvantları – elektromaqnit qarşılıqlı təsirləri həyata keçirən fotonlar yaranırlar.

Vakuumda digər fiziki sahələr, xüsusilə halda isə qraviton adlanan kvantları nəzəri söylənilib eksperimentdə hələlik qeydə alınmayan qravitasıya sahəsi mövcud olur.

Kvant sahəsi kvantların məcmusu olub, diskret xarakter daşıyır. Belə ki, elektron hissəciklərin qarşılıqlı təsiri: qarşılıqlı çevrilmə, fotonların şüalandırılması və ya udulması diskret səviyyə daşımıası, kvantlanma halda baş verir. Nəticədə belə bir sual meydana çıxır: sahənin kəsilməzliyi, onun konptuallığı nədə təzahür edir? İstər kvant elektrodinamikasında, istərsə də kvant mexanikasında sahənin həl müşahidə olunan real hadisələrdə ciddi birmənalı deyil, yalnız ehtimal anlayışı ilə bağlanan dalğa funksiyası ilə təsvir olunur. Bu funksiyanın modulunun kvadratı bu və ya digər fiziki hadisəsinin müşahidə olmasının ehtimalını verir. Əgər bir sıra təcrübələr aparıllarsa nəticədə dalğa prosesini xatırladan mənzərə alınar.

Sahənin kvant nəzəriyyəsinin əsas problemi- müxtəlif tip hissəciklərin qarşılıqlı təsir problemidir. Bu problem isə hələlik ancaq elektronların, neytronların və fotonların qarşılıqlı təsirlərini təsvir edən kvant elektrodinamikasında həll edilmişdir. Güclü və zəif qarşılıqlı təsirlər üçün sahənin kvant nəzəriyyəsi hələlik yaradılmamışdır. Qarşılıqlı təsirin bu növləri qeyri ciddi metodlarla təsvir olunur, halbuki, məlumdur ki, müvafiq nəzəriyyə olmadan

elementar hissəcikləri onların qarşılıqlı təsirlərile müəyyən olunan strukturunu başa düşmək mümkün deyil.

Buna görə də elektron hissəciklərin strukturunu məsəlesi də axıradək həll olunmamışdır. Bir tərəfdən, aydındır ki, elementar hissəciklər məxsusi struktura malikdirlər, digər tərəfdən bu strukturların xarakteri bir çox cəhətdən aydınlaşdırılmış qalmışdır. Elementar hissəciklər həqiqətdə heç də elementar deyil, əvvəller də düşünüldüyü kimi «bölməz» deyil, onlar daxili struktura malik olub, parçalanan və biri digərinə çevrilə biləndir. Onların quruluşu haqqında biz hələ çox az şey bilirik.

Bununla belə artıq bu gün bir sıra faktlara istinad edərək təsdiqləyə bilərik ki, hissəciklər materianın daha mürəkkəb hissəciklərindən (molekul, atom, nüvə) keyfiyyətcə fərqlənən növüdür. Həm də bu fərq o dərəcədə böyükdür ki, elementar hissəciklərə sadə və mürəkkəb kateqoriyalar, atom nüvələrini, atomlara və molekullara makroskopik cisimləri öyrənərkən işlətdiyimiz «tərkib hissələri, daxili struktur» anlayışı tətbiq oluna bilmir.

«Sadə və mürəkkəb», «Tərkib hissəsi», «Struktur», «Bütöv» anlayışları ümumiyyətlə nisbi anlayışlardır. Məsələn, atom mürəkkəb törəmə olub, nüvəyə və elektron təbəqələrinə nisbətən struktura malikdir. Molekullara nisbətən isə o, sadə hissəcikdir.

Maddi sistemlərin struktur ierarxiyasında atom nüvəsi, atom, molekula və makroskopik cisimlər özlerinin vahid struktur səviyyələrini yaradırlar. Buna görə də cismin təşkilediciləri (elementləri – m.o.), bir tərəfdən, növbəti səviyyənin elementlərinə nisbətən daha sadə olub, onların tərkib hissələridir. Digər tərəfdən

bu elementlər daha aşağı səviyyelərdə yerləşən və öz növbəsində onların tərkib hissələrini təşkil edən sistemlərə nisbətən daha mürəkkəbdirlər.

Atom nüvəsindən tutmuş ən böyük ölçülü cismə qədər bütün cisimlər belə bir xassəyə malikdirlər ki, onların hər birində baxılan cismi təşkil edən və struktur ierarxiyasında onlardan bilavasitə aşağıda yerləşən nisbətən daha sadə struktur elementlərini seçib ayırməq olar. Buna görə hər bir cismi onların təşkil olunduğu hissələrə ayırməq mümkündür. Öz mahiyyətinə görə birləşmə və ayrılmış prosesləri eyni güclüdür (eyni mənalıdır – m.ə.). Məsələn, verilmiş kimyəvi maddələrin molekulları müəyyən sayıda atomlardan təşkil olunur və həmin atomlar da parçalana bilər. Mürəkkəb tamin kütlesi onu təşkil edən hissələrin hər birinin kütləsindən böyük olur.

Elementar hissəciklər üçün bu müddəə doğru deyil. Elementar hissəciklərin bölünməsi, parçalanma məhsulları parçalanan, daha doğrusu «çevrilən» hissəcikdən heç də az sadə deyil. Onlar da elementar hissəciklərdir. Müasir təsəvvürlərə görə parçalanma məhsulları da eynilə onları doğuran hissəciklərlə cyni ierarxiya səviyyəsində yerləşir. Məsələn, müəyyən şəraitdə neytrondan proton, elektron və antineutron alınır. Halbuki neytron, proton, elektron və antineytrondan nə çox mürəkkəb, nə də çox sadə deyil. Bundan əlavə, proton və elektronu digər reaksiyalarda almaq mümkündür. Demək olar ki, hər bir elektron hissəcik ixtiyarı digər elementar hissəciyin «tərkib hisəssi» ola bilər.

Digər tərəfdən elementar səviyyədə hər bir struktur tamin öz toplananlarından böyük olması heç də vacib deyil. Bu halda hətta

tamın kütləsi öz toplananlarının kütləsindən dəfələrlə kiçik ola bilər. Məsələn, bir sıra hallarda nüklon və antinüklondan – kütləsi onların hər birindən çox kiçik olan mezon alınır. Bu onunla şortlenir ki, elementar hissəciyin yaranması zamanı ayrılan enerjisinin apardığı kütlə  $\left(m = \frac{E}{c^2}\right)$  bəzən o dərəcədə böyük olur ki, nəticədə reaksiya məhsulu başlangıç hissəciyə oxşamır. Elementar hissəciklər aləmində «sadə və mürekkeb», «tərkib hissəsi» və «struktur», «bütöv» anlayışları atom və klassik fizikadan tamamilə fərqli məna kəsb edir.

Elementar hissəciklərin spesifikasiyası həm də energetik qarşılıqlı təsirində təzahür edir. Makroskopik obyektlərdən tutmuş atom nüvəsinədək bütün maddi cisimlərin enerjisi iki toplanandan təşkil olunur: cismin kütləsinə müvafiq məxsusi enerjidən və (cismin) tərkib elementlərinin rabitə enerjilərinin cəmindən. Enerjinin bu növləri bir-birindən ayrılmaz olsalar da onlar öz təbiətləri etibarilə fərqlidirlər.

Obyektlərin məxsusası enerjisi onların tərkib hissələrinin rabitə enerjilərini xeyli üstələyir. Obyektin rabitə enerjisi elədir ki, ona bu enerjidən böyük enerji verməklə onu öz tərkib hissələrinə ayırmak olar. Məsələn, xarici enerji hesabına molekulu atomlara parçalamaq ( $H_2O \xrightarrow{\leftarrow} H - O - H - m.e$ ) olar, lakin bu halda atomların özündə nəzərə qarpacaq dəyişiklik baş verməyəcəkdir.

Elementar hissəciklərdə isə məsələ tamamilə başqa görkəm alır. Elementar hissəciklərin tam enerjisi məxsusası enerjiyə və rabitə enerjisinə bölünmür. Buna görə də təsvir edilməsi hələlik mümkün

olmayan daxili struktura malik olmalarına baxmayaraq elementar hissəciklər öz tərkib hissələrinə parçalana bilmirlər. Elementar hissəciklər az və ya çox dərəcədə dəyişilməz formada qala bilən daxili hissəciklər ehtiva etmirlər.

Müasir təsəvvürə görə elementar hissəciklərin strukturunu fasiləsiz yaranan və sonra parçalanan «virtual» hissəciklər vasitəsilə təsvir olunurlar. Məsələn, mezon antihilyasiya (latın sözü annihilation, hərfi mənada məhv olma) prosesində fasiləsiz yox olan və sonra yenidən yaranan virtual nüklondan və antinüklondan təşkil olunur.

Virtual hissəciklərin formal surətdə irəli sürülməsi göstərir ki, elementar hissəciklərin daxili strukturunu digər hissəciklər vasitəsilə təsvir etmək mümkün deyil.

Elementar hissəciklərin mənşəyi və strukturunu haqqında təminədici nəzəriyyə hələlik mövcud deyil. Bir sıra alımlər bu fikirdədir ki, həmin nəzəriyyəni ancaq kosmoloji şəraitə nəzərə almaqla yaratmaq olar. Elementar hissəciklərin güclü qravitasiya və elektromaqnit sahələrinin vakuumdan doğulmasının tədqiqi mühüm əhəmiyyət kəsb edir, zira mikro və meqoaləmin əlaqəsi məhz burada müəyyən edilir. Kainat da, meqoaləm də fundamental qarşılıqlı təsirli elementar hissəciklərin strukturunu və qarşılıqlı çevrilmələrini müəyyən edir. Görünür ki, maddi dünyanın strukturunu adekvat təsvir etmək üçün yeni anlayışlar işləyib hazırlanmaq lazımdır.

## IX FƏSİL: SİNERGETİKA: ÖZÜNÜTƏŞKİLETMƏ KONSEPSİYASI

### § 1. Sinergetikanın elmi istiqamətləri və məktəbləri

Sinergetika termininin ilk dəfə istifadə olunması Stuthard (AFR) universitetinin professoru G.Hakenin elmi konfransların birində söylədiyi «Güclü qeyri-tarazlılıq və qeyri-fiziki sistemlərdə kooperativ hadisələr» adlı (1973-cü il) məruzəsi ilə bağlıdır. Qərbi Almaniyanın «Springer» nəşriyyatı 1975-ci ildə Hakenin özünütəşkiletmə proseslərindən bəhs edən kitab sifariş etdi. Yazılmasına xeyli intellektual əməyin, sərf olunduğu həmin monoqrafiya 1977-ci ildə alman və ingilis dillərində çap olunan «Sinergetika» başlığı altında iyirminci yüzilliyin mənəvi həyatına qədəm qoydu. «Springer» nəşriyyatının «Sinergetika» adı altında açdığı seriyada yeni-yeni əsərlər işıq üzü gördü.

1973-cü ildə sinergetika termininin ilk dəfə səsləndiyi konfransda başlayan «özünütəşkiletmə» mövzusu üzrə hər iki ildən bir elmi görüşlər keçirilir. 1980-ci ildə bu konfransların məruzələri əsasında tərtib olunmuş beş iri həcmli toplum buraxılmışdır. Dünya fiziklərinin məşhur və ən qədim forumu olan Solvey Konqresi 1978-ci ildə bütünlükə özünütəşkiletmə problemlərinə həsr olunmuşdur. MDB ölkələri üzrə sinergetikaya həsr olunmuş ilk elmi konfrans 1982-ci ildə Rusiyada, Moskva şəhərində keçirilmişdir.

Hazırda sinergetikada bir neçə elmi istiqamət qərarlaşmışdır. Başlangıç ixtisaslarının fizika, riyaziyyat, biologiya, hətta cəmiyyət

mənalı olmasından asılı olaraq sinergetikanın ideyalarının müxtəlif mövqelərdən təhlili bu məktəblərin müxtəlifliyinə səbəb olmuşdur.

Sinergetikanın mövcud məktəbləri içərisində ilk növbədə Nobel mükafatı İ.R.Priqojinin dissipativ strukturlar nəzəriyyəsinin işləyib hazırlayan və özünütəşkiletmə nəzəriyyəsinin tarixi müqəddəm şərtlərini və dünyagörüşü əsaslarını açıqlayan Brüssel məktəbini qeyd edə bilərik.

Ştuthartda fəaliyyət göstərən sinergetika və nəzəri fizika institutunun professoru K.Hakenin məktəbi də intensiv işləməkdədir. Alımların böyük bir qrupunu birləşdirən bu məktəb adıçəkilən problemdə həsr olunmuş 60 monoqrafik tədqiqat əsərinə yaşıł işıq yandırmışlar.

Katastrofik sinergetik proseslərin təsvirinin riyazi aparatını inkişaf etdirən klassik işlər rus riyaziyyatçısı V.İ.Arnolda və fransız riyaziyyatçısı R.Toma məxsusdur. Bu nəzəriyyəyə müxtəlif adları vardır: fəlakətlər nəzəriyyəsi, bifurkasiyalar nəzəriyyəsi və s.

Rusiya alımlarından A.A.Samarskinin və REA-nın müxbir üzvü S.P.Kurdyumovun adlarını da çəkə bilərik. Onların məktəbi riyazi modellər və hesablama eksperimentləri əsasında kompüterlər disileyində özünütəşkiletmə nəzəriyyəsini işləyib hazırlayır.

Bu məktəb açıq və qeyri-xətti mühitlərdə dayanıqlı strukturlarda təkamülün yaranması mexanizminin başa düşülməsi üçün bir sıra orijinal ideyalar irəli sürmüştür.

İnsan və cəmiyyətdə universal təkamül və kotəkamül ideyasını işləyib hazırlayan akademik N.N.Moiseyevin, biofiziklərdən REM-nın müxbir üzvləri M.V.Volkensteynin və D.S.Çernovskinin işləri geniş məlumdur.

Özünütəşkiletmə proseslərinin öyrənilməsi sahəsində elmi məktəblərin istiqamətlərin, ideyaların rəngarəngliyi buna dəlalət edir ki, sinergetika nəzəriyyə olmaqdan daha çox paradiqmadır. Bu isə göstərir ki, o elmi ictimaiyyəti tərəfindən qəbul edilmiş kifayət qədər ümumi konseptual çərçivələri, fundamental ideyaları və elmi tədqiqat metodlarını təcəssüm etdirir.

## § 2. Özünütəşkiletmə nəzəriyyəsinin əsas müddəələri

Aparılan müşahidələr sübut edir ki, dünya, onun cisim və hadisələri fasiləsiz təkamülə uğramaqdadır. Buradakı bütün dəyişmələr daxili qarşılıqlı təsirlərin hesabına baş verir. Borun müşahidəlilik prinsipinə görə biz yalnız o hadisənin mövcudluğunu qəbul edə bilərik ki, o ya müşahidə olunandır, ya da müşahidə oluna bilər. Deməli, sistemlərin təkamülü xarici qüvvələrin hesabına deyil, daxili qüvvələrin hesabına baş verir. Bu isə göstərir ki, ətrafımızda baş verən bütün hadisələr özünütəşkiletmə prosesidir. Başqa sözlə, bu proseslər sistemə məxsus olmayan xarici amillərin onlara müdaxiləsini tələb etməyən daxili stimulların hesabına baş verir.

Əqlin (şüurun) qərarlaşması və təsiri prosesi də belə proseslərin sırasına daxildir, belə ki, o sistemdə onun təkamülü gedişində yaranmışdır.

Beləliklə, sistemin bütün təkamül prosesi – özünütəşkiletmə prosesidir. Dünya durmadan dəyişir. Biz təsdiq edə bilmərik ki, özünütəşkiletmə prosesi tarazlıq halının (mütləq xaos nəzərdə tutulur) alınmasına doğru istiqamətlənir. Bu fikri təsdiq etmək üçün

bizim əlimizdə olan təcrubi əsaslar ona əks tezisin – dünya fasiləsiz dəyişir müddəası heç də çox deyil.

Özünütəşkiletmə prosesinin əsaslarının təsviri üçün anlayışlara daha geniş mənə vermək şərtiə Darwin triadasının terminologiyasından: irsiyyət, dəyişkənlilik, seçmə prinsiplərindən istifadə etmək daha məqsədə uyğundur.

Sözün geniş mənasında dəyişmə – təsadüf və qeyri-müəyyənlik əbədi mövcud olan amillərdir. Fasiləsiz təsir göstərən təsadüfi amillər, nəzəri olmadan sistemin, yeni keyfiyyət xüsusiyyətlərinin təzahürü ilə müşayət olunan təkamülü, görünür ki, mövcud ola bilməz.

«İrsiyyət» anlayışına gəldikdə isə, bu termin göstərir ki, ixtiyari sistemin hazırkı və gələcək halı onun keçmişindən asılıdır. Bu və ya digər sistemin keçmişdən asılılıq dərəcəsi ixtiyari ola bilər. Bu asılılıq dərəcəsini şərti olaraq sistemin yaddaşı adlandıraq. Bütünlükə determinə olunmuş sistemlərdə keçmiş birmənalı olaraq gələcəyi təyin edir. (əks müddəədan mümkündür: indi keçmişə təyin etmək olar).

Bələ sistemlərin yaddaşı sonsuz olur (mütləq pr. Sonsuz yaddaşlı sistem abstraksiya olsa da o, cansız təbiətdəki məs. müşahidə etdiyimiz planetlərin hərəkəti) bəzən prosesləri çox yaxşı şərh edir (əlbəttə, yaşın müəyyən zaman intervalında).

Bizim təyin etdiyimiz mənada real sistemlərin yaddaşı məhduddur: həm sonsuz yaddaş, həm də onun ümumiyyətlə mövcud olmaması şərh üçün müəyyən üstünlükər yaranan abstraksiyadır. Yaddaşdan mövcud olan sistemə misal olaraq inkişaf etmiş turbulent hərəkəti göstərə bilərik.

Darvin «triadasının» anlayışları içerisinde ən qədim anlaşanı «seçmə prinsipidir». Özünütəşkiletmə prosesi müəyyən qaydalar, qanunlar əsasında baş verir.

Bu müddəə – empirik ümumiləşdirmədir, bu qaydaların mənşəyi haqqında nəzəriyyəsi eynilə Kainatın doğulması məsələsi kimi rasionalizm xaricində yerləşir. Bu qanunların sırasını hər şeydən əvvəl enerjinin saxlanması qanununu və termodinamikanın prinsipini aid etmək olar. Beləliklə, cansız təbiətdə fikrən yol verilən proseslər içerisinde yalnız müəyyən qaydalara tabe olan hərəkətlər mövcuddur. Canlı təbiətdə və cəmiyyətdə də buna uyğun qaydalar təsir göstərir. Bütün bu qaydaları seçmə prinsipləri adlandırırlar. Başqa sözlə, seçmə prinsiplər dedikdə fizikanın, kimyanın, biologyanın, ictimai inkişafın, fikrən yol verilən hərəkətləri içerisinde insanın ancaq müşahidə edə biləcək hərəkətləri «seçə» bilən qanunlardır.

Beləliklə, Kainat – fasiləsiz təkamüləşən obyektlərdir (eynilə onun tərkib komponentləri kimi). Lakin Kainatın inkişafının özünütəşkiletmə proseslərini müəyyən edən daxili stimulları və imkanları real çərçivələrlə, yol verilən təkamül kanallarının sahilləri ilə məhdudlaşdırılır.

Mənanın belə genişləndirilməsi zamanı Darvin triadasının nümayiş etdirdiyi dil çox universaldır. Onun vasitəsilə hadisələrin geniş dairəsinin, baş verənlərin keyfiyyət xarakterini təsvir etmək mümkündür. Lakin bu dilin də imkanları məhduddur, buna görə də onu genişləndirmək, yeni anlayışlar ilə tamamlamaq lazımdır.

İlk növbədə başqa sözlə, proseslərin və ya onların sinfinin cərəyan etməsinin xarakterini təsvir edən qayda və interpre-

tasiyaların mexanizmini açan anlayışları müəyyənləşdirmək və onları bu dilin əsaslarına daxil etmək lazımdır. Triadanın bu və ya başqa bir anlayışına söykənən bu interpretasiyalar onları (anlayışları) əvəz etməyib onların ilkin mənasını və dilin lügət ehtiyatını zənginləşdirir.

Bu baxımdan məşhur riyaziyyatçı Eylerin (XVII əsrin sonu) bir misalına nəzər salaq. Fərz edək ki, yük altında olan bir sütunu nəzərdən keçiririk. Əgər bu yük bir o qədər də böyük deyilsə, sütunun vahid bir tarazlıq vəziyyəti – şaquli xətt olacaqdır. Bu halda xarici təsirlərin azacıq dəyişməsi tarazlığın vəziyyətini dəyişməyəcəkdir. Sütun güclü küləyin təsirinə məruz qaldıqda isə özünün şaquli vəziyyəti ətrafında rəqs edəcəkdir. Əgər sütuna təsir edən yükü artırsaq onun rəqsi hərəkətinin amplitudu və tezliyi dəyişsə də onların xarakteri dəyişməz qalacaq – rəqsi hərəkət cyni bir tarazlıq vəziyyəti ətrafında baş verəcəkdir. Lakin bu vəziyyət yalnız sütuna edilən yükün qiyməti böhran qiymətə çatana qədər davam edəcəkdir. Bundan sonra tarazlıq vəziyyəti və dayanıqlığını ani itirəcək və onun əvəzində çoxlu sayıda yeni tarazlıq vəziyyətləri yaranacaqdır. Yeni tarazlıq vəziyyətlərinin çoxluğu yarımdalğa sinusoidinin fırlanmasından alınan səth təşkil edəcəkdir. Küləyin şiddəti saxlanıldığı təqdirdə sütun yeni tarazlıq vəziyyəti ətrafında rəqsi hərəkətini davam etdirəcəkdir. Lakin bu ilk vəziyyətin hansı olacağını prinsip etibarilə söyləmək mümkünzsız olacaqdır, belə ki, bu hadisə dayanıqlığın itirildiyi anda küləyin təsadüfi gücündən asılı olacaqdır. L.Eylerin kəşf etdiyi bu hadisə bifurkasiya (termin A.Puankoreya məxsusdur) dayanıqlığın itirilməsi ani isə bifurkasiya ani adlanır.

Beleliklə, kiçik şaquli yük altında sütun sonsuz sayda yaddaşa malikdir. Biz zamanın baxılan anında sütunun vəziyyətini qeydə almaqla sistemin bifurkasiya anında onun bütün əvvəlki hallarını bərpa edə bilərik (əlbəttə, küləyin gücünü bilməklə). Bifurkasiya anında sistem öz yaddaşını bütünlükə itirir. Gələcək yalnız külək təsirinin dəyişməsindən asılı olur.

Başqa bir misal – biz çəkic ilə daşa zərbə vururuq. Hər zərbədən sonra daş deformasiya olunur və bu zaman biz hər bir deformasiyanın xarakterini irəlicədən söyləyə bilərik. Lakin biz irəlicədən söyləyə bilmərik ki, biz onu tamamilə dağıdandan sonra o neçə və hansı qəlpələrə bölünəcəkdir.

Bifurkasiya hadisəsi zamana görə dəyişən proseslərin əksəriyyəti üçün tipikdir. Bifurkasiya anı da eynilə yaddaşın itirilməsi kimi hansı bir abstraksiyadır.

Bifurkasiyanın səbəbi. Bifurkasiya da sürəkliliyi olan prosesdir, lakin o çox qısa müddətdə baş verir və bu müddətdə sistemin xassələrinin keyfiyyətcə yenidən qurulması baş verir və onun gələcək inkişafının xarakteri təsadüfi amillər ilə müəyyən olunur. Bu hallarda sistemin yaddaşı kəskin zəifləyir. Bifurkasiya proseslərini biz həm canlı maddənin, həm də ictimai həyatın inkişafında müşahidə edirik. İngilabi prosesləri – tipik bifurkasiya prosesləridir, belə ki, hələ ki, baş vermiş inqilablardan sonrakı inkişafın xarakterini söyləmək heç kimə nəsib olmamışdır.

Yuxarıda söylədiklərimiz bizə təkamül prosesinin kifayət qədər universal görünən aşağıdakı sxemini söyləməyə imkan verir: təkamülün başlanğıc mərhələsində sistemin xassələrinin yavaş inkişafi baş verir. Bu prosesi irəlicədən az-çox söyləmək

mümkündür. Hər hansı bir anda ya xarici təsir böhran qiymətə çatır, ya da daxili qüvvələrin kumulyasiyası (toplantması) baş verir (hər ikisi birlikdə də baş verə bilər). Bu halda sistemin parametrləri sürətə dəyişməyə başlayır, əvvəlki stabil hal stabillik səviyyəsinin kəskin aşağı salır və bununla da inkişafın müxtəlif yollarının yaranmasına imkan yaradır. Bu situasiyada hətta əhəmiyyətsiz görünən təsirlər belə təkamül prosesini yeni rəslər üzərinə qoyaraq, sistemin sonrakı inkişafının tamamilə başqa bir xətt üzrə davam etməsini təmin edir. Bu zaman yeni bir «sakit sahə» yaranır və bu sahə zamanı gələndə yenidən bifurkasiya prosesi ilə əvəz olunacaqdır.

Təkamülün ümumi sxemində bifurkasiya mexanizmi mühüm rol oynayır. Materiya təşkilinin müxtəlif formalarının rəngarəngliyinin artmasını, onun təşkilinin fasılısız mürəkkəbləşməsinin mənbəyini məhz bu sistemdə yaranan bifurkasiya mexanizmləri təşkil edir.

Bundan əlavə, bifurkasiya prosesinin ehtimalı xarakteri səbəbindən təkamülün geriyə yolu qalmır, dəqiq desək, təkamülün əks gedişinin ehtimalı sıfıra yaxınlaşır, bu isə öz növbəsində belə bir fundamental faktı aşkara çıxarıır ki, nə təkamül, nə də zaman geriyədönməz deyil. Bütünlükə təkamül prosesinin ümumi istiqaməti də bunda təzahür edir.

Beləliklə, biz özünütəşkiletmə proseslərinin kifayət qədər ümumi sxeminin təsvirini verdik. Bu sxem özünün ümumi çizgileri ilə həm cansız materiya, həm canlı maddə və cəmiyyət üçün həqiqidir. Özünün ümumiliyinə baxmayaraq bu sxem təkamül proseslərinin müəyyən istiqamətə malik ola bilməsi kimi mühüm bir

xüsusiyyətini aşkara çıxarmışdır. Bu istiqamət Kainatın təşkilinin mürəkkəbleşməsi və onun təşkili formalarının rəngarəngliyinin artması boyunca yönəlmüşdür. Darwin yazırkı ki, bu istiqamət yalnız canlı aləm üçün doğrudur.

Sinergetika üzrə aparılan tədqiqatlar isə gösərir ki, istiqamətlənmiş ixtiyari özünütəşkilcmə prosesi bir tam kimi götürülən Kainat üçün də doğrudur. Özünütəşkilcmə prosesində fasiləsiz olaraq köhnə strukturların dağıılması, yeni strukturların yaranması, materiya təşkilinin yeni xassələrə malik yeni təşkil formalarının meydana gəlməsi hadisəsi baş verir. Həm də bu yeni törəmələr köhnə törəmələrdən yalnız özlərinin həndəsi ölçülərinə, formasına və digər fiziki xüsusiyyətlərinə görə deyil, həm də keyfiyyətə görə fərqlənir. Kainatda nadir təşəkküllər, fasiləsiz olaraq yeni-yeni bifurkasiyalar yaranır ki, bunların da nəticəsində bu vaxtadək analoqları olmayan yeni keyfiyyətli strukturlar doğulur. Bu strukturlar yeni və təkrarsız xassələrə malikdirlər. Bu xassələrin sistemi təşkil edən başlangıç (çıxış) elementlərin xassələrlə əlaqəsinin aydınlaşdırılması həm fəlsəfi, həm də praktiki əhəmiyyət kəsb edən çox dərin məsələdir.

Elementlərin birləşməsi prosesi maddi dünyyanın bütün təşkil səviyyələrində - cansız və canlı təbiətdə, cəmiyyətdə fasiləsiz baş verir. Bu proses universal səciyyə daşıyır, belə ki, kooperativliyi olan meyl dünya binasının bütün mərtəbələrinə nüfuz edir. Buna görə də belə bir hipotez mövcud olmağa layiqdir ki, materiya təşkilinin yeni formalarının təşəkkülü prosesi yeni yaranmaqdə olan sistemlərin elementləri arasında mövcud olan sadə qarşılıqlı təsirlərin təhlilinə müncər edilməyən fundamental qanunlar ilə, o

cümlədən, saxlanma qanunları ilə müəyyən olunur. Bu qanunlar ilə şərtlənən mexanizmləri «quraşdırma mexanizmi» adlandırma bilərik.

Quraşdırma mexanizmlərinin təsiri ilə yeni xassələrə malik yeni törəmələr yaranır. Bir sıra hallarda bu sistemlərin xassələrinə söykənərək bu yeni xassələri qabaqcadan duymaq mümkün olur. Fikrimizə misal olaraq suyu göstərə bilərik. Məlumdur ki, suyun sıxlığının temperaturdan asılılığı anomal xarakter daşıyır: suyun xassəsi onun tərkib elementləri olan hidrogen və oksigen atomlarının az-çox məlum olan xassələrindən çıxarmaq mümkün deyil. Bu məsələ ilə əlaqədar canlı aləmdən və ictimai münasibət sahəsindən biliçəyimiz misallar saya-hesaba gəlməz. Həyat fenomenini, görünür ki, canlı orqanizmin tərkib elementlərinin fiziki-kimyəvi qarşılıqlı təsirlərinə müncər etmək olmaz. Zəkanın xassəsini, çox ehtimal ki, beyni təşkil edən nevronların xassələrinə müncər etmək olmaz. Kütlənin davranışını da ona daxil olan insanların xassələri ilə izah etmək praktiki mümkün deyil.

### § 3. Sinergetikanın metodoloji problemləri

Hazırda biliyin cə bir sahəsini göstərmək olmaz ki, orada sinergetika rubrikası altında tədqiqatlar aparılmamış olsun. Sinergetika məsələsinə həsr olunmuş nəşrlərin xarakter cəhəti ondadır ki, onlarda sinergetikanın prinsiplərinin müəllif şərhi rəngarəng olmaqla yanaşı, həm də heç də həmişə dərindən əsaslandırılmışdır. Bunun səbəbi sinergetikanın əsas müddəalarındakı müəyyənliyin kifayətedici olmamasıdır.

Sinergetikanın nə olması məsələsi eyni zamanda səmərəli və yanlış məsələdir. Bu məsələ bir sıra anlayışların yeni nəticələr müstəvisinə keçirərək onların yeni konteksdə başa düşülməsini tələb edir. Bununla belə «sinergetika» anlayışı müxtəlif aspektlərdə başa düşülə bilər: sinergetika sözünün terminoloji aspekti bu terminin mənşə və mənasını açıqlayır; bu termin fiziki reallığı bildirir; bu termin bütövlükdə və ya qismən sinergetikaya aid edilə biləcək elmi biliyin məzmununu, habelə onun tədqiqat metodlarını bildirir, və nəhayət bu anlayışın induktiv mənasından danışmaq olar ki, tədqiqatçı onun bu mənasına əsaslanaraq malik olduğu materialı qaydaya salıb elmi auditoriyaya təqdim edir.

Sinergetikanın yanlışlığı (nekoorektlik) isə ondadır ki, diskussiya aparan tərəflər müxtəlif mənaları nəzərdə tuturlar.

Yuxarıda qeyd edildiyi kimi «sinergetika» termini G.Haken tərəfindən elmə elmlərarası istiqaməti bildirmək məqsədilə daxil edilmişdir. Hakenin lazerlər nəzəriyyəsi və qeyri-tarazlıqli faza keçidləri üzrə aparılan tədqiqatlar biliyin müxtəlif sahələrini təmsil edən tədqiqatçıların səmərəli qarşılıqlı əməkdaşlığı üçün ideya əsasları yaratmışdır. G.Hakenin sinergetikasının sələfləri olmuşdur: Q.Şerrington əzələ hərəkətlərinin ifadə olunması zamanı əsəb sisteminin göstərdiyi fəaliyyəti sinergetika adlandırmışdır; Ulam kompüteri isə operatorun fasıləsiz əməkdaşlıq formasından sinergetika kimi bəhs etmişdir. İ.Zubski isə qeyri-xətti riyazi və fiziki məsələlərin həllinə vahid sintetik yanaşmanın zəruriliyi nəticəsinə gəlmiş və bunu sinergetika adlandırmışdır. Hakenin hadisələrin qeyri-formal əlaqələrini sinergetika adlandıran sələfləri

həqiqətdə sinergetika elmindən deyil, yalnız ayrı-ayrı misallardan (nümunələrdən) bəhs etmişlər.

Sinergetika yalnız bir elm kimi konkret məzmun kəsb etmiş və özü ilə birlikdə qeyri-tarazlıqlı proseslərin termodinamikasına, qeyri-xətti rəqsler və avtodalğavi proseslər nəzəriyyəsinə, bifurkasiya və struktur dayanıqlığı nəzəriyyəsinə, fəlakətlər nəzəriyyəsinə, yeni ideyalar göstirmişdir. Sinergetikanın yaranması ilə xaos anlayışı inkişaf edərək antik dövrdəki mifoloji anlayışdan elmi anlayışa çevrilmiş, elmi dövriyyəyə konkret fiziki-riyazi mənası olan determinə olunmaya xaos anlayışı kimi daxil olmuşdur.

Fraktallar nəzəriyyəsinin inkişafı ilə əlaqədar olaraq sinergetikanın tətbiq sahəsi xeyli genişlənmişdir. Fizika, kinetik kimya, biologiya, geologiya, materiyaşunaslıq və digər elmlərin bir çox problemləri sinergetika məcrasında özürinin yeni interpretasiyasını və həllərini tapmışlar.

Burada sinergetik ideyaların G.Haken tərəfindən bioloji hadisələrə tətbiqini də qeyd etmək vacibdir. Bu gün sinergetik kontekstdə sosial və humanist tədqiqatlar da aparılır. Sinergetikanın kateqorial apparatında attraktar, bifurkasiya, özünütəşkiletmə (koherentlik, kontinuaqlıq və s.) xaos, determinə olunmuş xaos, qeyri-tarazlıqlı vəziyyətlərdə olan açıq sistemlər, fraktallar, dissinotiv proseslər kimi yeni anlayışır özünə yer almışdır. Bununla belə sinergetika konsepsiyasının ortaq qərarlaşış başa çatdırılmış kateqorial sxemindən və bütövlüyüündən danışmaq tezdir.

Elmi ədəbiyyatla tanışlıq belə bir qənaətə gəlməyə əsas verir ki, sinergetikanın müxtəlif tərifləri, sinergetika haqqında müxiəlif mülahizələr mövcuddur. Bir sıra nüfuzlu müəlliflər sinergetikanı

Yeni elmi paradigmı kimi xarakterizə edirlər. Məsələn, sinergetikanın xarakteristikalarının birində deyilir: «Sinergetikanın yeni elmi paradigmı kimi səciyyələndirən qısa xarakteristikası özündə 3 əsas ideyanı ehtiba edir: qeyri-xəttiliyi, açılıq, dissipativlik». Sinergetikanın aşağı kateqoriyası daha ümumi səciyyə daşıyır: Təkamülün müasir (postdarwin) paradigması rolunda çıxış edən sinergetika dünyanın mürəkkəb sistemlərinin təkamül və özünütəşkiletmə nəzəriyyəsidir.

Sinergetikanın aşağıdakı tərifi də diqqəti çəkir: «Sinergetika (yunan sözü - birgə, razılışdırılmış, fəaliyyət göstərən) – açıq sistemlərdə qeyri-tarazlıqliş şəraitlərdə ətraf mühitlə intensiv maddə və enerji mübadiləsi hesabına yaranan strukturların (altsistemlər) elementləri arasındaki əlaqələri öyrənən elmi istiqamətdir. Belə sistemlərdə altsistemlərin razılışdırılmış davranışları müşahidə olunur ki, bunun da nəticəsində onun nizamlılıq dərcəsinin artması b.s. entropiyanın (özünütəşkiletmənin) azalması müşahidə olunur. Sinergetikanın əsaslarını qeyri-tarazlıqliş proseslərin termodinamikası, təsadüfi proseslər nəzəriyyəsi, qeyri-xətti rəqslər və dalğalar nəzəriyyəsi təşkil edir».

Sinergetikanın əksər tədqiqatçılar, o cümlədən onun yaradıcısı G.Haken tərəfindən özünütəşkiletmə nəzəriyyəsi kimi başa düşülməsi danılmaz faktdır. G.Haken özünütəşkiletmə münasibətilə yazar: «Özünütəşkiletmənin əlverişli bir tərifini vermək çox faydalıdır. Biz sistemi o zaman özünütəşkiledən adlandırırıq ki, o xaricdən spesifik təsirin iştirakı olmadan hər hansı bir məkan, zaman və fiziksional struktur kəsb edir. Spesifik təsir dedikdə biz sistemə struktur və ya funksiallaşma gətirən tərifi nəzərdə tuturuq.

Özünütəşkiletmə halında sistem qeyri-spesifik təsirə məruz qalır. Məsələn, altdan qızdırılan maye özünütəşkiletmə sayesində bərabər paylanmış makrostrukturlar kəsb edərək altrüzlü özəklər yaradır»

Bütün yuxarıda deyilənləri aşağıdakı tərif ilə tamamlaya bilərik: «Özünütəşkiletmə elə məqsədyönlü prosesdir ki, onun gedişində mürəkkəb dinamik sistemin təşkili yaradılır, yenidən hasil edilir və ya təkmilləşdirilir.

#### § 4. Sinergetika və özünütəşkiletmə

Sinergetika anlayışı ilə özünütəşkiletmə, özünüinkişaf və təkamül anlayışları arasında müəyyən məna yaxınlığı vardır. Bu əlaqə həmin anlayışlara vahid sinergetik prosesin nəticəsi kimi baxmağa əsas verir. Bu anlayışlar içərisində özünütəşkiletmənin sinergetika ilə əlaqəsi xüsusilə güclüdür. Amma belə əlaqələr ikili məna daşıyır: bir tərəfdən, özünütəşkiletmə effekti sistemin inkişafında mühüm rol oynamayaqla sinergetikanın komponentlərindən biri kimi çıxış edir, digər tərəfdən məhz bu komponent sinergetika anlayışına konkret məna verir.

Özünütəşkiletmənin yalnız nəticələrinin deyil, onun baş verdiyi şəraiti, səbəbləri və hərəkətverici qüvvələrinin də alternativləri vardır. Məsələn, A.P.Rudenkonun təklif etdiyi individual mikrosistemlərin kontinual özünütəşkiletməsi, İ.R.Priqojinin işləyib hazırladığı dissipativ strukturlardakı koherent özünütəşkiletmənin alternativi götürülür.

Kontinual özünütəşkiletmənin başlıca məziyyəti bundadır ki, məhz bu yanaşma üsulu özünütəşkiletmə və özüninkişafın əlaqəsini

müəyyənleşdirməyə imkan verir. Bu sahədə inkişaf etdirilən baxışlara görə mütərəqqi təkamülün mahiyyəti fərdi obyektlərin kontinual özünütəşkiletməsinin özünüñkişafından ibarətdir. Bu halda belə bir fikrə xüsusi üstünlük verilir ki, yalnız kontinual təşkilli individual mikroobyektlər təbii seçmə zamanı özünüñkişafa və proqressiv təkamülə malikdirlər.

Beləliklə, mövcud ənənələrdən çıxış edib və G.Hakenin fikirlərinə istinadən sinergetikanın aşağıdakı tərifini təklif edə bilərik:

Sinergetika (yunan sözü sinergetikas - birgə, razılışdırılmış fəaliyyət) – (a) açıq sistemlərdə qeyri-tarazlıqlı şəraitlərdə obyektlərin (elementlər v, altsistemlər); (b) altsistemlərlə sistemin və sistemlə ətraf mühit arasında baş verən intensiv maddə və enerji mübadiləsi ilə müşayiət olunan; (c) obyektlərin (altsistemləri), onların qarşılıqlı təsirləri ilə əlaqələnən öz-özünə töreyən (xaricdən sərt determinənin olmaması) davranışları ilə xarakterizə olunan və (d) nəticələri nizamdan, özünütəşkiletmədən, entropiyanın azalmasından, həmçinin sistemin təkamülündən ibarət olan obyektlərin (elementlərin) əmələ gəlməsini öyrənən elmi istiqamətdir.

Yuxarıda deyilənlərə söykənərək, özünütəşkiletmənin sinergetik konsepsiyasının əsas müddəalarını aşağıdakı şəkildə ümumiləşdirə bilərik.

1. Tədqiqat obyekti olaraq altsistemləri və sistem ilə ətraf mühit arasında intensiv maddə və enerji mübadiləsi ilə xarakterizə olunan, qeyri-tarazlıq vəziyyətli açıq sistemlər qəbul edilir.

Bu halda konkret sistem onun substrati kimi qəbul edilən mühitə daxil edilir.

2. Mühit – onu təşkil edən və dinamikada olan obyektlərin məcmusudur. Tədqiq olunan obyektlərin mühitdəki qarşılıqlı təsirləri yaxına təsir ilə – kontakt qarşılıqlı təsirlərlə xarakterizə olunur.

3. Təşkilolunma və özünütəşkiletmə prosesləri bir-birindən fərqləndirilir. Bu proseslərin ümumi əlaməti onların cərəyan etməsi gedisində nizamın artması kimi ifadə olunur. Özünütəşkiletmedən fərqli olaraq təşkiletmə sistimdə bircinsli, stabil strukturların yaranması ilə xarakterizə olunur.

4. Özünütəşkiletmə yeni strukturların meydana gəlməsi, elementlərin qarşılıqlı təsiri, onların birgə fəaliyyətidir. (məs. kooperasiya). Sistem və onun toplananları mühüm dinamik törəmələrdir.

5. Özünütəşkiletmə proseslərinin istiqaməti obyektlərin (altsistemlərin) xassələri və sistemin daxil olduğu mühitin onlara təsiri ilə müəyyən olunur.

6. Bütövlükdə elementlərin (altsistem) və sistemlərin davranışını əhəmiyyətli dərəcədə onların spontanlığı ilə xarakterizə olunur.

7. Mühitdə özünütəşkiletmə prosesləri burada cərəyan edən digər proseslərlə, hətta əks istiqamətli proseslər ilə yanaşı baş verir. Özünütəşkiletmənin əsasını sistemdə təşkilolunma nəticəsində yaranan çevrilmə prosesləri və ya strukturun dağıılması təşkil edir.

Sinergetika ilə özünütəşkiletmənin nisbəti məsələsinə gəldikdə qeyd etməliyik ki, onların tətbiq olunduqları məzmun və onların əsasını təşkil edən ideya bir-birindən ayrılmazdır. Lakin

onların müəyyən qisim fərqləri də vardır. Buna görə də sinergetikanı özünütəşkiletmə konsepsiyası kimi qəbul etdikdə nəzərə almalıyıq ki, biz bu anlayışları onların kəsişmə nöqtəsində sadəcə olaraq daraldırıq.

**MÜNDƏRİCAT**

Ön söz.....	3
Giriş.....	8

**I Fəsil: Dünyagörüşü anlayışı****II Fəsil: Elmin və təbiətşünaslığın idrakı xarakteristikası**

§ 1. Elmin səciyyəvi cəhətləri.....	16
§ 2. Elmin mədəniyyətin digər sahələrindən fərqi.....	18
§ 3. Elm və din; Elm və felsəfə.....	19
§ 4. Elmin qərarlaşması prosesi.....	21
§ 5. Təbiətşünaslıq nədir?.....	23
§ 6. Mədəniyyət sisteminde elmin təkamülü və yeri.....	25
§ 7. Təbii elmi və humanitar mədəniyyət.....	28
§ 8. Müasir elmin ziddiyetləri.....	29
§ 9. Elmi-texniki inqilablar dövründə elmin əhəmiyyəti.....	30

**III Fəsil: Təbiətşünaslığın inkişafının məntiqi****və metodologiyası**

§ 1. Elmi biliyin xüsusiyyətləri və strukturu.....	34
§ 2. Elmiliyin meyari və normaları.....	44
§ 3. Elmi metodun sərhədləri.....	48
§ 4. Elmin inkişafının məntiqi və qanuna uyğunluqları.....	52
§ 5. Elmi-inqilablar və onların idrakı rolu.....	56
§ 6. Elmi biliyin differensiasiyası və integrasiyası.....	65
§ 7. Dünyanın müasir təbii-elmi mənzərəsinin principial xüsusiyyətləri və qlobal təkamülçülük ideyası.....	71
§ 8. Dünyanın müasir təbii-elmi mənzərəsinin ümumi konturları.....	82

**IV Fəsil: Aləmin təbii-elmi mənzərəsi**

§ 1. Aləmin mexaniki mənzərəsi.....	86
§ 2. Aləmin elektromaqnit mənzərəsi.....	92
§ 3. Təbiətşunaslıqda inqilab və dünyanın elmi mənzərəsinin dəyişməsi.....	93

**V Fəsil: Fiziki idrak və məkan-zaman problemi**

§ 1. Natur fəlsəfə və məkan zaman problemi.....	101
§ 2. Klassik mexanikada məkan və zaman təsəvvürlərinin təhlili.....	117
§ 3. A.Eynşteynin nisbilik nəzəriyyəsi və məkan-zaman problemi.....	133
§ 4. Məkan və zaman xassələri.....	143

**VI Fəsil: Fizikanın empirik tədqiqat metodları:****ölçmə və eksperiment**

§ 1. Ölçmə və onun qnoseoloji yükü.....	147
§ 2. Eksperiment və onun fiziki idrakda qnoseoloji imkanları.....	155

**VII Fəsil: Kvant mexanikası və onun ehtimalı xarakteri**

§ 1. Kvant mexanikası haqqında məlumat.....	174
§ 2. Fiziki qarşılıqlı təsirlər və onların xarakteristikası.....	181
§ 3. Kvant mexanikasında qeyri-müəyyənlik konsepsiyası və mikroobyeqtlərdə dalğa-korpuskulyar dualizmi.....	183
§ 4. Kvant mexanikasında qabaqsöyləmələrinin ehimallı xarakteri.....	189
§ 5. Kvant mexanikasında qeyri-müəyyənlik prinsipi.....	191
§ 6. Kvant mexanikasında fəlsəfi nəticələri.....	193
§ 7. Fizika və reduksionizm.....	195

§ 8. Fizika və əyanılık.....	196
§ 9. Klassik fizikada kütlə anlayışı.....	199

**VIII Fəsil: Mikroaləm və elementar hissəciklər nəzəriyyəsi**

§ 1. XIX əsrin sonu – XX əsrin əvvəllərində fizikada fundamental kəşflər.....	206
§ 2. Kvant haqqında təsəvvürlerin yaranması və inkişafı.....	207
§ 3. Atomun Bor nəzəriyyəsi.....	210
§ 4. Elementar hissəciklər materiyanın struktur teşkilinin elementləri kimi.....	218

**IX Fəsil: Sinergetika: özünütəşkiletmə konsepsiyası**

§1. Sinergetikanın elmi istiqamətləri və məktəbləri.....	228
§2. Özünütəşkiletmə nəzəriyyəsinin əsas müddeələri.....	230
§3. Sinergetikanın metodoloji problemləri.....	237
§4. Sinergetika və özünütəşkiletmə.....	241

**Nadir Qəhrəmanov**

Dünyanın təbii  
mənzərəsi və fizika

**Bakı-2007**

Yiğilmağa verilmişdir: 05.10.2007  
Çapa imzalanmışdır: 01.11.2007  
Ofset kağızı. Format 60x84 1/16  
Şərti çap vərəqi 15,5. Nüsxə 500.

Kitab “MSV Nəşr” Məhdud Məsuliyyətli Cəmiyyətinin  
mətbəəsində çap edilmişdir.